

# AZƏRBAYCAN

**10'2019**

**1923-cü ildən çıxır**

## AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN AYLIQ ƏDƏBİ-BƏDİİ ORQANI

**Baş redaktor: İntiqam QASIMZADƏ**

**Baş redaktor müavini: Südabə AĞABALAYEVA**

**Məsul katib: Vüsal NURU**

**REDAKSİYA HEYƏTİ:** Ağasəfa, Vilayət Quliyev, Firuzə Məmmədli,  
Məmməd Oruc, Vaqif Bəhmənli, Vahid Əziz, Seyran Səxavət, Saday  
Budaqlı, Əli Əmirli, Yaşar, Asim Yadigar, Elçin, Əjdər Ol, Musa Yaqub,  
Afaq Məsud, Rüstəm Kamal, Ənvər Əhməd, Kamil Əfsəroğlu,  
Vaqif Yusifli, Fəxri Uğurlu, Paşa Əlioğlu, Əli İldirimoğlu

**Redaksiyanın ünvani:**  
Bakı - Az1000  
Xaqani küçəsi, 25

**Çapa imzalanıb:**  
08.10.2019  
**Sifariş 3409**

**E-mail:**  
intiqam.gasimzade@gmail.com  
sudabe334@mail.ru

**Telefonlar:**  
Redaksiya –  
498-78-10  
493-28-32  
493-28-34  
Mühasibat –  
493-29-41

Tiraj 600  
**Kağız formatı**  
70x108 1/16 - 6,5  
kağız vərəqi  
13 çap vərəqi  
18,2 şərti çap vərəqi

**Qiyməti**  
**1 manat 50 qəpik**  
Bakı şəhəri,  
“Azərbaycan”  
nəşriyyatının mətbəəsində  
ofset üsulu ilə çap olunur

**Çap olunmuş yazılar qəbul edilmir.**  
**Əlyazmalara rəy verilmir və qaytarılmır.**

## **BU SAYIMIZDA:**

### **D R A M A T U R G İ Y A**

ANAR – Şəhərin qış gecələri.....	3
ƏLİ ƏMİRLİ – Sevgilim Sumqayıt.....	31
FİRÜZ MUSTAFA – Payız meşəsində vals .....	63
NABAT HÜSEYNOVA – “Gümüş əsr” (debüt).....	86
SLAVOMİR MROJEK – Yay günü (tərcümə M.Musabəylinindir).....	103

### **P O E Z I Y A**

KƏRAMƏT – Şeirlər.....	23
ƏŞRƏF VEYSƏLLİ – Şeirlər.....	55
RİZVAN NƏSİBOĞLU – Şeirlər.....	79
VƏLİYULLA NOVRUZ – Şeirlər.....	142
DAYANDUR SEVGİN – Şeirlər.....	145
XUTRA RAMAZAN – Şeirlər.....	148

### **İ S A H Ə B İ B B Ə Y L İ N İ N 7 0 Y A Ş I**

TƏYYAR SALAMOĞLU – Ədəbiyyat nəzəriyyəciliyindən ədəbiyyat tarixçiliyinə və nəzəri-metodoloji məsələlərin həllinə doğru.....	126
--	-----

### **Ə D Ə B İ S Ö H B Ə T L Ə R**

“...BİR REDAKTOR KİMİ MƏN TAM SƏRBƏST VƏ AZADAM” "Azərbaycan" jurnalının Baş redaktoru İntiqam Qasimzadə ilə tənqidçi Nərgiz Cabbarlinın söhbəti.....	152
--	-----

### **E S S E**

RÜSTƏM KAMAL – Valsın son akkordu... .....	168
--	-----

### **Ə D Ə B İ T A L E L Ə R**

GÜNEL NATIQ – Ernest Hemingway və qadınları.....	176
--	-----

### **İ S T İ - İ S T İ**

GÜNAY QARAYEVA – Nəsrdə yeni imza.....	185
--	-----

### **K İ T A B L A R , R Ə Y L Ə R**

VAQİF YUSİFLİ – Orijinal hekayələr.....	187
---	-----

### **K İ T A B R Ə F İ .....**

191

# ◆ Dramaturgia

**ANAR**

## ŞƏHƏRİN QIŞ GECƏLƏRİ

◆ Səkkiz şəkildə pyes

**20 YANVARIN 30 İLLİYİNƏ**



### İŞTIRAKÇILAR:

**QİYAS** - "Çağdaş" qəzetiinin redaktoru, 61 yaşında

**DİLARƏ** - onun arvadı, 55 yaşında

**NAMİQ** - Onların oğlu, 31 yaşında

**BƏHRAM ZEYNALLI** - Qiyasın əmisi, akademik, 73 yaşında

**RASİM** - onun oğlu, jurnalist, 37 yaşında

**ŞAMXAL** - prokuror, 68 yaşında

**ZAKİR** - onun oğlu, 29 yaşında

**FİRÜZ** - Dilarənin qardaşı, 48 yaşında

**AĞARƏFI** - Firuzun keçmiş dostu, iş adamı, 48 yaşında

**ÇOPUR CABBAR** - elmi işçi, 71 yaşında

**SƏDYAR** - ali məktəb müəllimi, 60 yaşında

**MİTİNQİN APARICISI**

**QORXMAZ** - 22-23 yaşlarında

**ƏJDƏR KİŞİ** - Qiyasgilin qonşusu, taksi sürücüsü, 78 yaşında

**QURGEN** - Əjdərin iş yoldaşı, taksi sürücüsü, 77 yaşında

**SUREN** - Qurgenin nəvəsi. 26 yaşında

**BAKIDA VƏ MOSKVADA TV DİKTORLARI**

**SÜSƏN SÜMBÜL** - müğənni

**OPERATOR**

**QORXMAZIN İKİ DOSTU**

*Hadisələr Bakıda 1990-cı ilin yanvar günlərində cərəyan edir.*

### BİRİNCİ ŞƏKİL

*Respublika Baş prokurorunun müavini Şamxal Bədirzadənin iş otağı. Yazı masası, üstündə bir neçə telefon, 10-12 nəfərlik iclas masası. Divarda Qorbaçovun şəkli və Azərbaycanın inzibati xəritəsi. Dörd televizor, hərəsi bir programı, o cümlədən, Moskva programını göstərir.*

*Tamaşa boyu müxtəlif məkanların fövqündə, arxa tərəfdə iri ekran - monitor. Ara-sıra TV ekranlarında görünən səhnələr iri ekranda da göstərilir.*

**ŞAMXAL:** *iclas masasının sağ tərəfində, üç müsafir - Bəhrəm Zeynallı, Çopur Cabbar, Sədyar isə qarşıda - sol tərəfdə oturublar. Söhbət əsnasında katibə həmiya çay gətirir və çayları təzələyir.*

**ŞAMXAL:** Xoş gəlmisiniz, səfa getirmisiniz, professor, bağışlayın, akademik, əziz Bəhrəm müəllim. Sizi xüsusi salamlayıram. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz, bilirəm axı...

**BƏHRAM:** Moskvadan elə dünən gəlmişəm. İclas çox gərgin keçirdi...

**ŞAMXAL:** Bilirəm, bilirəm. Televiziya ilə izləyirdim. Sizin çıxışınız da aləm idi.

**BƏHRAM:** Day o qədər təbrik ediblər ki, akademik Qonçarov dedi ki, stara ya qvardiya ne stareyet. Məsələ onda deyil.

**ÇOPUR CABBAR:** Siz danışanda Qorbaçovun ağızı açıq qalmışdı.

**SƏDYAR:** Hə, doğrudan da çox diqqətlə qulaq asırı.

**BƏHRAM:** Məsələ onda deyil...

*Telefon zəngi.*

**ŞAMXAL:** (*durub dəstəyi qaldırır*) Bəli, yoldaş katib, gəliblər, yanımdadırlar. (*qulaq asır*), Əlbəttə, yoldaş katib, mütləq, mütləq (*dəstəyi asıb masaya qayıdır*). Katib idi, Sizə salam deyirdi.

**ÇOPUR CABBAR:** Sağ olsun.

**ŞAMXAL:** Bəhrəm müəllim, indi sizə necə müraciət edim, hörmətli akademik, ya hörmətli deputat?

**BƏHRAM:** Şamxal, sizinçün mən həmişə ancaq Bəhrəm müəlliməm.

**ŞAMXAL:** Əlbəttə. Rasimin uğurlarına da çox sevinirəm. Ayrı necə ola bilər axı, sizin oğlunuzdur. BBS-yə verdiyi məlumat rəhbərliyin də xoşuna gəlib. Rəhmətlik Rüxsarə xanım sağ olsayıdı, necə də sevinərdi.

**BƏHRAM:** (*köksünü ötürür*) Həyatdır da... Elə bələlər var ki, tibb də aciz qalır. Tamara xanım necədir?

**ŞAMXAL:** Onun da xəstəliklərdən gözü açılmır.

**BƏHRAM:** Mən dedim də, hökman əməliyyat lazımdır.

**ŞAMXAL:** Başımız açılır ki... Nə isə... Əziz dostlar, mən sizi başqa məsələyə görə əziyyət verib, çağırmışam. Özünüz görürsünüz də vəziyyəti...

**ÇOPUR CABBAR:** Bəli, ölkə əldən gedir.

**ŞAMXAL:** Hələ getməyib, amma gedə bilər. Sizi məhrəm bilib çox məxfi məlumatları verəcəm. Təbii ki, söhbət bu otaqdan çıxmamalıdır.

**SƏDYAR:** (*ətrafa boylanır*) Bu otaq da dinlənilir?

**ŞAMXAL:** (*gülür*) Yox, amma ayrı yerde dinlənənlər bu otaqda açılır. Uzun sözün qisası, Moskvada güc nazirləri tapançanı dırayıblər Qorbaçovun gicgahına ki, şübhəsiz, məcazi mənada deyirəm, bəli, tələb ediblər ki, ciddi tədbirlər görsün.

**ÇOPUR CABBAR:** Çoxdan lazım idi.

**ŞAMXAL:** Bəli, demokratiya yaxşı şeydir, amma ölçü hissi də olmalıdır da... Yoxsa bu olur hərki-hərkilik, özbaşınlıq, dərəbəylik. Demokratiya...

**ÇOPUR CABBAR:** Demokratiya yox, dermokratiya.

**ŞAMXAL:** Hər halda bir az ehtiyatlı olmaq lazımdır. Dünyanın gözü bizdədir.

**BƏHRAM:** Mən də Qorbaçovla görüş zamanı ona dedim, elə eləmək lazımdır ki, nə şış yansın, nə kabab.

**SƏDYAR:** Qorbaçov bunu yaxşı başa düşər, çoxdanın kababçısıdır.

**ÇOPUR CABBAR:** Niyə, şaşılıkı ruslar da bilir.

**BƏHRAM:** Məsələ onda deyil.

**ŞAMXAL:** Mən sizə niyə zəhmət verirəm? Bizdə olan vəziyyəti bilirsiniz. Meydanda gün gündən daha radikal tələblər irəli sürürlür. Moskva da bunu diq-qətlə izləyir və çox narahatdır. Respublika rəhbərliyindən ciddi addımlar atmağı tələb edir. (*telefon zəngi*) Söz vaxtına çəkər... Moskvadı... (*telefonlardan birini götürür*) Da, zdraствуйте. Слушаю вас. Мы делаем все возможное, чтобы держать события под контролем. Что значит недостаточно? Это - народ, товарищ Ташков. Понимаю, что направляют, но... (*qulaq asır*) Хорошо, учтем...

**SƏDYAR:** Siz də yaman işə düşmüsüz. Bir yandan xalq, bir yandan Moskva.

**ÇOPUR CABBAR:** Nə xalq, xalq salmışınız, bu xalq deyil, kütlədir, qara camaatdır.

**ŞAMXAL:** Hər halda, çalışmalıyıq ki, bu çətin zamanda qan tökülməsin.

**BƏHRAM:** Mən Qorbaçova bu barədə də dedim, dedi ki, mən ordunu heç kəsin ayağına verə bilmərəm.

**SƏDYAR:** Şamxal müəllim, bizə sözünüz nədir?

**ŞAMXAL:** Sizə sözüm odur ki, siz bizim nüfuzlu ziyalılarımızsınız. Cabbar müəllim, Sədyar müəllim, xüsusilə də akademik Bəhram Zeynallı. Millətin, ne-cə deyərlər, qaymağı. Gərek meydani ələ alasınız, imkan verməyəsiniz ki, hər növ avantüristlər xalqı çasdırıb yoldan çıxartsınlar.

**ÇOPUR CABBAR:** Biz əlimizdən gələni etməyə hazırlıq.

**ŞAMXAL:** Cabbar müəllim, Sədyar müəllim siz ali məktəb müəllimisiniz. Ar-xanızda böyük bir tələbə kütləsi durur. Hər halda, sevimli müəllimlərinin sözünü eşidərlər.

**SƏDYAR:** Ay eşitdilər ha... Gözləri qızıb.

**ŞAMXAL:** Hər halda təşəbbüs göstərmək lazımdır.

**SƏDYAR:** Yoldaş Beriya demişkən popitka ne pitka.

**ŞAMXAL:** Çayınızı soyutmayın. Bəhram müəllim, Sizi bir başqa məsələylə bağlı da narahat etmək istəyirəm. Bilirsiz də Meydanda, elə ümumiyyətlə ictimai hərəkatda ən aktiv adamlardan biri Qiyas müəllimdir. Qiyas Zeynallı, sizin qardaşınız oğlu, çox radikal çıxışlar edir: istəfa-filan...

**ÇOPUR CABBAR:** Tək çıxış etsəydi dərd yarıydı, həm də "Çağdaş" qəzeti-nin redaktorudur, ağızına gələni yazır və çap edir.

**ŞAMXAL:** Bəli, o da düzdü. Əziz Bəhram müəllim, mənim də, elə rəhbərliyin də fikri budur ki, onu ipə-sapa ancaq siz yatırı bilərsiniz. Sizin sözünüzdən çıxmaz.

**BƏHRAM:** Ay-hay, tərsin biridir. Elə sözümdən çıxdığı üçün on ildən çoxdur onu dindirmirəm, salam-kələmi kəsmişəm.

**ŞAMXAL:** Bilirəm, xəbərimiz var. Səbəbi də yadimdadır. Neçə il qabaq oğlumu instituta girməyə qoymadı. Öz oğlunun tutulmasına razı oldu, amma inadından dönmədi. Amma indi səhbət şəxsi məsələdən getmir, ölkənin taleyin-dən gedir.

**BƏHRAM:** Oğlu üç il yatdı, çıktı.

**ŞAMXAL:** Bilirəm. Amma doğrudan da Niyaz müəllim...

**BƏHRAM:** Qiyas.

**ŞAMXAL:** Bəli, Qiyas müəllim bize pislik yox, yaxşılıq etdi. Oğlum instituta gire bilməsə də, onu elə öz sistemimizdə işə düzəltdim. İndi artıq mayordur.

**BƏHRAM:** Şamxal, sizin xətriniz bilirsiz mənə necə əzizdir? Amma məndən bunu istəməyin. Mən o tərsə söz deyən deyiləm. Onsuz da sözümüz yerə salacaq. Məni soyuqsaqqal eləməyin. Rəhmətlik Rüxsarəyə də söz vermişdim ki, bir də heç vaxt Qiyası dindirməyəcəm.

**ÇOPUR CABBAR:** Akademik inciməsin, heç dindirməli adam da deyil. O da, onun bir dostu var - Kərim Əsgəroğlu, ikisi də bir yuvanın quşu, bir başşagın tayıdlarılar. Qatı millətçi, pantürkist, Türkiyə heyranı...

**SƏDYAR:** Yenə köhnə palan için tökməyin, Cabbar müəllim. Daha danoslar vaxtı keçib, Stalinin sümükləri də çürüyüb.

**ÇOPUR CABBAR:** Elə indi də bir Stalin lazımdır ki, dəmir əllə bu ağızgöyçəkləri yiğib-yığışdırınsın.

**SƏDYAR:** Kərim Əsgəroğlunu dama bassın, dədəsinin də sümüklərini qəbirdən çıxarıb Sibire göndərsin.

**ÇOPUR CABBAR:** Sədyar, sənin də məzhəbindən baş açmaq olmur. Sən kimin tərəfindəsən?

**SƏDYAR:** Özümün.

**ŞAMXAL:** İş ondadır ki, hər ikisi - Niyaz Zeynallı da, Kərim Əsgəroğlu da ciddi nəzarət altındadırlar və hər ikisinə qarşı çox sərt tədbirlər görülə bilər. Görürsüz, mən sizinlə çox açıq danışıram.

**ÇOPUR CABBAR:** Yeni həbs də oluna bilərlər.

**BƏHRAM:** Yox, mən istəmirəm ki, Qiyas həbs olunsun, necə olsa da bizim adımızdı, istəmirəm ki, familimizə ləkə düşsün. Mən, ümumiyyətlə, heç kəsin siyasi məsələlərə görə həbs olunmasını istəmirəm. O dövrü görmüşük, keçmişik, Allah eləməsin yenidən qayıtsın.

**ŞAMXAL:** Məbadə mən sizə təzyiq edəm, Bəhrəm müəllim. Əgər Niyazla danışmaq istəmirsinzsə, başqa yolu da var. Mitinqdə sizə məxus təmkinlə, məntiqlə müdrikcəsinə çıxış edin, onda qiyaskimilər də nüfuzdan düşər. Gecətən xalq kimin kim olduğunu anlayacaq. Populist çıxışlarla ağsaqqal sözünü ayıracaq.

**ÇOPUR CABBAR:** Elədir, xalq gözü tərəzidir.

**SƏDYAR:** Bəzən çəp gözlə baxsa da.

**ÇOPUR CABBAR:** Akademik bağışlaşın, bunların, elə Qiyasın da, Kərimin də niyyətləri başqadır. Azərbaycanı SSRİ tərkibindən çıxarıb Türkiyəyə qatmaq. Budur məqsədləri. Kərimin rəhmətlik atası da qatı türkçü idi.

**SƏDYAR:** Nə Kərim, nə atası heç yerde deməyiblər ki, SSRİ-dən çıxaq, Türkiyəyə qatılaq. Atası bir böhtanın qurbanı olub Sibire sürgün edildi. Stalin-dən sonra bərəet aldı, qayıtdı.

**ŞAMXAL:** Bunların hamısını bilirik.

**ÇOPUR CABBAR:** Nə olsun ki, bərəet aldı, pantürkistliyindən ki, əl çəkmədi. Elə ağızını yumub-açıb biz türkük deyirdi. Dilimizin adı da türk diliymış. Balam, bəsdi bizi türkün quyuğuna bağladılar. Adamda bir milli qürur, heysiyyət olar da...

**SƏDYAR:** Milli qürur deyəndə...

**ŞAMXAL:** (*onun sözünü kəsir*) Bir dəqiqə. Bu məsələ o qədər də asan məsələ deyil, Cabbar müəllim. Xalqın hissələriylə də hesablaşmaq lazımdır. Meydanda bu çətin vəziyyətdən çıxmamızı Türkiyəylə bağlayanlar, türklərə ümid bəsləyənlər az deyil. Bu məsələdə çox həssas olmaq gərəkdir. Elə deyilmi, Cabbar müəllim?

**ÇOPUR CABBAR:** Əlbəttə, əlbəttə, düz buyurursunuz.

**ŞAMXAL:** Oğlum deyir ki, sizin vaxtında gərkli, hımm, necə deyərlər, xəbərdarlıqlarınızla da tanışdır. Siz doğrudan da gərkli və etibarlı adamsınız. Amma indiki zamanın da öz tələbləri var. Və şübhə etmirəm ki siz məhz bu günün əhval-ruhiyyəsini nəzərə alaraq, meydanda gözəl bir çıxış edəcəksiniz. Meydanı sizlər elə ala bilərsiniz, istənilən yönə də yönləndirə bilərsiz. Və əsas da bu mitinqlərə birdəfəlik son qoyulmalıdır. Allah bilir, Moskva bizimcün necə dəhşətli ssenarilər hazırlayıb.

*Telefon zəngi.*

**ŞAMXAL:** O da yaman nigarandır (*dəstəyi qaldırır*). Bəli, yoldaş katib, çox yaxşı səhbət alındı. Bir birimizlə tam anlaşdıq (*dəstəyi qoyur*). Telefon qoyur ki, bir əməlli-başlı dərdləşək? İnşallah, bir arxayın vaxtda yaxşı oturub yeyib içərik.

*(yenə telefon zəngi).*

## PƏRDƏ

*Arxadakı monitor - ekranda ara-sıra meydanı doldurmuş izdahami, çıxış edən natiqləri görürük. Zaur Məhərrəmovun çəkdiyi "Meydan" filmindən istifadə etmək olar.*

## İKİNCİ ŞƏKİL

*Arxadakı ekran - monitorda Meydan dolu izdiham. Ön planda - səhnədə Meydanın tribunası.*

*"Koroğlu"* operasının üvertürü səslənir.

**MİTİNQİN APARICISI:** Xanımlar və bəyler!

Bu gün ağsaqqal deputatımız, akademik Bəhram Zeynallı da mitinqə təşrif gətirib. Söz onundur.

*Alqış və fit səsləri.*

**BƏHRAM:** Əziz balalarım, oğullarım, qızlarım, nəvə-nəticələrim. Həmvətənlərim. Sözüm sizədir, Moskvadan dünən gəlmİŞəm. Moskvada ölkəmizin rəhbəri Qorbaçov yoldaşla görüşmişəm. (*fit səsləri*) Məsələ onda deyil. Mixail Sergeyeviç (*fit səsləri güclənir*) dedi ki, arxayın olun, sərhədlərin dəyişilməsindən səhbət gedə bilməz (*zəif alqış, güclü fit səsləri*). Qarabağ Azərbaycanındır (*alqışlar*) Amma ermənilərin istəklərini də nəzərə almaq lazımdır (*fit səsləri son həddə çatır, "xəyanət" sözləri aydın eşidilir*).

**BƏHRAM:** (*bir az tutulan kimidir*) Axı, biz əsrlər boyu ermənilərlə mehriban qonşu kimi yaşamışıq.

*(Kütləvi səslər: Ar olsun! Bu da bizim ağsaqqal! Bu da bizim deputat! Düş aşağı, satqın).*

**BƏHRAM:** Əziz övladlarım! (*kütlə onu fitə basır, danışmağa qoymur.* Qorxmaz adlı gənc oğlan kobud şəkildə Bəhrəm qolundan yapışib mikrofon-dan uzaqlaşdırır. Bəhrəm ürəyini tutub pilləkənə oturur. Cibindən həb çıxarır. Qorxmaza). Oğlum, mənə bir stəkan su.

**QORXMAZ:** Suyu sənə Qorbaçov verər. Bura qeyrət meydanıdır, su dükanı deyil.

**QİYAS:** (*ona yanaşır*) Əmi.

**BƏHRAM:** (*başını qaldırır*) Qiyyas. Sən də burdasan?

**QİYAS:** (*onu qucaqlayır*) Bu saat su getirərlər (*başqa bir cavan su gətirir,* Bəhrəm dərmanını içir)

**ÇOPUR CABBAR:** Mənə söz verin (*mikrofonu aparıcıdan alır*) Əziz soydaşlarım, qəhrəman millətimin qəhrəman övladları, ulu Boz qurdun ığid balaları! Bəsdir Qorbaçovun yalan vədlərinə aldandıq. (*gurultulu alqışlar*) Əfsus ki, hələ də əsl düşmənimizin, əsl dostumuzun kim olduğunu bilməmişik. Qorbaçov bizi gün ağlayacaq?

Ümidimiz, pənahımız yenə qardaş Türkiyədir (*gurultulu alqışlar*). Canımız, qanımız türk qanıdır. Amma özümüz də papaq altda qalan deyilik. Hanı bizim qoç Koroğlumuz, Misri qılınçıyla Zori Balayanların qulağını kəssin. Hanı bizim Babəkimiz, Vazgenin qulağını bursun...

**SƏDYAR** (*piçiltıyla qulağına*): Atropati unutma.

**ÇOPUR CABBAR:** Bəli, hanı müdrik Atropat ki eee...

**SƏDYAR** (*piçiltıyla*): Akademik Aqanbekyanın lap...

**ÇOPUR CABBAR:** Akademik Aqanbekyanın şalvarını çıxartsın?

**SƏDYAR** (*piçiltıyla*): Qaçax Nəbi.

**ÇOPUR CABBAR** (*piçiltıyla Sədyara*): O da qalsın gələn səfərə. Bəli, əziz həmvətənlərim, Koroğlu da, Babək də, Şah İsmayıл da.

**SƏDYAR** (*piçiltıyla*): Atropat da...

**ÇOPUR CABBAR:** Atropat da, bax, bu meydandadırlar, sizin aranızdadırlar, əziz soydaşlarım. Bu gün millətin Babəki də, Koroğlusu da...

**SƏDYAR:** Atropati da...

**ÇOPUR CABBAR:** Atropati da sizsiniz, Siz! Siz! Üç yüz milyonluq türk dün-yasının gözü sizdədir. Bizdədir. (*gurultulu alqışlar*).

**ÇOPUR CABBAR** (*Sədyara*): Di buyur, Atropat. Mənə suflyorluq elədin, in-di de görək, sən nə deyirsən.

**SƏDYAR:** Əziz xanımlar, bəylər, canablar, dostlar, yoldaşlar. Mən adicə ali məktəb müəllimiyyəm, yəqin aranızda mənim tələbələrim də az deyil. Mən siya-sətçi deyiləm, natiq də deyiləm. Heç şair də deyiləm. Amma Cabbar müəllimin alovlu nitqi məni də cuşa gətirdi, necə deyərlər, ilhamım coşdu, bir şeir qosdu. Qafiyəsinə, vəzninə görə qüsura baxmayın, ürəkdən gəlir (*Şeiri pafosla oxumağa başlayır*)

Ana vətən Azərbaycan,  
Bir canım var sənə qurban.  
Bağların var, dağların var,  
Şəhidlərin, sağların var.  
Ümidin itməsin heç vaxt,  
Hələ gözəl çağların var.

*Keçər illər, keçər aylar,  
Ayıramaz bizi çaylar,  
Nə Astara, nə də Araz.  
Lap yaxında qovuşarıq,  
Ya bu qış, ya da bu yaz.  
Danışmayın hərzə-hədyan,  
İgidlərlə dolub hər yan.  
Azadlığa aparacaq  
Bizi bu möhtəşəm meydan.*

(*gurultulu alqışlar, fit səsləri. Növbəti natiq danışır, səsi uzaqlaşır, ön plan-da Bəhram və Qiyas*).

**QİYAS:** Özünü necə hiss edirsən, əmi?

**BƏHRAM** (*başıyla “yaxşıyam” işarəsini verir, çətinliklə danışır*): Dilarə, Namiq necədirlər?

**QİYAS:** Yaxşılalar, sağ ol.

**BƏHRAM** (*su getirən oğlana, Zakirə*): Bala sən də sağ ol, su gətirdin. Da-yan görüm, sən Şamxalın oğlu deyilsən?

**ZAKİR:** Bəli.

**BƏHRAM:** Deyirəm axı, gözümə şirin dəyirsən. Qiyyas, bilirsən bu kimdi, Şamxalın oğlu.

**QİYAS:** Bilirəm.

**BƏHRAM:** Sənin imtahanda kəsdiyin oğlan.

**QİYAS:** Kəsməmişdim, üç vermişdim, yaxşı yadımdadır.

**BƏHRAM:** Amma indi təhlükəsizlikdə mayordur.

**QİYAS:** Onu da bilirəm. Burda da bizə nəzarət edir.

**SƏDYAR:** Lap yaxşı. Dövlət dostunu, düşmənini tanımalıdır.

**ZAKİR:** Əla çıxış etdiniz Cabbar müəllim. Məlumat verəcəm.

**SƏDYAR:** Məlumat verənə bax, sən Allah, qaldıq əl-ayaq altında. Sən uşaq-san hələ, məlumat çatdırının ən böyüyü burdadır (*Cabbarı göstərir*).

**ÇOPUR CABBAR:** İlənsan ki, ilan. Kərim Əsgəroğlunun dostu bundan artıq olmayıcaq ki...

**MİTİNQİN APARICISI:** Söz verilir o şəxsə ki, onu yaxşı tanıyırıq. “Çağdaş” qəzetiñin redaktoru Qiyyas Zeynallı (*gurultulu alqışlar*).

**QİYAS:** Əziz qardaşlarım, bura nə bəlağətli nitqlər meydanıdır, nə də şeir məclisi. Burda doğrudan da millətin taleyi həll olunur və biz də bu barədə konkret təkliflərimizi vermişik. “İstefa, istefa” bağırmaqla iş bitmir. Moskvanın bir adamını istefaya göndərəcəyik, yerinə başqasını – yenə öz adamlarını qo-yacaqlar. Rəhbərlikdən əvvəl siyaset dəyişməlidir. Onların da, Moskvadakı ağalarının da qarşısına konkret tələblərimizi qoymalıdıq. Ermənistandan qovulan soydaşlarımızı məhz Dağlıq Qarabağda və onun ətrafındakı rayonlarda yerləşdirməliyik. Respublika rəhbərliyinin buna iradəsi çatmaz. Deputatlarımız bunu Moskvada, Parlamentdə ən vacib məsələ kimi qaldırmalıdır. İkinci vacib məsələ Ermənistandan qovulan soydaşlarımızın insan haqları haqqında bütün dünyaya car çəkməliyik. Onlar beynəlxalq müşahidəçilərin nəzarəti altında dədə-baba yurdlarına, Ermənistana qayıtmalıdırular və kompakt yaşadıqları yerlərdə hansı şəkildəsə muxtarıyyətləri olmalıdır. Ancaq bundan sonra

Dağlıq Qarabağa Azərbaycan tərkibində yüksək status verilə bilər. Tanrı bize yar olsun!

(alqışlar, fit səsləri)

## PƏPDƏ

### ÜÇÜNCÜ ŞƏKİL

*Qiyasın mənzili. Namiq çay içir. Yuxudan təzə durmuş Dilarə otağa daxil olur, Namiq durub anasını qucaqlayır.*

**NAMİQ:** Ad günün mübarək, ana!

**DİLARƏ:** Eh, nə ad günü? Görmürsən nələr olur?! Heç ad günü adamın ya-dına düşür?

**NAMİQ:** Hər halda, əlli beş yaş da balaca məsələ deyil.

**DİLARƏ:** Yaşımı yadına salmasan olmaz? Yəqin heç əlli beş də deyil, day da çoxdu. Sənin o üç il türmədə yatmağın məni on yaş qocaltdı.

**NAMİQ:** Mən yalnız cinayətimin cəzasını çəkdim.

**DİLARƏ:** Nə cinayət canım? Bəyəm sənin bir təqsirin vardi?

**NAMİQ:** Ana, xahiş edirəm o söhbəti salma.

**DİLARƏ:** Biliṛəm, sən hələ də o qızı unuda bilmirsən. Adı nə idi?

**NAMİQ:** Qumru. Day gəl bu barədə danışmayaq.

**DİLARƏ:** Necə danışmayım ki, indiyəcən içimi göynədir, yandırıb-yaxır mə-ni.

**NAMİQ:** Di boşla, sən Allah.

**DİLARƏ:** Bəhram əmi də yaxasını kənara çəkdi. Amma əsl günah atandayı-di.

**NAMİQ:** Dedim axı, bu məsələni çürütməyək. Həm də belə bir gündə...

**DİLARƏ (bufetin üstündə çiçək buketini görür):** Bu hardandı burda?

**NAMİQ:** Hardan olacaq, həmişə irad tutduğun həyat yoldaşından. Sən ya-tanda sübh obaşdandan durub gedib tər-təzə gül alıb gətirib səninçün. Hələ məktub da yazıb sənə, odehy ordadır.

*Dilarə məktubu açıb oxuyur, gülümsünür.*

**NAMİQ:** Nə yazıb?

**DİLARƏ:** Özgənin məktubunu başqası oxumaz; lap oğlu olsa da.

*Qapı zəngi, Namiq açır, Əjdər kişi əlində bir dəstə gül içəri girir.*

**ƏJDƏR:** Təbrik, Dilarə bacı, ad günün mübarək. Neçə-neçə belə illərə çıxa-san; yoldaşınla, oğlunla...

**DİLARƏ:** Çox sağ ol, Əjdər dayı, nə zəhmət çəkirdin. Nə yaxşı yadında qa-lib.

**ƏJDƏR:** Heç belə günü unutmaq olar? Ad günündən üç gün qabaq... Namiq də... qayıtmışdı. Day yerə-göyə sığmırıldı. Bizi də uşaqların anasıyla çağırılmış-dız. Eh, nə gözəl günlər idi... Dedim axşam yəqin qonağınız çox olacaq, mə-nim yerim deyil, odur gəldim indi təbrik eləyim.

**DİLARƏ:** Axşam qonağımız-filan yoxdu. Olsa da, sənin yerin gözümüzün üstədi.

**ƏJDƏR:** Bax bu insaniyyətinizə görə sevirəm də sizi; səni də, Qiyan qarda-şı da. Mən kiməm, adı bir taksi şoferi, amma Qiyan boyda dahi məni də həmi-şə adam yerinə qoyur.

**DİLARƏ:** Nə danişırsan Əjdər dayı? Sən heç kəsdən əskik adam deyilsən. Otur, bir çay iç.

**ƏJDƏR:** Sağ ol, Oğluvun toyunda içim. Axşam qonaqlar gedəndən sonra bəlkəm bir dəydim sizə; Qiyas qardaşla bir balaca işim var.

**DİLARƏ:** Buyur, buyur. Haçan gəlsən, qapımız açıqdı.

(Əjdər gedir. Qapı zəngi)

**NAMİQ:** Anşlaqdı ki... Deyirdin ad günü istəmirəm, görürsən xalq səni necə sevir?

(qapını açır, Rasim əlində iri gül buketi daxil olur)

**RASİM:** Salam.

**NAMİQ:** Day şəhərdə gül qalmadı ki...

**RASİM:** Təbrik, təbrik, Dilarə bacı. Atam da gəlmək istəyirdi səni təbrik etməyə; - amma dedi bilmirəm, Dilarə məni qəbul edər?

**DİLARƏ:** O nə sözdü, Bəhram əmi ailəmizin aqsaqqalıdır.

**RASİM:** Nə bilim, deyir, o vaxtlar Namiqin məsələsində Dilarə bir az incimişdi məndən.

**DİLARƏ:** Keçənə güzəşt deyərlər, Rasim, olan oldu, keçən keçdi. Bəhram əminin həmişə gözümüzün üstündə yeri var.

## PƏRDƏ

*Arxadakı ekran - monitorda Meydandakı mitinqlərin sənədli kadrları. Çıxış edən natiqlər, izdihamın uğultusu, alqış və fit səsləri*

## DÖRDÜNCÜ ŞƏKİL

*Həmin məkan. Qiyanın mənzili. Axşamdır, Dilarə masanı səliqəyə salır, qab-qacaq düzür.*

**NAMİQ:** Deyəsən, qonağımız çox olacaq. Elə deyirdin ki, ad günümü qeyd etmirəm.

**DİLARƏ:** Neyləyək? Səhər gördün Rasim nə dedi? Dedi axşam Bəhram əmi də gəlmək istəyir.

**NAMİQ:** Gəlsin də... (ələ salır) Bir deputatımız əskikdi.

**DİLARƏ (kınayəylə):** Akademik. Deputat. Laureat, at... at...

**NAMİQ:** Deyəsən, onunla aran yoxdu.

**DİLARƏ:** İndi vicdanı oyanıb, səni üç il türməyə basanda əlini ağdan qaraşa vurmadi.

**NAMİQ:** Ay ana, nə etməliydi ki... Mən cinayətimin cəzasını çekirdim.

**DİLARƏ:** Yenə başladın? Nə cinayət cinayət salmışan. Avtomobil cəzasını qəsdən eləməmişdin ki... Həm də maşın Rasimin idi. Rasim işin içindən quru çıxdı, amma səni basdılar qazamata.

**NAMİQ:** Maşını mən sürürdüm. Günah da mənimdir. Amma bu söhbəti salmağın heç yeri deyil.

**DİLARƏ (yumşaq tonla, nəvazişlə):** Hələ də onu unutmursan.

**NAMİQ:** Necə unuda bilərəm, ana? Mənim ucbatımdan belə qız gənc yaşında tələf oldu; anasının yeganə balası.

**DİLARƏ:** Sən də mənim yeganə balamsan axı (pauza), hələ də qəbrinin üstünə gedirsən?

**NAMİQ:** İldə iki dəfə - doğum və ölüm günü.

**DİLARƏ:** Anasıyla?

**NAMİQ:** Hə... anası ölənə qədər.

**DİLARƏ:** Anası ölüb? Heç bilmirdim. Haçan?

**NAMİQ:** İki il bundan əvvəl.

**DİLARƏ:** Bəs bizə niyə deməmisən?

**NAMİQ:** Atam bilirdi. Dəfninə də kömək elədi. Axı ayrı heç kəsləri yox idi. Qumrunun yanında basdırıldıq.

**DİLARƏ:** (*köksünü ötürür*) Yazıq qız... Neyləyək, oğlum. Olacağa çarə yoxdur. Sən də çox ürəyinə salma. Gör neçə il keçib. Atanla məni də düşün, bizim indi nəvələrlə əylənmək vaxtımızdır.

**NAMİQ:** Əcəb əylənmək vaxtıdır. Gör aləm necə qarışıb. Ana, bu axşam bir sürpriz qonağımız da olacaq. Mən çağırımişam. Rusiyada idi, dünən gəlib. Gələn kimi də məni tapdı, bu axşam yeməyə dəvət edirdi, dedim yox, anamın ad gündündü. Elə çıxdı ki, onu dəvət etməli oldum.

**DİLARƏ:** Kimdi o, mən tanıyıram?

**NAMİQ:** Ağarəfi.

**DİLARƏ:** Kim?

**NAMİQ:** Ağarəfi. Yadında deyil, Firuz dayının yaxın dostuydu.

**DİLARƏ:** Dayan, dayan, düşdü yadına. Onu da həbs etmişdilər; fırıldaq, yeyinti üstə... Sənin onunla nə işin var?

**NAMİQ:** Düz iki il üç ay onunla bir yerdə Şuşa türməsində yatmışıq.

**DİLARƏ:** Aman Allah, getsin o günlər, gəlməsin. Sən hara, o oğru hara?..

**NAMİQ:** Orda oğru, doğru yoxdur, ay ana, hamı bərabərdi. Ağarəfi orda atanmış idi. Danışındı ki, atam ona nə isə pislik edib, oğlunu kəsib imtahanda, amma deyirdi yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidi. Məni qoruyurdu orda.

**DİLARƏ:** Nə isə, olan olub. Eləsindən uzaq ol, oğlum.

**NAMİQ:** Necə uzaq olum ki, həyatımı xilas eləyib.

*Dilarə təəccübə baxır.*

**NAMİQ:** Bəli. Türmə rəisinin müavini vardı; Ambaryan. Bizi görməyə gözü yoxdu. Xüsusilə ziyalıları. Bilmirəm niyəsə mənimlə pəs düşmüşdü. Bir dəfə sərxoş olub ağızından qaçırib ki, 15-ci ilin qisasını gərək bù türklərdən alam... Bir dəfə nə dedisə, cavabını qaytardım, üstümə cumdu, vurmaq istədi, Ağarəfi araya girib qoymadı. Karsərə də basmaq istəyirdi məni, yenə Ağarəfi imkan vermədi. Axı, Ambaryan da bilirdi ki, Ağarəfi dustaqlar içində avtoritetdi. Sonra bildim ki, bizi həyətə gəzməyə çıxaranda Ambaryan məni guya qaçmaq istdəyimcün vuracaqmış. Bunu da Ağarəfi qoymadı. Həyətə çıxanda məndən bir addım aralanmırdı.

**DİLARƏ:** Anan ölsün, ay oğul, gör balam nələr çekib... İndi danışırsan, tüküm biz-biz olur.

**NAMİQ:** Odur ki, erməni görəndə elə bil Ambaryanı görürəm. Hamısından zənd-zəhləm gedir.

**DİLARƏ:** Elə demə, bala, erməninin də yaxşısı, pisı var.

**NAMİQ:** Yaxşısına lənət. O ki qaldı pisinə. Dayan, sənə kömək edim... Stuluları mən düzərəm. (*stulları düzə-düzə*) Axşam on birdə iki günlüyü rayona getməliyəm, ana.

**DİLARƏ:** Rayonda nə işin var?

**NAMİQ:** Teşkilat məsələsidir.

**DİLARƏ:** İndi də bu Xalq cəbhəsinə qoşulmusan. Vallah, bilmirəm niyə sənin də, atanın da gərək həmişə başınız qalda olsun. Budey, bax, hətta bu gün də dədən mitinqdə çıxış edir. Yenə görək başımıza nə oyun açacaqlar...

**NAMİQ:** Narahat olma, ana. Bu, haqq işidir. Bizim də borcumuzdur.

*Qapı zəngi. Firuz gəlir, Dilarəni öpür, hədiyyəsini - iri bir bağlamani bacısına verir.*

**FİRÜZ:** Təbrik, bacı, təbrik. Neçə belə illərə çıxasan. Oğlunla, o qaramat ərinlə...

**DİLARƏ:** Yenə başlama, heç olmasa belə gündə...

**NAMİQ:** (sərt) Firuz dayı...

**FİRÜZ:** Vsyo, susdum, susdum... Heç belə müsibət olar, bircə qardaşı bircə bacısının evinə gedib-gələ bilməsin.

**DİLARƏ:** Kim sənə qadağa qoyub ki?

**FİRÜZ:** Qadağa qoyulmayıb, amma ərin bir sir-sifet göstərir, day bundan sonra gələrəm? Yaş da o yaş deyil ki, bunun hoqqalarına məhəl qoymayım. Nə isə... Bu gün şeytanın qızın sindirib gəlmışəm. Dedim bacımın ad gününü təbrik etməsəm, day necə qardaşam.

*Qiyyas qapını açarıyla açıb gəlir. Firuzu görüb tutulur, amma ona da salam verir:*

**QİYAS:** Xoş gəlmisən (*Dilarənin hədiyyəsini verir*). Yaxşı, keçək masa başına da...

**DİLARƏ:** Bəs, Bəhrəm əmini gözləməyək, xəbər göndərib ki, gələcək.

**QİYAS:** Bilirəm, amma gec gələcək. Mərkəzi Komitəyə çağırıblar onu. Bəhrəm əmi demiş, məsələ onda deyil (*gülür*).

*Qapı zəngi*

**QİYAS:** Bıy, SK-da deputatlarla görüş nə tez qurtarıb. Namiq, aç qapını.

*Ağarəfi gəlir*

**NAMİQ:** Ata, sənə danışmışdım, Ağarəfi mənim həyatımı xilas edib.

*Ağarəfi Qiyyasla görüşür, hədiyyəsini Dilarəyə verir.*

**AĞARƏFİ:** Təbrik edirəm, Dilarə bacı, day necə deyərlər, kasıbin olanından.

**DİLARƏ:** Çox sağ olun.

**FİRÜZ:** (Ağarəfiyə tərəf gəlir əlini uzadır, sevincək) Ağarəfi.

**AĞARƏFİ** (*əlini vermədən*): Biz begem tanışışq?

**FİRÜZ:** Firuzam da, Ağarəfi, yəni o qədər dəyişmişəm ki, məni tanımadın? Mən səni o saat tanıdım.

**AĞARƏFİ:** Məni kimləsə qarışiq salmısız.

**FİRÜZ:** Necə yəni Ağarəfi? Mənəm də - Firuz, dostun Firuz.

**AĞARƏFİ:** Mənim Firuz adlı dostum yoxdu.

**FİRÜZ:** Necə yoxdu? Yadından çıxıb? Tu bi or not tubi? Səninçün Hamletin monoloqunu oxuyardım. Çox xoşuna gələrdi. (*Ağarəfinin qoluna girir*) Ağarəfi, nə olub sənə, bəlkə məndən incimisən? Axi qardaş kimiydik.

**AĞARƏFİ:** (*birdən sərt*) Qardaş ha... Bu necə qardaşdı ki, neçə ildi qardaşının başına nə gəldiyilə maraqlanmayıb. Elə ki məni türməyə basdırılar, vəssəlam. Salam-kəlam kəsildi. Bağda ərik var idi, salamməlik var idi, bağdan ərik qurtardı...

**FİRÜZ:** (*pərt*) Bağışla məni, Ağarəfi, keç günahımdan, zamana köpəyoğlu zamanıydı. Dedim sənə görə məni də ilişdirərlər.

**AĞARƏFİ:** Priçem zamana? Əlbəttə, can qardaşdan irəlidi.

**FİRÜZ:** Bağışla məni.

**AĞARƏFİ:** Nəyim qalıb ki, sənə bağışlayım. Soğan kimi soydular məni, in-di bir həsirem, bir Məmmədnəsir... Heç olmasa, özüm cəhənnəmə, ailəmlə ma-raqlanaydın: nə oldular, necə oldular?

*Firuz başını aşağı salıb dinmir.*

**AĞARƏFİ:** Məni ilişdirəndə ev-eşiyimi alt üst elədilər, arvad xəstələndi, düşdü dəlixanaya, oğlum başını götürüb qaçırdı Urusətə, indiyəcən yerini-yurdu-nu tapa bilmirəm.

**FİRÜZ:** Lənətə gəlsin sovet quruluşu. Bacarıqlı iş adamını tut bas ki, nə var, nə var, varlanmışan; ailəsini dağıt. Sən də o rejimin qurbanısan da. Qiyyasla da-nış, çıxartsın səni mitinqə, çıxış et ki, mənim də başım o mənfur kommunistlər-dən az əziyyət çəkməyib.

**AĞARƏFİ** (*dıqqətlə Firuza baxır*): Elə həmin Firuzsan ki, həmin Firuz; heç dəyişməmişən. Allah üzünə baxıb ki, Namiqin dayısısan. Yoxsa səninlə ayrı cür haqq-hesab çürüdərdim. Sənə verdiyim (*gülür*) cib xərclərini də yeyib üs-tündən su içmişən yəqin.

**FİRÜZ:** Belə yerdə deyirlər e, çölüm özgəni yandırır, içim özümü...

**DİLARƏ** (*onlara yaxınlaşır*): Köhnə dostlar, nə şirin söhbət edirsiz... Buyu-run masa başına.

*Ağarəfiylə Firuzun söhbəti zamanı Dilarə o biri otağa keçir, paltarını dəyişib gəlir. Ara-sıra Namiq TV kanallarını dəyişir. Bakıdan və Moskvadan verilən xə-bərlər böyük ekranda - monitorda da görünür.*

*Qapı zəngi. Bəhramla Rasim gəlirlər. Hədiyyələrini Dilarəyə verirlər.*

**BƏHRAM** (*Dilarəni öpür*): Təbrik edirəm, qızım. Bağışla bu qoca əmini. Ne-cə deyərlər, qul xətasız, ağa kərəmsiz olmaz. Keçənə güzəşt deyiblər. Bağışla məni.

**DİLARƏ:** Nə danışırsız, Bəhram əmi. Xoş gəlmisiz. Güllər üçün də sağ olun.

**BƏHRAM:** Bir bura gəl (*Dilarəni kənara çekir, cibindən kiçik qutu çıxarıb Dilarəyə verir*). Rəhmətlik Rüxsərənin sırgalarıdır. Xalis brilyant. Məsələ onda de-yil. Götür.

**DİLARƏ:** Nə danışırsız, Bəhram əmi, bu nə söhbətdi?

**BƏHRAM:** Rəhmətliyin öz vəsiyyətidir. Ölümündən üç gün qabaq məni çagırıcı, bu sırgaları çıxardı ki, bunu Dilarəyə verərsən. Onun yanında xəcalətli-yik, balasını qurtara bilmədik.

**DİLARƏ:** Üzr istəyirəm, Bəhram əmi, mən bunu qəbul edə bilmərəm. Qiyyas başımı kəsər. Saxlayın, Rasimin gələcək arvadına verərsiz.

**BƏHRAM:** Rasim evlənən deyil. Deyir, mən ancaq inqilis qızı ala bilərəm, buna da hökumət icazə verməz.

**DİLARƏ:** Mən də o rəhmətliyin sırgalarını taxa bilmərəm.

**BƏHRAM:** Saxlaysan Namiqin arvadı üçün.

**DİLARƏ:** Namiqin də evlənmək fikri yoxdur.

**BƏHRAM** (*ah çekir*): Hələ də o qızın xıffətini çekir, Rasim danışdı mənə.

**RASİM:** Nə piç-piç edirəsiz orda, gəlin də.

**QIYAS:** Yəqin Dilarə əmimə məndən şikayət edir.

**BƏHRAM:** Bax bu qoca əminin bir ayağı gordadır, məni sindırma. Rəhmətlik Ruxsərənin də ruhunu incidərsən (*qutunu bufetin üstünə qoyur*). Gel.

**QİYAS:** Qədəhlər doludur, xoş gəlmisiz. Hamınızın sağlığınızı...

**BƏHRAM:** Yox, bu olmadı, bu gün əziz Dilarəmizin ad günüdür. Bütün tostlar onun sağlığına deyilməlidir. Dilarə, həmişə belə gənc, gözəl ol, ərində, oğlunla.

**FİRÜZ:** Qardaşına.

**BƏHRAM:** Qardaşına, bütün yaxın, əzizlərinlə...

*İçirlər.*

*TV-dən və ekran monitordan DİKTOR:*

*Konsertimizə başlayırıq. Azərbaycan xalq mahnısı “Sarı gəlin”. İfa edir SSRİ Xalq artisti Fidan Qasımovaya.*

*Fonda mahnı ifa olunur.*

**QİYAS:** Əmi, heç üstünü vurmursan. SK-da nə oldu, yenə nə şirin vədlər verdilər?

**BƏHRAM:** SSRİ xalq deputatlarını, yəni bizi Primakovla və Girenkoyla görüşə çağırmışdılar.

**FİRÜZ** (*Ağarəfinin qulağına*): Primakov Ali Sovetin sədri, Girenko da gavar SK KPSS-in katibidi.

**AĞARƏFİ** (*etinəsiz*): Xəbərim var...

**BƏHRAM:** Bizim deputatlardan da yalnız beş nəfəri çağırmışdılar. Məni, Arif Məlikovu, Tofiq İsləməyilovu, Vəli Məmmədovu, hə, bir də Anarı. Məsələ onda deyil.

**QİYAS:** Bəs, məsələ nədədi, əmi?

**BƏHRAM:** Məsələ ondadi ki, Primakov da, Girenko da andaman elədilər ki, heç bir fövqəladə vəziyyət elan olunmayacaq, Bakıya da qoşun yeridilməyəcək.

**QİYAS:** Siz də inandız?

**BƏHRAM:** İnanmamağa əsas yoxdu axı. O boyda vəzifə sahibləri yalan danışmayacaq ki. Həm də o Tbilisi müsibətinlən sonra güc tətbiq etməyə cəsarət etməzlər.

**AĞARƏFİ:** İnanan daşa dönsün.

**BƏHRAM:** Təklif etdik ki, SSRİ Ali Sovetinin növbədənənar sessiyası çağırılsın; axı indi tətildəyik. Dedilər buna ehtiyac yoxdu. Vəziyyətə şəxsən Qorbaçovun özü nəzarət edir.

**QİYAS:** Elə bütün bu işləri fitvalayan Qorbaçov deyil? Gürcüstana tutduqları divan bunlara dərs olmadı.

**RASİM:** Yox, yox, bura Gürcüstan deyil. Orda etdiklərini burda edə bilməz-lər. Gürcüstanın dalında Türkiyə durmur.

**DİLARƏ:** Bəsdi siyasətdən danışdırınız. Plov soyuyur. Yoxsa bəyənmədiniz?

**AĞARƏFİ:** Əlinə sağlıq, bacı, əla plovdur.

**BƏHRAM:** Ağzımız dada gəldi. Rəhmətlik Rüxsərənin vəfatından sonra neçə ildi belə ləzzətli plovdan yadırğamışdım.

**DİLARƏ:** Namiq, televizorun səsini artır, deyəsən, yeni müğənnnidir.

*Ekran monitorda*

**DİKTOR:** Çıxış edir gənc müğənni Süsən Sümbül. Qədim Azərbaycan xalq mahnısı “Ah, sərin, sərin”...

*Gənc müğənni qız oxumağa başlayır:*

*Ah, sərin, sərin sənin sözlərin,  
 Ah, dərin, dərin sənin gözlərin.  
 Ah canım mənim, vəfali yarım,  
 Sevgilim mənim, gülüm, dildarım.*

**BƏHRAM:** Bıy, bu ki erməni mahnisıdır: "Ah, Sirun, sirun"...

**RASİM:** Nə olar, ermənilər bizim dolmanı özlərinə çıxanda olar, "Sarı gelin"ə erməni mahnısı deyəndə olar, "Arşın mal alan"ı oğurlayıb məngirləyəndə olar, biz də onların bir mahnisini çırılışdırısaq, dünya dağılar?

**FİRÜZ:** (*o artıq dəmdir, Ağarəfiyə göz vurur*) Oğrudan oğruya halaldi.

**AĞARƏFİ:** (*o da dəmdi*) Oğrunun yadına daş salma.

**BƏHRAM:** Balalarım, hamınız mənim balalarımızınız. Sizə bir söz demək isteyirəm. Tarixdə elə məqamlar olur ki, millət, bütün millət bir yumruq kimi birləşməli olur; alimi də, fəhləsi də, təbibə də, kəndlisi də, ziyalısı da, savadsızı da, cavanı da, qocası da, doğrusu da, oğrusu da - hamısı bir olur. ümumi düşmənə qarşı birləşməliyik. Kimdi bizim düşmənimiz?

**NAMİQ:** Ermənilər.

**FİRÜZ:** Ruslar. Erməniləri fitvalayan ruslardı.

**BƏHRAM:** Xeyr, bizim düşmənimiz öz içimzdədi. Bir-birimizə xor baxmağımızdı, paxıllığımızdı, bir-birimizin uğurunu gözü götürməməyimizdi, bir-birimizin şöhrətinə, var-dövlətinə həsed çəkməyimizdi...

**AĞARƏFİ:** Sağ ol, professor, ürəyimdən tikən çıxardın.

**QİYAS:** Belə çıxır ki, bu çətin günlərdə biz özümüz özümüzlə mübarizə aparmalıyıq?

**BƏHRAM:** Məsələ onda deyil, Qiyyas. Mən sənin getdiyin yolla getməsəm də, sənin əqidənə hörmət edirəm. Ot kökü üstə bitər deyiblər. Rəhmətlik atam da belə ters idi. Yeni ters deyəndə, sözünün üstündə möhkəm durandı. Elə rəhmətlik atan da ona çəkmişdi. Heyf ki, mən onlara oxşamamışam.

**DİLARƏ:** Nə danışırsız, Bəhrəm əmi, siz bütün ailəmizin tacısınız.

**BƏHRAM** (*o da bir az dəmdi*): Tacı olsaydım, mənim də sağlığıma badə qaldırdınız.

**QİYAS** (*durub Bəhrəmi qucaqlayır*): Ay səni, əmi, lap uşaqsan e, vallah. Sən ailəmizin yox, bütün xalqımızın fəxrisinən. Sənin adın-sanın, şöhrətin, peşəkarlığın, sənətkarlığın, fədakarlığın...

(*Səs get-gedə uzaqlaşır, səhnə yavaş-yavaş qaranlıqlaşır. Tam qaranlıqda qapı döyüür. Qiyyas gecə paltarında işığı yandırır, qapıya tərəf gedir*)

**DİLARƏ** (*xalatda çıxır*): Gecənin bu vaxtı kimdi belə?

**QİYAS** (*qapını açır*): Bıy, Əjdər kişi, xeyir ola?

**ƏJDƏR:** Belə günlərdə nə xeyir, Qiyyas müəllim. Sizə ərk eləyib gəlmışəm (*qapıdan kimisə çağırır*). Gəlin içəri.

(*Gələnlərdən biri elə Əjdər yaşda Qurgen, biri də onun nəvəsi, 23-24 yaşılı Surendir*).

**ƏJDƏR:** Ürəyim bircə sizə qızır. Bilmirəm bəlkə səhv iş görürəm, amma...

**QİYAS:** Buyur, Əjdər kişi.

**ƏJDƏR:** Bu mənim naparnikim... eee, dostum Qurgen. Bu da onun nəvəsi...

**QURGEN:** Suren...

**ƏJDƏR:** Otuz ildi bir takşidə işləyirik, gündüz mənim smenam, axşam onun, ya da tərsinə axşam mən, gündüz o.

**QİYAS:** Sözunun canını de, Əjdər kişi.

**ƏJDƏR:** Sözümün canı odur ki, indi bu oğlanı ayraporta aparıb Moskvaya yola salacam. Sabah yox, biri gün də Qurgeni Gürcüstana ötürəcəm. Neçə ildi çörək kəsmişik.

**QURGEN:** Hə eli, neçə ildi çörək kəsmişik.

**DİLARƏ:** Yaxşı Əjdər dayı, bizdən nə istəyirsən?

**ƏJDƏR (boğazını arıtlıyor):** Məhlədə şuluq uşaqlar var, evlərinə girmək isteyiblər. Dal qapıdan çıxıb qaçıb bize gəliblər. Bilirlər ki, biz naparnikik, deməli, bizim evə də gələcəklər.

**QİYAS:** Uzun sözün qisası...

**ƏJDƏR:** Uzun sözün qisası, neçə ilin qonşusuyuq, bilirəm necə adamsınız, Sizə ərkim çatır. Qurgen iki gecə sizdə qalsın... Özüm gəlib onu Gürcüstana ötürəcəm.

**DİLARƏ:** Nə danışırsan, a kişi... Səni izləyənlər bizi də izləyə bilər; Qiyaşın o qədər düşməni var ki... Namiq də dünyasında razı olmaz. Hələ yaxşı ki, Namiq bu gecə evdə deyil.

**ƏJDƏR (məyus):** Neynək, sizi başa düşürəm.

**QİYAS:** Əjdər kişi, gərək bizdən inciməyəsən, başa düşürsən...

**ƏJDƏR:** Niyə inciyirəm ki, başa düşürəm, düşürəm... Gəl Qurgen, bizdə qalarsan. Allah kərimdir.

**QİYAS:** Dur! (*Dilarəyə*) göstər mənim otağımı, orda qalsın.

**QURGEN:** Ay sənə qurban olum. (*Qiyaşın əlini öpmək istəyir, Qiyaş əlini çəkir*).

**ƏJDƏR:** Mən bilirdim axı, sən esl kişi adamsan. (*Surenə*) Gəl gedək.

*Suren donub qalib.*

**QURGEN:** Surenin dayısı Moskvada böyük adamdı. Qorbaçovla çəşka-lojkadı, Qorbaçov bir obedi onsuz eləmir.

**QİYAS:** Nuş olsun.

**QURGEN:** Allah baisin evini yıxsın. Suren bala, di dur bu gözəl insanın əlin-nən yox, ayağının öp.

(*Suren Qiyaşın ayağına tərəf əyilmək istəyəndə Qiyaş qətiyyətlə onu kənarra itələyir*)

**QİYAS:** Ayıbdı, dur ayağa. Di yubanmayın...

**QURGEN:** Məzhəb haqqı, yer üzündə bu musurmandan yaxşı millət yoxdu.

## PƏRDƏ

*EKRAN - MONİTORDA SƏNƏDLİ KADRLAR. MEYDAN, MİTİNQLƏR, SSRİ ALİ SOVETİNİN VƏ AZƏRBAYCAN ALİ SOVETİNİN İCLASLARI*

## ALTINCI ŞƏKİL

*Qiyaşgilin mənzili.*

**DİLARƏ:** (*Çay içir*) Qurgen kişi, gəl çay iç. Qorxma, heç kəs yoxdu.

**QURGEN:** (*qorxa-qorxa gəlib oturur, çay içir*) Allah səni saxlasın axçı, Allah balanı saxlasın.

**DİLARƏ:** Mənə axçı demə, adım var: Dilarə...

**QURGEN:** Allah səni saxlasın, Dilarə qızım. Sizin kimi insan adam görməmişdim xaç haqqı. Qarabağda da ta qədimdən musurmanlarla dost kimi yaşamış. Allah aramızda bu dava-dalaşı salanın evini yıxsın, Allah baisin evini yıxsın.

**DİLARƏ:** Qurgen kişi, düzünü de. Deyirlər, Bakı ermənilərindən də pul yıyrımlılar ki, Qarabağdakı o daşnaklara yardım olsun.

**QURGEN:** Allah daşnakların evini yıxsın, damları başlarına uçsun, balaları yetim qalsın, arvadları saçın yolsun.

**DİLARƏ:** Yaxşı, bəsdi qarğış elədin. De görüm, sən də pul keçirirdin?

**QURGEN:** Allah səni salamat eləsin. Nəvə toyu görəsən. Oğlun-qızın oğluşaq sahibi olsun. Nəvə-nəticələrin...

**DİLARƏ:** Sözu dəyişmə, kişi, de görüm sən də pul keçirirdin?

**QURGEN (dərindən ah çəkir):** Nə gizlədim, mən də maaşdan, vıruçkadan hesaba pul köçürürdüm. Bizdə bir Rantik vardı, gic erməni, bizi də aldatmışdı ki, pulları erməni kilsəsinin remontuna köçürəcək...

**DİLARƏ:** Belə başınızı aldadırmış o Rantik dediyin, bəlkəm də pulları öz cibinə basırmış.

**QURGEN:** Nə deyim, Atsvats bəlasın versin baislərin. Elə Rantik də oların içində.

*Qapı şiddətlə döyüür*

**QURGEN (qorxmuş):** Axçı...

**DİLARƏ:** Tez dur keç o biri otağa.

*Qurgen otağa keçir. Dilarə onun stəkanını yiğışdırıb qapını açır. Qorxmaz və iki sütül oğlan içəri girirlər.*

**QORXMAZ:** Ermənini siz gizlədirsin?

**DİLARƏ (karıxmış):** Nə erməni? Siz kimsiz?

**QORXMAZ:** Harda gizlətmisiz ermənini, çıxsın görək.

**DİLARƏ:** Nə erməni, erməni salmış? Burda erməni-flan yoxdu. Bura Qiyas Zeynallının mənzilidir. Burda erməni nə gəzir?

**QORXMAZ:** Dəxli yoxdu, (*otağa keçmək istəyir*)

**DİLARƏ (qapının qapağını kəsir):** Ora olmaz.

**QORXMAZ:** Niyə? Ermənini orda gizlədirsen?

**DİLARƏ:** Danışığını bil. Anan yerindəyəm. Ora mənim yataq otağımdır. Yiğişilməyb. Müsəlman deyilsiz? Naməhrəmin özgə qadının yataq otağında nə işi?

**QORXMAZ:** Çəkil görüm (*Dilarənin qolundan tutur*).

**NAMİQ (öz açarıyla qapını açıb içəri girir):** Ana! Bular kimdi? (*Qorxmaza*) Çek əlini. (*Güclü həmlə ilə onu itələyir*)

**QORXMAZ:** Sən kimsən?

**DİLARƏ:** Oğlumu. Rayonda idi, yaxşı vaxtında gəlib çıxdın, bala.

**NAMİQ:** Nə istəyirlər?

**DİLARƏ:** Yapışıblar ki, evinizdə erməni gizlədirsin.

**NAMİQ:** Başınıza at təpib? Bilirsiz bura kimin evidir? Ermənin burda nə işi var? Çixın gedin.

*Namiq həmin otağın qapısını açıb içəri keçir. Dilarə təşviş içində. Namiq gəlir.*

**NAMİQ:** Dedim sizə çıxb gedin, yoxsa sizinlə ayrı cür danışaram (*cibindən vəsiqə çıxarıb göstərir*).

**QORXMAZ** (*oxuyur*) Xalq Cəbhəsinin müdafiə şurası. Nə olsun, bize nişan verdilər ki, erməni bu evdə gizlənir.

**NAMİQ:** Yəqin, o yuxarıdakı qonşuları nişan veriblər. Ora gedin, onun ana-sı da ermənidir, arvadı da...

**QORXMAZ:** Bağışlayın (*gedirlər*) .

**NAMİQ** (*onlar çıxan kimi hırslı anasına*): Bu nə deməkdir, atamın iş otağında o Ambaryanın nə işi var?

**DİLARƏ:** Ambaryan deyil, o - Qurgendir.

**NAMİQ:** Bütün ermənilər Ambaryandır. Atamın xəbəri var?

**DİLARƏ:** Əlbəttə. Əjdər kişinin dostudu, xahiş etdi, atan da razı oldu iki gün onu saxlamağa.

**NAMİQ:** Əcəb işdi, vallah.

**DİLARƏ:** Yaxşı, qurban olum, o qonşunu niyə nişan verdin, doğrudan onun anası, arvadı ermənidid?

**NAMİQ:** Xəbərin yoxdu ki, iki ildi İzrailə köçüblər. Evləri də bomboşdu. Heç kəs yaşamır.

**DİLARƏ** (*gülür*): Ay səni. Deyirəm axı... Mənim qızıl oğlum.

*İşiq dəyişir*

*Həmin məkan*

**QİYAS:** Əjdərin dostunu yedizdirdin?

**DİLARƏ:** Heç nə yemək istəmir. Bir-iki dolma yedi; deyir, dolma elə bizim xörəkdi.

**QİYAS** (*gülür*): Dəvədən düşüb, höt-hötündən qalmayıb. Düzələn millət deyil. Yaxşı, çağır gəlsin, çay içsin. Denən çayı da ermənilər icad eləyib.

*Dilarə Qurgeni çağırır.*

**QİYAS:** Qurgen kişi, dolma nə deməkdi?

**QURGEN:** Dolma elə dolmadı da, eli...

**QİYAS:** Dolma, yəni yarpağın içini ətlə doldururlar. Day bu hardan sizin yemək oldu?

**QURGEN:** Sizin olsun eli, dolma da, aş da, bozbaş da, kabab da. Sizin, bizi, nə təpaudu var. Allah baisin evini yıxsın.

**QİYAS:** Qurgen kişi, sizdə belə misal çəkirlər: İn teğ hay, in teğ vay. Bu nə deməkdir?

**QURGEN** (*Ah çəkir*): Düzdü də... Harda hay, yəni erməni var, orda vay yəni yas, ağlaşma var. Biz də belə millətik də eli, başımıza gələnləri yada salıb ağlayırıq.

**QİYAS:** Başınıza gələnlər öz ucbatınızdan gəlir də... Dinc otursaz, kimin siz-nən nə işi var. Mütləq ortalığa bir şey atıb ara qarışdırırsız. Həmişə özgənin torpağında gözünüz qalır.

**QURGEN:** Demə, demə. Allah aramıza nipaq salanın evin dağıtsın.

**DİLARƏ:** Nipaq nə deməkdir?

**QİYAS:** Nifaq. Ermənilərdə F hərfi yoxdu, odu ki, F-ya P deyirlər.

**QURGEN:** Fizuli yaxşı deyib: Keçən güne gün çatmaz. Məzhəb haqqı, necə gözəl günlər idi. Mən neçə türkə kirvə olmuşam.

**DİLARƏ** (*televizora diqqət kəsilir*): Dayan, dayan, sənin nəvən deyil? Moskvadan danışır. Qiyas, səsini artır.

**QURGEN:** Vay, Suren bala, cigər. Şəni cerime. Sağ-salamat gedib çatmisan.

*Qiyyas televizorun səsini artırır. Suren ekran - monitorda da aparıcıyla danışır.*

**TELEAPARICI:** Наш собеседник Сурен Айвазян из Баку. Как вам удалось вырваться из этого бакинского ада?

**SUREN:** Один старый друг моего деда, русский, тайно вывез меня.

**QURGEN:** Rus?

**QİYAS:** Dur görək, daha nə yalan danişacaq.

**SUREN:** Вы не представляете какие это изверги азербайджанцы. Моего деда, старика избили до смерти, выколили один глаз. Я даже не знаю жив ли он сейчас? И этого русского дядю Васю тоже наверное убили.

**QURGEN:** (özünə gələ bilmir) Ay səni, binamus oğlu binamus, şan düşə.

**SUREN:** Если бы не русский дядя Вася, меня тоже убили бы...

**QURGEN:** Ay sənin məzhəbinə nəhlət, köpəy oğlu. (*durub televizorun üstü-nə cumur*) Səni əkib-doğanın...

**QİYAS:** Televizorla nə işin var, belə böyütmüsən də...

**QURGEN:** Belə böyütmüşəmsə, atama nəhlət...

**QİYAS:** Dilarə, keçir Bakıya.

*Dilarə televizoru Bakıya keçirir. Ekranda konsert. Çalıb-oynayırlar.*

**QURGEN:** Qiyyas qardaş, başıva dönüm, telefon elə Əjdərə, gəlib aparsın məni, anamın yanında basdırınsın. Day yaşamaq istəmirəm.

**QİYAS:** Sonra da Suren desin ki, azərbaycanlılar erməniləri diri-dirisi basdırır.

*Ekran - monitorda konsert qəfildən kəsilir. Diktor görünür.*

**DİKTOR:** Azərinformun rəsmi məlumatını veririk. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti, Respublika Nazirlər Soveti xəbərdar edir ki, Bakıda heç bir fövqəladə vəziyyət elan olunmayıacaq. Xalqı təxribatçı şayiələrə inanmamağa çağırırıq, Xalqımız...

*Güclü partlayış səsi. Bütün ekranlar sönür.*

**QİYAS (həyəcanla):** Nələrsə baş verir. Mən redaksiyaya getməliyəm.

**DİLARƏ:** Axşamın bu vaxtı?

*Güllə, sirena səsləri*

**QİYAS:** Atəş səslərini eşitmirsən? Deyəsən, şəhərə qoşun yeridirlər.

**DİLARƏ:** Bu uşaq harda qaldı?

**QİYAS:** Darıxma, gələr. Mən də işə dəyiib qayıdırəm. Evdən bayır çıxma.

## PƏRDƏ

*Səhnə önungdə qeyri-müəyyən məkan. Rasim və yanında operator çəkiliş aparırlar. Onların çəkdiklərini ekran-monitorda görürük. İrəliləyən tanklar, bro-neutraşpartyorlar, əzilmiş, gülləbaran olunmuş maşınlar, yaralılar, meyitlər. Atəş səsləri, sirenalar, gəmilerin fitləri...*

*20 yanvar gecəsinin sənədli kadrları*

## YEDDİNÇİ ŞƏKİL

*Qara yanvarın səhərini gün. Akademiyada və Ali Sovetdə iclaslarda çıxışçıların sənədli kadrları. Bu səhnədə konkret natiqlərin - İsmayııl Şixlinin, Ziya Bünyadovun, Bəxtiyar Vahabzadənin, Yusif Səmədoğlunun, Xəlil Rza Ulutürkün sənədli kadrlarını görürük. Qalıbsa öz səslərini, qalmayıbsa aktyorların ifasında dəqiq öz dediklərini eşidirik.*

**İSMAYIL ŞİXLİ:** Mən Böyük Vətən müharibəsinin iştirakçısıyam. Dəhşətli səhnələr görmüşəm. Amma belə vəhşiliklə rastlaşmamışam. Öz dinc əhalisinə qarşı belə müdhiş qəddarlığın şahidi olmamışam. Kommunist partiyası öz sıfətini itirib. O öz xalqıyla vuruşur. Mənim 71 yaşım var. 45 ildir partyanın üzvüyəm. Partiyaya cəbhədə keçmişəm. Amma indi bu partiya faşistlərin SS-indən də betər hala düşüb. Mən daha bu partyanın üzvü olmaq istəmirəm.

**ZİYA BÜNYADOV:** Bütün bu fitnəkarlıq SSRİ KQB-sinin işləridir. Sumqayıt hadisələrini də özləri qəsdən törətmışdı. Mən birbaşa Qorbaçovu, Yazovu, Kryuçkovu ittiham edirəm. Böyük Vətən müharibəsinin iştirakçısıyam. Cəbhədə bütün xalqlar ciyin-ciyinə vuruşurdular. Xalqları qəsdən, qərezli şəkildə bir-biriylə salışdırırlar.

**BƏXTİYAR VAHABZADƏ:** Moskva mətbuatı haqqımızda hər cür yalanlar, iftiralar yayır. Bize böhtan atırlar ki, guya biz başqa xalqları, xüsusile də rusları sıxışdırırıq. Murdar yalandır. Bizim xalq həmişə qoşunu qohumdan yaxın bilib, dostu qardaşdan əziz tutub. Allah şahiddir ki, biz rus xalqına qarşı deyilik. Biz haqqın və ədalətin tərəfindəyik. Bize qarşı təxribat töredənlər indi də bizi rus xalqıyla qarşı-qarşıya qoymaq isteyirlər. Bu cəhətdən Moskva mətbuatı, Mərkəzi televiziya xüsusi canfəşanlıq edir.

**YUSİF SƏMƏDOĞLU:** Bakıya qoşun yeridilməyəcəyi haqqında yalan vəd-lər verə-verə belə amansız bir əməliyyata hazırlaşmışlar, gah deyirlər ki, biz Xalq Cəbhəsini dağıtmağa gəlmışik, gah deyirlər ki, biz partyanı qorumağa gəlmışik, gah deyirlər ki, talanların qarşısını almağa gəlmışik. Özləri də bilmirlər ki, bu cinayətkar əməllərinə necə haqq qazandırsınlar.

### XƏLİL RZA ULUTÜRK:

Davam edir otuz yeddi -  
Daha kəskin, daha ciddi.  
İstəmirəm azadlığı  
zərrə-zərrə, qram-qram,  
qolumdakı zəncirləri  
qıram gərək, qıram, qıram.

## SƏKKİZİNCİ ŞƏKİL

*Qiyasın mənzili. Gecə saat 2. Dilarə dəli kimi otaqda vurnuxur.*

*Qiyas qapını açıb daxil olur, onun halını göstərmək aktyordan asılıdır.*

**DİLƏRƏ (ona tərəf atılır):** Qiyas! Bəs Namiq hardadır?

**QİYAS (güclə danışır):** Özünü ələ al, Dilərə. Namiq yoxdu.

**DİLARƏ:** Nə? Dəli olmusan?

**QİYAS (hıçqırır):** Namiqi vurdular.

*Dilarənin tükürpədici qışqırığı. Səhnə qaranlıqlaşır, Səhnə işıqlananda Dilarə və Qiyasın hərəsinin bir tərəfdə başlarını tutub oturduqlarını görürük. Bir müddət sonra, Qurgen yavaşça qapını açıb içəri girir.*

**QURGEN:** Nə olub? (cavab çıxmır) Nə olub, eli?

**DİLARƏ (birdən partlayır):** Nə olub? Canına azar olub, çor olub. (Qurgenin üstünə cumur, yaxasından yapışır) Sənin nəvən Moskvadan bize böhtan atır, mənim birçə balam şəhid olur.

**QURGEN (başını tutur):** Vay me...

**DİLARƏ:** Canına dərd, azar vay me... Ver mənim oğlumu. Hamısı sizin ucbatınızdan oldu (Qurgenin üzünü cırmaqlamaq istəyir).

**QİYAS (durub onları ayırrı, Qurgenə):** Keç o otağa.

**DİLARƏ:** Hanı mənim balam?! Verin mənim balamı (qışqırıb ağlayır)!

*Birdən otağın qapısı taybatay açılır*

**QİYAS (içəri keçir, bir azdan qayıdır):** Qurgen özünü evvandan atdı.

*Ecran - monitorda sənədli kadrlar: Şəhidlərin dəfni.*

*Sonra qeyri-müəyyən məkanda pyesin bütün sağ qalmış iştirakçıları ön səh-nədə dayanıb iri ekrana - monitora baxırlar. Ekranda Heydər Əliyevin Moskva-da Azərbaycanın daimi nümayəndəliyində tarixi çıxışının sənədli kadrları. Heydər Əliyevin rus dilində öz səsiylə çıxışı, sonra səsi fona keçir və diktorun ifasında azərbaycanca səslənir:*

### HEYDƏR ƏLİYEVİN ÇIXIŞINDAN FRAQMENTLƏR:

Уважаемые товарищи, дамы и господа! Я узнал об этом вчера утром и естественно, оставаться равнодушным к этому событию не мог. Я пришел сюда чтобы здесь в Постпредстве, выразить свое соболезнование всему азербайджанскому народу в связи с трагедией, повлекшей большие жертвы.

### DİKTORUN İFASINDA TƏRCÜMƏSİ:

19-undan 20-sinə keçən gecə Bakıya Sovet ordusunun və Daxili İşlər Nazirliyinin böyük qoşun dəstələri daxil olmuşdur. Bunun hansı faciəvi hadisələrə gətirib çıxardığı artıq məlumdur. Bu - qərarı verənlərin böyük siyasi səhvi idi. Onlar respublikada əsl vəziyyətdən xəbərsiz idilər. Azərbaycan xalqının psixologiyasını bilmirdilər, əhalinin müxtəlif təbəqələriyle əlaqələri yox idi. Bu qərarı verənlərin hamısı cəzalarını almalıdır. Mənim dərin kədərimi, səmimi başsağlığımı xalqıma çatdırın. İndi bunu etməyə başqa imkanım yoxdur.

*Ecran - monitorda sənədli kadrlar: Heydər Əliyevin Bakıya qayıdışı, Prezident seçiləndən sonra Andiçmə mərasimi, Azadlıq meydanında dalgalanan Azərbaycan bayrağı.*

**S O N**

*İyul-avqust 2019. Mərməris- Zuğulba*

# ◆ P o e z i y a



## **KƏRAMƏT**

### **SƏNİ SEVMƏK**

QADAĞA ZONASINA girmək  
"Tövbə" demədən  
Allahın üzünü görmək  
əllərini...  
hə, hə, əllərini müqəddəs kitablar kimi  
ələ almaqdı.

Sonra nədir? Bilirsənmi?-  
uyurkən, soyuq olmasın deyə  
üstünü ehmalca örtməkdi  
qarşına çıxanları bağırna basıb öpməkdi  
Səni sevmək.  
Bu mənasız "Həyat"a  
məna qatmaqdı.

### **HEYKƏLLƏR DAĞLARA QAÇACAQ**

Bəriyə dur,  
qulağına piçıldayım  
Heykəller bir gün  
dağlara qaçacaq  
Hamilə gəlinə bənzər qəbirlər  
ölüləri doğacaq.  
Çiçəkləyən saçların qaralacaq.  
Hardan bildim, sorsana

Qızılgül qoxuyur  
əlindəki sarımsaq.

### GÜLƏ-GÜLƏ

Hamı bildiyini sən də bilirsən  
Qara Dəlik, Nuh, Buzların əriməsi  
dağların yeriməsi və sair  
ağlamalı gününə gülürsən  
gün gələr ölürsən  
hələlik... gülə-gülə qal, gülə-gülə  
miskinin biri  
məni görünçə qürur tapar  
yüz ilin küçə fahisəsi  
Müqəddəs Məryəmə dönər  
məni görünçə.  
"Pul yaxşı, pul yaxşı" deyir  
dəlixanadakı dəli də, həkim də  
hökm oxuyan hakim də  
puldan qurtulmaq azadlığı hardandı məndə  
Ey dili qafil, günahkar bəndə?  
hamı bildiyini bilmək ayrıdı  
hamıyla qalmaq, ölmək ayrıdı  
sən AYRI adamsan  
hamı bildiyini sən də bilirsən  
hamı hamiya gülər  
sən də özünə gülürsən  
sağıqla qal, gülə-gülə

\* \* \*

GEDƏNLƏRİN dalınca  
ağ yaylıq yelləməyin  
göz yaşı da tökməyin  
qara paltar da geyməyin  
kitablara, kompüterə, xatirələrə  
biri təyyarəylə, birisi gəmiylə getdi  
vağzal üzlüm, liman gözlüm  
belə olur, belədi  
özünü aldatma  
bu yalan dünyada yalandı hər şey  
gəmilər limana çatınca  
qatarlar vağzala yetincədi  
QURANDA da belədi  
başdaşı-zad qoyulmaz  
torpağın üzü qaradı, somsoyuq  
TORPAQ ÜZLÜM

## MƏNDƏ SÜBH QUŞLARI OXUYUR

səndə saat neçədi?  
 səndə pişik miyoltusudu yaz  
 məndə hərf-hərf, heca-hecadı.  
 dünən də yordun, qırdır  
 sabah da yoracaqsan  
 məni yaxşı tanırsan  
 sevər yerimdə vuracaqsan  
 boş ver, özünü yorma  
 qapım yox, kandarda durma  
 bilməm, səhər-gecədi  
 məndə nəğmə çağdı  
 səndə saat neçədi?

yeri, yeri, yeri  
 gedişin gəlşindi  
 ay yeri, yeri, yeri.  
 Daldanacaq deyiləm  
 Day yeri, yeri, yeri.  
 Ovçu, ovun qanlıdı  
 baxdım, üzün qanladı  
 sevgi ikicanlıdı  
 say, yeri, yeri, yeri.  
 çıçəyin çırtlayıbdı  
 at çayı adlayıbdı  
 "of"un pardaqlayıbdı  
 "oy"..., yeri, yeri, yeri

## GÜNƏŞİM, GÜNƏŞİM

Günəş sevincdən ağlayır  
 göz yaşını gördünmü  
 əllərin yana-yana  
 yanağını sildinmi  
 sən ölüb doğuldunmu  
 doğulub da öldünmü  
 Əzizim, sabahın xeyir.  
 Limanda bitən söyüdəm  
 gəmim gəlmir ki, gedəm...  
 Milyonlar içində BİRDANƏM  
 Adəməm, günahım xeyir  
 nəyə lazım göz yaşları  
 nəyə lazım başdaşları  
 Şüalar - günəşin göz yaşları  
 "Ah" çəksən "ah"ın xeyir.

**AY SƏNİ**

mənimlə oynama  
 Ay səni güllerin gülü  
 "Hələlik"mi deyirsən  
 hələiksən hələ, hələ

Şam da belə əriyir  
 ömür belə çürüyür  
 Ayaqların "Gəl" deyir  
 Əllərin mən sarı yeriyir

bəlasan da, bəla... bəla  
 "Of"u, "Ah"ı boş versənə  
 Bütün yollar gəlir sənə  
 Gülə-gülə ağlasana  
 ağlaya-ağlaya gülsənə  
 torpaqdan beşik düzəlt  
 Yu məni, bələ... bələ

**ÇİÇƏK QIZLAR, İPƏK QARILAR**

Nə fərqi nəyim oldunuz  
 Siz yerim, göyüm oldunuz  
 Çağırdım, "hey-hey"im oldunuz  
 Çiçək qızlar, ipək qarilar.

Həyat beləmi olur  
 Ömrün yalani olur  
 Sizdə qalani olur  
 Ciçək qızlar, ipək qarilar.

Dünya sizdən gəlib keçir  
 Boşalıb, dolub keçir  
 CƏZBİN şərabını içir  
 Ciçək qızlar, ipək qarilar.

**ADAM MƏNİ SEVMƏZ Kİ**

Günəşin şüaları  
 dan üzü qayani, dağı sevər  
 hamı uşağı sevər  
 yerdəkilər  
 göy qurşağı sevər

yadam, yadam  
 axı kim yadı sevər  
 Yadam, yadam, yadam, yad  
 kimsənə yadı sevməz  
 Adam adamı sevər  
 Adam məni sevməz ki  
 Atıb get də, nə olsun  
 gülə-gülə sevərəm  
 Nə olsun, öldürginən  
 ölə-ölə sevərəm.  
 Ağac sevər, daş sevər  
 gözlərində yaş sevər  
 Sevsə, o GÜΝӨŞ sevər  
 Adam məni sevməz ki

### BİR TAMAŞAÇILIQ SƏHNƏ

Bu rolu nə qədər oynayacaqsan  
 Bezmədin?  
 Artistim, səhnəni dəyiş.  
 Heç nəyi dəyişə bilməsən belə  
 Qrimçini dəyiş, əynini dəyiş.

Mən bədbəxt dəyişməz tamaşaçınam  
 Əlimdə, könlümdə solmaz çiçəklər  
 qəttəzə yalan de, aldanasıyam  
 ruhun mənə verib bütün cocuqlar

Yeri, gecikərsən son tamaşana  
 Sozala-sozala sovrulmuşam mən  
 məni aldatmağa yaranmışan sən  
 Sənə aldanmağa doğulmuşam mən.

### TUK-TAK, TAK-TUK

AYAQYALIN da gələ bilərdin  
 amma sən  
 ömrümün niskilli-çiskinli küçəsində  
 dikdaban ayaqqabınla gəzirsen  
 məqam tapınca  
 xaraba qəlbimə girirsən  
 oturmağa nədi  
 özünü asmağa kətil də yox  
 kəndir çox  
 özümüzü biri-birimizdən asaqmı.

onsuz da qapım yoxdu  
ayaqların döyür qapımı  
tuk-tak, tak-tuk  
gedəndə  
dikdaban ayaqqabın  
pambığa dönür

### **MƏNİ BAĞIŞLAMAYIN**

Bir az dəymədüşər  
bir az havalı  
qürurlu-zavallı  
qeylə-qallı  
həm də hallı  
milyoner-pullu  
dilənçi  
sözünə dəqiq, yalançı  
Müdrük və ağsaqqal  
(bu yerdə özümə-sözümə gülməyim tutur)  
Unutqan, it kimi sədaqətli  
Amma, Allahdan fərqli  
Mənim dünyamda  
məni qiyma-qıyma doğrayanlar da  
**CƏNNƏTDƏDİ**  
**MƏNİM ÜRƏYİMDƏ CƏHƏNNƏM YOXDU**  
mən məni bağışlamıram  
siz də bağışlamayın.

### **AY MƏNİM HAVALI KÖNLÜM**

Mən sənə nə deyim ki  
"Ay mənim divanə könlüm"  
çix get də, gileylənmə  
Ay mənim havalı könlüm

bilmədiyimi bilirsən  
Bilirəm, mənə gülürsən  
misra-misra ölürsən  
Başı bəlalı könlüm

qal da, qal da, qal da belə  
öl də, öl də, öl də belə  
budağında sol da belə  
könlümün halalı könlüm.

\* \* \*

Yazdiğim yazını bir də yazıram  
 Allahsan, ya nəsən... bax, Mən hazırlam  
 Sənə dürlü-dürlü qəbir qazıram  
 Əlində tutduğun yelə gedəcək  
 Dünya belə gəlib, belə gedəcək

Robot, bazarkomsan, özün bilərsən  
 Sən də bu həyatı dözüm bilərsən  
 Arxada qalanı izim bilərsən  
 Tonqallar, ocaqlar külə gedəcək  
 Dünya belə gəlib, belə gedəcək

Amerikanı-zadı kəşf etmirəm ki  
 Qurdam, bülbül kimi heç ötmürəm ki  
 A sarsağın oğlu, heç getmirəm ki  
 Qatarlar, gəmilər hələ gedəcək  
 Yer yerin dəyişib YERƏ gedəcək  
 Dünya belə gəlib, belə gedəcək

## YAZMIŞLAR

Mən YAZI-ya inanmırıam  
 Yazanlar qarə yazmışlar  
 İçimdə milyon adam var  
 Götürüb bir-ə yazmışlar  
 Hər tərəfin yoldu, get  
 Özün öz əlindən tut  
 Unut, unut, unut  
 Biri min cürə yazmışlar  
 Sorma, sorğuya çəkmə  
 Kimsən ki? "Ol","Öl" əkmə  
 Vəfasızın özünü də  
 "Vəfasız yarə yazmışlar"

\* \* \*

Al məni, al məni  
 adamların əlindən  
 sığınası bucaq ver  
 heç istisi olmasın  
 külü solmuş ocaq ver.  
 ağac nə istəyirsə  
 Bax onu istədim də

Məni məndən çıxarma  
 MƏN Məni istədim də  
 Belə olmaz, heç olmaz  
 kimə qalıb ki..  
 bu dünya sənə qalmaz  
 yeməklə doymayanlar  
 yalamaqla da doymaz  
 Al məni, al məni  
 at şirin qabağına  
 Cürüyübüdü Şərq dili  
 Quş dilinə çevir məni  
 İt ağızına ver məni  
 Al məni, al məni  
 Adamların əlindən

\* \* \*

Onda qar yağdırdı... yanvarın sonu  
 Mən araq içirdim, sən deyinirdin  
 "Qarabağ", "bahalıq" və sairənin  
 "Günahı Səndədi" belə deyirdin

Sən məni Allahdan uca bilirdin  
 Ağılı danışib, dəli gülürdü,  
 Çayıma duz qatıb hayif alırdın  
 İndisə qar yağmır, yanvarın sonu


Qolboyun deyiləm xatırən ilə  
 Gəldin gülə-gülə, get gülə-gülə  
 Qara da, qara da həsrətik hələ  
 Onda qar yağdırdı... yanvarın sonu  
 İndisə qar yağmır, yanvarın sonu

## ◆ Dramaturgia

Əli ƏMİRLİ

# SEVGİLİM SUMQAYIT

◆ 16 səhnədə şəhər dramı



### iştirakçılar:

NƏNƏ - CEYRAN  
SUMQAYIT - SUM  
GƏLİN - ANA

CƏLAL  
ELLADA  
DƏRZİ

### I SƏHNƏ

Səhnə alaqqaranlıqdır. Gəlin əlil arabasında qocalıqdan yiğilmiş-bükülmüş Nənəni gətirir. Kəlağayı altından qarının üzü, demək olar, görünmür. Gəlin hikkə ilə arabanı səhnənin lap öünüə elə itələyir ki, guya məqsədi arvadı arabaqarışığı zala atmaqdı. Araba səhnənin lap qurtaran yerində nəyəsə ilışib dayanır.

**GƏLİN.** Bax, gözəl şəhərinə, bax, görüm o gözlə nə görəcəksən burdan. (Deyinə-deyinə hikkə ilə gəldiyi kimi də gedir).

**NƏNƏ** (ləng hərəkətlə başını qaldırır, qarşıya - uzağa baxır). Mənim şəhərimdir, yaxşı görməsəm də, bilirəm, iyindən tanıyıram, taleyimin şəhəridir... Eeeyy... Sum, qayıt! Getmə, mən heç nə istəmirəm, Sum, qayıt...

**SUMQAYIT** (qaçaraq gəlir). Nə var, nənə, nə istəyirsən? Bəlkə...

**GƏLİN** (səhnədən keçir). Bəlkəsin çoxdan eləyib, qorxma.

**SUMQAYIT.** Bəs onda nə istəyir mənim patriot nənəm, bu şəhərin fəxri vətəndaşı?

**GƏLİN** (səhnədən deyinə-deyinə keçir). Canımızı almaq istəyir o fəxri vətəndaş. Söz verib, bizi basdırmasa, ölməyəcək.

**SUMQAYIT** (qadının arxasında). Ana, ağı eləmə də! Nə istəyirsən bu arvaddan?

**GƏLİN** (səhnədən az qala şütüyüb keçir). Fəxri vətəndaşımı bax! O yanı bəri eləyib. Allahın bir evini də vermədilər bu vətəndaşa.

**SUMQAYIT.** Ana, mən sənin əlindən qaçıb gedəcəm bu evdən.

**NƏNƏ.** Sən... (*titrəyən əllərini ona toxundurur*). Sumqayıtsan?

**SUMQAYIT.** Bəs kiməm, nənə? Bu ölkədə, bəlkə məndən başqa da Sumqayıt var? Biabır eləmisən məni bu adla.

**NƏNƏ.** Axmaq! Bəlkə elşən-gülşən-şəngülüm qoyaydıq adını? Sumqayıt dünyanın ən gözəl adıdır, özü də köhnə addır, ləp qədim-qiyamət. Eeeyy... qədim əyyamlarda Sum adlı bir cavan vardi...

**SUMQAYIT.** Yenə keçdin kəsmə şikəstəyə. Onu bilirəm, nənə, otuz ildi danışırsan. Mən hamının bildiyini yox, bilmədiyini yazmaliyam. Sumqayıtin əsil tarixini. Bu mənim ən yaxşı jurnalist işim olacaq.

**NƏNƏ** (*elə bil onu eşitmır, özü üçün danışır*). Sum Ceyrana aşiq olmuşdu. Ceyran da Sumun dərdindən dəli-divanəydi. Hayif ki Sum çox kasibdi. Di gəl bir oğlandı, bir oğlandı, ığidlikdə Rüstəmi-Zal, yaraşıqda Yusifi-Kənan, elə sənin kimi enlikürək, ucaboy...

**SUMQAYIT.** Bu komplimentə görə səni öpməliyəm, nənə (*öpür*).

**NƏNƏ.** Amma noolsun, kasiba qız verən dövlətlini kim görüb? Mənciyəz görməmişəm. Yaşım da heyyy... Nəysə, arvad yaşını bildirməz (*bic-bic gülür*).

**SUMQAYIT.** Ceyran xanım, az aşın duzu deyilsən aaa...

**NƏNƏ.** Ceyran da gözəldi haaa... bah-bah-bah... həm də höcətin balasıydı, dediyindən dönməzdi tikə-tikə doğrayasan. Ceyranın varlı-hallı dədəsi dedi, iki dünya bir ola, Suma qız vermərəm, qoy özünə bab yerdən yapışsin, tayıni tapsın.

**SUMQAYIT** (*əsnəyir*). Həəə, nənə, bunlar bir-birini istəməkdə olsun, görək sonrası nə oldu? Buyur Ceyran nənə, davam elə! Bəlkə mən danışım davamını?

**NƏNƏ.** Sən qələt eləmə! Həəə... bunlar bir-birini istəməkdə olsun, amma istəməklə deyil ki, qızı karri yerdən elçi düşür. Vilayətin valisi, deyək, indiki icra başçısı, Ceyranı oğluna isteyir. Mərəkə də elə bundan sonra başlayır.

**SUMQAYIT.** Bunu danışmamışan, nənə. Bir az aramla, yazıram axı!

*Nənə arabadan qalxır, on beş-on altı yaşlı qızı, Ceyrana çevrilir.*

*Sumqayıt da indi Sumun özüdür.*

## II SƏHNƏ

**CEYRAN.** Ölsəm də getmərəm. Səndən başqa özgə birinə ərə getmərəm.

**SUM.** Mənim iki yolum var, Ceyran: ya sən, ya ölüm!

**CEYRAN.** Elə danışma!

**SUM.** Əgər səni almağa gücüm yetməsə, ölümdür pənahım.

**CEYRAN.** Ölüm nədi, Sum, ölüm nədi danışırsan, sən kişisən, bir yol tap... Tapa bilmirsən, qaçıb məni, apar hara isteyirsən, ləp dünyənin o başına.

**SUM.** Elə rahat həyata öyrəşmiş ərköyun bir qız çətinliklərə, əzablı sınaq-lara dözə bilərmi, Ceyran? Sən kasibçılığın nə olduğunu bilmirsən.

**CEYRAN.** Bilmirəm, görərəm, öyrənərəm. Mən sənin yolunda bütün əzablara hazırlam.

**SUM.** İndi ki belə oldu, get evə, hazırlaş. Bu axşam şəhərdən karvan çıxır. Uzaq bir məmləkətə, heç adını da eşitməmişəm o diyarın, amma çox

uzaqdır deyirlər. Qoşulaq onlara. Evdəkiləri gecə yuxuya verib xəlvətcə çıxarsan evdən. Elə burda gözləyəcəm. Səhər camaat yuxudan durana qədər karvan şəhərdən xeyli aralanmış olacaq, bizi tapa bilməyəcəklər.

**CEYRAN** (*oğlana sarılır*). Sum!

**SUM**. Niyə belə titrəyirsən? Qorxursan?

**CEYRAN**. Qorxuram...

**SUM**. Qorxma, dünya da dağılsa, sən mənimsən (*öpür*).

*“Karvan” simfonik lövhəsi fon kimi səslənir. Ekranda karvan səhnəsi görünə bilər.*

*Ceyran yenə də arabaya oturub Nənəyə çevrilir. Sum isə yenə də Sumqayıtdır.*

**NƏNƏ**. Onlar dedikləri kimi gecə ilə uzaq məşriqə yol alan karvana qoşuldular. Onlar xoşbəxt idilər, amma canlarında qorxuvardı, səksəkə içində idilər. (*Musiqi səsi güclənir*). Onları hər saat tutu bilərdilər, amma Ceyran o qədər də qorxmurdı, inanırdı ki, onları tutsalar belə, valideynləri qızdan keçməyib Sumu da qəbul edəcəklər.

**SUMQAYIT**. O niyə belə arxayındı, nənə? Kimə güvənirdi?

**NƏNƏ**. Evin tək qızıydı, səkkiz qardaşın bircə bacısı, həm də dövlətli idilər.

**SUMQAYIT**. Bəs el qınağı, namus, qeyrət?

**NƏNƏ**. Bu məmləkətdə namış-qiryət kasıblar üçündü, gözümün işığı.

*Musiqi davam edir. Səhnə arxasından hərəkətdə olan karvanın silueti görünürlər.*

**SUMQAYIT** (*sürətlə yazır*). Sonra nooldu, nənə, onları tapdılardı?

**NƏNƏ**. Hardan?! Deyən, onları heç axtaran olmamışdı.

**SUMQAYIT**. Bu necə ola bilər, nənə? Səkkiz qardaş bacını axtarmayıb? Yəqin tapa bilməyiblər, ağızında səhra deyirsən?

**NƏNƏ**. Nə deyim?! Bunu mənim kimi, nə qız bildi, nə oğlan. Bir həftədən çox keçmişdi. İndi tamam arxayındılar...

*Nənə arabadan qalxıb gənc Ceyrana çevrilir. Sumqayıt da Sumdur.*

### III SƏHNƏ

**SUM** (*Ceyrani belindən qucaqlayır*). İndi sən mənimsən.

**CEYRAN**. Sən elə bilirsən?

**SUM**. Sən yox?

**CEYRAN**. Toy olmayıncı, kəbin kəsdirmeyince mən sənin ola bilmərəm.

**SUM**. Yad məmləkətdə, qərib şəhərdə kim gələcək toyumuza?

**CEYRAN**. Mən nə bilim kim gələcək?

**SUM**. Amma mən bilirəm kim gələcək: sən və mən.

**CEYRAN**. Axi mən yetim deyiləm, atam-anam, qardaşlarım...

**SUM**. Onlar bizi heç axtarmadılar. Bəlkə də tapa bilməyiblər.

**CEYRAN**. Onlar məni atdlılar, mən onları atan kimi. Məni axtarmadı qardaşlarım (*ağlayır*).

**SUM.** Sən ağlayırsan? Bəlkə mənə qoşulub qaçmağına peşmansan?

**CEYRAN.** Bundan sonra peşmanlığın nə faydası?

**SUM.** Mən səni dünyanın ən xoşbəxt gəlini edəcəm. Canımı sənə qurban verəcəm (*ehtirasla qucaqlayır*).

**CEYRAN.** Qorxuram, Sum, içim daim titrəyir. Elə bil böyük bir günah işləmişəm...

**SUM.** Sevmək günahdır?

**CEYRAN.** Cəzamız ağır olacaq.

**SUM.** Biz günah iş tutmadıq, Ceyran, biz öz sevgimizi qoruduq.

**CEYRAN.** Əvəzində ata-anamı, qardaşlarımı rüsvay elədim el-oba içində.

**SUM.** Bunu onlar özləri istədilər. Mənim elçilərimə həqarət etdilər, qapıdan qovdular.

**CEYRAN.** Sən də məni qaçırmıqla onlardan qisas aldın?

**SUM.** Bəlkə də sən deyəndi, amma bu deyil mənim taqsırim, mənim taqsırim səni dəlicəsinə sevməyimdir. Bu sevgiyə görə məni öldürsələr də of demərəm, təki sənin vüsalına çatım, ölsəm də, peşman olmaram (*Qızı belindən qucaqlayır*).

**CEYRAN.** O yana dur! Mən hələ sənin arvadın deyiləm.

**SUM.** Gəl toy eleyək, ol arvadım.

**CEYRAN.** Harda toy eleyək?

**SUM.** Elə burda, səhrada! Karvanbaşı ilə danışaram, xətrimi çox istəyir, yox deməz, molla da var burda, kəbinimizi kəsər.

**CEYRAN.** Sən məni biabır eləmək istəyirsən? Deməzlərmi, nə vacibdir bu səhrayı-kəbirdə toy eləmək?

**SUM.** Çox vacibdir, Ceyran! Mən ta dözə bilmirəm. Vüsal həsrəti yandırıb-yaxır məni.

**CEYRAN.** Yavaş, alovun qarsdı məni.

**SUM.** Mən bir az da qalsam, dəli olacam. Karvanbaşını mütləq razı salacam. Razi olmasa, öldürəcəm onu! (*Qaçaraq gedir*).

*Ceyran bir müddət onun dalınca baxır və duaya dayanır.*

#### **IV SƏHNƏ**

*Toysadıyanlığı. Çal-çağır. Rəqs eleyən saqqallı kişilər, cavanlar. Bir müddətdən sonra musiqi kəsilsər, hamı çekilsər. Səhraya dərin sükut çökür. Sumla Ceyran üz-üzədir.*

**SUM.** Hamı çekildi, qaldıq ikimiz. Bəlkə biz də öz toyumuzda oynayaq? Yenə ağlayırsan? Toy günümüzdə də ağlayırsan?

**CEYRAN.** Ağlamırıam, heç nə də soruşma! Apar məni bu adamlardan uzağa.

**SUM.** Bu mənim də istəyimdir, Ceyran. Mən səni qollarım üstünə alıb aparacam səhranın ən xəlvət yerinə. Elə bir yerə ki, bizdən yuxarıda sayrısan ulduzlardan, bizdən aşağıda axan qum dənələrinin xışılıtsından başqa heç nə olmasın (*Ceyranı asanlıqla qucağına alıb qaçaraq aparır*).

***VI SƏHNƏ***

*Nənə arabadadır. Sumqayıt yazır.*

**NƏNƏ.** Onlar səhərdən xeyli keçmiş, gün yandıranda yuxudan oyandılar. Hövlənak geri qayıtdılar

*Uzun çəkən pauza.*

**SUMQAYIT.** Niyə dayandın, nənə, nə oldu, danış?

**NƏNƏ.** Karvan yerində yoxdu, elə bil heç olmamışdı. Dəvələrin ayaq izləri də qalmamışdı. Gecədən əsən külək bütün izləri silib aparmışdı.

**SUMQAYIT.** Bu nəsə təzə söhbətdi, sən əvvəllər belə danışmirdin. Karvan hara yox oldu?

**NƏNƏ.** Karvan getmişdi. Bəlkə də onlar azmışdır, axı onlar karvandan çox aralanmışdır.

**SUMQAYIT.** Axı bu necə ola bilər? Karvan iynə deyil itə.

**NƏNƏ.** Onlar da elə deyirdilər. Amma səhra elə ona görə səhradı, hər şəyi bir göz qırpmında bətninə çekir. Dəniz suya, səhra quma qərq edir qabağına çıxanı. Onlar heçnəsiz qalmışdır. Nələri vardi, karvanla getmişdi, azuqələri, su tuluqları. Bir tərəfdən də gün yandırır, kölgəlik yox, əyin-baş nazik... (*ağlayır*).

**SUMQAYIT.** Nənə, indi durub uydurma bir nağıla görə yas quracaqsan?

**NƏNƏ.** İki gün keçdi. Onlar karvanı tapmaq ümidi ilə elə hey gedirdilər, dizəcən, qurşağacan qaynar quma bata-bata. Tamam taqətdən düşmüşdülər. Ayaqları yer tutmayan Ceyran əslində yerimirdi, Sum onu qumun üstü ilə çəkib aparır, sürüyürdü. Bir tərəfdən də səhrada tufan qopmuşdu, göz açmaq olmurdu.

*Səhnənin işığı tamam azalır.*

*“Karvan”ın tufan hissəsi səslənir. Ekranda bu göstərilə bilər.*

***VI SƏHNƏ***

*Nənə arabadan qalxır. Suma çevrilən Sumqayıt Ceyranı güclə ayaq üstə saxlayır.*

**CEYRAN.** Yeriye bilmirəm, Sum...

**SUM.** Bir az da döz, biz çıxmaliyiq lənətə gəlmış bu səhradan.

**CEYRAN.** Qoy məni yerə. Özün də toxunma mənə. Bütün bədənim qabar-qabar suluqlayıb.

**SUM** (*onu yerə uzadıb başını dizinə alır*). Burda dayanmaq ölümə bərabərdir, Ceyran. Biz getməliyik, mütləq çıxmaliyiq bu xarabadan.

**CEYRAN.** Məni burax get, Sum, heç olmasa sən canını qurtar.

**SUM.** Axmaq söz danışma!

**CEYRAN.** Yeriye bilmirəm, ayaqlarımın dərisi yanıb, yerə basa bilmirəm.

**SUM** (*onun ayaqlarının altına baxır, üfürür, öpür, ağlayır*). Mən səni xilas edəcəm.

**CEYRAN.** Su isteyirəm, Sum... Su...

**SUM.** Döz, əzizim, bir az da döz, mən su tapacam, hökmən tapacam.

**CEYRAN.** Mən günahımın cəzasını alıram.

**SUM.** Çıxar bu fikri başından, Ceyran, nə günah, nə cəza, biz hər şeyi halıqla elədik.

**CEYRAN.** Mən günah iş tutdum, Sum, ana xeyir-duası almadım, ata sözünə qulaq asmadım... (*ağlayır*).

**SUM.** Bu sənin taqsırın deyil, mənəm günahkar. Mən gücümün, bacarığımın həddini bilmədim, amma... İndi bu səhbətin yeri deyil, dayanmağa ixtiyarımız yoxdu. Biz getməliyik, nəyin bahasına olursa-olsun getməliyik.

**CEYRAN.** Sum, bir qurtum su, sərin su...

**SUM.** Sən məni eşidirsən, başa düşürsən dediklərimi? Biz çıxmalyıq burdan.

**CEYRAN.** Su... Mən su isteyirəm, Sum (*bayıllır*).

**SUM.** Ceyran! Ceyran! İlahi, mənə yol göstər... Burdan çıxməq yolunu göstər. Axı sən hər şeyi bilənsən, görənsən, hər halımız sənə əyandır... Sən müşkülü asan eləyənsən.

**CEYRAN** (*ayıllır*). Su getirdin?..

**SUM.** Gətirəcəm! Sən burda gözlə, heç nədən qorxma, mən su tapıb gətirəcəm. Hardan olursa-olsun gətirəcəm...

**CEYRAN.** Hanı su? Gətirdin?

**SUM.** Gətirəcəm, əzizim, mən sənə sizin ovdandakından da sərin su gətirəcəm, keybir kimi soyuq su. Sən burda gözlə, heç yere tərpənmə, mən su tapmalıyam... (*Qaçaraq gedir*).

**CEYRAN.** Sum, qayıt! Getmə, Sum! (*Çətinliklə qalxır və Sum gedən tərəfə yönəlir*). Sum, qayıt!.. Getmə, qayıt... Sum, qayıt!..

*“Karvan”ın kulminasiya hissəsi ifa olunur. Ekranda qum fırtınası görünə bilər. Bu bir müddət davam edir və birdən dərin sükut yaranır.*

## VII SƏHNƏ

*Nənə arabadadır. Sumqayıt tələsik yazır.*

**SUMQAYIT.** Sonra nə oldu, nənə? Sum su tapa bildi?

**NƏNƏ.** Sum qayıtmadı, qayıda bilmədi.

**SUMQAYIT** (*təsirlənib*). Bu necə olur, nənə? Necə yəni qayıda bilmədi? Bu nə qəddarlıqdır?

**ΝΕΝƏ.** Bütün qəddarlıqların izahımı var? Əgər elə olsaydı, o qədər cavab istəyən sualımlı var eyyy...

**SUMQAYIT.** Axı o qayıtmalıydı!

**NƏNƏ.** Qayıda bilmədi, səhra uddu Sumu.

**SUMQAYIT.** Bəs, Ceyran necə oldu? Demə ki...

**NƏNƏ.** Onu soruşma, onu danışsam, dilim quruyar (*ağlayır*).

**SUMQAYIT.** Nənə, sən elə ağlamağa bəhanə axtarırsan.

**NƏNƏ.** O necə zülümlər çəkdi... (*Kalağayının ucu ilə üzünü qapayıb hönkürtüsünü boğur*).

*Sumqayıt arvadı qucaqlayır, bəlkə də göz yaşlarını gizlədir.*

**GƏLİN** (*gəlib səhnədən keçir*). Ağlayırsa, deməli acıb. Bir azdan ağı deyəcək...

**SUMQAYIT** (*dalınca*). Ana, bilmirsən nə bişir, deyirsən bir çomçə də burra qoy.

**NƏNƏ** (*oxşayır*). Səhrada itən Sumum, qayıt... Səhrada batan Ceyranım, qayıt...

**GƏLİN** (*səhnədən keçib gedir*). Demədim ağı deyəcək?!

**SUMQAYIT** (*xəlvəti gözünün yaşını silir*). Ay nənə, bu nağıl həqiqətən uydurmadır, sənin fantaziyandır. Tarixçilər Sumqayıt haqqında başqa şey deyir.

**NƏNƏ**. Hansı tarixçilər? Sizin tarixçilər?

**SUMQAYIT**. Nədi, nə olub bizim tarixçilərə?

**NƏNƏ**. Bizim tarixçilər... Açıdırma mənim gül ağızımı!

**SUMQAYIT**. Deyirlər, əvvəllər şəhərin şimal tərəfində bir çay axılmış, Sumqayıtçay. Yayda suyu tamam quruyarmış, amma bu çayın bir qəribə xasiyyəti də varmış. Bütün ətraf çaylar Xəzərə axar, bu başqa səmtə.

**NƏNƏ**. Bərəkallah sənin o alımlarına!

**SUMQAYIT**. Bu çayın suyu geri qaydırılmış. Elə buna görə də adını qo'yublar Suqayıt. Ondan da...

**NƏNƏ** (*çəmkirir*). Sən yaşıdan-başından yekə danışma! Sənin o tarixçilərin də qələt eləyir, sən də! Suqayıt! Yox bir alqayıt!

**SUMQAYIT**. Yaxşı, çıxma özündən, qoy sən deyən olsun. Əslində, həyat o qədər darıxdırıcı, bezdirici, nə bilim, bozdur, adam hərdən onu bəzəmək, rəngləmək isteyir.

**NƏNƏ**. Məni də bu şəhərə o nağılin havası gətirdi. Qopardı məni evimizdən, elimdən-obamdan, gətirdi bu çölli-biyabana.

**SUMQAYIT**. Nənə, sən Sumqayıt kimi şəhərə çölli-biyaban deyirsən?

**NƏNƏ**. Mən gələndə buralar çölli-biyabandan da betərdi, orda-burda tüs-tü buraxan bir-iki boru uzanırdı göye. Adamlar da qaraçı kimi baraklarda yaşıyırdı...

**SUMQAYIT**. Bəs səni nə gətirdi bu çölli-biyabana, oturmuşdun də Qara-bağın qara bağlarında, iki mərtəbəli imarətində?

**NƏNƏ**. Dilləndirmə məni.

**SUMQAYIT**. Necə yəni dilləndirmə, nənə? Mən artıq seçmişəm, sən mənim yazımın əsas qəhrəmanısan. Bu şəhərin fəxri vətəndaşı kimi sənin bu-na haqqın var. Mən də qəhrəmanımı yaxşı tanımalıyam. Sum və Ceyran nağılinin bura nə dəxli var? Səni bu çölli-biyaban dediyin şəhərə gətirən nə oldu?

**NƏNƏ**. Məhəbbət! İpə-sapa yatmayan axmaq məhəbbət!

**SUMQAYIT**. Allahım! Sən sevmisən, nənə? Özü də axmaq məhəbbətlə?

**NƏNƏ**. Allah almışdı ağlımı... Yox, Cəlal adlı şeytan almışdı ağlımı.

**SUMQAYIT**. Hayif mən babamı görməmişəm.

**CEYRAN**. Babaya bax! Yox bir... Lənət şeytana!

**SUMQAYIT**. Şeytan babadı, Ceyran xanım?

**CEYRAN**. Kimin şeytan, kimin cin olduğunu biliçəksən. Götür qələmi yaz! Bu vaxtacan heç kimə demədiklərimi sənə danışacam. Yaz!

*Sumqayıt sürətlə yazır. Və yaza-yaza da səhnənin bir küncünə çəkilir.*

### VIII SƏHNƏ

*Nənə arabadan qalxır. Yenə də gənc qızı çəvrilir. O, ipək gecə köynəyindədir. Çiynində şal var.*

*İşiq tamam oləziyir. Qısa fit səsi eşidilir. Qız diksinir, ətrafa baxır. Titrədiyi hiss olunur. Cəlal oğrun-oğrun gəlib qızı arxadan qucaqlayır. Qız oğlanın qolları arasında diksinib içini çəkir.*

**CEYRAN.** Cəlal?! Burax məni!

**CƏLAL.** Mən bu anı xəyalıma getirəndə, qala bilmədim evdə, qalxdım ya tağımdan. Dedim, ölsəm də Ceyranı görməliyəm. Təsəvvür eləyəndə ki, səni beləcə qucaqlayıb isti, yumşaq bədənini bütün bədənimlə hiss edəcəm... Yox, mən dəli olacam!..

**CEYRAN.** Burax məni.

**CƏLAL.** Bir saatdı fit çalıram, eşitmirdin?

**CEYRAN.** Eşidirdim, amma çıxa bilmirdim.

**CƏLAL.** Bir az da gec gəlsəydin pəncərənə dırmaşacaqdım.

**CEYRAN.** Bax, elə şey eləsən...

**CƏLAL.** İcazə ver, bircə dəfə qalxım pəncərəyə, səni yataqda görüm.

**CEYRAN.** Sən dəlisən?

**CƏLAL.** Sənə çatmayınca dəliyəm, divanəyəm, bil! (*Qəfil qucaqlayır*).

**CEYRAN.** Sən məni də özün kimi dəli eləmək isteyirsən?

**CƏLAL.** Mən səni öpmək isteyirəm, isteyirəm mənim olasən, indi, bu saat!

**CEYRAN** (*oğlanın əlindən çıxır*). Sən həqiqətən dəli olmusan!

**CƏLAL.** Məni dəli eləyən sənin sevgindir, Ceyran, istəkdir. Amma dəli olmaq azdır, belə getsə həsrət məni öldürəcək.

**CEYRAN.** Axı, biz hələ nişanlanmamışıq. Evdə bilsələr mən sənilə bax beləcə, burda görüşürəm, anamın ürəyi partlar, atam infarkt olar.

**CƏLAL.** Qoy bütün dünya batsın, təki sən mənim ol!

**CEYRAN.** Sənin bu çılgın istəklərin məni qorxudur. Mən hələ onları yola gətirməliyəm, razılıq almalıyam.

**CƏLAL.** Mənim ürəyim partlayacaq!

**CEYRAN.** Bura necə gəldin, itlər hürmədi.

**CƏLAL.** Məni tək qadınlar yox, itlər də sevir.

*Ceyran Cəlala möhkəm şillə vurur. Cəlal diksinib şillə yerini tutur.*

**SUMQAYIT.** Sağ ol, nənə!

**CƏLAL.** Bu nəydi? Sən mənə şillə vurdun? (*Qızın ikinci şillə üçün qalxmış əlindən yapışır*). Bu birinci dəfədir qadın mənə şillə vurur. (*Qolunu yüngülcə sıxır*). Mən başqa münasibətə alışmışam.

**CEYRAN.** Sən qələt eləmisən! Burax məni! (*Dartınır*).

**CƏLAL.** Axı, nə oldu? Nə dedim mən?

**CEYRAN.** Qadınlar sevir səni?!

**CƏLAL.** Sözdü də dedim, qələt elədim! İsteyirsən bir də vur.

**CEYRAN.** O sözü bir də dilinə gətirsən, vurmaq nədi, öldürərəm səni.

**SUMQAYIT.** Sağ ol, nənə!!

**CƏLAL.** Neynək?! Mən razı! Əgər sözümlə, əməlimlə sənə xəyanət eləsəm...

**CEYRAN.** Burax məni, gedirəm!

**CƏLAL.** Yaxşı, öldür məni, ürəyin soyusun.

**CEYRAN.** Qadınlar sevir bunu!

**CƏLAL.** Öldürmə məni, Ceyran.

**CEYRAN.** Burax, getməliyəm, anam duyuq düşər. Onsuz da mənə şübhə ilə baxır, axır vaxtlar. Burax! İstəyirsən qışqırım?

**CƏLAL** (*cibindən düymə ilə açılan fin bıçağı çıxardır. Bıçaq qəfil açılır. Qız içini çekir*). Getsən, bu bıçağı soxacam ürəyimə (*bıçağı yuxarı qaldırır*).

**SUMQAYIT.** Sağ ol, baba!

**CEYRAN** (*Oğlanın bıçaq tutmuş biləyindən yapışdır az qala sallaşır*). Əvvəl məni öldür! Sonra kimi istəyirsən doğra...

**CƏLAL.** Yaxşı, gel qansız-qadasız keçinək, bu gün heç kimi öldürməyək (*Bıçağı cibində gizlədir*).

**CEYRAN** (*getmək istəyir*). Mən getməliyəm.

**CƏLAL.** Mən səni elə-bele buraxsam, Cəlal olmaram ki! (*Qəfil qucaqlayır və tələsə-tələsə danışır*). Sən mənimsən, tək mənim, heç kəs səni mənim əlimdən ala bilməz (*danışdıqca öpür*).

**CEYRAN.** Yaxşı... yaxşı, burax... (*müqaviməti zəifləyir*). Toyumuz olar...

**CƏLAL.** Onsuz da biz evlənəcəyik... (*yaxasını açır*). Sən mənimsən... Mən səni oxşayacam... hər gecə ölüb-diriləcəm...

**CEYRAN** (*tabe olur*). Mən səni sevirəm... haqqında bütün bildiklərimdən sonra da sevirəm...

**SUMQAYIT.** Sağ ol, nənə!!!

**CƏLAL.** Sən mənim olmalısan, elə bu gecə, indi... bu qarağacın altında.

*İşiq sönür. Səhnə tamam qaranlıqdır.*

## IX SƏHNƏ

*Nənə əlil arabasında oturub, bir az da yiğilib, büzüşüb. Sumqayıt əlində dəftəri yaza-yaza gəlir.*

**SUMQAYIT.** Gender programını yaxşı yerinə yetirmisən, Ceyran nənə.

**NƏNƏ.** Bizim genderə-zada ehtiyacımız yoxdu. Gender şeytanın uydurmasıdır, bizimkilərə də qrant lazımdı, vəssalam! Pul adı gələndə arvadı da satarlar, kişini də, hələ desən ölkəni də! İstər şərqdə, istər də qərbdə kişini həmişə qadın dolandırıb. Nənəm demiş, kişi başdır, qadın boyun, boyun hərə döñür kişi ora baxır.

**SUMQAYIT.** Axı, bildiyimə görə sizin ailə varlı olub. Cəlal isə kasıb ailədən çıxıb, hətta yetimin biriymiş deyirlər.

**NƏNƏ.** Sən məndən nə istəyirsən?

**SUMQAYIT.** Nənə, mən qəhrəmanımın həyat yolunu bilməliyəm, axı, sən mənim yazımın, qorxuram pyes ola, qəhrəmanısan. Mən bilməliyəm, necə oldu sən gəlib düşdün Sumqayıta. Axı bu şəhərin ilk illərində bura heç kəs öz xoşu ilə gəlməyib, ya partiya-hökumət göndərib, ya da taleh vurub salıb bura.

*Səhnə gur işığa bələnir. Gəlin, indi o, Ceyranın anasıdır, əsəbi vəziyyətdə gəlir. Ceyranın qabağında dayanır.*

**ANA.** Sənin ağlin başındadır? Sən kimi istədiyini bilirsən? Onun göy “Volqa”sına, zinqrovlu geyim-keciminə, yaraşığına aldansısan? Axı, biz bili-rik o hansı yuvanın quşudu. Özü də əslində, lüt-lütqomun biridir. Cəlal, fu, adını da dilime gətirmək istəmirəm... Onun kimi kişilər ömrü boyu arvadların hesabına dolanır. Pah, kişinin oğlu “Volqa” sürür. İndi də sən tifili gırleyib, bili r tək qızsan, nəyimiz var, sənindir.

**CEYRAN.** Mama, sən onu tanımirsan, hamının dediyini deyirsən.

**ANA.** Hamının dediyi yalandır? Ovuc boyda şəhərdi, hamı da bir-birinin ağızının içində. Biri asqıranda hamı diksinir.

**CEYRAN.** Mama, mən onu sevirəm, onsuz yaşaya bilmərəm.

**ANA.** Axmaq qız, bəs on səkkiz ili necə yaşamışan?

**CEYRAN.** Onda mən Cəlalı tanımirdim, o mənim ayaqlarına düşüb sevgisini elan eləməmişdi.

**ANA.** O sənin ayaqlarına düşüb, Ceyran?

**CEYRAN.** Göz yaşı töküb, mama, ağlayıb...

**ANA.** Ayağa döşənən, ağlayan kişini sevdin sən?

**CEYRAN.** Onu sevməmək mümkün deyil.

**ANA.** Yaziq qızım, o şeytan səni başdan eləyib, tilsimə salıb.

**CEYRAN.** Mən vurulmuşam, mama. İndi mən özümə məxsus deyiləm.

**ANA.** Hər şeyi mənə dedirtmə, qızım! Sən uşaqsan, elə yaşdasan, qapısi-pəncəresi açıq ev kimisən, içəri birinci kim girdi seviləcək. O da ki... Ah-ah-ah... Sənə üzü-üzlər görmüş kişi yox, özün kimi təmiz, tərbiyəli, nəcib bir cavan lazımdı. Bir düşün, fikirləş. Sevgi dəli ehtirasa dönəndə xəstəlikdi, qızım. Belə sevgi xeyir gətirməz. Ehtiras alov kimidir, yanıb qurtarır, yerində kül qalır.

**CEYRAN.** Mama, mənim xoşbəxt olmağımı isteyirsinse, papanı yola gətir.

**ANA.** Mən bu istəkdə xoşbəxtlik görmürəm, qızım, tələsmə, bir müddət çıxar onu ağlından. Görüşmə onunla. Bir hissərini sınağa çək, unutmağa çalış.

**CEYRAN.** Mən onsuz yaşaya bilmirəm, mama. Papa ilə danış, sən istəsən onu razı sala bilərsən.

**ANA.** Evi yixılsın o kitab yananların! O sevgi-məhəbbət nağılları çıxardı səni yoldan. Sən “Sum, qayıt” deyib sayıqlayanda mən dərsimi almışdım.

**CEYRAN.** Mama, heç kimi söyüb yamanlama. Mən Cəlalı sevirəm. Mənim geriyə yolum yoxdur.

**ANA.** Bu nə deməkdi? Necə yəni geriyə yolum yoxdu?

**CEYRAN.** Mama...

**ANA.** Qorxutma məni, qızım...

**CEYRAN.** Mən hamiləyəm.

**SUMQAYIT.** Allahım!

**ANA** (sarsılır). Səni görüm biabır olasan, qızım! Səni görüm aq gün gör-məyəsən, qızım! Üzün qara olsun, qazan qarası kimi, qızım!.. (*Gedir*).

*Ceyran arabaya oturur. İndi o, qoca arvaddır. Sumqayıt onun qarşısında diz çöküb yaylıq altından güclə görünən üzünə baxır.*

**SUMQAYIT.** Bu yalandı? Ananı razı salmaq üçün uydurdun?

**NƏNƏ.** Kaş sən deyən kimi olaydı.

**SUMQAYIT** (*tələsik yazır*). Deməli, həqiqətdir? Sən Cəlalın təzyiqinə duruş getire bilmədin.

**NƏNƏ.** Bütün günahları Cəlala yükləməyək.

**SUMQAYIT.** Doğrudan o, ailənin imkanlarına görə səni almaq istəyirdi?

**NƏNƏ.** Mən buna inanmaq istəmirdim, indinin özündə də inanmırıam.

**SUMQAYIT.** Amma bu beləydi?

**NƏNƏ.** Mən onu Sum kimi sədaqətli, vəfali, qeyrətli kişi hesab edirdim. Mən niyə bunları sənə deyirəm? Axi bunları heç kim bilmir, heç kimə danışmamışam.

**SUMQAYIT.** Bütün sırlər əvvəl-axır faş olur.

**NƏNƏ.** Bəlkə də elədir, amma səbəb başqadır, ölüm havası gırlnayır məni.

**GƏLİN** (*səhnədən şüfüyüb keçir*). Beş ildi gırlnayır...

**SUMQAYIT.** Sən yüz il yaşayacaqsan, nənə, fikir verme.

**NƏNƏ.** Hər şey mən istəyən kimi gedirdi. Artıq biz yox, valideynlərim tələsdirirdi toyu. Toyun bütün xərclərini də atam çekirdi. Rüsvay olmaq qorxusu onların bütün iddialarını, tələblərini üstələmişdi.

**GƏLİN** (*gəlib səhnədən deyinə-deyinə keçir*). Sumqayıt, nə yapışmisan arvadın etəyindən? İşin-güçün yoxdu sənin?

**SUMQAYIT** (*keçib getmiş qadının arxasında*). Elə mən əsil işimlə məşğulam!

*Gəlin (indi o, Ana rolundadır), əlində ağ gəlinlik paltarı gəlir.*

**ANA.** Gəlinliyini gətirdilər, bir geyin görək.

*Nənə gənc qız kimi sevincək arabadan qalxır, paltarı anasının əlindən qa-pib qaçaraq səhnədən çıxır. Sumqayıt boşalmış arabada oturur və sürətlə ya-zır.*

## X SƏHNƏ

*Ceyran gəlinlik paltarında gəlir. Başında fata var. Ana dərzi qadınla gəlir. Sumqayıt onlara göz qoyur və yazır. Dərzi paltarın ora-burasını düzəldir.*

**ANA.** Fata çox qısa deyil?

**DƏRZİ.** Qısa nədi, xanım bacı, hələ bir az yiğmaq lazımdı. İndi qısa fata dəbdədi.

**ANA.** Ceyran, belə yaxşıdı, ya bir az uzadaq?

**CEYRAN.** Belə yaxşıdı, mama, çox adam heç fata taxmir, saçə gül düzür-lər, vessalam.

**DƏRZİ.** “Saçlarına gül düzüm...” oxumur o başı kraskalı kişi? “Mehribanım, əzizim...” Bizim saçımıza gül düzən də olmadı.

**CEYRAN.** Yəni sabah mənim toyumdu?

*Telefon zəng vurur. Gəlin dəstəyi götürmək istəyir.*

Mama, dayan, bu onun zəngidir (*cumub dəstəyi götürür*). Alo! Zəngin səsindən bildim sənsən. (*Arxasını qadınlara çevirib danışır*). İndi deyərəm, ay..., ay tərbiyəsiz... (*Danışa-danışa səhnədən çıxır*). Ana Ceyranın arxasında baxıb əlini dizinə çırır.

**ANA.** Ay qızım, ay qızım...

**DƏRZİ.** İlahi, toydan gözəl nə var dünyada?! Hayif, adam bircə dəfə gedir ərə.

**ANA.** Niye, bircə dəfə? üç ər dəyişən arvad tanıyıram.

**DƏRZİ.** O şotdan deyil, xanım bacı, birinci toy ayrı şeydi. Mənciyəzə qismət olmadı.

**ANA.** Nə dediyindi, az? Sən ərə getməmisən?

**DƏRZİ.** Aaa... niyə getməmişəm, getmişəm, amma noolsun, atası-anası olmayan yetim qızın toyu nə toy olacaq? Hər gəlin paltarı tikəndə yaram qövrəleyir.

**ANA.** Nə deyim, vallah, içim özümü yandırır, çölüm özgəni.

**DƏRZİ.** Aaa... niyə elə deyirsən, xanım bacı, baxıram Ceyrana, maşallah, xoşbaxtlıqdan işiq saçır. Niye? Çünkü dağ kimi atası, sənin kimi xanım-xatın anası, nişanlısı da... sən allah, incimə, xanım bacı, ölüram də ondan öteri. O gün bir toyda oynayırı... Dedim bu saat ürəyim gedəcək...

**ANA.** Hamınız bir ağıldasınız!

**DƏRZİ.** Palatkada kişili-arvadlı hamı ona baxırdı, millət hayıl-mayıł olmuşdu, amma incisən də, xanım bacı, deyəcəm, elə kişiye qız vermək, risqovanı işdir. Ona arvad olmaq... Ondan elə şeylər danışırlar, adamın tükləri qabarır.

**ANA.** Yəni neynir ki, nə od olub yandırır camaatı?

**DƏRZİ.** Bilmərəm, bacı, bilmirəm, mənlik deyil.

**ANA.** Allah şeytana lənət eləsin! Şeytana yox ey, qızıma lənət eləsin, soxdubizi qoz qabığına!

Ceyran gəlir. Sifətində xoşbəxtlik işığı var.

**DƏRZİ.** Yəqin ürəyin tip-tip eləyir, hə, Ceyran qızım?

**CEYRAN.** Tək ürəyim yox, bütün bədənim. Mənə elə gəlir içimdəki xoşbaxtlıq qiymətli şüşədən tökülmüş kövrək vazadır, bu saat əlimdən düşüb sınacaq, çilik-çilik olacaq.

**ANA.** Belə sözlərlə məni qorxutma, onsuz da çəkirəm içimdə. Nə deyir əziz kürəkenimiz?

**CEYRAN.** Onun dediklərini dilimə gətirə bilmərəm, maması. İlahi, o necə gözəl danışır?! Yox, o danışmır, tilsimləyir, sehirləyir, sərxoş eləyir adamı.

**DƏRZİ.** Vallah mən ağlayacam (*ağlayır*).

**CEYRAN.** Deyir, toyacan həsrətdən ölməsəm yaxşıdır.

**DƏRZİ.** İlahi, mən arvad deyiləm?! Mənə niyə belə sözlər demirlər?

**CEYRAN.** Ana, sən hər şeyi bilirsən, doğrudan məhəbbətdən ölmək olar?

**ANA.** Yaxşı, az, ətimizi tökmə! Məhəbbətdən ölenin toyuq qədər ağılı yoxdur.

**DƏRZİ.** Niyə elə deyirsən, xanım bacı, Leyli yazıq məhəbbətdən ölmədi? Hələ Cülyetta?! Əsli eşqdən alışib yanmadı? Alovu bədbaxt Kərəmi də yandırmadı?

**ANA.** Görürəm, sən də eşq əlindən yaralısan?

**DƏRZİ.** Yaralı dedin qoydun, xanım bacı?! Sinəmə dağ çəkdilər, ürəyimi paraladılar...

**ANA.** Ya sizin hamınız xəstəsiniz, ya da mən heç nə qanmırıam bu dün-yada.

**CEYRAN.** Mənə elə gəlir, maması, sən heç vaxt sevməmisən?

**ANA.** Mənim başıma at təpməyib, sevəm, vurulam, nə bilim, Öləm.

**DƏRZİ.** Allah eləməsin, allah eləməsin...

**ANA.** Yaxşı, bəsdir, boş-boş çərənlədik, işimiz çoxdur. Paltardan narazı-liğin yoxdusa, qızı buraxaq getsin.

**CEYRAN.** Hər şey əladır, maması! (*Qucaqlayıb arvadı öpür*). Mən xoş-bəxtəm!..

*Qadınlar gedir. İşıq azalır. Sumqayıt arabada oturub sürətlə yazır.*

## XI SƏHNƏ

*Qadın salonu. Ceyran əlil arabasında (indi bu qadın salonunun kreslosudur) oturub. Ellada əl-ayaq eləyir. Radiodan Səid Rüstəmovun "Sumqayıt" mahnısı fon kimi eşidilir.*

**ELLADA.** Ölürəm də bu mahnı üçün.

**CEYRAN.** Mən də çox xoşlayıram, hərdən oxuyuram da öz-özümə. Xəyalımda heç vaxt görmədiyim o şəhərlə bağlı mənzərələr canlanır.

**ELLADA.** Mən çox olmuşam orda, bacım yaşayır. Təzə şəhərdi də! Mənzərə-zad da yoxdu. Camaati da yiğma komanda. Dədəsindən-nənəsindən küsən qaçıb ora pənah aparır.

**CEYRAN.** Deyirlər dəniz də var orda.

**ELLADA.** Dəniz deyəndə ki... Kaspinin bir qıraqçıdı də.

Mahnı bitir. Ellada zülmə ilə mahnını davam etdirir.

Yaxşı elədik, hamını qovduq bayıra. Yanımda artıq adam olanda işləyə bilmirəm. Əvvəlindən beləyəm. Yoxsa qız tərəfin adamları bir tərəfdən, oğlanının qohumları o biri tərəfdən başlayırlar, o sizdə necə deyirlər, ələkçiye qıl verməyə. Orasını belə elə, burasını başqa cür... (*Qızı kreslədə fırladır və qəfil saxlayır. Çox yaxından düz gözünün içini baxır*). Doğrudan da sənin göz-lərin bənövşə rəngindədir.

**CEYRAN** (*guya güzgü qabağındadır, əyilib yaxından baxır*). Mən deməzdəm, adı qara gözdür, amma sən bunu mənə deyən ikinci adamsan.

**ELLADA.** Bəs birinci kimdi?

**CEYRAN.** Birinci? Nişanlım.

**ELLADA.** Cəlal?

**CEYRAN**. Sən onun adını hardan bildin?

**ELLADA.** Bunu kim bilmir, qız? Bu şəhərdə hamı hər şeyi bilir. Atan da, maşallah, rayonun yiyəsi.

**CEYRAN.** Sən şışirdirsən.

**ELLADA.** Bir az, amma görünən dağa nə bələdçi? Rayonda beş kişidən biridi, tanıyıram. Yaxşı, bənövşə gözlü qız, necə priçoska eləyək ki, nişanlının xoşuna gəlsin?

**CEYRAN.** Sənin səsində nəsə bir...

**ELLADA** (*sözünü kəsir*). Allah verən səsdir! (*Çənəsindən tutub üzünü o yan-bu yana çevirir*). İndi kare dəbdədi. Sənin sıfət quruluşuna da yaraşar.

**CEYRAN.** Mənim başım çıxmaz priçoskalardan, nəyi məsləhət bilirsən, onu da elə. Bir az tez. Nəsə darıxdım.

**ELLADA.** Toyqabağı həyəcəndi, hamida olur. Kare?!

**CEYRAN.** Olsun kare. Əslində təbii görkəm daha yaxşıdır. Evdəkilər, anam məcbur elədi gəlim bura. Deyir, adət belədi. Əslində, Cəlal da təbiili-yə üstünlük verir.

**ELLADA.** Bilirəm Cəlalın nəyə üstünlük verdiyini.

**CEYRAN** (*şübhə ilə*). Deyəsən, sən Cəlalı yaxşı tanıyırsan.

**ELLADA.** Sizdə necə deyirlər, dabbaqda gönünə bələdəm.

**CEYRAN.** Bu nə deməkdir, nə demək istəyirsin?

**ELLADA.** Elə dediyimi! Mən tək Cəlalı yox, səni də yaxşı tanıyıram. Ciki-nə-bikinə bələdəm.. Gecə bağçanızda qarağacın altında onunla nə oyunlar-dan çıxdığın da mənə məlumdu. Sonralar pəncərədən yad kişini yataq otağı-na salmağın da məndən gizli deyil, təribyəli qız. Niye qızardın? Bəs nəyi necə elədiyinizi danışsam neynəyəcəksən? Səni soyundurub hansı tərifləri de-diyyini təkrar eləsəm necə?

*Ceyran nəsə demək istəyir, səsi çıxmır. Hər iki əli ilə qulaqlarını tutub iki-qat olur kresloda. Ellada onun bu halına fikir verməyib kresloqarışıq Ceyranı var gücü ilə fırladır.*

O tərifləri ki, iki ildir mənim qulağıma oxuyur. Mən o əclafə görə ailəmi-uşağımı atdım, nəyim var satıb altına “Volqa” qoydum, nə qazanıram, onun dibsiz cibinə gedir, amma mən peşman deyiləm, əksinə, çox xoşbəxtəm. Sən elə bilirsən mən bu xoşbəxtliyi sənə, burnu fırılıqlı qızə güzəştə gedə-cəm?! Lap yeddi uşaq doğsan da Cəlal mənimdi! (*Qəfil saxlayır kreslonu və Ceyranın yaş dolu gözlərinə baxır*). İndi bütün bu dediklərimdən sonra sən toy çaldırıb ona ərə gedəcəksən? Xoşbaxt olacaqsan? (*Ceyran əlləri ilə qu-laqlarını tutub, gözlərini yumub*). Eşidin dediklərimi? Bildin?! Qandın?! Bili-rəm, o həqiqətən səni sevirdi, əlbəttə, sevirdi. Sənin kimi yaraşlıqlı, ince, ürk-kək, sadəlövh, əl dəyəndə yarpaq kimi titrəyən qızı hansı kişi sevməz? O da ola hər dəfə yenilik axtaran Cəlal kimi acgöz erkək. Amma bu sevginin ömrü çobanalddadan yağış kimi qısa olmalıydı, oldu da! Belə olacağını bilirdim, ona görə mane olmadım, bir kənara çəkilib səbrlə gözlədim. Mən yanılma-dım. Elə ki istəyinə çatdı, aldiğini aldı, buz kimi soyudu. Hər gecə pəncərə-nə dırmaşan kişi necə oldu? Bir həftədi hardadı? Bilmirsən! Amma mən bili-rəm, çünki o hər gecə mənim yanımdadır. İnanmirsən? İndi özün görəcəksən bura mənim yanımı gələndə. Bax, gələn vaxtıldı. Bu saat arxa qapıdan girə-cək içəri. Bunu da mən qurmuşam, qəsdən. Səni birdəfəlik məglub eləmək üçün.

*Qapı döyüür. Ceyran diksinir.*

Adını çək, qulağını bur. Gəldi bizim qəhrəman. İki dəfə də döyməlidir qa-pını, şərti işarəmiz belədir.

*Qapı iki dəfə də döyüür. Ceyran qalxıb getmək isteyir. Ellada mane olur.*

Buraxmaram, tamaşa indi başlayır. Gəl, qapı açıqdır!

**CƏLAL** (*gəlir, kresloda arxası ona olan Ceyranı görüb təəccüblənir*). Sən tək deyilsən?

**ELLADA.** Gördüyün kimi, müştərim var.

**CƏLAL.** Biz müştərinin yanında görüşəcəyik? Bu təzə havadı?

**ELLADA.** Bu adı müştəri deyil, sənə məhrəm adamdı. (*Kreslonu fırladır. Ceyranla Cəlal üz-üzədir*).

**CƏLAL.** Ceyran?! Ellada, bu nə deməkdi? Sən mənə qurğu qurmusun?

**ELLADA.** Bəs elə bildin səni elə-beləcə, sağ-salamat buraxacam. Maşınımı sürürsən, pulumu xərcləyirsən, istədiyin kimi məni...

**CƏLAL**. Sus, qancıq! (*Möhkəm şillə vurur*).

**ELLADA.** Sən məni vurdun? Bu axmaq molokosos qızə görə məni vurdun?

**CƏLAL.** O murdar ağızını yummasan bir də üzümü görməyəcəksən. (*Göz-lərindən yaş axan Ceyranın qabağında diz üstə düşür*). Ceyran, inanma onun dediklərinə. Mən səni sevirdəm, təkcə səni... o, keçmişdə qaldı, mən...

*Ceyran kreslədən qalxır, bir müddət Cəlalın düz gözlərinə baxır və qəfil üzünə tüpürüb qaçaraq gedir.*

*Cəlal sarsılmış vəziyyətdə Ellada yaxınlaşış aq xalatının etəyi ilə Cəlalın üzünün tüpürçəyini silir və qələbə ahəngində.*

**ELLADA.** Mən onu, sizdə necə deyirlər, yerlə yeksan elədim, tam qələbə çaldım. O, heç vaxt geri dönməyəcək. Baxma uşaqdı, hələ bərkiməyib, amma xarakteri var. Mən səni də məglub elədim.

**CƏLAL.** Ləçər! (*Əlini qaldırır vurmaq üçün*).

**ELLADA** (*onun qolundan yapışır*). Şillə kömək eləməz. Canını məndən qurtarmağın bir yolu var. Öldür məni, qanım halaldır. (*Xalatının cibindən tapança çıxardır*). Bu da tapança!

**CƏLAL.** Doğru deyirsən, mənim başqa yolum yoxdur. (*Silahı alır, tətiyini çəkir, barabanı fırladır və qadını nişan alır*).

**ELLADA.** Buranı nişan al, üreyimdir, sən də onun içində. Vur!

**CƏLAL** (*tapançanı aşağı salır*). Tapança mənlik deyil. Mən səni başqa siyahla öldürəcəm... (*qucaqlayıb ehtirasla öpür*).

**SUMQAYIT.** Bu ki Şekspir ehtiraslarıdır, Ceyran xanım! (*Tələsik yazır*).

*İşıq sönür.*

## XII SƏHNƏ

*Nənə kreslodadır.*

*Sumqayıt ona fikir vermədən sürətlə yazır.*

**NƏNƏ.** Nə yazırsan ele, nə uydurursan özündən?

**SUMQAYIT.** Ordan çıxandan sonra nə baş verdiyini sən də bilmirsən axı, deməli, bir yazar kimi özümdən uydurmaliyam o hissəni.

**NƏNƏ.** Bunu bilməyə nə var? Məni itirdi, o arvadı da itirə bilməzdi ki?!

**SUMQAYIT.** Səndə onun şəkli var?

**NƏNƏ.** Kimin?

**SUMQAYIT.** Cəlalın.

**NƏNƏ.** Məndə onun heç nəyi yoxdu, bir şəkli vardi, onu da yandırdıb külüñü sovurdum... Onu xatırlada biləcək nə vardi, hamısını atdım (*gülür*).

**SUMQAYIT.** Nəye gülürsən?

**NƏNƏ.** Deyir, sən saydığını say, gör fələk nə sayır?

**SUMQAYIT.** Mənə niyə elə baxırsan? Nə demək istəyirsən? Bəlkə oxşayıram ona?

**NƏNƏ.** Lənət şeytana!

**SUMQAYIT.** Cavab vermədin.

**NƏNƏ.** Oxşamaq nədi, sən elə bil onun özüsən, eynisən.

**GƏLİN** (*gəlib sehnədən keçir*). Mən təzədən xörək qızdırımayacam. Az yeyin özünüzə hambal tutun.

**NƏNƏ.** Gəlindi o yel kimi şütüyen?

**SUMQAYIT.** Deyir, mən bir də xörək qızdırıran deyiləm.

**NƏNƏ.** Qızdırıldı nə olasıdı, qızdırımadı nə olasıdı, bütün xörəkləri dadsız-tamsızdır.

**SUMQAYIT.** Səndə də az yoxdu.

**NƏNƏ.** Az niyə, lap çoxdu.

**GƏLİN** (*gəlib hikkə ilə keçir*). Alıram, gətirirəm, bişirirəm, yuyuram, yiğisidiriram... (*Kulisde mətnin davamı itir*).

**SUMQAYIT.** Deməli, toy olmadı?

**NƏNƏ.** Sən hələ məni tanımirsan. Tanışaydın belə axmaq sual verməzdin.

*Nənə kreslodan qalxır, sehnədə dörd dolanır. Gəlin, indi o, Ceyranın ana-sıdıır, qaçaraq gəlir.*

**ANA.** Nə dedin? Necə yəni toy olmayıacaq?

**CEYRAN.** Toy olmayıacaq!

**ANA.** Sən indi də bizi belə biabır eləmək istəyirsən, itin qızı?

**CEYRAN.** Mən o adama ərə getməyəcəm!

**ANA.** Az, sən nə danışdığını bilirsən? Bu oyun-oyuncaqdı? Bəs biz camaata nə cavab verək?

**CEYRAN.** Bilmirəm, mama! Bilmirəm (*ağlayır*).

**ANA.** Ay camaat, bu məni öldürməsə dincəlməyəcək. Az, bəs sən... Axi, nə oldu, o parikmaxerdə nə baş verdi o xarabada? O qəhbə sənə nə dedi, neynədi ki, dəli dana kimi çıxbı qaçdın? Sənə qurd yağı sürdülər, Ceyran?

**CEYRAN.** Heç kim heç nə eləmədi, mama! Mən ərə getmirəm, sevmirəm o adamı, nifrət eləyirəm, nəhayət, iyrənirəm!

**ANA.** Iyrənirsən dedin? Ay itin qızı, bəs o... Az, bəs mən deyəndə, başına ağıl qoyanda niyə iyrənmədin ondan? Axi sənə demişdim! (*Qəfil qışqırır*). Demişdim, deməmişdim?

**CEYRAN.** Mama, bütün bu dediklərinin bir cavabı var: mən o adama ərə getməyəcəm! Bu dünyada bir o qala, bir də mən, ona ərə getməyəcəm. Ölərəm, getmərəm. Bu sevda bitdi. Toy olmayıacaq! Vəssalam!

**ANA.** Az, bəs atana mən ölmüş nə deyim? İndi nə uydurum? Axi, onu razi salanacaq mən o dünyani gördüm gəldim. Düz bir ay gecə-gündüz başını dəng elədim. Yazlıq kişi axırda əllərini qaldırdı göyə ki, əl çək məndən, nə is-

təyirsən elə. İndi nə deyim ona? Deyim sabah toydu, qız bu gün nişanı qaytarır? Peşman olub bu itin qarnından çıxan? Hələ camaat, qohum-əqraba, dostlar, düşmənlər (*höñkürü*). Bəs o dağ boyda kişi camaat içində necə çıxsın bundan sonra, tırbunadan necə danışsın, necə çıxış eləsin?

**CEYRAN.** Mən bütün bu sorğu-sualı özüm son qoyacam, ana. Heç kəs də gülməyəcək size.

**ANA.** Necə? Nə cür? Bəlkə millətin ağızını yumacaqsan? Bəs o qarnında ki uşaq necə olsun? Bəlkə o da bizi yola gətirmək üçün uydurduğu yalanlı?

**CEYRAN.** Təəssüf, həqiqət olan bir şey varsa, o da bu uşaqqı.

**ANA.** İndi biz o tifili tələf eləyək?

**CEYRAN (səksənir).** Tifilin nə günahı?!

**ANA.** Atana nəhlət məni qınayan! Az, bəs... Bir azdan qarnın dikələndə... (*Əvvəl Ceyrani, sonra özünü şillələyir*). Biz ta bu şəhərdə yaşaya bilmərik bundan sonra.

**CEYRAN.** Məni tek burax, mama...

**ANA.** Az, sən mənə cavab ver ey!

**CEYRAN.** Mama, qurban olum, məni sakit burax! Tek qalmaq istəyirəm.

**ANA.** Üzün qara olsun qızım, necə ki sən bizim üzümüzü qara elədin... (*Gedir, səsi kulisdən eşidilir*). Allah, mənə bir ucuz ölüm ver!

**CEYRAN.** Bütün bu sualların bir cavabı var, mama: ölüm!

**SUMQAYIT (bir növ keçmişə səslənir).** Ölüm?! Sən nə deyirsən, nənə? Ölüm nədi?!

*Ceyran səhnəni dörd dolanır, nəsə axtarır, tapmir. Səhnədən qaçıb çıxır və bir azdan əlində ip gəlir. Çox çətinliklə ipin bir ucundan ilgək düzəldir və masanın üstünə çıxır. İpin ucunu harasa ilişdirir.*

Bəli, bütün bu sualların cavabı ölümdür! (*İlgəyi boynuna keçirir*).

**SUMQAYIT (keçmişə səslənir).** Axi, sən tək deyilsən, nənə!

**CEYRAN.** İndi hər şey bitəcək. Bütün suallara nöqtə! (*Qəfil diksinir*) Ah! Bu nəydi? (*Əlini qarnına aparır*). Bu nəydi belə?! (*Bir də diksinir*). Ah!.. Bu sənsən? Sən varsan? Axi, mən... (*Heysiz şəkildə masanın üstünə çökür, əlli ilə qarnını qucaqlayır*). Qorxma! Heç qorxma. Mən səni ölüdə bilmərəm?! (*İlgəyi boynundan çıxarıır, masanın üstündən düşür və ləng addımlarla gəlib kreslədə oturur. İndi o, Nənədir*).

*Sumqayıt yazısını yarımcıq qoyub arvadın dizlərini hərarətlə qucaqlayır.*

**SUMQAYIT.** Sən ona qiymadın?

**CEYRAN.** Yox, bacarmadım. O, bətnimdə tərpənib yaşamaq haqqını tələb eləyəndə, ilk dəfə öz varlığını mənə bildirəndə dünya dəyişdi gözümde. O körpə bütün varlığımı özünə əsir elədi. Mən bildim ki, bundan sonra onun üçün yaşamalıyam, onu bütün varlığımla qorulmayıam. Qorudum da! Bu yolda mən zülümlərdən keçdim, tənələrə, təhqirlərə tuş gəldim, atasız uşaqlara insafsızcasına “bic” deyən qəddar adamlarla üzləşdim, amma heç vaxt peşman olmadım. Sonralar bildim ki, körpə ana bətnində dörd ayından tez tərpənməz, o isə heç üç aylıq deyildi tərpənəndə. Həyat eşqi onu vaxtından qabaq hərəkətə gətirmişdi. (*Kəlağayısı ilə göz yaşını silir*).

**SUMQAYIT.** Atam elə o vaxtdan qəhrəmanmış.

**CEYRAN.** Qəhrəman olmasayı, Qarabağa könüllü getməzdi, döyüşlərdə qəhrəmanlıqla həlak olmazdı, sinəmə dağ çəkməzdi. Bir il “Sum, qayıt” deyib lalidim, qayitmadi. Neçə adamı xilas edib özünü qurban verdi mənim mədar oğlum, təkcə balam...

**SUMQAYIT.** Görünür, qəhrəmanlıq onun həyat missiyası imiş. Hələ doğulmamışdan xilaskar imiş atam. Bətnində tərpənməyi ilə gör o neçə adamın, elə mənim də həyatımı xilas eləyib. Həqiqətən, bu dünyada hər şey bir-birilə qırılmaz tellərlə bağlıdır.

**CEYRAN.** O körpə özü ilə bərabər birinci məni xilas elədi. Mən uzun bir ömür yaşadım.

**SUMQAYIT.** Yaşadım yox, nənə, sən yaşayırsan! (*Sürətlə yazır*).

*Ceyran bir müddət onun yazmağına tamaşa edir. Gülümsəyir.*

**CEYRAN.** Yenə özündən toqquşdurursan?

**SUMQAYIT.** Nə qədər ağır olsa da, qayıdaq yenə o müdhiş günə.

**CEYRAN.** O vaxt hər şey mənə çox qorxulu, sən demiş, müdhiş görünürdü. Doğru deyiblər, zaman ən güclü təbibdir, hər yaranı sağaldır. Hesabını çıxdan qarışdırğıım illər keçdikcə başıma gələn bütün hadisələrə, dediyin o müdhiş günə də münasibətim dəyişdi, hətta yaxşı, xoşbəxt məqamlar da tapirdim orda.

**SUMQAYIT.** Nənə, onları mən özüm yazacam, sən hadisəni söyle, sonra nə oldu.

**CEYRAN.** Nə nə oldu?

**SUMQAYIT.** Atam uzun illərin o tayında hələ ana bətnində olanda səni xilas elədi. Sonra? Axi, sən çox naqolay vəziyyətdəydin. Sən o vəziyətdən çıxmaliydin.

**CEYRAN.** Hə, vəziyyət pis idi, amma hər müşkülün bir xilas yolu da var. Mənim xilas yolum Sumqayıtdan keçdi. (*Əlini qarnına qoyur*). Bizi Sumqayıt xilas elədi. Mənim şəhərim, taleyimin şəhəri! (*Xırıltılı, titrək səslə oxuyur*). Canlanır hər qarış çöl Sumqayıtda, Xarıqələr yaradır el Sumqayıtda...

*Mahnı bütöv səslənir.*

*Mahnı səsləndiyi müddətdə ekranda Sumqayıtin 50-ci illər mənzərələri canlanır.*

*İşiq sönür.*

### **XIII SƏHNƏ**

**NƏNƏ** (*arabada oturub*). Mən bir səhər anama kiçik bir kağız yazıb evdən çıxdım. Yolum adını mahnından eşitdim Sumqayıta idi. Suma qoşulub doğma diyardan qaçan talesiz Ceyran kimi mən də qaçdım, amma o Ceyranın Sum kimi güvəndiyi sevəni vardı. Mən isə tək-tənha idim. Tale əlimdən tutub aparırdı məni. Dalımcə nələr olacaqdı, nələr deyiləcəkdi, nə əfsanələr qoşulacaqdı fərqində deyildim. Necə gəlib şəhərə çatdım, nələr oldu, onlar hamisi xırda təfərrüatlardı, danişmağa həvəsim, heyim yoxdu.

**SUMQAYIT.** Bəs gəlib hara düşdün, harda qaldın?

**NƏNƏ.** Dünya yaxşı adamlardan xalı deyilmiş. Avtobusa oxşayan sıniq-salxaq bir maşından avtovağzal deyilən yerde düşdüm. Hava qaralırkı, tək-tük adam dəyirdi gözə. Mahnında deyildiyi kimi hər qarış çöl burda qaynamır-dı. Nə edəcəyimi, hara üz tutacağımı kəsdirə bilmirdim. Gözümdən də elə yaş axırdı. Büzüşüb oturmuşdum vağzal skamyasında. Buraxmışdım özümü taleyin ümidi-nə. Bir də gördüm kimse məni dümsükləyir. Başımı qaldıranda bir əlində süpürgə, o birində xəkandaz yaşılı bir qadın mənə nəsə deyirdi. Rus dilində danışlığı üçün o saat başa düşmədim. Arvad bu dəfə çətinliklə bizim dildə niyə burda oturduğumu soruşdu. Görünür bura adamı olmadığı-mı başa düşmüşdü. Mən cavab vermək əvəzinə ağladım. Arvad heç nə deməyib məni apardı evinə. Tək yaşayırkı. Allah özü göndərmişdi o mələyi. Ev alana qədər onun evində yaşadıdım. Allah sənə rəhmət eləsin, Babnataşa. Uşağa da neçə il o baxdı, öz nəvəsi kimi.

**SUMQAYIT.** Bəs evdən səni axtarmadılar, maraqlanmadılar?

**NƏNƏ.** Əslində, hara getdiyimi kağızda yazmışdım, dalımcı gəlsəniz də geri qayıtmayacam demişdim. Onlar da arxayınlışandan sonra Bakıya oxu-mağ'a getdiyimi demişdilər camaata.

**SUMQAYIT.** Camaata görə əl götürmüştülər səndən?

**NƏNƏ.** Mən onları qınamırdım. Bir də... özü yixilan ağlamaz. Onlar mənə yox, mən onlara yara vurmüşdum, rüsvay eləmişdim onları öz axmaqlığımla.

**SUMQAYIT.** Özü yixilan ağlamaz deyirsən, amma ağlayırsan.

**NƏNƏ.** Baş qoşma, qoca adamın peşəsidi aqlamaq.

**GƏLİN** (*yel kimi gəlib keçir*). Fəxri vətəndaşına bax! Bir ev də vermedi-lər bu vətəndaşa...

**SUMQAYIT.** Ana, sözün qurtarıb?

**GƏLİN** (*geri qayıdır yənə səhnədən keçir*). Nə qədər dil tökdüm, yalvar-dım, bir parça kağız yazıb göndərmədi ora...

**SUMQAYIT.** Bəs nəylə dolanırdın, Ceyran xanım?

**NƏNƏ.** Getdim düz raykom katibinin yanına.

**SUMQAYIT.** Sağ ol, nənə!

**NƏNƏ.** Babnataşa göndərdi məni. Həm də tapşırı ki, bura gəlib düşmə səbəbini mənə necə danışmışansa, ona da elə danış, heç nəyi əskiltmədən, artırmadan.

**SUMQAYIT.** Katib səni qəbul elədi?

**NƏNƏ.** Onda katib yanına düşmək çətin deyildi. Mən Heydər Əliyevin qə-bulunda da olmuşam.

**SUMQAYIT.** Sağ ol, nənə!

**NƏNƏ.** Mənim o uşaq evim var ha, onu kişinin birbaşa göstərişi ilə tikdi-lər.

**SUMQAYIT.** Danış, nənə, mən yazıram...

**NƏNƏ.** Soruşdu ki, bəs sənin özünün nəyə ehtiyacın var? Hələ ev alma-mışdım, dörd ildi növbədə idim. Dedim mənim heç nəyə ehtiyacım yoxdu, Heydər Əliyeviç, amma o yetim uşaqlar heç bir şəraiti olmayan baraklarda zülüm çəkirlər. Altıca aya yaxşı bir uşaq evi tikildi, məni də ora müdir təyin elətdirdi.

**SUMQAYIT.** Yaxşı, qayıdaq söhbətin üstünə. Katib səni qəbul elədi.

*Nənə arabadan qalxır, indi o, Ceyrandır.*

*Orta yaşılı, çal saçlı Katib gəlir.*

**KATİB.** Bu danışdıqlarından görürəm möhkəm xarakterin var, cəsaretin də kifayət qədərdir. Hər ikisi yaxşı keyfiyyətdir, təcrübə olan yerdə. Təcrübə olmayanda hər ikisi çox vaxt ziyan gətirir. Yaxşı, mənim yanımı gəlməkdə məqsədin nədi?

**CEYRAN.** Dolanmaq üçün işləməliyəm, ali təhsil almalıyam... Sumqayıtlı olmaq istəyirəm.

**KATİB** (*gülür*). Sumqayıtlı olmaq istəyirəm! Nə gözəl dedin?! Təbii ki, evin də yoxdur burda. Harda qalırsan?

**CEYRAN.** Babnataşanın evində. Küçə süpürəndi, çox yaxşı arvaddı, allah çıxardı onu mənim qabağıma. Sizin yanınıza da onun məsləhəti ilə gəlmişəm.

**KATİB.** Babnataşa səhv eləməyi. Mən səni zavoda yüngül bir işə düzəldəcəm, indi sənə ağır iş olmaz (*telefonun dəstəyini götürür*). Quliyev, bir qız göndərəcəm yanına, onu yüngül bir işə götür... Hə, yaxşı olar, tabelçi pis deyil. Bacarar, diribaş qızdır. Sabah özüm də gəlib zavoda dəyəcəm, bəzi məsələlər var, danışmalıq (*dəstəyi qoyur*). Hə, bu gündən sən olursan Sumqayıtlı! Bəs niyə ağlayırsan? Harda qaldı sənin möhkəm xarakterin?

**CEYRAN.** Siz məni başa düşdünüz, hamı kimi məni qınamadınız...

**KATİB.** Hamilə qadını qınamaq yox, qızım, onun qarşısında baş əymək lazımdı, bax belə (*təzim edir*). Nə qədər ki, burdayam, bu vəzifədəyəm, nə-zərim üstündə olacaq. Bəlkə vaxt gəldi mən özüm səninlə fəxr elədim (*gedir*).

*Ceyran arabada oturur. İndi o, Nənədir. Sumqayıt onun qabağında diz çök-küb əlindən öpür. Nənə üzünü onun başına söykəyir.*

**GƏLİN** (*gəlib yel kimi keçir*). Otuz yaşına çatıb, hələ ev-eşik olmayıb, nə-nə də ev alıb nəvəsini evləndirmək əvəzinə nağıl danışır.

**SUMQAYIT** (*dalınca*). Ana, bəlkə məni sən yox, nənəm doğub?!

**GƏLİN** (*getdiyi kimi də qayıdır və səhnədən keçir*). Yekə kişi də hayıl-mayıł olub... (*səsi kulisdə itir*).

**NƏNƏ.** Bu niyə belə fırıldayır?

**SUMQAYIT.** Baş qoşma, nənə, mənə heç kimin borcu yoxdu. Hər şeyə mən özüm nail olmalıyam, sənin kimi. Davam elə, sonra nooldu?

**NƏNƏ.** Atan gəldi dünyaya, gözümün işığı, olmayan evimin yaraşığı...

**SUMQAYIT.** Adını da qoydun Sum!

**NƏNƏ.** Metrika alanda dedilər bu nə addır, Sum ad olar? Dedim olar!

**SUMQAYIT.** Ürəyin Sumla soyumadı, məni də elədin Sumqayıt. Sumqayıt Sum oğlu. Tam eksklüziv imza. Bu yazımı elə bu imza ilə də çap elətdirəcəm: Sumqayıt Sumoğlu!

**NƏNƏ.** Sumqayıt sürətlə dəyişir, evlər tikilir, küçələr salınır, əhalisinin sayı gündən-günə artırdı. Şəhərlə bərabər, mən də artırdım, ali təhsil aldım, məsul vəzifələrə irəli çəkildim, bir də gördüm bu şəhərdə məni tanımayan yoxdu. Sum da şəhərlə bərabər böyüyürdü. Bax bu evi verdilər mənə, amma hamı kimi, növbəm çatanda aldım, imkanlarından istifadə eləyib qabağa soxulmadım.

**GƏLİN** (*gəlib keçir*). Neçə dəfə ev vermək istədilər, dedi, ehtiyacı olanlara verin, mənim evim var. Görün, indi bu adamın başı... (*sözü kulisdə itir*).

**SUMQAYIT.** O səni axtarmadı bu illər ərzində? Uşaqla maraqlanmadı?

**NƏNƏ.** Mən ona hamilə olduğumu deməmişdim. Əslində hamilə olduğumu anamla atamdan başqa heç kim bilmirdi rayonda.

**SUMQAYIT.** Axi, belə şey gizli qala bilməzdi.

**NƏNƏ.** Bəlkə də! Amma bu məni maraqlandırmırıdı, birdəfəlik dəfn eləmişdim onu ürəyimdə. İstəməsəm də hərdən sorağı gəlib çatırdı. O erməni harsınla evlənmişdi. Qarabağ hadisələri başlananda arvada qoşulub qaçmışdı Krasnodar tərəfə.

**SUMQAYIT.** Hayif görüşməmisiz, yazı üçün bu maraqlı olardı.

**NƏNƏ.** A mən deyən, nənənlə şou qayırmaq istəyirsən? (*Hər ikisi gülür*). Yaxşı, indi ki, belə oldu, maraqlı bir şey deyim sənə. Bir dəfə tale rast getirdi bizi.

**SUMQAYIT.** Harda?

**NƏNƏ.** Məhkəmə zalında. Onda mən xalq iclasçısı kimi hakimin sağ tərəfində oturmuşdum. Müttəhim yerində üç dustaq oturmuşdu. Biri o idi...

**SUMQAYIT.** O saat tanıdın?

**NƏNƏ.** Çox dəyişməmişdi. Arsız adam qocalmaq bilmir ha.

**SUMQAYIT.** Bəs o?

**NƏNƏ.** Tanındı, üzündə bir ümid işığı da gördüm, amma mən onu bu işiq-dan tez məhrum elədim, iclasdan yarımcıq getdim.

**SUMQAYIT.** Sağ ol, nənə!

**NƏNƏ.** Bu sağ olun arxasında nə qədər çətinliklər, əzablar dayanır, gözümün işiği.

**SUMQAYIT.** O görüşlə də hər şey bitdi?

**NƏNƏ.** Bu gün etiraf gündürsə, onu da deməliyəm.

**SUMQAYIT.** Eşidirəm, nənə.

**NƏNƏ.** O məhkəmədən neçə il keçmişdi. Bir axşam işdən çıxdım. Maşına minmək istəyəndə, onda haranınsa direktoru idim, gördüm qabağında bir adam peyda oldu. O idi. Bərk qocalmışdı, düşmüştü, görünürdü ki, həyat onu xeyli əzib.

#### XIV SƏHNƏ

**CEYRAN.** Neçə gündü məni izləyirsən. Sənə nə lazımdı?

**CƏLAL.** Tanımadın?

**CEYRAN.** Tutaq tanıldım, nə olsun?

**CƏLAL.** Sən nə qədər kinli imişsən! Keçən bu illər də səni yumşaltmadı?

**CEYRAN.** Bunu deməyə gəlmisən?

**CƏLAL.** Sən niyə o vaxt hamilə olduğunu məndən gizlətmışdin?

**CEYRAN.** Bu suali vermək üçün otuz il gözləmək lazımdı?

**CƏLAL.** Mən çox uzaqlarda idim. O məhkəmədə də qaçıb getdin. Niyə, nədən qorxdun?

**CEYRAN.** Mən qorxu limitimi axıracan istifadə elədim o vaxt evdən çıxıb yad şəhərə gələndə. İndi heç nədən, heç kimdən qorxum yoxdu.

**CƏLAL.** Bəs niyə tələsik getdin?

**CEYRAN.** Çünkü bizi bağlayan heç nə yoxdur.

**CƏLAL.** Bəs bizim oğlumuz? Adı nədir?

**CEYRAN.** Sən məni təəccübləndirməkdə davam eləyirsən.

**CƏLAL.** Aydın danış görüm, nə deyirsən, mən sənin kimi inistut oxuma-mışam.

**CEYRAN.** Oğlunun adını bilməyen kişi bizim oğlumuz sözünü dilinə necə gətirir?

**CƏLAL.** Sən kim olursan ol, Ceyran xanım, mən oğlumdan əl çəkməyə-cəm, ona mənim də haqqım var. Mən onunla görüşməliyəm. O bilməlidir ki, onun pasportunda adı yazılan adam mənəm.

**CEYRAN.** Onun nə metrikasında, nə pasportunda sənin adın yoxdur.

**CƏLAL.** Mən onunla görüşməliyəm. O bilməliyi ki, mən sağam, ölməmi-şəm.

**CEYRAN.** Təəssüf!

**CƏLAL.** Ölmədiyimə görə təəssüflənirsən?

**CEYRAN** (*gözündən yaş sıçrayır*). O yoxdu, çoxdan yoxdu.

**CƏLAL.** Necə yeni yoxdu? Hardadı?

**CEYRAN.** Şəhidlər xiyabanında, qara torpağın altında.

**CƏLAL.** Sən yalan deyirsən!

**CEYRAN.** Sən erməni harsını ilə Krasnodarda eşq yaşayanda Sum ermənilərə qarşı aslan kimi vuruşurdu. Döyüşdə də həlak oldu, düşmən gülləsinə tuş gəldi. Bəlkə də sənin erməni arvadından olan oğlun öldürüb balamı.

**CƏLAL.** Nə sayıqlayırsan, mənim oğlum var?

**CEYRAN.** Bilmirəm, bilmək də istəmirəm. Çəkil yolumdan. Sənin məndə heç nəyin yoxdur!

**CƏLAL.** Sən necə qəddarsan!

**CEYRAN.** Elədi, mən çox qəddaram (*gedir*).

## XV SƏHNƏ

*Nənə əllil arabasındadır.*

**NƏNƏ.** Sonra eșitdim vəfat eləyib, deyilənə görə asıb özünü.

**SUMQAYIT.** Doğrudan sən ona biganə idin?

**NƏNƏ.** Sən bunu dediklərimdən hiss eləmədin?

**SUMQAYIT.** Yox, hiss eləmədim. Əksinə, mənə elə gəldi ki, o dəli mə-həbbətin külü altında qıçılcımlar qalırmış.

**NƏNƏ.** Başından yekə danışma! Kül altında qıçılcım olur? Mənim yazıçı-ma bax!

**GƏLİN** (*yel kimi gəlir*). Fəxri vətəndaşa məktub gəlib (*iri konverti arvadın üstünə atıb gedir*). Gözümüz aydın olsun!

**SUMQAYIT** (*paketi qaldırıb baxır*). Nənə, yaşıl evdəndir.

**NƏNƏ.** Birdən Ağ evdən olar.

**SUMQAYIT.** Yox, Ceyran xanım, yaşıl evdəndir, icra hakimiyyətindən.

**NƏNƏ.** Nə yaxşı yada düşmüşəm? Oxu görək nə istəyirlər?

**SUMQAYIT** (*oxuyur*). Nənə, səni yubileyə dəvət edirlər.

**NƏNƏ.** Nə yubiley? Mənim yubileyə gedən ayaqlarım var?

**SUMQAYIT.** Nənə, adaşım Sumqayıtin yubileyidi. Yetmiş illik yubileyi!

**GƏLİN** (*getdiyi kimi də qayıdırıb səhnədən çıxır*). Yubileyə çağırılar, amma sayıb bir ev verməzlər bu fəxri vətəndaşa.

**SUMQAYIT** (*oxuyur*). Uy dad! Nənə, sənə prospektdə ev veriblər. Novastroykada...

**GƏLİN** (*yel kimi gəlir*). Ev veriblər? Zarafat eləyirsən, Sumqayıt? Məni cırnadırsan?

**SUMQAYIT.** Sənə nə dəxli var, ana? Evi nənəyə veriblər, yubiley münasibətilə. Lap mərkəzdə, üç otaqlı, 9-cu mərtəbədə...

**GƏLİN.** Ver bura görüm! (*Kağızı oğlanın əlindən qapıb sürətlə oxuyur. Gözləri dolur, məktubu üzünə sıxır*). Nənə, sənə qurban olum! Nənə, nə yaxşı sən varsan... (*Nənəni qucaqlayır*). Nənə nə yaxşı sən hələ ölməmisən! Yox, mən ağlayacam... (*höñkürü*).

**SUMQAYIT.** Ana, bu nədi, özünü ələ al, sənin evin yoxdu? Nə böyük iş olub?!

**GƏLİN.** Eşidirsən nə deyir? Nə böyük iş olub deyir. (*Arvaddan aralanır, axan göz yaşlarını önlüyünün ətəyi ilə silir*). Şükür sənə, ilahi! İndi səni ev-ləndirə bilərik.

**SUMQAYIT.** Ana, sevdiyim qızla mən lap barakda da yaşayaram.

**GƏLİN.** Sən yaşayarsan, bəs o sevdiyin qız necə, o da yaşayarmı?

**SUMQAYIT.** Bu ev nənənindi, evi isə mən özüm alacam, öz zəhmətimlə, öz fərasətimlə.

**GƏLİN.** Eşidirsən, nənə? Ağzı isti yerdədir bunun. Elə bilir ev almaq halvadı! Gedim Qumruya deyim, onu da sevindirim. (*Qəfil arvadı qucaqlayıb öpür*). Sənə qurban olum, a Sumqayıtin fəxri vətəndaşı! (*Məktubu götürüb gedir*).

**SUMQAYIT.** Hə, necədi, Ceyran xanım?

**NƏNƏ.** Bu gəlin bir dəfə öpmüşdü məni, toy gününün səhəri üzə çıxanda. Yaman da üzü gülündü. Deyəsən Sumdan razı qalmışdı (*bic gü-lür*).

**SUMQAYIT.** Az aşın duzu deyilsən, Ceyran xanım! Gərək yubileyə geyməyə sənə yaxşı bir paltar alım, üstündə də gözmuncuğu.

**GƏLİN** (*gəlir*). O sənin işin deyill! Özüm geyindirəcəm Ceyran xanımı, parikmaxerə də aparacam...

**NƏNƏ.** Parikmaxerə yox! Parikmaxerə getməyə əlli il qabaq toba eləmişəm.

**GƏLİN.** Neynək, getməzsən, qızı evə çağıraram. Belə məclisə hər adamı çağırımlar ey! Getdik, mənim əziz vətəndaşım (*Ceyrani araba qarşıq sürütlə sürüüb aparır*).

**SUMQAYIT.** Ana, hara apardın arvadı, bizim hələ söhbətimiz var. (*Onları arxasında gedir*).

*İşiq sönür.*

## XVI SƏHNƏ

*Musiqi sədaları altında ekran işıqlanır. Yubiley gecəsidir. Tribunadan çıxış edənlər bir-birini əvəz edir. Zalda alqışlar.*

*Səhnə gur işıqla dolur, ekran yox olur. Kulisdən səs gəlir.*

**SƏS.** İndi də söz verilir Sumqayıt şəhərinin fəxri vətəndaşı Ceyran xanım Sumqayıtlıyalı!

*Gur alqışlar altında Sumqayıt əlil arabasında Nənəni gətirir.*

**NƏNƏ.** Mən ayağa qalxmalıyam, ayaq üstdə danışacam.

*Sumqayıt nənəyə qalxmaqdə kömək edir. Nənə onun əlini buraxıb ləng addımlarla səhnənin önünə gəlir.*

**NƏNƏ.** Qədim zamanların söhbətidir. Sum adlı bir cavan Ceyran adlı bir qızın aşiq olur. Qızın varlı-hallı ailəsi Suma qız vermek istəmədi. Cavanlar məcbur olub qaçdırılar və susuz bir səhraya düşdülər. Sum susuzluqdan heydən düşmüş sevgilisinə su tapmaq ümidi ilə səhraya baş vurur, amma su tapmır. Ceyran isə hey qışqırırdı: "Sum, qayıt, getmə! Sum, qayıt!" Sum qayıda bilmədi, səhra onu udmuşdu. Bu bədbəxt sonluqla bitən kədərli sevgi dastanıdır. Hamınız bu dastanı əzber bilirsınız. Bir də var sizin çoxunuzun bilmədiyi, eşitmədiyi "Ceyran və Sumqayıt" dastanı. Hər şeyindən imtina edib Sumqayıta pənah gətirən bir qızın nağılı. Həmin qız Sumqayıtı ilk baxışdan sevdi, bütün varlığı ilə ona bağlandı. Sumqayıtlı birgə özü də böyüdü, artdı, tanındı, Sumqayıtin fəxri vətəndaşı oldu. Həmin qız mənəm, səksən yaşılı Ceyran Sumqayıtlı. Mən burdan elan edirəm: mən Sumqayıtı sevirəm! Sumqayıt mənim sevgilimdir, vəfali sevgilim! Mən onun fəxri vətəndaşı olmağımla fəxr edirəm. Bu gün mənə hədiyyə edilən evi isə himayə elədiyim Uşaq evindən bu il çıxan qız nəvəmə verəcəm. Qoy onun öz evi olsun. Bəlkə onun xoşbəxtliyi elə bu evdən başlayacaq. İndi isə mən sizə köhnə bir mahnı oxuyacam (*Yavaş, xırıltılı səslə oxuyur*).

*Canlanır hər qarış çöl Sumqayıtda,  
Xarıqələr yaradır el Sumqayıtda.*

*(bundan sonra mahnı bütün səslənir)*


*Boy atır zavodlar, səslənir zəfər,  
Axır bol metaldan sel Sumqayıtda!  
Canlanır hər qarış çöl Sumqayıtda,  
Xarıqələr yaradır el Sumqayıtda...*

*Mahnı səsləndikcə ekranda müasir Sumqayıtin mənzərələri, insanları canlanır.*

**PƏRDƏ**

avqust, 2018

# ◆ Po e z i y a



*Əşrəf VEYSƏLLİ*

## TƏZƏDƏN

Heç gözüm su içmir bu gedışatdan,  
Gəl səni gözümə təpim təzədən.  
Ömrümün sökülmüş divarlarından  
Eşq adda bir saray yapım təzədən.

Yenə də sal məni bəndə, kəməndə,  
Görüm ki, tanrıının quluyam mən də.  
Özümü itirim səni görəndə,  
Ancaq səadəti tapım təzədən.

Həsrətin ömrümün yoxuşlarıdır,  
Vəslin həyatımın naxışlarıdır.  
Qızılgül toxumu - baxışlarını  
Arzu bağlarına səpim təzədən.

Qurtarım bu eşqin intizarından,  
İstəyim barınsın eşqin barından.  
Taleyin qapanmış ovuclarından  
Mən öz qismətimi qapım təzədən.

Yenə o gözlərin sehrini göstər,  
Şeirimin vəznini, bəhrini göstər.  
Fərhada Şirinin mehrini göstər,  
Bisütun dağını çapım təzədən.

Sözüm bəhrələnsin dediklərindən,  
Gözümə nur gəlsin gördüklərindən.  
Dan yeri sökülsün kirpiklərinlə,  
Səhərə açılsın qapım təzədən.

### MƏN SƏNƏ NƏ KÖMƏK EDİM, İLAHİ?

Gözümü açandan gəzirəm səni,  
Başına döndüyüm, səsimə səs ver.  
Dünyanın başına hava gələndən  
Havam çatışmayırla, mənə nəfəs ver.

Baş aça bilmirəm - niyə doğuldu,  
Niyə bu dünyaya gəldi o tifil.  
Səni gəzə-gəzə seldə boğuldu,  
Allah deyə-deyə oldu o tifil.

Əlçatmaz, ünyetməz göylərdə varsan,  
Bəs niyə dükanda, bazarda yoxsan?  
Gözümü yumuram - hər yerdə varsan,  
Gözümü açıram - heç harda yoxsan.

Səndən nicat gözlər, mərhəmət istər  
Qayğı dəryada batan cocuqlar.  
Ana şəkli çəkib asfaltın üstə  
Qırılıb qoynunda yatan cocuqlar.

Üzür qan içində hər tərəf, hər yan,  
Orda havanı da sıxsan, qan çıxar.  
Əlini keşişin cibinə salsan,  
Çıxanda mollanın cibindən çıxar.

Bu necə gərdişdir,  
bu necə vərdiş?-  
Gülləri açmamış solan dünyada.  
O qədər sinaqoq, bu qədər keşş,  
"N" qədər mollası olan dünyada.

Qanda boğulurlar orda uşaqlar,  
Müqəddəs torpaqlar qan içindədir.  
Ərəb şeyxləri kefdə, damaqda,  
Müsəlüm balaları gör nə gündədir.

Bəlkə dənliyində dən tükənibdir,  
 Köhnə dəyirmanda yeyir daş daşı.  
 Yoxsa damarında qan tükənibdir,  
 Qanına susayır qardaş qardaşın.

O qanlar mənim də canımdan axar,  
 Dünyanı can üstə görüb sizlaram.  
 Doğma süfrəmizin başında axı  
 Niyə yer vermişik bu qansızlara?!

Sönmüş ocaqlarda qor soraqlayıb,  
 Yanmış budaqlarda bar axtarırlar.  
 Yerdə yerimizi xaraba qoyub,  
 Göydə özlərinə yer axtarırlar.

Əyrini günaha yozan tərəzi  
 Axtarır öz çəki daşını məndə.  
 Elə pozulub ki, mizan - tərəzi,  
 Sən də itirmisən başını, mən də.

Nədən ehtiyacın var sənin, Allah,  
 Gəlsin mələklərin desin, göndərim.  
 Adıma bir yardım mesajı yolla,  
 Bu az maaşından kəsim, göndərim.

Ərzin özü boyda ağrım-acım var,  
 Baş alıb hayana gedim, İlahi?!

Sən Allah, de, nədən ehtiyacın var,  
 Mən sənə nə kömək edim, İlahi?..

### KAZIMIN QIZI

Sənsiz gözüm görmür gözəllikləri,  
 Gözəllər önmədə sənsiz olmasın.  
 Ürəkdə sevincim, gözdə kədərim,  
 Ruhum da, canım da sənsiz olmasın.

Gül açıb ömrümü gülləndirən gül,  
 Dil açıb könlümü dilləndirən gül,  
 Nur saçılıb yolumu nurlandıran gül,  
 Heç son ünvanım da sənsiz olmasın!

Sən mənə taleyin ərməğanısan,  
 Bu qürub ömrümün gündoğanısan.

"Qorxulu nağıllar" qəhrəmanısan,  
Nəvələr yanımızda sənsiz olmasın.

Sən ey istəyimin, arzumun qızı,  
Yoxumun, çoxumun, azımın qızı,  
Dərdin, ehtiyacın, dözümün qızı,  
Kamilin bacısı, Kazımın qızı,  
Kaş bircə anim da sənsiz olmasın!..

### **OLSA**

Təzədən gələrəm bu dünyaya mən,  
Bir də o yerlərə güzarım olsa.  
O Şuşa söylənən, Laçın deyilən,  
Kəlbəcər adlanan gülzərim olsa.

Yenə həsrətimin gözü toxuydu,  
Bir yola çıxmışdım,.. yolsa yoxuydu.  
Bəlkə bu gördüyüm yaxşı yuxuydu,  
Onu yaxşı-yaxşı yozanım olsa.

İşiq gələn yerdən şəfəq saçılardır,  
Açılar bu bağlı yollar, açılar.  
Mənim sevincimin bəxti açılar  
Mənim dəndlərimi çözənim olsa.

Bir dağam, başımdan qar əskik olmaz,  
Tərlən oylağından sar əskik olmaz.  
Mənim söz bağımıdan bar əskik olmaz,  
Nə qədər tez düşən xəzanım olsa.

Minlərlə ağacım, şivim yıxılmış,  
Hanı o Cırtdan ki, divi yıxırmış? ..  
Mənim Veysəlli idə evim yıxılmış,  
Ölmərəm! - o kənddə məzarım olsa.

### **GEDİRƏM**

Hər şey bu dünyada qalır - bilirəm,  
Dünyada hər şeyi atıb, gedirəm.  
Könlümü söz ilə ovundururam,  
Başımı söz ilə qatıb, gedirəm.

İmza axtarmıram, səs istəmirəm,  
Olan səsimi də kəs, istəmirəm.

Əlimi qaldırıb söz istəmirəm,  
Sözün yalmanına yatıb, gedirəm.

Bu da köhnə tarla, qədim biçənək,  
Gəlib nə əkdir ki, qalıb nə biçək?  
Bir evin əlini isindirəcək  
Sözlərdən bir ocaq çatıb, gedirəm.

Köhnə xatırələr yadıma düşən,  
Ürəyim az qalır köksümü deşə...  
Hər gün Qarabağda mənəm döyüşən,  
Sanmayıñ dünyani tutub gedirəm.

Eşitmır qulağım, görmür gözlərim,  
Titrəyir qamətim, əsir dizlərim.  
Tanrıım nə veribsə, qaytarır geri,  
Getməyin vədəsi çatıb, gedirəm.

İxtiyar çağımıla ha yollaşıram,  
Tez-tez dəbbələyir - cığallaşıram.  
Hərdən özümlə də sağıllaşıram,  
Hərdən özümü də ötüb-gedirəm.

Ömrümün illəri - güləri düşkün,  
Çarəsiz dəndlərin dərmanı müşkül.  
Bu dünya gözümə kül üfürdü, kül,  
Əlimi gözümə tutub gedirəm.

Mən baxan bağların böyrü hasardı,  
Mən çıxan dağların zirvəsi qardı...  
Sizə deyiləsi bir sözüm vardı,  
Onu da demirəm... udub, gedirəm.

## **VAR OLMAQDI MƏNİMKİ**

Bir bulağam, çuxurlardan süzülüb  
Bağ-bostana burulmaqdı mənimki.  
Dərd adlanan sükurlardan süzülüb  
Sıza-sıza durulmaqdı mənimki.

Könül verib qan ağlayan simlərə,  
Nədən belə gecə-gündüz inlərəm?!  
Dürlü-dürlü sitəmlərə, qəmlərə,  
Həsrətlərə yar olmaqdı mənimki.

Daha heçim-köcüm baxmir üzümə,  
 Hamı küsüb, heç kim baxmir üzümə,  
 Şuşa baxmir, Laçın baxmir üzümə.  
 Kürəyindən vurulmaqdı mənimki.

Uçub getdi ömrün gözəl çağları,  
 Ayrılıqlar gözlərimdə çağladı.  
 Yamacları gün görməyən dağların  
 Zirvəsində qar olmaqdı mənimki.

Əgər yoxsa, Şuşa adlı tacım, yox -  
 Bundan böyük günahım yox, suçum yox.  
 Ha baxıram, - Kəlbəcər yox, Laçın yox,  
 Baxa-baxa kor olmaqdı mənimki.

Bu bazarda nə satılır, daha nə,  
 Bu bazarda ucuz nədir, baha nə?  
 Alış-veriş bəhanədir, bəhanə,  
 Gün altında qaralmaqdı mənimki.

Harda qaldı " işıqgələn" , " ithürən",  
 Nə gedən var, nə də xəbər gətirən.  
 Qohum-qardaş, dost itirə-itirə,  
 Cərgələrdən qırılmaqdı mənimlki.

Qada-bəla bizdən uzaq olmadı,  
 El yanında üzümüz ağ olmadı.  
 Oğul balam, bu yaşamaq olmadı,  
 Elə-belə var olmaqdı mənimki.

Hər yetənə öz könlümü vermərəm.  
 Mən hər ipin üstə odun sərmərəm.  
 Danışmaram, eşitmərəm, görmərəm,  
 Lal olmaqdı, kar olmaqdı mənimki.

Barmağıma dolayaram dərdləri,  
 Ocaq bilib, qalayaram dərdləri.  
 Gözlərimlə sulayaram dərdləri, -  
 Axır bir gün bar almaqdı mənimki.

Qeylü-qaldan hər kim ki gen olurmuş,  
 Üzü gülər, ürəyi şən olurmuş...  
 Bu qocalar nə deyingən olurmuş,-  
 Deyinməkdən yorulmaqdı mənimki.

## TUTUN MƏNİ

Güllə tutur məni tutan əlləri,  
Atın məni, ata bilirsinizsə.  
Ayrılığın altı közdür, üstü qor,  
Yatın, canım, yata bilirsinizsə.

Su da gəlmir mən çəkdiyim arxa ta,  
Arzu şıvlər yanıb getdi qorxudan...  
Həsrətimin qollarını arxadan  
Çatın mənim, çata bilirsinizsə.

Şoran-şoran bu sozalan torpağa,  
Üstü-başı pırpız olan torpağa,  
Ölməmişdən  
    Bu azalan torpağa  
Qatın məni, qata bilirsinizsə.

Dost-düşməni seçəmmədim yaxından,  
Qaçammadım xəyanətin oxundan.  
Yıxılram biganəlik dağından,  
Tutun məni, tuta bilirsinizsə.

## GEDİR

Allahım, heç kəsi yoxsul eyləmə,  
Yoxsul sınbı gedir, sıxılıb gedir.  
Üzünə bağlanır tanış qapılar,  
Dostluq cərgəsindən çıxılıb gedir.

Çoxalır gün-gündən "yox" deyənləri,  
"Dəli" deyənləri, "lox" deyənləri,  
Haqqı tapdandıqca haqq deyənlərin,  
Adam yanıb gedir, yaxılıb gedir.

İncimiş könlünü alanı gəlmir,  
Gəlmir dərdlərinin dərmanı, gəlmir.  
Gedəni gedibdir... gələni gəlmir,  
Gözləri yollardan yiğilib gedir.

Özünə qapılıb, tez-tez təklənir,  
Gah qalxır, gah yatır, gah dirsəklənir.  
Qəlbinə dünyanın dərdi yüklenir,  
Haqq işi başına qaxılıb gedir.

Hərdən bulansa da, durulur o da,  
 Hərdən cılıklənir, qırılır o da,  
 O da ürəyindən vurulur, o da,  
 O da öz ağlından yıxılıb gedir.

### **HARAMA YAZMISAN**

Ay nur üzlüm, kor bəxtimi  
 qaramı yazmisan mənim?  
 Ömür adlı bərnaməni  
 harama yazmisan mənim?

Həsrətimi şah etmisən,  
 dərdlərimi bağ etmisən.  
 Lalami ürcəh etmisən,  
 karamı yazmisan məni?

Bulud örtüb hilalımı,  
 görməsinlər bu halımı.  
 Əldən alıb halalımı,  
 harama yazmisan məni?

Sığınmışam qismətimə,  
 öz abrıma, ismətimə.  
 Niyə yaylaq həsrətimə  
 "Haramı" yazmisan mənim?

Eldar şamı, gər ağacı,  
 Xan çinarı, qarağacı  
 vətənsizin bar ağacı,  
 Baramı yazmisan məni?

Yoxam,  
 yoxam özümdə, yox,  
 Dərd anlayan kəsim də yox.  
 Dilim pəltək, səsim də yox,  
 xoramı yazmisan məni?

Uçub gedir vaxt deyilən,  
 bəs hanı o bəxt deyilən.  
 Yoxsa Qarabağ deyilən  
 yarama yazmisan məni?!

# ♦ Dramaturgia

Firuz MUSTAFA

## PAYIZ MEŞƏSİNDE VALS\*

♦ Birpərdəli pyes



### İŞTİRAKÇILAR:

Cahangir Muradbəyli  
Aslanov

Rafael  
Viktorina

Perdə qalxır.

Arxa planda meşəlik. Ön planda iki ağac və kötükler. Başlanğıcda gərgin musiqi sədası, sonra uzaqdan atəş səsləri eşidilir.

Əvvəlcə Aslanov görünür. O, tez-tez səhnənin önünə, arxaya - meşə tərəfə, sola-sağda doğru addımlayırlı. Sanki kiminsə gəldiyini hiss edib, yaxınlıqdakı ağaclarlardan birinin arxasına çəkilir. Boynundan asılmış durbini gözünə yaxınlaşdırır, diqqətlə ətrafi nəzərdən keçirir.

Cahangir Muradbəyli gəlir. Aslanov ağacın arxasından çıxıb Cahangirə yaxınlaşır. Onların hər ikisinin əynində hərbi geyim, çiyinlərində silah və hərbi çanta var.

**Aslanov.** Komandir, şükür, yaxşı qurtardıq. Sən demə, bizim gəldiyimiz yolun bir hissəsi minalanıbmış.

**Cahangir.** Nədən bildin?

**Aslanov.** Bombardmandan sonra biz bir-birimizi itirdik. Mən sizi axtarmaqçın geri qayıtmalı oldum. Fürsətdən istifadə etdim, keçib gəldiyimiz yolun aşağı tərəfini uzaqdan da olsa bir xeyli gözdən keçirdim. Yolun düzənliyə uzanan hissəsində bir neçə heyvan gördüm. Onların bir qismi ölmüşdü, bəzisi isə yaralanmışdı. Belə anladım ki, yaxınlıqdakı kəndin mal-qarası həmin yoldan keçəndə minaya düşüb. Yaxşı ki, siz birbaşa meşə yoluna çıxmısınız.

\* Əsər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2019-cu ildə keçirdiyi birpərdəli pyeslər üzrə müsabiqədə birinci yerə layiq görüllüb.

**Cahangir.** Düzü, mən də səndən çox nigaran idim. Bombardmandan sonra gülə yağışının altından keçib bu səmtə - meşəyə doğru üz tutdum. Səni ucadan səsləməyə də ehtiyat edirdim; necə deyərlər, meşə çapqalsız olmaz.

**Aslanov.** Özü də ikiayaqlı çapqallar...

*Hər ikisi çiyinlərindəki çantaları yerə qoyub gülüşürər. Sonra araya ani sükut düşür. Onlar nəsə duyublarmış kimi, ehtiyatla ətrafa boyanırlar. Uzaqdan boğuq atəş səsləri gəlir.*

**Cahangir** (*əlini irəli uzadaraq*). Orada burulan o qara tüstünü görürsen?

**Aslanov.** Bəli, görürəm. (*Əlini gözünün üstünə qoyub uzaqlara baxır*). Nəsə alışib-yanır. Tüstü qətran kimi qapqaradır. Allah bilir, bu köpək usağı indi hansı zavoda-fabrikə od vurub. Çox güman ki, tanklardan yaxın məsaflədən atəş açıblar.

**Cahangir.** Ola bilər... (*Pauza*). Lap kibritle də yandırı bilərlər. (*Durbini gözünə yaxınlaşdırır, başını qaldırıb uzaqlara baxır*). Hər tərəf tüstdür. Başqa heç ne görmək mümkün deyil.

**Aslanov.** Bircə usaqlarla əlaqə yarada bilsəydik...

**Cahangir.** Məncə, biz öz dəstəmizlə yalnız gecə əlaqə yaradıb birləşə bilərik... Qaranlıqda atılan fişəng bizə bir işarə verər - hardadırlar...

**Aslanov.** Elədir...

**Cahangir.** Yanıq iyi gəlir. Hiss edirsən? Elə bil meşədə yanğın var...

**Aslanov.** Bu alçaqlar təkcə insanları yox, bu tərəfin dilsiz-ağızsız heyvanlarını, quşlarını, hətta, daşını-ağacını da düşmən bilirlər.

**Cahangir.** Bu, təkcə nifret deyil, bəlkə də hələ elmin yaxşı öyrənə bilmədiyi bir xəstəlikdir. O xəstəliyin məğzi - mənasına bundan ibarətdir ki, biz özümüzə məxsus olmayan hər şeyi didməli, qırmalı, əzməli, dağıtmalı, məhv etməliyik.

**Aslanov.** Bu cür xəstələri iynə-dərmanla sağaltmaq qəti mümkün deyil. Hərbin öz qanunları var...

**Cahangir.** Bu, ruhi-mənəvi xəstəlikdir...

**Aslanov** (*çiyinindəki silaha işarə ilə*). Onların iynə-dərmanı bax budur.

**Cahangir.** Yox, silahla sağaltmaq da ağlabatan deyil.

**Aslanov.** Bəs onda çarə nədir, nədədir, komandır?

**Cahangir.** Aslanov, faşistlər bunlardan da betər idi. Onlar necə sağaldı?

**Aslanov.** Necə sağalacaqlar, burunları ovulandan sonra haqq yoluna qayıtlılar... Mən başqa bir yol bilmirəm...

**Cahangir.** Yollar çoxdur, Aslanov. Amma sənin dediyin yol ən sonuncusudur...

**Aslanov.** Mən sıravi bir əsgərəm, komandır. Elə böyük hərbi savadım da yoxdur. Amma anladığım budur ki, pazi yalnız pazla çıxarmaq olar... Kobud ifadəmə görə üzr istəyirəm. Müharibənin öz qanunları var axı...

*Meşədəki quşların cəh-cəhi eşidilir.*

**Cahangir.** Eşidirsən?

**Aslanov.** Eşidirəm, eşidirəm. Çox gözəl oxuyurlar... Elə bil onlar yazı qarşılıyırlar. Halbuki hələ payızdır. Deyəsən, quşlar fəsilləri səhv salıblar.

**Cahangir.** Məncə, quşlar da adamlar kimi təbiətin bütün fəsillərini sevir-lər.

**Aslanov.** Yəqin ağaclar da adamlar kimi qışın - soyuğun yaxınlaşdığını hiss edir, buna görə də libaslarını soyunmağa tələsmirlər.

**Cahangir (ani fikrə gedir).** Yaxşı xatırlayıram, bizim oxuduğumuz hərbi məktəbin yaxınlığında da bax elə bu cür bir, hələ bir az da böyük bir meşə vardı. Mən arada meşəyə gedər, ağacların altında uzanar, ya kitab oxuyar, ya da quşların səsinə qulaq asardım... Yadimdadır, meşədə, bax, elə bu cür bir tala vardı. Betonla örtülmüşdü, arada ondan əsgər və zabitlər rəqs meydancası kimi də istifadə edirdilər. Amma oralara payız çox tez gələrdi. Qızılı yarpaqların xışlılığı hələ də qulağımdan çəkilməyib. Payızın nefəsi çəkilməmiş, meşə qalın qar örtüyünə bürünərdi... Hə, oralar az qala ilin yarısını qışın "nəzarəti altında" olardı. Təbiət hər yerdə gözəldir. Mənsə bir cənub adamı kimi öz yerlerimizi daha çox sevirmə...

**Aslanov.** Hmm... Yaxşı vaxtlar olub. Meşə, tala, rəqs, heyvanlar, quşlar...

**Cahangir.** Aslanov, mənə elə gəlir ki, hər yerin quşlarının, lap elə heyvanlarının da öz dili olur...

**Aslanov.** Necə yəni, komandır, "öz dili"? Düzü, başa düşmədim.

**Cahangir.** Belə deyək də... Sanki hər xalqın öz ərazisindəki quşların-heyvanların öz dili olur. Məsələn, şimal ölkələrindeki quşların dili ilə qərb və ya şərqi ölkələrindeki quşların dili arasında fərqlər var... Elə adamlar kimi. Mən öz ehtimalımı deyirəm.

**Aslanov.** Hə, belə de... Yaxşı, bəs onda durnalar? Onlar az qala bütün dünyayı gəzirlər... Özləri də eyni qaydada qiy vurur, bir-birlərini anlayırlar.

**Cahangir.** Hə, bunu düz deyirsən. Onların səsləri-nidaları hər yerdə eynidir. Hamısı bir-birini bir qıydan anlayır. Ola bilsin ki, başqa quşlardan fərqli olaraq, dünyadakı bütün durnaların hamisinin dili eynidir. Ya da ki, onlar "poliqlotdurlar"... Bilirsən poliqlot nədir?..

*Gülüşürlər.*

**Aslanov.** Bəli, əlbəttə bilirəm, komandır, bilirəm "poliqlot" nədir - yəni çox dil bilən... Hətta "politoloq" nədir, onu da bilirəm. (*Gülür*). Orta məktəbdə yaxşı oxumuşam... (*Ciddiləşir*). Komandır, mən də təbiəti çox sevirmə. Kəndimiz meşənin ətəyində idi. Amma quşlardan daha çox, yarpaqların səsini dinləməyi xoşlayıram. Bəzən yarpaqlar səs-səsə verib qəribə səslər çıxarırlar. O vaxt mənim də ürəyimdə qəribə bir melodiya səslənir.

**Cahangir.** Sən lap romantiksənmiş ki, Aslanov... (*Pauza*). Özün də, hələ evli deyilsən...

**Aslanov.** Bəli, düz buyurursuz. Hələ ailə qurmamışam, subayam.

**Cahangir.** Amma yəqin ki, gözaltın var.

**Aslanov.** Üzr istəyirəm... Nişanlım var. Dava başlayanda evdə dura bilmədim. Orduya könüllü gəlmışəm.

**Cahangir.** İnşallah, tezliklə dava-şava başa çatar. Toyunu edərsən. Bizim uşaqların hamisi iştirak edəcək sənin toyunda. Qoy qulağımız təkcə top-tüfəng yox, musiqi səsi də eşitsin. Bu quşların səsi kimi gözəl, təbii musiqi səsi...

**Aslanov.** Sağlıq olsun...

*Quşların cəh-cəhi qəfildən kəsilir.*

**Cahangir.** Eşidirsən?

**Aslanov.** Nədənsə quşların səsi xırıq kəsildi birdən...

**Cahangir.** Bir diqqət elə. (*Pauza*). Meşədən səs gəlir. Elə bil quru ağaclar ayaq altında qalıb şaqqlıtlı ilə qırılır..

**Aslanov.** Komandır, düzü, mən elə bir səs-filan eşitmirəm...

**Cahangir** (*diqqətlə dinləyir*). Meşədə kimsə var. (*Durbinlə ətrafa baxır*). Heç kəs gözə dəyməsə də, yaxınlıqda adam hənirtisi duyuram. Peşə intuisiyam məni heç vaxt aldatmaz. Kənara çəkilmək, heç olmasa meşənin sıxlığına doğru getmək lazımdır. Tez ol, Aslanov...

**Aslanov.** Oldu, baş üstə, komandır... Müharibənin öz qanunları var.

*Onlar hərbi çantalarını götürüb kənara çekilir, gözdən itirlər. Həyəcanlı musiqi.*

*Rafael və Viktorina görünürərlər. Hər ikisi hərbi geyimdədir. Onlar çiyinlərindəki çanta və silahları yerə qoyub dərindən nəfəs alırlar. Musiqi sədasi tədricən azalır.*

**Rafael.** Deyəsən, yolu azmışıq.

**Viktorina.** İndi ya xəritəyə, ya da kompasa baxmaq lazımdır.

**Rafael.** Burada xəritənin-kompasın nə xeyri? Tanımadığım yerlərdir.

**Viktorina.** Necə yəni “tanımadığım yerlər”? Bəyəm bura sizin torpaqlar deyil?

**Rafael.** Yox, haradan bizim torpaqlar oldu?.. Bir də ki, mən şəhərdə doğulub böyümüşəm.

**Viktorina.** Bəs demirdin ki, biz öz torpaqlarımızın müdafiəsi uğrunda vuruşuruq?

**Rafael.** Hə, deyirdim... Amma bu, gənc əsgərlərə ünvanlanmış bir çağırış idi. Biz onları başqa cür necə döyüşə səfərbər edə bilerik?

**Viktorina.** Yaxşı, bəs onda mən nə uğrunda vuruşuram? (*Gülür*). Bəlkə mənə aid olan bu suala sən cavab verəsən?

**Rafael** (*bir qədər fikrə gedir*). Hmm... Sən qəliz sual verirsən, Viktorina. Lap elə öz adın kimi... Yəni viktorina sualı kimi bir şey... Krossvordda-viktorinada da olan suallara da gərək dəqiq cavab verəsən... Məsələ belədir: sənə bizim orduda yüksək maaş verilir. Çünkü sən özün də yüksək səviyyəli atıcısan. Bizim orduda sənin kimi dörd-beş snayper ola, ya olmaya. Özü də qəribədir ki, bizim ordunun ən yaxşı atıcıları məhz qadınlardır.

**Viktorina.** Düzdür, mən burada yaxşı donluq alıram. Amma orasını da deym ki, məni buraya çəkib gətirən təkcə pul yox, həm də canımdakı eşq və damarımızdakı qandır.

**Rafael.** Eşq, qan... O, nə eşqdır, nə qandır elə?

**Viktorina.** Vətən eşqi... Xalqıma, vətənimə olan eşq.

**Rafael.** Axı sən tamamilə özgə bir ölkədə doğulub böyümüşən.

**Viktorina.** Nə olsun ki? Atam mənə həmişə deyərdi ki, öz tarixi vətəninə daim sadıq ol, onu sev, onun eşqi ilə yaşa.

**Rafael.** Mən bir az da təəccübəlnirəm.

**Viktorina.** Niyə? Nəyə inanmırsan sən?

**Rafael.** Gel açıq danışaq, Viktorina. (*Gülümsəyir*). Bizim ordudakı muzdluları buraya çəkib gətirən yalnız pul eşqidir. Məncə, elə səni də...

**Viktorina.** Olsun. Sən elə belə də düşün... Amma mənim canımdakı eşqi hər adam duya bilməz.

**Rafael.** Ola bilər... (*Ciddiləşir*). Bura bax, Viktorina. Madam ki, romantik tona keçdin, onda sənə bir sual verim: necə oldu ki, bu peşəni seçdin?

**Viktorina.** Snayperlik peşəsinə mən elə-belə yiyələnməmişəm... Bu, uzun əhvalatdır. Başına gələn hadisələrin hamısını yazsam, gərək çoxxəriyalı bir film çəkilsin. Qısaca onu deyə bilərəm ki, mənim atam mahir ovçu idi, özümse gəncliyimdə model olmuşam.

**Rafael.** Axi sən indi də gəncsən.

**Viktorina.** Düzdür... Demək isteyirəm ki, ilk gəncliyimdə... Bəli, bir müdət yaraşıqlı, populyar bir model kimi az qala dünyanın yarısını gəzmışəm. Sonra mən sevdiyim adam tərəfindən aldadıldım, ağır bir zərbə aldım... Nə isə, keçmişə qayitmaq istəmirəm.

**Rafael.** Hmm... Deməli, belə. Eşq və qan məsələsinin sırrı yavaş-yavaş aydınlaşır... Ortada vətən-torpaq eşqindən daha çox, qəlbinin dərinliyində kiməsə odlu-alovlu bir eşq varmış. Və indi dediyindən belə başa düşmək olar ki, sən atıcılığı kimdənsə intiqam almaq, qan tökmək üçün öyrənmişən.

**Viktorina.** Eybi yox, qoy belə olsun. Yəni sən bu cür anla... Atıcılıq da mənim bir eşqimdir... (*Gülür*). Elə tūfəng də mənim ilk eşqimin bir rəngi, bir nişanəsidir. (*Çiyindəki silaha işarə ilə*). Hələ uşaqlıqdan at belində atam-la ova çox getmişəm. Mindiyim atın altımda necə şahə qalxdığını, necə ləngər vurdunu, necə kişnədiyini indi də xatırlayıram... İha-ha-ha... (*At kimi "Kişnəyir*"). Anlayırsan? Mən sənə at deyirəm ey, at... Hə, bax, belə... İiiha-ha-ha... (*Yenə at kimi "Kişnəyərək" əllərini qaldırıb yambızını silkələyir, ayaqlarını bərk-bərk yerə vurur*). Hə, necədir? Səndə bizim atımız haqda bir təsəvvür yarandı? İiiha-ha-ha...

**Rafael.** Sən nə edirsən? Birdən eşidən olar. Elə bilerlər meşədə ya at, ya da ki, atlı var...

**Viktorina.** Bax, bunu düz deyirsən. O günlərim yada düşəndə özümü həmişə unuduram. Dediym odur ki, elə o vaxtlar da mahir atıcı idim... Amma sonralar heyvanları yox, adamları nişan almaq qərarına geldim.

**Rafael.** Yəqin ki, səni aldadən, sənə xəyanət edən adama da atəş açmışən. (*Gülür*). Zarafat edirəm. (*Ciddiləşir*). Amma bir yandan da düz deyirəm... Axi sən snaypersən.

**Viktorina.** Zarafatlıq bir şey yoxdur. Sən doğru deyirsən. Mənim həyatımı zəhərləyən, taleyimlə oynayan, mənə xəyanət edən adam sinəsinin ortasından, düz üzəyinin başından vurdugum ilk canlı hədəf oldu.

**Rafael.** Sən belə imişsən... Bəs buna görə tutmadılar səni?

**Viktorina.** Bəli, mən o adama görə bir müddət cəza çəkəsi oldum. Sonra... Hə, sonra, yəni azadlığı çıxandan sonra, bax, bu peşəni seçməli oldum. Axi ilk sınaqdan yaxşı keçmişədim. Beləliklə də oldum snayper.

**Rafael** (*əlini qulağına yaxınlaşdırıb diqqətlə etrafı dinləyir*). Eşidirsən?

**Viktorina.** Nəyi?

**Rafael.** Sanki yaxınlıqda kimsə var. Ayaq səsləri eşidirəm. Qorxuram mühasirəyə düşək.

**Viktorina.** Ölümdeñ qorxursan?

**Rafael.** Diri-diri ələ keçməkdən daha çox qorxuram.

**Viktorina.** Elədir... Mən də məhz bundan qorxuram. Bu geyimdə ələ keçsəm, gör başıma nə oyun açarlar.

**Rafael.** Bəlkə də səni qadın olduğuna görə bağışlayarlar. Amma məni...

**Viktorina.** Bəli, bəlkə də qadın olduğuma görə bağışlayarlar. (*Mənalı tərzdə*). Amma hərbçi olduğuma görə çətin ki, bağışlayalar.

**Rafael.** Hə, bunu düz deyirsən... Bəs nə edək? Əgər birdən doğrudan da, nəsə baş versə...

**Viktorina.** Buna görə də mən indi hərbçi, snayperçi yox, qadın olmaq istəyirəm.

**Rafael.** Bu, necə olur? "Qadın olmaq"...

**Viktorina.** Çox sadə. Hərbi geyimimi soyunub qadın paltarımı geyirəm. Vəssalam. İşdir şayəd, birdən əsir-zad düşsək deyərsən ki, bu qadın mülki bir adamdır, yolu azib, mənə qosulub, evinə yola salmaq istəyirəm... Nə isə özün daha inandırıcı bir şey fikirləşib taparsan... Hə, tapdim, deyərsən ki, xaricdən gelib, sülh yaradan beynəlxalq təşkilatı təmsil edir... İndi təkcə geyimimi dəyişmək qalır.

**Rafael.** Təki heç kəsə ilişib eləməyək... Əsas məsələ budur. Yaxşı, bəs sənə o istədiyin geyim-kecimi haradan tapaq bu meşədə?..

**Viktorina.** O paltar burada, mənim əlimin altındadır. (*Əlini yerdəki çantaya atır*). Komandır, indi isə icazə ver, öz qadın paltarımı geyinim.

**Rafael.** Daha mənim sənə sözüm yoxdur. Elə bilirdim çantadakı sursatdır (*Öz-özüñə dodaqaltı mızıldanır*). Hmm... Qadın olmaq istəyir. Ona qalmış mən də kişi olmaq istəyirəm. (*Qadına sari*). Özün bilərsən, nə edir-sən et... İstəyirsən geyin, istəyirsən soyun.

**Viktorina.** Həm soyunacam, həm də geyinəcəm. Elə isə, üzünü yana çevir. Lap elə baxa da bilərsən... Mənim üçün elə bir fərqi yoxdur.

**Rafael.** Elə mənim üçün də...

*Rafael üzünü yana çevirir. Viktorina üst paltarını və ciyindəki silahı çantaya yığır, çantadan çıxardığı paltarları geyə-geyə danışır.*

**Viktorina.** Bax, bu mənim ayaqqabım, bu mənim donum, bu mənim sırgam... Hə, bunları geyirəm... (*Cəld hərəkətlə paltarları qablaşdırır*). Bax bu mənim silahım, bu mənim çəkməm, bu papağım-bunların hamısını qatlayıb qoyuram çantama. Bu da mənim dodaq boyam (*Əynini geyib əlindəki güzgüyə baxır, dodağına boy'a çəkir, nazlana-nazlana özünü səliqəyə salır*). Deyəsən, get-gedə qadına çevrilirəm. (*Çantadan çıxartdığı kiçik tapançanı əlinə götürüb o üz-bu üzünə diqqətlə baxır, yuxarı qaldırıb sanki kimisə nişan alır, sonra nəsə fikirləşib onu pencəyin cibinə qoyur*). Bu kiçik hədiyyəni isə hələlik bərayi-ehtiyat götürüb cibimə qoyuram... (*Pauza*). İndi sanki birdən-birə hiss etdim ki, qadın olmaq hərbçi olmaqdan da-ha şərəflidir. (*Rafaelə*).

**Rafael.** Geyindin?

**Viktorina.** Ehey, deyəsən, gözünün altından mənə baxırsan...

**Rafael.** Qətiyyən... Mən yad qadılara baxmırıam.

**Viktorina.** Bəs niyə baxırsan? Bəyəm kişi deyilsən?

**Rafael.** Mən? Mən kişiyəm e... Amma sən... sən...

**Viktorina.** Mən qadın deyiləm hə? (Yaxınlaşış düz onun qarşısında durur). Mən? İndi səni başa salaram. (Əlini cibinə atıb tapançanı çıxarıır, ona səri tuşlayır). Bilərsən mən kiməm. Əllər yuxarı.

*Rafael geri çekilib qorxu, təəccüb və heyrətlə paltarını dəyişmiş qadına baxır. Hiss olunur ki, qadının gözəlliyyi onu cəlb etsə də, üstünə tuşlanan silah onu vahimələndirir. Əllərini qaldırır.*

**Rafael.** Dayan. Nə edirsən? Allah xatirinə, əl saxla!..

**Viktorina.** Xeyr. Elə iş yoxdur. Sən başınla cavab verəcəksən...

*Rafael irəli atılıb qadını qucaqlayır, onu tərk-silah etmək istəyir. Viktorina ilə əlbəyaxa olurlar. Qadının əlindəki silah açılır. Onlar qorxub geri çekilirlər. Rafael silahı Viktorinanın əlindən alıb yaxınlıqdakı ağaçın koğuşuna qoyur. Sonra addımlarla bir-birinə yaxınlaşırlar. Kişi əlini qadının ciyninə qoyub diqqətlə onu süzür. Qucaqlaşırlar.*

**Rafael.** Viktorina...

**Viktorina.** Rafael...

**Rafael.** Sən beləysənmiş...

**Viktorina.** Mən silahsız olanda özümü çox gücsüz, zəif hesab edirəm.

**Rafael.** Bax, sən indi əsl qadınsan... Qoy hələ silahın və hərbi geyimin səndən bir müddət uzaq olsun. Sən qadın kimi daha güclüsən.

**Viktorina.** Sən elə düşünürsən?

**Rafael.** Bəli, Viktorina...

**Viktorina.** Rafael... Mən... Sən... Biz birlikdə...

*Cahangir və Aslanov görünür.*

**Cahangir** (uca səsə). Əllər yuxarı!

**Aslanov.** Silahları yerə atın!..

*Rafael və Viktorina diksiniib geri çekilir, çəşqin-çəşqin qəfil peyda olmuş döyüşü geyimindəki adamlara baxırlar. Rafael ciyinlərindəki silahi yerə atır. Hər ikisi əllərini yuxarı qaldırır.*

**Cahangir** (Aslanova). Silahı götür.

**Aslanov.** Baş üstə, yoldaş komandır. (Yerdəki silahı götürüb diqqətlə gül-lə darağına - sandıqcaya baxır, sonra silahı ciyinindən aşırır). İçində gullə yoxdur. Amma bayaq atəş səsi geldi.

**Cahangir.** Onların üst-başını yoxla.

**Aslanov.** Baş üstə, yoldaş komandır.

*Aslanov əli ilə Rafael və Viktorinanın cibini, üst-başını yoxlayır.*

**Cahangir.** Çantaları da nəzərdən keçir. Yəqin ki, içində sursat var.

**Aslanov.** Oldu, komandır. (Viktorinaya). Bəs sənin silahın hanı?

**Viktorina.** Mən...

**Rafael.** Biz...

**Viktorina.** Bilirsiz, mən, o, biz...

**Cahangir.** Dedim ki, əllər yuxarı. Siz əsirsiz.

**Aslanov** (*yerdəki çantaları yoxlayaraq*). Çantaların birində silah var. O birisində yoxdur... Hə, (*Rafaeli göstərir*) bunun silahı mənim ciyinimdəkidir. (*Əli ilə öz ciyinindəki silaha işarə edir*). Bu isə bu xanım qızın silahı... (*Viktorinanın çantasından silahı çıxararaq sandıqçanı yoxlayır*). Üç daraq gülə bu çantada, iki daraqsa o birisindədir... (*Həmin silahı da ciyinindən asır. Öz silahını isə bərk-bərk sinəsinə sıxır*). Hə, bax belə. Pis qənimətlər deyil. Hərbin öz qanunları var.

**Viktorina.** O çantadakı silah mənim deyil. Mən...

**Aslanov.** Bəs kimindir? Yoxsa mənim silahımdır, gəlib girib sənin çanta-na?

**Viktorina.** Yaralı bir əsgərin... O əsgərin özünü döyüş meydanından çıxa-rib apardılar. Mənse onun yerə atılıb qalmış çantasını təpib götürdüm.

**Cahangir.** Yaxşı, xanım, siz o “yaralı əsgərin” yanında nə gəzirdiniz? Ümumiyyətlə, deyin görək, siz özünüz kimsiniz? (*Rafaelə*). Əllər yuxarı.

**Viktorina.** Mən yüksək səviyyəli Beynəlxalq təşkilatı təmsil edirəm. Sülh missiyasını yerinə...

**Aslanov.** Hmm... Sülh yaratmağa gəlib. (*Rafaelə baxıb istehza ilə*). Hərbin öz qanunları var. (*Rafaelə*). Yoxsa sən də sülhsevər qüvvələri təmsil edirsən?

**Rafael.** Xeyr, mən əsgərəm. (*Cahangirə baxır*). Əsgərin borcu odur ki...

**Aslanov.** Bura bax, nə boş-boş danışırsan? Sən əsgər yox, zabitsən. Bə-yəm mən sizin paqonu, sizin çini tanımıräm? (*Əli ilə onun ciyininə, paqonuna vurur*). Əlbəttə, tanıyıram. Əsgər mənəm... (*Əli ilə öz ciyininə işarə edir*). Mənəm əsgər. O kişi də mənim komandırımdır. (*Əli ilə Cahangirə işarə edir*). Əsgərə bir bax... Hələ danışmağa üzləri də var.

*Söhbət əsnasında Cahangir və Rafael altdan-altdan diqqətlə bir-birlərini süzürərlər.*

**Rafael.** Muradbekov? Mən səhv etmirəm ki?

**Aslanov.** Muradbeyli... (*Heyrətlə*). Bu nə deyir?

**Rafael.** Cahangir?

**Cahangir.** Rafael? Rafael Adamoviç... Hə, deməli, bu sənsən...

**Aslanov.** Bıy... Bu nə işdir belə? (*Diqqətlə onlara, sonra Viktorinaya baxır*). Vallah, mən heç nə anlamıräm. Hərbin öz qanunları var.

**Cahangir** (*Aslanova*). Biz bu adamlı vaxtilə eyni hərbi hissədə qulluq etmişik.

**Viktorina.** Aaaa... Nə yaxşı oldu.

**Rafael.** Biz dost olmuşuq...

**Viktorina.** Nə gözəl...

**Aslanov.** Dost olduğun adamın torpağında indi düşməncilik edirsən?

**Rafael.** İcazə versəniz əlimi yanına salar, yaxud köhnə dostumun əlləri-ni sıxaram... Onsuz da əliyalınıq...

**Cahangir.** Əlinizi yanınızza salın. Amma görüşməyə ehtiyac yoxdur. Bir də ki, Rafael, sənin əlin qana batıb...

**Viktorina.** Siz ki, dost olmusunuz...

**Aslanov.** Nə dost? Beləsindən dost olar? Dostlara bir bax.

*Rafael qollarını yanına salıb bir müddət əlini ovuşdurur, sonra yaxınlıqda-  
kı kötüyün üstündə əyləşir, başını aşağı salır.*

**Rafael.** Gör bir biz harada üz-üzə gəldik. (*Sanki öz-özünə*). Heç ağlıma gəlməzdi...

**Aslanov.** Adamın ağlına gəlməyənlər bəzən başına gəlir.

**Cahangir.** Hmm... Belə-belə işlər. Bayaq sənə bir sual verildi, amma sən deyəsən, o sualdan yayınmaq isteyirsən.

**Rafael** (*başını qaldırıb Cahangirə baxır*). Hansı sualdan?

**Cahangir.** Siz buraya nə üçün gəlmisiz? İndiki halda sual konkret olaraq sənə ünvanlanıb: burada nə gəzirsən, Rafael Adamoviç?

**Rafael.** Nə gəzirsən deyəndə ki... Bura döyük bölgəsidir. Mən də emrə tabe adamam... (*Ayağa durur*). Biz hamımız, sən də, mən də buraya özümüz gəlməmişik. Bizi bu od-alovun içində...

**Cahangir.** Əmrə tabe adam... Rafael Adamoviç... Hmm... Axı bura sizə məxsus olan ərazidən çox-çox uzaqdır. Sən yad torpaqdasan...

**Rafael.** Mən də sənin kimi əmrlə gəlmışəm. Könüllü gəlməmişəm ki...

**Cahangir.** Əmrə, ya əmrsiz... Bunun mətləbə dəxli yoxdur. Bax ayağımın altındakı bu torpaq mənə, bize məxsusdur. Fakt budur ki, mən öz torpağımız uğrunda vuruşuram. Bəs sən? Sən nəyin, kimin uğrunda vuruşursan? Mən öz əhalimizi, öz soydaşlarımı müdafiə etmək üçün əlimə silah götürmüşəm. Bəs sən? Sən buraya kimi kimdən qorumağa gəlmisən, Rafael Adamoviç?

**Aslanov.** Bayaq dostluqdan dəm vururdun. İndi kişinin sualına cavab ver... Hərbin öz qanunları var.

**Viktorina.** Rafael düz deyir də... Onun nə günahı? Göndəriblər, o da gəlib. Bəyəm o, özbaşınadır? (*Aslanova*). Bəli, düz deyirsiz, hərbin öz qanunları var.

**Aslanov** (*Viktorinaya*). Bura bax, başqasının yerinə cavab vermə. İndi sənin özün də bəzi mətləbləri açıb deməli olacaqsan...

**Cahangir.** Mən öz sualıma cavab gözləyirəm, Rafael.

**Rafael.** Əslində, o suala Viktorina cavab verdi...

**Aslanov.** Viktorina? Sən viktorinasan?

**Viktorina.** Bəli, mən Viktorinayam...

**Aslanov.** Mən lap uşaqlıqdan viktorina sevən olmuşam...

*Həmi gülür.*

**Viktorina.** Yenə sevə bilərsən...

**Aslanov.** Yox ey... O mənada yox. Viktorinada maraqlı suallar olurdu... O da krossvord kimi bir şeydi. Mən orada boş xanaları doldurmağı xoşlardım.

**Viktorina.** Elə mənim taleyimdə, həyatimdə da boş xanalar çoxdur. İndiyəcən o boşluğu dolduran bir adam tapılmayıb.

**Aslanov.** Ay qız, sarı simə vurmaq lazımlı deyil. Bu da Viktorina olubmuş... Paho. Müharibənin öz qanunları var... (*Rafaelə*). Adamoviç, komandır səndən cavab gözləyir. Nə olsun ki, vaxtilə bir yerdə qulluq etməsiz. Mənimlə birgə qulluq edənlər də az olmayıb. Bunun məsələyə nə dəxli? Axı hərbin öz qanunları var.

**Rafael.** Bura baxın, əgər sizdən yuxarıdakı komandirlər əmr verərsə, o əmrden yayına bilərsizmi?

**Cahangir.** Baxır o əmr nə məqsədlə verilir...

**Rafael.** Bu, həmişə belə olub. Axi biz birinci gün deyil ki orduda qulluq edirik...

**Aslanov.** Nə? Nə birinci-ikinci gün? Sən suala düzgün cavab ver. Hərbin öz qanunları olur.

**Rafael.** Bəli. Elədir. Hərbin öz qanunları olur. Biz hərbi and içərkən bütün əmrləri sözsüz yerinə yetirəcəyimizi... yetirəcəyimizə... söz vermişik, and içəmisik və...

**Cahangir.** Dayan, Rafael Adamoviç... (*Rafaelə yaxınlaşır*). Bəyəm sizə and içdirəndə boynunuza qoyublar ki, gedib yad torpaqda vuruşacaq, vuruşduğunuz yerlərdə yaşıyan dinc əhaliyə divan tutacaqsız? (*Onun yaxasından yapışır*). Siz and içmisiñ ki, qocaları, körpələri qıracaq, qız-gelini əsir götürüb qul kimi işlədəcəksiz? Siz and içmisiñ ki, adamların illər, əsrlər boyu qan-tərlə tikdikləri evləri, sarayıları, qəsrləri, mülkləri darmadağın edəcəksiz? Bəyəm siz and içmisiñ ki, taladığınız yerlərə od vurub yandıracaqsız? Bəlkə siz ayağınız dəyən yerləri xarabalığa çevirmek üçün də and içmisiñ? (*Pauza*). Sənin, sizin hərbi and bu cürdürmü? (*üzünü yana çevirib ondan bir qədər uzaqlaşır*). Cavab ver. Niyə susursan?

**Rafael.** Mən... Biz and içəmisik ki, öz torpaqlarımızı göz bəbəyi kimi qoruyaçaqıq. Başqa heç nə...

**Cahangir.** "Öz torpaqlarımızı"... Bəyəm bura sizin torpağınızdır ki, onu da qoruyasınız? Bəyəm biz yadelli işgalçılarıq? Bəyəm biz kiminsə torpağına göz dikmişik? Bəyəm sən özün bilmirsən ki, bu yerlərin sahibi kimdir? Bəyəm sən anlamırsan ki, böyük bir cinayət tövətmisən?

**Aslanov.** Niyə bilmir? Yaxşı bilir. Hələ bir bunun dili də var danışmağa. "Öz torpaqlarımızı..." Axi sənin burada nə itin azib? Burada sizin torpağınız nə gəzir, ay adamlığı olmayan Adamoviç? Bəyəm sən bilmirsən ki, bura bimiz torpaqlardır?.. Bax, ora bizim qəsəbədir. Mən özüm orada doğulmuşam. Görürsən? (*Əlini uzaqlara sarı uzadır*). Bax sağ tərəf əkin, sol tərəf biçin sahələrimiz olub. O tərəfsə bizim bağ yerlərimizdir. Odur bax, dünən partlatığınız o körpünü də bizimkilər neçə il əvvəl tikib. O da sizin bu gün minalığınız yollar. (*Cahangirə sarı dönür*). Komandır, icazə verin bu adamlıqdan uzaq olan Adamoviçi... (*Silahı hiddətlə öz sinəsinə sıxır*). Hərbin öz qanunları olur axı...

**Viktorina.** Sizin çox alicənab komandiriniz var. Onun necə centlmen, necə kübar adam olduğu elə üz-gözündən oxunur.

**Aslanov.** Alicənab... Amma baxan kimi görünür ki, bu Adamoviç elə sənin özün boyda, özü də həlli çətin olan bir viktorinadır. Hələ nə sənin özünü, nə də sənin bu Adamoviçinin xanalarındakı sualların heç birinin aydın cavabı görünmür. Sən özün kimsən axı?

**Rafael.** O xanım xarici bir vətəndaşdır.

**Viktorina.** Bəli, hamı məni madumazel Viktorina kimi tanıyır. Mənim ciyimə çox ağır bir yük, yəni sülh missiyası düşür...

**Aslanov.** Sülh missiyası... Oho... Bir sözə fikir ver... Yox bir, sülh göyərçini.

**Cahangir.** Yaxşı, madumazel Viktorina, elə isə deyin görək, o missiyanı niyə məhz burada, bu meşədə yerinə yetirmək qərarına gəlmisiz?

**Viktorina.** Çox orijinal sualdır. Gərək belə suala konstruktiv cavab verəsən. Mən və təşkilatımızın digər üzvləri belə bir qərara gəldik ki, baş verənlərlə məhz hadisə yerində tanış olaq. Bizim heyət bir neçə gündən sonra sizin əsgər və komandirlərlə görüşməyi planlaşdırırdı...

**Aslanov.** Onlar da yəqin ki, sənin kimi xanaları boş viktorinalardır...

**Cahangir.** Rafael, şəxsən sən özün bu xanımın dediklərinə nə dərəcədə inanırsan?

**Rafael.** Mən Viktorina ilə bu son günlərdə tanış olmuşam. Düz deyir, xərici ölkə vətəndaşıdır.

**Cahangir.** Mənim eşitdiyimə görə, sizin orduda xaricdən gelmiş bir neçə qadın snayper də xidmət edir. Bu da onlardan biri deyil ki?

**Viktorina.** Bıy, siz nə danışırsız? Mən heç quşa gülle ata bilmərəm, o ki adam ola.

**Aslanov.** Amma mənim bildiyimə görə atıcılar quşu gözündən, həm də nəinki gözündən, ləp elə dimdiyindən vururlar.

**Viktorina.** Axi mən... inanmısız mənə?

**Cahangir.** Biz hər şeyi aydınlaşdıracağıq... Darixmayın.

**Viktorina.** Axi siz Rafaellə dost olmusuz.

**Rafael.** Bəli, Cahangirlə bizim dostluğumuzun tarixi uzaqlara gedib çıxır. Biz elə indi də dostuq.

**Cahangir.** Xeyr, Rafael Adamoviç, biz dost deyilik. Biz əks səngərlədəyik.

**Rafael.** Bu dünyada ən bədbəxt peşə bilirsiz nədir? (Pauza). Hərbçi olmaq. Əmrin, özündən yuxarıda duranın qulu olmaq. Mənim günahım nədir? Deyirlər get-gedirəm, deyirlər gəl-gəlirəm. Bəyəm bizim öz başımız öz əlimizdədir ki, bir müstəqil qərar da qəbul edək.

**Cahangir.** Əlbəttə, başqa, yad bir ölkənin torpağına soxulub müharibə etmək nəinki bədbəxtlik, hətta cinayətdir. Siz cinayət etməsiz. O cümlədən sən özün... Amma mən özümü qətiyyən bədbəxt hesab etmirəm. Çünkü mən öz torpağımı özgələrdən qoruyuram.

**Viktorina.** Belə çıxır ki, siz bizi azad buraxmaq niyyətində deyilsiz.

**Cahangir.** Xeyr. İndiki halda bu barədə danışmaq belə gülüncür... Hər şey araşdırılacaq, öyrəniləcək, dəqiqləşdiriləcək, yalnız bundan sonra konkret qərar çıxarıllacaq.

**Viktorina.** Bu, dövlətlər arasında nifaq salmaq deməkdir. Unutmayın ki, mən burada sülhpərvər qüvvələri təmsil edirəm. Mən...

**Aslanov.** Gəlib meşədə sülh yaradır. Nə gözəl məsələdir... Həbin öz qanunları olur.

**Viktorina.** Bəli, məhz həbin öz qanunları olur. Mən bu qanunları pis bilmirəm.

**Aslanov.** Əlbəttə, bilirsən. Elə mən də bunu deyirəm...

**Cahangir.** Rafael Adamoviç, yəqin ki, sən müharibə başlayandan orduda qulluq edirsən...

**Rafael.** Məni aldadıb gətirdilər. Çox şey vəd etmişdilər.

**Cahangir.** Yəqin ki, hətta müdafiə naziri postunu da vəd edibləmiş...

**Rafael.** Yox, söhbət postdan getmir...

**Cahangir.** Bəs nədən gedir söhbət?

**Rafael.** Mən hərbçi olsam da, mülki vəzifədə çalışmaq istəyirdim.

**Cahangir.** İndi deyirsən inanaq sənə, Rafael Adamoviç?

**Rafael.** Mən həqiqəti deyirəm.

**Cahangir.** Axı sən bir vaxtlar, hələ uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşadığını deyirdin...

**Rafael.** Düzdür, deyirdim. Amma sonra bu arzuların puç olduğunu anladım. Anladım ki, insan öldürmək bir peşə deyil...

*Qəflətən şiddətli gurultu eşidilir. Hamı cəld aşağı oturur.*

**Cahangir (Rafaelə).** Budur, siz tərəfdən atırlar.

**Rafael.** Yox... Məncə, bizimkiler o tərəfki cinahı tərk ediblər.

**Aslanov.** Komandır, bu tərəfə mərmi düşə bilər.

**Viktorina.** Əlbəttə, biz burada hər dəqiqə təsadüfi gülləyə tuş ola bilərik.

**Rafael.** Yaxşısı budur meşənin dərinliyinə tərəf çəkilek.

**Viktorina.** Hə, bax, bu yaxşı fikirdir.

**Aslanov.** Meşədən heç yer görünmür. Yenə bura yaxşıdır.

**Cahangir (durbinlə əzaqlara baxır).** Yalnız tüstü görünür... Tüstü.

**Aslanov.** Yandırmaq işinə bunlar baxır. (*Qəzəblə*). Bunların atasına od vurub yandırmaq lazımdır. Hərbin öz qanunları olur.

**Viktorina.** Mən qorxuram... Bu talaya hər dəqiqə mərmi düşə bilər.

**Aslanov.** Siz özünüzükülərə işarə verməsəniz, buraya heç kəs atəş açmaz.

**Viktorina.** Yəqin ki, siz zarafat edirsiz. Biz necə işarə verə bilərik?

**Aslanov.** Biz nə bilək ki, meşəyə can atmaqdə sizin məqsədiniz nədir?

**Cahangir.** Meşənin dərinliyinə çəkilməyə bir ehtiyac yoxdur.

**Rafael.** Düşünürəm ki, təhlükəsizlik baxımından bu daha...

**Cahangir.** Biz buradan ətrafi daha yaxşı müşahidə edə bilirik. Meşədə yarpaqların arasından heç nə seçilmir.

**Rafael.** Orası elədir... Qəribədir, artıq payız gəlib, amma ağaclar sanki təzəcə yarpaqlayıb.

**Viktorina (Cahangirə).** Cənab komandır...

**Cahangir.** Buyurun. Eşidirəm...

**Viktorina.** Bəlkə icazə verəsiniz...

**Cahangir.** Nəyə?

**Viktorina.** Bize... Yolumuza davam edək. Olar?

**Cahangir.** Belə bir planımız yoxdur.

**Viktorina.** Axı siz Adamoviçlə dost olmusuz.

**Cahangir.** İndi biz ayrı-ayrı səngərlərdəyik. Özü də həmin səngərlərdə üzbeüz dayanmışıq...

**Viktorina.** Şəxsən mən heç bir səngərdə olmamışam. Mən daim neytral zonada oluram. Mənim missiyam sülh yaratmaqdır.

**Aslanov.** Siz sülhü də gözdən salmısız, müharibəni də... Sizin missiya-nız arxadan kürəyə xəncər saplamaqdır.

**Viktorina.** Adamlara inanmaq lazımdır...

**Aslanov.** Adamlara, hə... Amma adamoviçlərə yox.

**Rafael.** Mən etiraf edirəm, bu inamsızlığının yaranmasında bizim də günahımız var. Biz hərbçi kimi məsuliyyət daşımaliyiq ki...

**Cahangir.** Rafael, məsuliyyət hissini indi burada, bu payız meşəsində xatırlamalı oldun?

**Rafael.** Mən burada, sənin dediyin kimi, bu payız meşəsində təkcə öz məsuliyyət hissimi yox, həm də öz dünənimizi xatırladım.

**Viktorina.** Doğrusu, mən payızı heç sevmirəm.

**Rafael.** Məsələ burasındadır ki, mənim gözlərimin önungdə canlanan xatirələrimin eksəriyyəti payızla bağlıdır.

**Viktorina.** Maraqlıdır... Nə üçün? Payız mənim yadına özü kimi soyuq, qəmlı xatirələri salır. Mən yazı sevirəm. Yaz gələndə qanım qaynayır. Ruhən təzələnirəm.

**Aslanov.** Ruhu təzələnir... (*İstehza ilə*). Təzə ruh.

**Rafael.** Yəqin ki, sən də o payızı xatırlayırsan, Cahangir. Yadındadır, yeni hərbi hissəyə getməyimizə sanılı günlər qalmışdı. Hər tərəf qızılı rəngə boyanmışdı. Xaxınlığımızdakı meşədə artıq yarpaq tökümü başlamışdı. Xatırlayıram, həmin il payız çox tez gəlmişdi...

*Həzin musiqi. Sonra quşların səsi eşidilir.*

**Viktorina.** Quşlara qibtə edirəm...

**Rafael.** İndi mən meşədə oxuyan o quşların səsini də eşidirəm. Sanki hər şey dünən, dünən yox, lap elə bu gün baş verib. Cahangir, sənin məhz həmin gün mənim həyatımda oynadığın rolu da yaxşı xatırlayıram. Bəlkə də o gün olmasayıdı, hər şey başqa cür olacaqdı... Bunu indi bir mən bilirəm, bir də sən özün... Qoy danışım, həmin gün nə baş verdiyini bunlar da bilsinlər...

**Aslanov.** Komandir, nə baş vermişdi onda?

**Cahangir.** Görək nə deyir...

**Viktorina.** Mənimcün də çox maraqlı gəldi? Rafael Adamoviç, nə baş vermişdi həmin gün?

**Rafael.** Dediym kimi, biz onda lap gənc, beyniqanlı cavanlar idik. Mən bayaq xidmət etdiyimiz hərbi hissənin xaxınlığındakı o meşəni təsadüfən xatırlamadım. Meşədə bax elə bu cür bir tala da vardi. Arada hərdən orada əsgərlər üçün rəqs təşkil olunurdu. Hissəmizin yerləşdiyi kiçik şəhərdə rabitəçilər hazırlayan bir texnikum da vardi. Orada əsasən qızlar təhsil alırdı və həmin qızlar çox vaxt o talaya gələr, bizimlə rəqs edərdilər. Yəqin ki, yaxşı xatırlayırsan, Cahangir.

**Aslanov (Cahangirə).** Bu, çox naqqal, gəvəzə adama oxşayır. Gəlsəniz bunların əl-qolunu bağlayıbm.

**Cahangir.** Nə üçün?

**Aslanov.** Birdən qaçmaq fikrinə düşərlər...

**Cahangir.** İnanmırıam... Silahları müsadirə olunub...

*Musiqi səsi artır.*

**Rafael.** Həmin gün yenə rəqs vardi. Musiqi mənim də sümüyümə düşmüşdü. Qərara aldım ki, bayaqdan gözaltı etdiyim, kənarda dayanıb qəmli-qəmli dayanmış yaraşqlı qızı rəqsə dəvət edim. Hiss edirdim ki, o qız mənim ricamı qəbul edəcək. Cürətimi toplayıb irəli yeridim. Xaxınlaşıb təzim etdim. (*Viktorinaya xaxınlaşıb təzim edir*). Bax belə. Qız etiraz etmədi. Zərif əlini irəli uzatdı.

*Viktorinaya əlini irəli uzadır.*

**Aslanov.** Bu nə çərənləyir belə?

**Cahangir.** Mənim çoxdan unutduğum bir hadisəni yada salır.

**Rafael.** Və biz musiqi sədaları altında rəqs etməyə başladıq. O, mənim si-nəmə sığınınmışdı. Artıq duyurdum ki, mənim təklifim onun da ürəyindən olub. Sanki hər ikimiz göyün yeddinci qatında idik. Hamı bize, bizim rəqsimizə tamaşa edirdi. Amma nədənsə Cahangır gözümə dəymirdi.

*Rafael və Viktorina rəqs edirlər. Onlar arada dövrə vurub kənara çəkilirlər.*

**Viktorina.** Sən çox gözəl rəqs edirsənmiş ki...

**Rafael.** Hər halda başımı girələyə bilirəm.

**Viktorina.** Bura bax, sən nə etmək istəyirsən? Fikrin nədir?

**Rafael.** Burada mən nə edə bilərəm ki? Demək olar ki, biz əsir düşmüşük. Gerek yalvarıb imdad diləyək... Ayrı bir yol var ki?

**Viktorina.** Var.

**Rafael.** O nə yoldur elə? Qaçmaq? Qaçsaq arxadan vuracaqlar.

**Viktorina.** Yox. Mən onlara atəş açmaq istəyirəm.

**Rafael.** Atəş? Nə ilə? Axı silahlarımız müsadirə olunub.

**Viktorina.** Tapança oradadır... Ağacın koğuşunda.

**Rafael.** Bəs onu oradan necə götürəcəksən?

**Viktorina.** Rəqs edə-edə yaxınlaşarıq o ağaca. Mən tapançanı götürüb atəş açacağam. Əvvəlcə sənin o “dostunu” gəbərdəcəyəm. O birisi ilə hesablaşmaq asandır.

**Rafael.** Birdən gülə yan keçsə necə?

**Viktorina.** İndiyəcən mənim hədəfdən yayanın gulləm olmayıb.

**Rafael.** Yox... Teləsmə hələ.

**Viktorina.** Ta qorxmaqdan keçib. Mən alın yazısına inanıram. İnanıram ki, biz buradan xilas olacaqıq...

*Rafael və Viktorina rəqs edib dövrə vuraraq əl-ələ tuturlar. Musiqi səsi azalır.*

**Rafael** (*asta-asta rəqs edərək*). Hə, bilirsiz sonra nə oldu? Sən demə, bu qızdan ötrü dəli-divanə olan bir heyvərə də varmış həmin talada. Bir də gör-düm boynumun arxasından - “gupp” - bir yumruq. Gözümə qaranlıq çökdü. Özümü bir təhər tarazlayıb bu heyvərəyə cavab yumruğu atdım. Biz əlbəya-xa olduq. Bayaq mənimlə rəqs edən qızın kömək diləyən səsi hələ də qula-ğımdadır. Hiss edirdim ki, bu heyvərə məndən güclüdür. Bu əsnada mənim əziz dostum Cahangır haradansa, sanki yerin altından çıxıb meydana atıldı. Həmin heyvərə arada qız da bir-iki şillə atdı. Cahangır irəli yeridi, o heyvə-rənin yaxasından yapışdı, bir zərbə ilə onu yerə sərdi.

**Aslanov.** Komandır, gerek o zaman bunu etməyəydiz. (*Pauza*). Əlbəttə, sizi başa düşürəm... Haradan biləydi ki, vaxt gələcək, bunlar bize yumruq atacaqlar?

**Viktorina.** Bu, əsl qəhrəmanlıq nümunəsidir ki...

**Rafael.** Bəli, mən dostum Cahangirə çox borcluyam. Daim ürəyimdən keçib ki, onun borcundan çıxmı.

**Aslanov.** Hmm... (*İstehza ilə*). Borcundan çıxmaq istəyir. Yəqin unudub ki, müharibənin öz qanunları var.

*Rafael və Viktorina rəqs edə-edə ağaçca yaxınlaşır.*

**Rafael.** Düzünü deyim ki, mən çox qorxuram.

**Viktorina.** Bəs necə olub ki, sən bu peşəni seçmişən? Heç qorxaq adam-dan döyüşcü olar?

**Rafael.** Bizim vaxtımızda müharibə yox idi. Əmin-amanlıq idi.

**Viktorina.** Qorxma. Ağciyər olma... Yaxşı ki, bayaq tapançanı o ağaçın koğuşuna atdın. Yəqin ki, bu da bir alın yazılışı imiş. Çünkü az sonra bunlar peyda olub, üst-başımızı yoxladılar.

**Rafael.** Məncə, onlar bizdən şübhələniblər.

**Viktorina.** Sərsəmləmə... Yadda saxla ki, mən sonuncu fürsətə əl atmali-yam. Bu şansı qaçıra bilmərəm. Sən isə xatirələrini söyləməkdə davam et. Bir hovur onların başını qat.

**Rafael (ucadan).** Hələ bu dediklərimlə iş bitmir. İş elə gətirdi ki, mən son-ra həmin qızla, yəni o payız meşəsindəki talada rəqsə dəvət etdiyim qızla ailə qurdum.

**Aslanov.** Komandır, bu nə həterən-pətərən danışır belə?

**Cahangir.** Aslanov, bayaqdan fikir verirəm, bu qız yaman boyanır o yan-bu yana. Olsun ki, haradasa silah-sursat gizlədiblər.

**Aslanov.** Hər şey ola bilər, komandır. Lap pusquda bunların adamı da ola bilər. Bunların belə arsız-arsız oynamasına bir baxın. Özü də bayaqdan ya-man piçıldışırlar...

**Viktorina (Rafaelə).** Hə, lap az qalıb. Tapançanın gülləsi atəşə hazırlıdır. Qalır bircə tətiyi çəkmək. Sən mənim belimdən möhkəm yapış. Əllərin əsmə-sin.

**Rafael.** Bu, məndən asılı deyil ki...

**Viktorina.** Hə, bu da həmin ağaç. Yaman baxırlar bizə...

*Viktorina əlini irəli uzadıb ağaçın koğuşundan tapançanı çıxarıır. Cəld nişan alıb atəş açır. Cahangir sərpilib yerə yixılır. Aslanov avtomati sinəsinə sıxıb atəş açmağa hazırlaşır. Rafael və Viktorina qaçmağa çalışırlar.*

**Aslanov.** Komandır, sizə nə oldu? Deyəsən yaralanmışız. Mən bu saat bu alçaqları...

**Cahangir (ayağa durub Aslanova).** Deyəsən, güllə qolumu siyirdi... Onları diri tutmaq lazımdır.

**Viktorina (Rafaelə).** Gəl... Qaçdıq...

**Rafael.** Dayan. Arxadan vura bilərlər.

**Cahangir.** Dayanın! Qaçmaq cəhdiniz əbəsdir. (*Aslanova eyhamla və əlinin işarəsi ilə bildirir ki, göyə atəş açsın*). Aslanov, atəş!

*Aslanov silahı yuxarı tutub sürekli atəş açır.*

**Aslanov.** Əllər yuxarı!..

**Cahangir.** Silahı atmasanız, atəş açılacaq.

**Aslanov.** Bax bu dəqiqə güllələri sizin cəmdəyinizə boşaldacağam.

*Gərgin musiqi. Rafael və Viktorina yenə aradan çıxmağa cəhd edirlər. Aslanov havaya bir neçə dəfə atəş açır. Qaçmaq istəyənlər tərəddüdlə ayaq saxlayır. Aslanov yürüüb Viktorinanın əlindəki silahı almağa çalışır. Onlar əlbəyaxa olurlar. Tapança Viktorinanın əlindən yerə düşür. Aslanov cəld silahı yerdən götürüb belinə keçirir. Rafael dinnməz-söyləməz, hiss olunacaq bir qorxu içində başını yerə dikir.*

**Aslanov.** Komandir, icazə verin bunların hərəsinin təpəsinə bir güllə sıxım.

**Cahangir.** Hər ikisi cəzasını alacaq.

**Rafael** (*Viktorinaya*). Axı mən sənə dedim. Bildim ki, bu, baş tutan iş deyil.

**Cahangir.** Əllər yuxarı. (*Aslanova*). Sən bunları qol-qola bağla; qaça bil-məsinlər...

**Aslanov.** Oldu. Baş üstə. (*Cəld hərəkətlə çantadan çıxardığı kəndirlə Rafael və Viktoriyanın qollarını bir-birinə bağlayır*). Hə, indi dincələrsiz. (*Cahangirə*). Komandir, qolunuz çox incitmir ki? Qoyun sizin yaranıza baxım.

**Cahangir.** Yox, bir şey deyil. (*Dəsmalla qolunu sarımağa cəhd edir*). Kəçib gedər.

**Viktorina.** Mənim çantamda tənzif var... İcazə versəniz...

**Aslanov.** Hələ bunun danışmağa dili də var. Bəs bayaq deyirdin ki, bu çanta mənim deyil. (*Cahangirin qoluna sarımaq istədiyi dəsmalın ucunu düyünləyərək tərs-tərs “əsirləri” süzür*). İkiniz də canisiz.

**Viktorina.** Çanta mənim deyil, amma tənzif mənimdir. Qadınlar həmişə ehtiyatlı olur.

**Aslanov.** Bəyəm sən qadınsan?

**Viktorina.** Əlbəttə, mən indi, bu anlarda qadınam.

**Aslanov.** Sən qadın yox, iblissən. Elə hər ikiniz iblissiz...

**Viktorina.** Elə söz deməyin. Mən sülhməramlı bir insanam...

**Rafael.** Mənim günahım yoxdur. İnanın mənə...

**Cahangir.** Tələsməyin... Hər şeyi aydınlaşdıracağıq.

*Uzaqdan fişəng atılır.*

**Aslanov.** Görürsüz, uzaqdan fişəng atırlar, komandir.

**Cahangir.** Bizimkilərdir. Bizim uşaqlardır. Bu, bir işaretdir. İndi biz də onlara cavab işaretsi vermeliyik. Hə, getdik...

*Musiqi. Fişəng atılır. Uzaqdan atəş səsləri eşidilir. Qolları bir-birinə bağlanmış Rafael və Viktorina öndə, Cahangirlə Aslanov isə arxada, marş sədaları altında sahnəni tərk edirlər.*

## PƏRDƏ

### Son

# ◆ P o e z i y a



**Rizvan NƏSİBOĞLU**

## PAYIZIN GƏNCLİYİ

Gecənin sükutu  
Ucaldır ayaq səslərimi  
Səsucaldan kimi.  
Unutmuşam özümü;  
Mahni bəstələyirəm:-  
Gecənin,  
Sükutun,  
Ayaq səslərimin üçlüyündən,  
Arxadan bir dəli  
Külək gəlir,  
Yolların tozunu  
Şabaş kimi üstümə səpib-  
Oxuyacaq payızın gəncliyindən.

## "MƏN BURDAYAM, İLAHİ! "

*V.Səmədoğlu*

Mən də bir adamam, göyün altında,  
Boranda durmuşam, qarda durmuşam.  
Mən sənin sevgiyə sadıq bəndəyəm,  
Nə fərqi hayanda, harda durmuşam.

Duyan yox səsimi, yox kimi varam,  
Ümid axtarıram, bir ömür quram.  
Yüz ildi qəm dolu dərə qalxıram,  
Qoy çırpım üstümü, gordə durmuşam.

Nə yoldan çıxanam, nə yolda duran,  
Nə ümid yıxanam, nə ürək qıran.  
Məni dərd üstündə kökləyib, quran,  
Yaddan çıxardığın yerdə durmuşam.

Mən də bir dəliyəm sevdiyim qədər,  
Torpağım hicrandı, göy üzüm kədər,  
Mənim xəlvətimi çətin bilərlər,  
Özümdə deyiləm, yarda durmuşam.

Saçlar gümüşləndi sel yatağında,  
Ömür toza döndü söz sorağında,  
Dünyaya gələndən göz qabağında,  
Könüldən aralı, burda durmuşam.

### **MƏNİ ZAMAN ÜSTƏ KÖKLƏYİB ÇALIN**

Məni kaman üstə kökləyib çalın,  
Sükutum daşı da bəlüb keçəcək.  
Məni zaman üstə kökləyib çalın,  
Saat külək kimi gəlib keçəcək.

Dumana düşəcək fikrim, xəyalım,  
Bir səsin dalınca azıb gedəcəm.  
Qələmlə kağızda "Ruhani" çalıb, -  
Qəlbimi xəlvətdən asıb gedəcəm.

Məni bir tar üstə kökləyib çalın,  
Şam kimi əriyib sözə çıxacam.  
Bir sirli kölgəyə intizar qalın, -  
Əl-ayaq çəkilsin, üzə çıxacam.

Çəkir ürəyimi bir dolu sinə,  
Pərdədən-pərdəyə eniş-yoxuş var.  
Düşmüşəm bir gözüm gizli həbsinə,  
Əlində ölməyə bircə çıxış var.

Bir ney yanğısına kökləyin məni,  
Bir azca özümü döyüm, gəlirəm.  
Buz kimi vüsala cəkməyin məni,  
Qaynayan həsrətə dəyim, gəlirəm!

## HAVA LİMANI

Mavi gülüşü var səyyarələrin,  
Dağın ağ yuxusu duman olarmış.  
Göylərin çaparı təyyarələrin,  
Yerdə bir məhəbbət limanı varmış.

Arzu qanadı var adamların da,  
Bəzən bir ürəyə dünya dariymış.  
Məcnun sevgilərin addımları da,  
Göyləri bəzəyən qanadlarıymış.

Qalxır təyyarələr, göy üzü təmiz,  
Yerin istisindən göylər mürgüdə.  
Aşağı baxırıq, bozarrı dəniz,  
Maşınlar, meşələr, yollar "sərgidə".

Uçduq bu diyardan qonşu diyara,  
Yerdə nə tapmışıq yerə enək biz.  
Boğulduq yerdəki sıxıntılarla,  
Bir az da boşluğu sevindirək biz.

Biz göy adamıq, göy məkanımız,  
Göydən yer üzünü sevmək gözəldi.  
Arada qalıbdı şirin canımız,  
Buludun üstündə ölmək gözəldi.

Enir təyyarələr nəfəs dərməyə,  
Pozulur səsindən yerin sahmanı.  
Bir azdan dönərlər göyü sevməyə,  
Bu yer - göy üzünün hava limanı.

## ESKİZ

...Bu qaranlıq otaqda  
Qapı da yaddan çıxır.  
Duyğuların qəşəngi  
Sükutun altdan çıxır.

Bu quru bədən kimdi,  
...ahımdan qəlbi göyəm.  
Dönənim köhnə qəmdi,  
Təzəyə abunəyəm.

Gözlə məni qaranlıq,  
Görüm kim gəzər məni!  
Bəzən işıqdakılar  
Kölgəylə bəzər məni.

Təsbeh dənəsi yağış  
əl çalır aram-aram.  
Bu zülmətin içində  
Ağ kağız axtarıram;

Qaranlığın içində  
Bir dənə işiq qələm...  
Qorxuram ki, sabaha  
Yenə əliboş gələm.

Bir azca dözüm durum,  
Nəfəsim çatanacan.  
İşqılı xəyal qurum -  
Kölgələr yatanacan.

## CƏNNƏTDƏN MƏKTUB

*Tez-tez anamın ruhuyla danışıram. Bu şeir  
onun ruhunun piçiltildəridir.*

*Müəllif.*

Kim deyir nə isə əsirgədiniz,  
Ay bala, yuxunuz qarışır, billəm.  
Məni sağ saxlayan məhəbbətiniz,  
Mənim "daş evimə" yaraşır, billəm.

Yerim görünürsə, məni yoxlayın,  
Ruhumu oyadın, qayıdım, nə qəm.  
Evin qapısını açıq saxlayın,  
Hər gün birinizin mənzilindəyəm.

Mehriban ruh kimi sizinəm axşam,  
Gündüzlər qəlbimi üzən qəm dərin.  
Yalquzaq təkliyə alışmamışam,  
Hər səhər qəbrimə bir səs göndərin!

Uzaqda bilməyin, yaxınam, doğma,  
Bu evdən o evə yol çəkdirmişəm.  
Hər axşam ruhumla qayıtmağıma,  
Allaha yalvarıb qol çəkdirmişəm.

Elə bilməyin ki, kölgə kimi yəm,  
Harda dardasınız, orda varam mən.  
Uzaqda yelkənsiz qərib gəmiyəm,  
"Ana" sədanıza qayıdaram mən!

## BU EVİN QAPISI NIYƏ BAĞLIDI

*Sahibsiz, qapısı qıflı bir ev var....*

Havası alınıb, şadlığı bitib,  
Nəfəsi tutulub, qəlbi dağlıdı.  
Yaddaşı pozulub, xəyalı gedib,  
Bu evin qapısı niyə bağlıdı.

Yağan yağışın da istisi yoxdu,  
Gülüşü soğulub, qəm sırgalıdı.  
İçindən əriyir, tüstüsü yoxdu.  
Bu evin qapısı niyə bağlıdı.

Gündüzü gödəkdi, gecəsi uzun,  
Qoynunda daşın da nəfəsi yoxdu.  
Bir adsız, ünvansız eloğlumuzun  
Şəhid heykəldi, bir kəsi yoxdu

Yolların tozudu üzünün ağrı,  
Duruşu, baxışı... qarabağlıdı.  
Dəli küləklərdi əziz qonağı,  
Bu evin qapısı niyə bağlıdı.

Vaxtin qum saatı öz dəmindədi;  
Dərdi alnimiza çalan qamçıdı.  
Uzaqdan bir fağır görkəmindədi,  
Yaxından insafsız balabançıdı.

## BU ÖMÜR QUM ŞƏLƏSİDİ?

Bu nə uzun gündü, Allah,  
Yaşayıb qurtarmaq olmur.  
Bu ömür qum şələsidi,  
Daşıyıb qurtarmaq olmur.

Uçmur Allahan quşu da,  
Keçmir taleyin qışı da.  
Hər şeyi göyün başından  
Xoşlayıb qurtarmaq olmur.

Dağ saxlayır sanbalını,  
Çalır qaya qavalını,  
Nakam eşqin xəyalını, -  
Oxşayıb qurtarmaq olmur.

Qüssə yedim bir az pəsdən,  
Ömür qurdum minbir səsdən...

Yuxuları kağız üstdən  
Daşlayıb qurtarmaq olmur.

Qəm düşdü göyun tağından,  
Səs keçdi can otağından,  
Taleyin ağ varağından  
Başlayıb qurtarmaq olmur.

\* \* \*

*... Uşaqlığında yağışlı havada ev işləri görən bibim Ziba ağızında gözəl ninnilər çalırdı... Bu ninnilər darıxmağımı unutdururdu.*

Bu yağış dünyanı suya caladı,  
Göy süzüb... yer sərxoş... asiman dəniz.  
Həsrətim yağışı unutdurardı,  
Ağızda bir ninni çala bilsəniz.

Bir külək havası çalın, oynayım,  
Bu yağış onsuz da yağıdı, yağacaq...  
Qüssəni, kədəri yaxın qoymayın,  
Üzdə yara kimi yeri qalacaq.

Küləklə yağışın döyüşü qədim,  
Birinin yaxası, birinin əli,  
Həsrətdən ağlayan gözəli sevdim,  
Nikahsız yaşayır dərdin gözəli.

Ağızda bir ninni çalın, oynayım,  
Ağızda çalınan ürəyə bəsdi.  
Bu dəli yağışı çətin qınayım,  
Bir bulud ağlaşa, hərəyə bəsdi.

Bir duman havası çalın, oynayım,  
Dağ kimi dərdimi bilən olmasın.  
Yağışın altından çıxıb gələcəm,  
Qol açıb havama girən olmasın.

## ŞAM

*...Bir axşam şamın hönkürtüsünü eşitdim.*

İçində ağlayır axşamdan bəri,  
Nə dərdi oxunur, nə səsi çıxır.  
Atəş bulağıymış şamın gözləri,  
Deyəsən ölməyib, nəfəsi çıxır.

Bir nazik bədəndi, gərdəni kağız,  
Tavanda dalgalı bir kölgə gəzir.  
Arxada otağı üşüdür payız,  
Masamda qəlbinin istisi gəzir.

Bir az da sürünür divar boyunca,  
Andından, əhdindən aşağı düşmür.  
Doğulur gün kimi varağın üstə -  
Gözünün altına işığı düşmür.

Tərsinə tutulan qələmdi bəlkə,  
Buluda oxşayır, havanı yazır.  
Başımın üstündə ah çəkə-çəkə,  
Qəlbinin oduyla tavanı yazır.

Közərən ürəyi nə payız, nə yaz,  
Qəlbimi qəlbinə qosdum, alıssın!  
Düşüm ayağına, yalvarım bir az,  
Səssiz ağlamağın sırrını açsın!

### **ÇIXIB GEDİRİK**

Heç kimdə səbir qalmayıb,  
Yol qalır, çıxıb gedirik.  
Arzuların əlçatmazı  
Saralır, çıxıb gedirik.

O əl bu əldən uzaqdı,  
Biri yendi, biri qalxdı.  
İthürənin ümid baxtı -  
Qaralır, çıxıb gedirik.

Yağış da döyür, külək də,  
Sevgidən ölürlər mələk də.  
Həsrət boğulan ürəkdə  
Xal qalır, çıxıb gedirik.

Gündə min cürdü dəbimiz,  
Buludu döyür təbimiz.  
Heç nəyin üstə səbrimiz  
Daralır, çıxıb gedirik.

Bu ömür bir zor ağacı,  
Budaqları gor ağacı,  
Axırda bir dar ağacı -  
Qurulur... çıxıb gedirik.

# ♦ Dramaturgia

*Debüüt*

**Nabat HÜSEYNOVA**

## “GÜMÜŞ ƏSR”



♦ 1 pərdəli, 6 hissəli pyes

### İŞTİRAK EDİRLƏR:

<b>Yelizaveta Dmitriyeva (Liza)</b>	– 19 yaşında, axsaq, bir az kök, çox gözəl olmayan qaraşın şairə
<b>Maksimilian Voloşin</b>	– 40-45 yaşlı şair
<b>Nikolay Qumilyov</b>	– 30-35 yaşlı şair
<b>Qraf Aleksey Tolstoy</b>	– rus yazıçısı, Maksimilian Voloşinin yaxın dostu
<b>İohannes fon Günter</b>	– “Apollon” qəzetiinin əməkdaşı
<b>Sergey Makovski</b>	– “Apollon” qəzetiinin baş redaktoru
<b>Yevgeni Znosko-Borovski</b>	– şahmatçı və yazıçı, Nikolayın yaxın dostu
<b>Nataliya Uşkova</b>	– heykəltəraş, 30-35 yaşlarında
<b>Başqa şairlər, yazıçılar, “Apollon” qəzetiinin əməkdaşları, həkim, təyinatçı</b>	<b>həkim, təyinatçı</b>

### BİRİNCİ SƏHNƏ

*Maksimilian Voloşinin kabinetini. Kabinetdə mebellərin sayı az olsa da, son dəbə uyğundur; kitab dolu şkaf, yazı masası, masa ilə üzbəüz divan var. Yazı masası arxasında əyləşən Maksimilian nə isə oxuyur. Liza kitab şkafındaki kitabları nəzərdən keçirir.*

**MAKSİMİLİN.** Makovski bu şeiri bəyənməyib?

**LİZA** (axsaya-axsaya gəlib divanda oturur). Heç üzünə də baxmadı.

**MAKSİMİLİN.** Mən sabah yenə gedərəm onun yanına. Özüm apararam şeiri. Əminəm ki, oxusa, bəyənəcək.

**LİZA.** Yox, lazım deyil. Məsələ heç şeirdə də deyil.

**MAKSİMİLİAN.** Nədədir bəs?

**LİZA.** Mən özüm onun xoşuna gəlmədim. Fikirləşdi ki, belə utancaq və axsaq qız şeirdən nə anlayar?

**MAKSİMİLİAN.** Özünüzü qiymətləndirməyi bacarmırsız. Sizin gözəl qara gözləriniz istənilən adamı əsir edə bilər.

**LİZA.** Bəlkə başqa redaksiyaya göndərim?

**MAKSİMİLİAN.** Liza, “Apollon” yeni qəzətdir. İstedadlı şairlərə də ehtiyacı var. Sergey necə bir fürsəti əldən qaçırdığını bilmir. Sizin şeirlər müt-ləq “Apollon”da çıxacaq.

**LİZA.** Məktubuma cavab da vermədilər.

**MAKSİMİLİAN** (*masadaki bağlı zərfi götürür*). Məktublara Nikolay baxır. Əminəm ki, o, sizin məktubu heç açmayıb da.

**LİZA.** Deyəsən, səbəbini bilirəm.

**MAKSİMİLİAN.** İcazə verin, Sergeylə mən özüm danışım.

**LİZA.** Yox, istəmirəm desinlər, sənətə Maksimilian Voloşinin hesabına gəlib.

**MAKSİMİLİAN** (*gülür*). Gəlin, sizə köhnə, lakin sıvanmış bir çıkış yolu təklif edim.

**LİZA.** O nə yoldur elə?

**MAKSİMİLİAN.** Təxəllüs! Hə, elə baxmayın. Başqa bir ad altında yazın şeirlərinizi.

Liza heç nə demir, maraqla ona baxır.

**MAKSİMİLİAN.** Bu zarafat deyil, Liza.

**LİZA.** Bu nəyi dəyişəcək?

**MAKSİMİLİAN.** Bu qədər ümidsiz olmayın, Liza. Gəlin bu yolu da sınayaq. Məsələn, başqa millətdən olduğunuzu yazın. Nə bilim, yazın ki, faciəli taleyiniz, müəmmalı həyatınız olub. Bu, təsirsiz qalmayacaq.

**LİZA.** Aldadım adamları? Yalanla başlayım?

**MAKSİMİLİAN.** Yalan niyə, zarafat deyək. Bizi, daha doğrusu, sizi vaxtında bəyənmədiklərinə peşman edək onları.

**LİZA.** Tutaq ki, mən razılaşdım. Publika da şeirlərimi bəyəndi. Bəs sonra?

**MAKSİMİLİAN.** Nə sonra?

**LİZA.** Başlayacaqlar məktublar yazmağa. Mən nə deyəcəm onlara? Axi, mən yalan danışa bilmərəm.

**MAKSİMİLİAN.** Oxuculara cavabı mən yazaram.

**LİZA.** Daha bir yalan?

**MAKSİMİLİAN.** Razılaşın, Liza, bu çox maraqlı olacaq. Əminəm ki, oxucular sizi sevəcək.

**LİZA.** Bəs, birdən kim olduğumu tapmağa çalışsalar? Yalanın üstü açılsa?

**MAKSİMİLİAN** (*Lizanın əlindən tutur*). Ölməmişəm ki?! Təki siz razılaşın. Belə istedad itib - batmamalıdır. Hamı sizin şeirlərinizlə, parlaq istedadınızla, kövrək qəlbinizlə tanış olmalıdır. Nə deyirsiz?

**LİZA.** Yox, bu mümkün deyil, bacarmaram... (*Gedir*).

**MAKSİMİLİAN.** Liza, inad etmeyin... (*Dalınca gedir*).

*İşiq sönür. Qaranlıqda musiqi səslənir, gülüş səsləri eşidilir. İşiq yanır.*

## **İKİNCİ SƏHNƏ**

*Qraf Aleksey Tolstoyun evində zəngin, dəbdəbəli salon. Salonun bir tərəfində üstü içkilərlə dolu iri masa, digər tərəfində piano var. XIX əsrin ikinci yarısına aid dəblə geyinmiş qonaqlar arasında Liza, Maksimilian, Sergey, Nataliya, İohannes və Nikolay da var. Onların bəziləri divanda oturub, bəziləri ayaq üstə dayanıb söhbət edirlər. Bir çox qonağın əlində qədəh var.*

**NATALİYA.** Cənablar, Çerubina de Qabriakin son şeiri möhtəşəmdir.

**SERGEY.** Nataliya Konstantinovna, “Apollon” hələ çox imzalar kəşf edəcək.

**NATALİYA.** Bilmirəm, bilmirəm... Qulaq asın, cənablar! Mən bu şeiri ucadan oxuyacam.

**SERGEY.** Siz mənim ürəyimdən xəbər verirsiz, madam.

*Nataliya bayaqdan əlində tutduğu qəzeti açır və oxuyur.*

**NATALİYA.** В овальном зеркале твой вижу бледный лик.

С висков опущены каштановые кудри,  
Они как будто в золотистой пудре.  
И на плече чернеет кровь гвоздик.  
Искривлены уста усмешкой тонкой,  
Как гибкий лук, изогнут алый рот;  
Глаза опущены. К твоей красе идет  
И голос медленный, таинственно-незвонкий,  
И набожность кощунственных речей,  
И едкость дерзкая колючего упрека,  
И все возможности соблазна и порока,  
И все сияния мистических свечей.  
Нет для других путей в твоем примере,  
Нет для других ключа к твоей тоске,-  
Я семь шипов сочла в твоем венке,  
Моя сестра в Христе и в Люцифере.

**YEVGENİ.** O naməlum qadın hər şeiri ilə bizi ovsunlamağı bacarıır. Sergey Konstantinoviç, bu cür istedadı kəşf etdiyin üçün sənə minnətdarıq. İçirəm sənin və o incə ruhlu xanımın şərəfinə!

*Yevgeni və bir neçə qonaq badələrini qaldırırlar.*

**SERGEY.** Çox saqloun, əzizlərim. Çerubina qəzetimizə öz şeirlərini yollayandan satış da artıb. O xanım “Apollon”nun xilaskarı oldu. Onun şərəfinə!

*Qonaqlar yenə qədəhlərini qaldırır, içirlər.*

**İOHANNES** (*o, yüngül alman ləhcəsi ilə danışır*). Bu ispan əsilli xanımıma ilin sensasiyası desəm, yəqin ki mənimlə razılışarsız.

*Hamı yer-yerdən “bəli”, “əlbəttə” deyir.*

**SERGEY.** Ancaq çox heyif ki, özünü görə bilmirik. Kaş bu sağlıqları onun özünə deyə biləydik.

**YEVGENİ.** İohannes, kaş sənin də şeirlərin “Apollon”da çap olunaydı.

**İOHANNES.** Kaş ki!

**SERGEY.** Çerubina kimi yazanda çap edərik səni.

*Gülüşürlər. Bir araya gəlib yenidən nəyisə müzakirə edirlər. Bu zaman Maksimilian masadan dolu qədəhlərdən birini götürüb qırqaqdə sakitcə dayanmış Lizaya yaxınlaşır.*

**MAKSİMİLİAN.** Onlardan fərqli olaraq, mən sağlığı şairənin birbaşa özünə deyə bilərəm.

*Maksimilian üzündə təbəssümlə qədəhi Lizaya uzadır. Liza istəksizcə qədəhi götürür.*

**MAKSİMİLİAN.** İncə ruhunuzun, nadir istedadınızın, gözəl qəlbinizin şərfinə!

*Liza qədəhdən bir qədər içir. Maksimilian sual dolu nəzərlərlə Lisanın məyus və qəmgin üzünə baxır. Sual verməyə macal tapmamış İohannes onu səsləyir və o, Lizadan ayrılır. Liza zaldan çıxmağa hazırlaşarkən Nikolay ona yaxınlaşır.*

**NİKOLAY.** Liza! Sizi burada görəcəyim ağılıma gəlməzdi. Elə səssizcə durmusuz ki, ancaq indi görə bildim. Bağışlayın məni.

*Liza dodağının altında anlaşılmaz nəsə deyir.*

**NİKOLAY.** Bəli? Ah, burası çox səsli-küylüdür. Bəlkə eyvana çıxaq? Təmiz hava alarıq, həm də söhbətləşərik. Sizi çoxdandır görmürəm.

**LİZA.** Siz haqlısız, burda hava da ağırdır.

*Onlar səhnənin öününe gəlirlər. Səs-küy azalır.*

**NİKOLAY.** Bax, bu başqa məsələ. Liza siz heç dəyişməmişiz, Koktebel-də gördüğüm kimisiz. Necəsiz? Sizdən ötrü çox darıxmışam.

**LİZA.** Buna lütfkarlıqmı deyək, ya təsəlli?

**NİKOLAY.** İstehza etməyin, ağılımdan çıxmırsız. Şeirlərimin baş qəhrəmanına çevrilmişiz.

**LİZA.** Bəlkə mövzunu dəyişək? Burda hava həqiqətən təmizdir.

**NİKOLAY.** Yaxşı, daha zəhlətökənlək etməyəcəm. Yaradıcılığınız nə yerdədir? Sizin gözəl, zərif şeirlərinizvardı. Bəs niyə çapa vermirsiniz?

**LİZA.** Bəyənmədilər şeirlərimi, qəbul etmədilər.

**NİKOLAY.** Bəlkə mən sizə kömək edə bilərəm? Tanıdigım redaksiyalara zəmanətlə göndərə bilərəm.

**LİZA.** İstəmirəm, ehtiyac yoxdur.

**NİKOLAY.** Niyə? Maksimilian Aleksandroviçdən ehtiyat edirsiz, hə? Düzmü deyirəm? Bura da onunla gəlmisiz.

**LİZA.** Məsələ siz deyən kimi deyil.

**NİKOLAY.** Məni Koktebeldən qovan, sevgilimi əlimdən alan bir adam indi sizin azadlığını da əlinizdən alıb, deyəsən.

**LİZA.** O heç kimi heç kimdən almayıb. Mən özüm sizinlə münasibətlərə son qoymaq istədim...

**NİKOLAY.** Yaxşı görək. Guya mən sizin o qocaya vurulduğunuza inanacam. O qədər kinli, qorxaqdır ki, özündən daha yaxşı bir şairin meydana çıxmışından qorxdu. Və budur, onun sevgilisini əlinə keçirərək həmin şairi məhv etməyə çalışdı.

**LİZA.** Siz də heç dəyişməmisiz. Əvvəlki kimi yalançısanız. Koktebeldə də Maks baredə iyrənc fikirlər səsləndirdiniz. O isə, dediyinizin əksinə, çox yaxşı adamdır. Onunla aramızda, sadəcə, dostluq var.

**NİKOLAY.** Bəs niyə gözlərinizi məndən qaçırsınız? Qorxursuz gözləriniz sizi ələ verər?

*Nikolay Lisanın əllərini əllərinə alır. Liza əllərini çəkməyə çalışır, amma Nikolay Lisanın əllərini bərk-bərk tutub saxlayır.*

**NİKOLAY.** Liza, sizə elə burdaca, bu ulduzların şahidliyi altında mənə ərə gəlmeyinizi xahiş edirəm. Koktebeldə olanları, məni qovmağınızı, Maksimilian Aleksandroviçi, hər şeyi unutmağa razıyam. Mən cavab gözləyirəm, Liza.

**LİZA** (*düz Nikolayın gözünün içiñə baxır*). Cavabım dəyişməyib, Nikolay. Sizinlə heç vaxt ailə qurmaram.

*Liza, nəhayət, əllərini azad edir və qaçaraq zala daxil olur. Nikolay doğanın bir ilə gülümsəyir. Pencəyinə əl gəzdirir, bir neçə saniyə sonra o da zala daxil olur. Zalda qonaqlar hələ də nəyisə qızığın şəkildə müzakirə edirlər. Maksimilian əvvəlcə Lizaya, daha sonra onun ardiyaca zala qayıdan Nikolaya diqqətlə baxır. O, qonaqlardan aralanaraq Lizaya yaxınlaşır.*

**MAKSİMİLİN.** Mən də bayaqdan sizi axtarıram.

*Liza bir söz deməyə macal tapmamış, İohannes onlara yaxınlaşır.*

**İOHANNES** (*ucadan*). Yelizaveta İvanovna, siz niyə söhbətə qoşulmurasınız?

*Hamı üzünü onlara tərəf çevirir, bütün qonaqlar onlara qoşulur.*

**MAKSİMİLİN.** Siz hələ də Çerubinanı müzakirə edirsiz?

**YEVGENİ.** Üzünü bircə dəfə görsəydik, müzakirə bu qədər uzanmadı.

**NİKOLAY.** Mən ondan xahiş edərəm, gələr bir gün.

**ALEKSEY** (*istehza ilə*). Necə?

**NİKOLAY.** Dostlar, sizinlə sirrimi bölüşəcəm. Biz Çerubina ilə neçə aydır ki, məktublaşırıq. Hətta mən deyərdim ki, aramızda çox isti münasibət var.

*Qonaqlar gülüşür, aralarında Nikolayı təbrik edənlər də var. Liza təəcübə Maksimiliana baxır. Maksimilian isə Lizanın baxışını görmürmüş ki-mi, əlindəki qədəhi başına çəkir. Nikolay isə özündən razi bir təbəssümlə aradabır Lizaya baxır.*

**ALEKSEY.** Belə bir xəbəri bizdən necə gizlədə bildiz, Nikolay Stepanoviç?

**NİKOLAY.** Əziz qraf, istədim aramızdakı münasibətə ad qoyaq, hər şey dəqiqləşsin, sonra sizinlə bölüşüm.

**YEVGENİ.** Siz indi əməlli-başlı məktublaşırsınız?

**NİKOLAY.** Əlbəttə, Jenya.

**IOHANNES.** Görüşmüsüz də?

**NİKOLAY.** Hələ yox, tezdir.

**NATALİYA.** Bəs görmədiyiniz birinə necə aşiq olmuşuz?

**SERGEY.** Etiraf edirəm, mən onun şeirlərinə vurulmuşam. Neçə şairimiz onun şeirlərinə valeh olub. Amma onunla məktublaşmaq... Doğrudan da, Kolya, birdən gözəl olmasa? Ya da yaşılı biri olsa? Onda necə?

**NİKOLAY.** Bilirsiz axı, mənim üçün xarici gözəlliyyəti yoxdur. Əsas qəlbdir, ruhdur, ürəkdir. Belə şeirləri yazan qadın kifir ola bil-məz. Etiraf edirəm, cənablar, mən ona lap gimnazist kimi aşiq olmuşam.

*Artıq sərxoş olmuş Maksimilian əlindəki qədəhi başına çəkir, Nikolay bu sözləri deyəndə isə çəçəyir.*

**ALEKSEY.** Bəs siz elə bu yaxınlarda başqa birinə aşiq olduğunuzu de-mişdiz. Nə oldu? Nə tez Çerubinaya aşiq olduz?

**NİKOLAY.** Mən özüm də təəccübləndim. Hər şey qəfil oldu.

*Qonaqlar Nikolayın başına toplaşır. Liza Maksimiliana yaxınlaşır.*

**LİZA.** Siz o məktublarda nə yazmısınız? Düzünü deyin.

*Maksimilian günahkar kimi susur.*

*İohannes xəlvətcə onların söhbətinə qulaq asır.*

**LİZA.** Mən sizdən kömək istəmişdim məktub məsələsində. Özü də, Nikolay mənim xəttimi tanıya bilərdi deyə, sizdən xahiş etdim. Siz isə aləmi qatmısız bir-birinə.

**MAKSİMİLİNAN.** Nə bilim o axmaq məktublara vurulacaq?!

*İohannes qədəhini doldurmaq bəhanəsi ilə onlara daha yaxın dayanır.*

**LİZA.** Dedim axı, Nikolayın cəmi bir məktubuna cavab verin. Siz isə onunla əməlli-başlı yazıçırsınız.

**MAKSİMİLİNAN.** Sizi qəzəbləndirən mənim məktubları yazmağımdı ya Nikolayın başqa birinə aşiq olması?

**LİZA** (məzəmmətlə.) Məni narahat edən bizim düşdürüümüz vəziyyətdir.

**MAKSİMİLİNAN.** Boş verin, Liza, əylənirik də. Yüzlərlə şairə içindən zavallı tək sizi seçib.

**LİZA.** O, sizin məktublara vurulub.

**MAKSİMİLİAN** (*gülür*) Məzəli olan da elə budur, Liza.

**LIZA.** Siz gülürsüz, amma... Birdən məsələnin üstü açıldı və bu qədər adam Nikolayın bir kişi ilə məktublaşdığını bilsə, nə olacaq?

**MAKSİMİLİAN.** Deyər ki, xain Voloşinin tələsinə düşüb.

**LIZA.** Bəs sizin bəraətiniz nə olacaq? Axı, siz bilə - bilə Nikolayla yazışırsız.

**MAKSİMİLİAN.** Nə bilim, dedim Çerubina ilə yazışarsa, sizdən əl çəkər. Nə bilim bu səfəh məktublara aşiq olacaq?! Əslində, mənim məqsədim çox nəcibdi. Mən sizi onun əlindən xilas etmək istədim.

**LIZA.** Əcəb xilaskarsız! Bəs bu camaata nə deyəcəksən?!

**MAKSİMİLİAN.** Onlar üçün bir behanə fikirləşərik.

**LIZA.** Fikirləşdikləriniz o qədər də faydalı olmur. Yaxşısı budur mən özüm tapım çıxış yolunu.

**MAKSİMİLİAN.** O axmaq bayaq sizlə söhbət edəndə nəsə deyib, hə? Yapışib zəli kimi.

**LIZA.** Siz onu dərd etməyin, məktublaşmaya necə nöqtə qoyacağınızı düşünün.

*Maksimilian dodağının altında nəsə mızıldaya-mızıldaya masaya yaxınlaşır. İohannes tez qədəhini götürüb uzaqlaşır. Aleksey Maksimiliana yaxınlaşır.*

**ALEKSEY.** Nikolay bizi təəccübləndirməkdə davam edir. Sizə nə olub, niyə birdən kefiniz pozuldu?

**MAKSİMİLİAN.** Deyəsən, çox içdim. Mən evə getsəm inciməzsən ki?

**ALEKSEY.** Yox, niyə inciyirəm? İstəyirsən, get.

*Maksimilian Alekseyin əlini sıxır. Liza da yaxınlaşıb Alekseylə sağıllasıır.*

**SERGEY.** Tanımadığın, görmədiyin bir xanıma eşq elan etmək dəlilik deyil, bəs nədir?

**NIKOLAY.** Deyil, dostum, heç deyil.

**YEVGENİ.** Avropada bir çox xanım, yazıları çap olunsun deyə, kişi təxəllüsü ilə yazırıqlar. Bəlkə bu Çerubina təxəllüsü ilə yazan adam da əslində kişidir?

**İOHANNES.** Ola bilər, çox ola bilər. Məgər az olub elə hadisələr? Ürək-di də, gözləmədiyimiz anda gözləmədiyimiz adama aşiq olur.

**NIKOLAY.** Onun şeirlərini hamımız oxumuşuq. Məgər onun xəttindən, fikirlərindən bəlli olmur ki, bu bir xanımdır? Hər halda, kişiye aşiq olub məktub yazacaq dərəcədə ağılsız deyiləm.

**İOHANNES** (*hiyləgərcəsinə Nikolaya göz vurur*). Kolya, bu qədər əmin danışma.

**NIKOLAY.** Dostlar, gəlin mənim şəxsi həyatımı bu qədər qurdalamayaq. Ondansa xanımların ifalarını dinləyək.

**İOHANNES.** Nikolay Aleksandroviç, sizinlə təklikdə danışa bilərəm?

*Xanımlardan biri piano arxasına keçir. İkinci qadın onun müşayiəti ilə oxuyur. İşiq azalır. Nikolay və İohannes səhnənin önünə gəlirlər.*

**İOHANNES.** Nikolay, sizə sözüm var.

**NİKOLAY.** Buyurun!

**İOHANNES.** Sizin yerinizdə olsayıdım...

**NİKOLAY.** Amma siz mənim yerimdə deyilsiz.

**İOHANNES.** Söz güləşdirməyək. Mən Çerubina ilə məktublaşmağımla bu qədər fəxr etməzdim.

**NİKOLAY** (*istehza ilə*). Niyə? Yoxsa qısqanırsız?

**İOHANNES** (*gülür*). Mən o qədər axmaq deyiləm ki, kişi ilə məktublaşan kişiye paxıllıq edim.

**NİKOLAY.** Nə demək istəyirsiz?

**İOHANNES.** Əvvəlcə... bəlkə razılığa gələk?

**NİKOLAY.** Sizdən eşidəcəklərimin nə qədər önəmli olduğunu bilmirəm.

**İOHANNES.** Sizin üçün çox maraqlı bir xəbərdir. Axı, siz hamıdan çox Çerubina de Qabriakin kim olduğunu öyrənmək istəyirsiz.

**NİKOLAY.** Deyəcəklərinizə niyə inanmaliyam?

**İOHANNES.** Sizə niyə yalan danışım ki? Əgər sizə maraqlı deyilsə başqa...

**NİKOLAY.** Yox, əksinə, sizi dinləməyə hazırlam.

**İOHANNES.** Dedim axı, əvvəlcə razılığa gələk. Bax, məsələn, sən mənim şeirlərimi “Apollon”da dərc etdirməyə nail olsayıdın...

**NIKOLAY.** Sergeyələ danışaram. Hətta öz rubrikamda çap etdirərəm. Söz verirəm. İndi isə, nəhayət, sizdə olan məlumatı deyin.

**İOHANNES.** Yaxşı, diqqətlə qulaq as. Sizin məktublaşdığınız Çerubina de Qabriak, əslində, bizim Lizadır! Amma məktubları sizə yanan Maksimilian Aleksandroviçdir!

**NİKOLAY.** Ola bilməz! Burda nəsə yanlışlıq var...

**İOHANNES.** Öz dilindən eşitdim. Təsadüfən. O, istəyir sizi Lizadan ayırsın. Başınızı qatsın lazımsız məsələlərlə.

**NİKOLAY** (*sarsılır*). Deməli, bu qədər vaxt mən...

**İOHANNES.** Maksimilian Aleksandroviçlə yazışmısız.

**NİKOLAY.** Axı, mən bu qədər... yanlıa bilməzdim.

**İOHANNES.** Amma bu faktdır. Öz qulaqlarımla eşitdim Liza ilə söhbəti.

**NİKOLAY.** Məktub məsələsini sizdən başqa daha kim bilir?

**İOHANNES.** Heç kəs! Narahat da olmayın, söhbət aramızda qalacaq.

*İohannes mahnının motivini Mizildayaraq uzaqlaşır. Nikolay çəşqin halda ətrafa baxır.*

**NİKOLAY.** Lizanı məndən almağı az deyil, hələ tələ də qurur mənə. Mən axmaq isə o tələyə düşdüm. Bəs birdən İohannes hamının içində məni bibabır etse? Bu dəfə Koktebeldeki kimi olmayıacaq. Bu dəfə başqa cür olacaq.

*İşiq sönür*

## ÜÇÜNCÜ SƏHNƏ

*Maksimilian Voloşinin kabinetini. Maksimilian yazı masası arxasında oturub məktub oxuyur. Qaşqabaqlıdır, oxuya-oxuya dodağının altında nəsə Mizildayır. Bu vaxt kabinetin qapısı döyüllür.*

**MAKSİMİLİAN** (*məktubu bir qıraqa qoyur*). Buyurun!

*Nataliya içəri daxil olur. Onu görən Maksimilian ayağa qalxır, Nataliya-nın əlini sıxır.*

**MAKSİMİLİAN.** Nataliya Konstantinovna?! Nə xoş sürpriz! Mən sizi...

**NATALİYA.** Gözləmirdiz... Əlbəttə, gözləmirdiz!

**MAKSİMİLİAN.** Niyə belə sərt? Mən sizi görməyə həmişə şadam. Rica edirəm, əyleşin.

**NATALİYA.** Təşəkkür edirəm. (*Divanda oturur.*)

**MAKSİMİLİAN.** Soruşun, Natali. Mən cavab verməyə hazırlam.

**NATALİ.** Maraqlı passajdır. Nəyi soruşum?

**MAKSİMİLİAN** (*gülür.*) Natali, axı, mən sizi bir az tanıyıram.

**NATALİ.** Hətta?!

**MAKSİMİLİAN.** Əgər Nataliya Konstantinovna belə ertədən köhnə dostunun yanına təşrif buyurursa, deməli, karri səbəb var.

**NATALİYA.** Voloşin, bu nə dedi-qodudu yayılıb şəhərə?

**MAKSİMİLİAN.** Dedi-qodu? Natali, nə dedi-qodu, lütfən açıq danışın.

**NATALİYA.** Şəhərdə heç kimə sirr deyil ki, Nikolay Stepanoviçlə Liza arasında isti münasibət var. Siz də bilirsiz. Onlar birgə Koktebelə gediblər. Orada nə olubsa, Nikolay Stepanoviç tək qayıdırıb gəlib.

**MAKSİMİLİAN.** Nataliya Konstantinovna, bunun mənə nə dəxli?

*Qapıda Liza görünür. Maksimilianın kiminləsə danışdığını eşidir, geri dönmək istəsə də dayanır və söhbətə qulaq asır.*

**NATALİYA.** Bilirəm, Lizadan xoşunuz gəlir. Onu qorumağa çalışırsız. Amma müvəffəq olmamısız.

*Liza diksinir.*

**MAKSİMİLİAN.** Lütfən, bu cür işarələrlə danışmayın. Açıq deyin sözünüzü.

**NATALİYA.** Neynək, açıq danışaram. Dünən Nikolay Stepanoviç "Apolion"da Liza ilə münasibətlərini aydınlaşdırırdı...

**MAKSİMİLİAN.** Bunun nəyi pisdir ki?!

**NATALİYA.** Pisi odur ki... O, çox kobud ifadələrlə danışırıdı.

**MAKSİMİLİAN** (*sakit və dildor*) Xəbərim var. (*Masanın üstündən kağızı götürür*). Artıq mənə məktub gəlib mötəbər xanımların birindən. Bu səhər. Deyir, elə birisini bir daha evimdə görmək istəmirəm.

**NATALİYA.** Bəs Liza nə deyir? Onun bu şayiəldən xəberi var?

**MAKSİMİLİAN.** Yox, əlbəttə bilmir. Bacardıqca ondan gizlətməyə çalışıram.

**NATALİYA.** Nə vaxta qədər gizlədəcəksiz? Əvvəl-axır o da xəber tutacaq.

**MAKSİMİLİAN.** Mən məsələni kökündən həll edəcəm.

**NATALİYA.** Necə, köhne qaydada?

**MAKSİMİLİAN** (*gülümsəyir*). O, texniki məsələdir, Natali. Özünüz deyin, bu başıpozuqluğa birdəfəlik son qoymaq lazım deyilmə?! Onun iftiraları, çirkin iddiaları, intriqaları yiğib məni boğaza. Lap zəhləmi töküb.

**NATALİYA.** Tək sizin yox, elə bizim də zəhləmizi töküb. Rica edirəm, Lizadan muğayat olun. Biz onu çox sevirik. İstəmirik kiminsə sarsaq uydurmaları onu incitsin.

**LİZA** (*əsəbi şəkildə içəri daxil olur*). O, mənim haqqımda nə deyib?

*Nataliya və Maksmilian eyni vaxtda diksiniirlər.*

**NATALİYA.** Liza! Bu sənsən, əzizim?

**LİZA.** Nədir, Nataşa, oxşamırıram?

**NATALİ.** Əlbəttə, oxşayırsan, amma...

**LİZA.** Nə amma, Nataşa, de mənə, hər şeyi danış, gizlətmə.

**NATALİYA.** Mən niyə, əzizim... Kim bu işlərdə iştirakçıdır, qoy o da danışın sizə. Elə deyil Maksimilian Aleksandroviç? Əfv edərsiz (*yüngül təzim edib gedir*).

**LİZA.** Maks, niyə hamının bildiyini mən bilmirəm?

**MAKSİMİLİAN.** Mən də təze bilmisəm, Liza.

**LİZA.** Göstər mənə o məktubu!

**MAKSİMİLİAN.** Yox, Liza! Olmaz!

**LİZA.** Necə yeni olmaz?! Maks, xahiş edirəm... (*Maks susur*). Maksimilian Aleksandroviç mən haqqımda deyilənləri bilmək istəyirəm!

**MAKSİMİLİAN.** Məktublar masanın üstündədir, orada.

*Liza məktublardan birini götürüb oxuyur.*

**LİZA** (*sarsılmış vəziyyətdə*) O həqiqətən bunları deyib? Guya mən... guya... (*ağlayır*).

**MAKSİMİLİAN.** Liza, sakitləşin, rica edirəm. sakitləşin.

*Maksimilian Lizaya dəsmal uzadır. Əlindən tutub divanda oturmasına kömək edir. Özü də yanında oturur.*

**LİZA.** Siz ona inanırsız?

**MAKSİMİLİAN.** Qətiyyən. Mən sizə inanıram, o axmağın nə dediyi məni qətiyyən maraqlandırmır.

**LİZA** (*toxtayırlı*). Amma hamı sizinlə eyni fikirdə deyil. O məktubu yazan hər kimdirse, Nikolaya inanıb.

**MAKSİMİLİAN.** Səhv etdiklərini başa düşəndə çox gec olacaq.

**LİZA.** Aman allah, bundan sonra mən camaatın üzünə necə çıxacam?

**MAKSİMİLİAN.** Burda sizin günahınız yoxdur, Liza.

*Liza yazı masasının arxasına keçir. Boş vərəqlərdən birinə nə isə yazımağa başlayır.*

**MAKSİMİLİAN.** Nə yazırsız, Liza?

**LİZA.** Ona ürək sözlərimi yazıram.

**MAKSİMİLİAN.** Nikolaya heç nə yazmayın.

**LİZA.** Yox, qoy bilsin mən onun haqqında nə düşünürəm.

*Maksimilian vərəqi Lizanın əlindən alıb cirir.*

**MAKSİMİLİAN.** Bu məsələni mən özüm həll edəcəm, Liza, məktuba da ehtiyac yoxdu.

**LİZA.** O məni cəmiyyət içində təhqir edib, alçaldıb.

**MAKSİMİLİAN.** Elə ona görə deyirəm, özüm həll edəcəm məsələni.

**LİZA.** Necə?

**MAKSİMİLİAN.** O daha mənim işimdir, Liza (*tələsik gedir*).

**LİZA** (*ardılyca qışqırır*). Maksimilian!.. Voloşin! Dayanın!

*İşiq sönür*

### DÖRDÜNCÜ SƏHNƏ

*Yevgeninin evi. Otaqdakı masanın üstü dağınıqdı. Qonaqlar - Nikolay, Sergey, İohannes, Aleksey və daha 2 nəfər divanda və kreslolarda oturublar. Bəzilərinin əlində qədəh var. Səhnə işıqlandıqca gülüş səsləri də artır.*

**ALEKSEY.** Maks niyə gəlib çıxmadı?

**SERGEY.** Gecikir, həmişəki kimi.

**YEVGENİ.** İohannes, axır ki, sənin yazılarını da “Apollon”da gördük.

**İOHANNES.** Sağ olsun Kolya! Seryojanın ümidiñə qalsayıdım, hələ də işsiz idim.

**SERGEY.** Seryoja icazə verməsəydi, Kolya çap edə bilərdimi?

**İOHANNES.** Fərq eləməz kim çap eləyib, əsas odur ki, publika məni tanıdı.

**ALEKSEY.** Tanınmaqda Çerubinaya çata bilməzsən, dostum.

**İOHANNES.** Rica edirəm, məni ona bənzətməyin, xahiş edirəm.

**SERGEY.** Çerubina haqqında ehtiyatlı danış. Yoxsa, bizim Romeojun xətrinə dəyər.

*Qonaqların bir neçəsi gülür.*

**YEVGENİ.** Boq moy! Kolya, siz onunla hələ də məktublaşırsız?

**I QONAQ.** Nikolay, siz görüşmüsüz də?

**NİKOLAY.** Cənablar, axı, mən sizdən xahiş eləmişəm. Çerubina ilə olan münasibətim müzakirə olunmur!

**YEVGENİ** (*gülərək*). Deməli, hələ də görüşməməsiz.

**SERGEY.** Başa düşə bilmirəm, axı, necə olur ki, bir məktub Liza ilə olan münasibətlərinizə son qoyur?

**YEVGENİ.** Heç olmasa Liza barədə danışmayaq, cənablar.

**ALEKSEY.** Tamamilə razıyam. Mən də Lizanı müzakirə etmək istəmirəm.

**NİKOLAY.** Niyə? Dostun tapşırıb?

**ALEKSEY.** Kolya, özünü başqa adamların yanında göstərə bilərsən, burda keçməz. Biz Lizanı yaxşı tanıyıraq.

**NİKOLAY.** Yalançı olduğumu düşünürsüz?

**ALEKSEY.** Məsələ bunların həqiqət ya yalan olmasında deyil. Lap tutaq ki, nə isə həqiqətən olub. Niyə bunu hamiya danışırsan? Bu nə ehtiyacdır belə?

*Nikolay ciyinlərini çəkir.*

**YEVGENİ.** Aleksey haqlıdır, burda danışılanlar qızın qulağına çatsa, nəticəsi çox pis olar. Qəlbi qırılar.

**NIKOLAY.** Deyəsən, siz hamınız məni yalançı bilirsiz, cənablar, çox böyük səhv edirsiz. Həqiqətləri bilsəydiz, əminəm, mənə hücum etməzdiz.

**II QONAQ.** Hansı həqiqətləri?

**NIKOLAY.** Çerubina de Qabriak həqiqətini. Sizi barmağına dolayan axsaq bir qızın həqiqətini.

**ALEKSEY.** Sən nə sayaqlayırsan, Kolya? Lisanın axsamağının Çerubinaya nə dəxli?

**NIKOLAY.** İndi bilərsiz! (*Ayağa qalxır, otaqda var - gəl edir*). Cənablar, bizim hamımızı lətif şeirləri ilə heyran edən, Çerubina de Qabriak adı altın-da yazan o saf, təmizqəlbli, gözəl, ürəyi İsa və Tanrı sevgisi ilə dolu olan mistik şairə sizin hamınızın yaxşı tanıldığı axsaq Lizadır (*Yüngülcə axsayır*). Bax belə, cənablar! Liza bizi məsxərəyə qoyub.

**ALEKSEY.** Sağ ol, Liza!

**SERGEY.** Sözün düzü, o qızı ilk görəndə onun belə istedadlı ola biləcəyi aqlıma gəlməmişdi. Heyif, gərək o vaxtı onu geri qaytarmayaydım. Şeirlərinə o qədər valeh olmuşam ki, az qala mən də vurulacaqdım ona.

**YEVGENİ.** Voloşin indi fəxr edir onunla.

**NIKOLAY.** Bu qədər adamı barmağına doladığına görəmi?

**ALEKSEY.** Əgər buna görə Lizaya olan münasibətimizin dəyişəcəyini düşünürsənsə, səhv edirsən.

**IOHANNES.** Kaş hər şey Kolyanın dediyi kimi sadə olaydı.

**IOHANNES.** Xeyr, cənablar! Hər şey Kolyanın dediyi kimi sadə deyil. Həqiqəti sonadək deməyə Kolyanın cəsarəti çatmadı.

**NIKOLAY** (*qəzəblə*). Fon Günter!

**IOHANNES.** Eşidirəm cənab Qumilyov! Ondan danışın ki, Çerubinanın məktublarını yazan Maksimilian Voloşindir?

**YEVGENİ.** Necə, necə? Sən nə dedin?

**IOHANNES.** Özün danış, Qumilyov.

**NIKOLAY.** Kəs səsini!

**IOHANNES.** Cənablar, məktubları yazan Maksimilian Voloşin idi. Bizim Romeo əslində sevgi məktublarını qadın bildiyi kişiye yazmış!

*Nikolay İohannesin yaxasından tutur. Aleksey və Yevgeni onları ayırmaga çalışırlar.*

**IOHANNES.** Bağışla, Kolya. Amma bir şeirə görə qızın həyatını məhv elədim. Sən isə qısqanlığından. Əvvəlcə şeirlərini qəbul etmədin, sonra onun haqqında iyrənc şayiələr yaydın. İndi də ona yalançı donu geyindirməyə çalışırsan? Belə olmaz, Kolya!

**NIKOLAY.** Əclaf! Söz vermişdin bu sərr olaraq aramızda qalacaq! Buraxın məni! (*Dartınır*).

*Maksimilian gəlir. Aleksey və Yevgeni Nikolayı buraxırlar.*

**YEVGENİ.** Maks! Nə yaxşı gəldin!

**NIKOLAY** (*Maksimiliana tərəf addımlayır*.) Yalanınızı ifşa etdim! Qoy hamı sizin kim olduğunuzu bilsin!

**ALEKSEY.** Maks?!

*Maksimilian heç kimə əhəmiyyət vermədən əlcəyini çıxarıb Nikolaya şılı  
lə vurur. Hamı sükut içində təəccüblə gah Maksimiliana, gah Nikolaya ba-  
xır. Nikolay əli ilə yanağını tutur.*

**NİKOLAY.** Bu nə deməkdir, Voloşin?

**MAKSİMİLİAN.** Bu dueldir! Sekundantını göndərərsən!

*İşiq sönür*

### ***BEŞİNCİ SƏHNƏ***

*“Çyornaya reçka” adlanan sahə. Qatı duman var. Sakitlidir. Həkim və  
təyinatçı ağacın yanında dayanıb astadan söhbət edirlər. Addım səsləri eşi-  
dilir. Yevgeni və Nikolay qəçəraq təyinatçının yanına gəlirlər.*

**YEVGENİ** (*təngnəfəs*). Bilirik, gecikdik. Maşınımız yolda xarab oldu, ona  
görə. Biz hazırlıq.

**TƏYİNATÇI.** Qarşı tərəf də gecikir. Bir az gözləyək.

*Yevgeni və Nikolay bir qıraqda dayanırlar.*

**NİKOLAY.** Qoca şeytan! Qorxub yeqin. Gəlməz.

**YEVGENİ.** Qaçmaq Maksın xarakterinə yaddır. Hətta sən məsafənin üç  
addım olmasını israr edəndə belə o qaçmadı.

**NİKOLAY** (*bir az əsəbidir, gah paltarının qıraqlarını dartsıdır, gah bar-  
maqlarını qırır*). Məsafəni on beş addıma artırmağa ehtiyac yox idi. Üç ad-  
dım kifayət idi. Fürsət düşmüşkən öldürməliyəm onu.

**YEVGENİ.** Biz qan tökülməsini istəmirik, ona görə də on beş addım tə-  
yin etdik.

**NİKOLAY.** Deyəsən siz məzələnirsiz.

**YEVGENİ.** Axı, sən Maksdan nə istəyirsən?

**NİKOLAY.** Əvvəl sevgilimi başdan elədi, sonra mən camaatın yanında  
biabır elədi. İndi nə deyirsən, onun başını siğallayım?!

**YEVGENİ.** Sənə kim deyirdi ki, Çerubina məsələsini camaata yayasan?  
Maksi bir-birinizi quyu qazdzı, bu da nəticəsi!

*Yevgeni cavab verməyə macal tapmamış, Maksimilian və Aleksey gə-  
lirlər. Maksın saçı dağınıqdır, üzü qızarğıb. Ayağındakı qaloşlardan biri  
yoxdur.*

**TƏYİNATÇI.** Hər iki tərəf burdadır. Duel!

**MAKSİMİLİAN** (*qışqırır*). Dayanın!

**TƏYİNATÇI.** Nə olub?

**MAKSİMİLİAN** (*qaloşsuz ayağını qaldırır*). Görmürsüz, qaloşumun bir  
tayı yoxdu?!

**TƏYİNATÇI.** Nə olsun, qaloşun bura nə dəxli var? Yoxsa bir-birizə qa-  
loş atacaqsız?

**MAKSİMİLİAN.** Bəli, qaloş atacağıq. (*Qeyz/ə*) Mən rəqibin qarşısına bu  
taykeş qaloşla çıxmı?

**YEVGENİ.** Axı, qaloşun bura nə dəxli var, Maksimilian Aleksandroviç?

**MAKSİMİLİNAN.** Bilmirəm! Tələb edirəm, sekundantlar qaloşumu tapıb gətirsinlər!

**TƏYİNATÇI.** Maksimilian Aleksandroviç, onsuz da hər iki tərəf xeyli gecikib. Hava bir azdan qaralacaq. Duel başa çatsın, sonra axtararsız qaloşu.

**MAKSİMİLİNAN.** Bəs, mən ölsəm necə olsun? Ölü qaloş axtara bilər? Mən bu görkəmdə dueldə iştirak edə bilmərəm! Tapın qaloşumu!

**ALEKSEY.** Cənablar, mən o qaloşu axtarmalıyam, bir az gözləyin.

*Nikolay Yevgeniyə nəsə piçıldayı.*

**YEVGENİ.** Qaloşun tez tapılması üçün mən opponentə kömək edə bilərəm.

**TƏYİNATÇI.** Yaxşı, tez olun! Mən də axtarışı çıxıram. Məsələni tez bitirmək lazımdır.

*Yevgeni, Aleksey və təyinatçı qaloşu axtarırlar. Nikolayla Maksimilian üz-üzə dayanıb.*

**MAKSİMİLİNAN.** Qrafa da, sizin sekundantınız Jenyaya da demişəm. Əger hamının yanında Lizadan üzr istəyib, sözlərinizi geri götürsəniz, məsələni bağlaya bilərik.

**NİKOLAY.** Mən sizin təklifinizi qəbul etmirəm. Mən bura vuruşmağa gelmişəm, sülh bağlamağa yox. Mənim də heysiyyətim var. Sizin mənə vurdugunuz mənəvi zərərin əvəzi qandır.

*Araya sakitlik çökür.*

**NİKOLAY** (*daha sakit tərzdə*). 72 il bundan əvvəl Puşkinlə Dantes elə burda görüşüblər. Onda da mübahisəyə səbəbkar qadındı.

**MAKSİMİLİNAN.** Eh, Kolya, Kolya! Biz tariximi təkrar etməliyik?

**NİKOLAY.** Bəli, tarix təkrar olunur.

**MAKSİMİLİNAN.** Biz də ölsək, rus ədəbiyyatını kimə əmanət edəcəyik? Onsuz da duellər Puşkini, Lermontovu apardı. Bir daha təklif edirəm, sözlərini geri götür, bağlayaqla bu məsələni.

*Bu vaxt Yevgeni, Aleksey və təyinatçı onlara yaxınlaşırlar. Aleksey əlin-dəki qaloşu Maksimiliana uzadır.*

**MAKSİMİLİNAN.** Ah, bu ki mənim qaloşumdur! (*Geyinir.*)

**ALEKSEY.** Nə matah olmuşdu bu qaloş?!

**MAKSİMİLİNAN** (*astadan*). Başa düş, mən Kolya ilə danışmalı idim.

**ALEKSEY.** Dəli olmusuz? Duel qanunlarına görə siz qarşı tərəflə yalnız sekundantlar vasitəsilə danışa bilərsiz!

**MAKSİMİLİNAN.** Mən silahla davranışmayı bacarmıram. Birdən gullə ona dəysə, necə olsun? Axı, mən onu öldürmək yox, qorxutmaq istəyirəm.

**ALEKSEY.** Onda nəyə lazımdı bu konsert?

**MAKSİMİLİNAN.** Elə bildim, qorxub şərtimlə razılaşar. Nə bilim, məni öldürmək onun ürəyindəndir?

*Təyinatçı mərkəzdə dayanır. Yevgeni və Nikolay bir tərəfdə, Aleksey və Maksimilian qarşı tərəfdə dayanırlar.*

**TƏYİNATÇI.** Rəqiblər bir-birlərindən on beş addım məsafədə dayanırlar. Silahlarını şaqulli istiqamətdə ya aşağı, ya yuxarı tuturlar. “Bir” əmri verildikdə silahlarını qaldıra və ya endirə bilərlər. “Üç” əmrinə qədər atəş aça bilərlər. “Bir”, “iki” və “üç” əmrləri arasında bir saniyə vaxt olacaq. “Üç” əmri səsləndikdə rəqiblər atəş açmaq imkanından məhrum olurlar və sekundantlar dueli başa çatdırırlar. Silahları qraf Tolstoy paylayacaq. Addımları da o sayacaq.

*Aleksey məsafəni təyin etməyə başlayır. Nikolay diqqətlə Alekseyə baxır.*

**NİKOLAY.** Qraf, sizin addımlarınız çox genişdir!

**TƏYİNATÇI.** Cənab Qumilyov, nə sözünüz varsa sekundantınıza deyin. Duel kodeksinə riayət edin!

*Aleksey məsafəni təyin etdikdən sonra silahları gətirir. Silahların ikisi də eynidi. Silahın birini əvvəlcə Nikolaya verir. Nikolay sakit şəkildə silahı ondan alır. Yevgeni qırqaqdakı kötükərin birləşmiş üstündə oturur, əli ilə üzünü örtür. Digər silahı Maksimiliana verir.*

**TƏYİNATÇI.** Sekundantlar, son dəfə barışq üçün...

**NİKOLAY.** Barışq olmayıcaq! Qraf, heç əziyyət çəkib gəlməyin. Mən cənab M. ilə dueldə görüşəcəm.

**TƏYİNATÇI.** Cənab Qumilyov! Kodeksə riayət edin! Hələ heç bir dueldə bu qədər qayda pozuntusu olmayıb!

**YEVGENİ.** Bağışlayın, bir daha olmayıcaq. Lütfən, davam edin.

**TƏYİNATÇI.** Rəqiblər yerlerini tutsunlar!

*Hərə öz yerini tutur. Bu vaxt səhnənin işıqları yavaş-yavaş sönür. Tam süküt çökür. Səhnə tamamilə qaraldıqda sükütu təyinatçının səsi pozur.*

**TƏYİNATÇI.** Bir! Bir saniyə keçir... İki! İki saniyə də keçir...

*Atəş səsi eşidilir. Bir neçə saniyə keçir. İkinci atəş səsi eşidilmir.*

## **ALTINCI SƏHNƏ**

*Aleksey Tolstoyun evi. Yenə hər kəs səhnədədir. Təkcə Maksimilian, Liza və Nikolay yoxdur.*

**SERGEY.** Sonra nə oldu bəs?

**YEVGENİ.** Nikolay Maksi vura bilmədi. Maks isə tətiyi çəkmədi. Nikolay ikinci dəfə atəş açdı, yenə boşça çıxdı. Üçüncü atəş tələbini isə biz özümüz rədd etdik.

**ALEKSEY.** Əsas odur ki, bu hadisəni qan tökmədən həll etdik. Əgər Nikolayın istədiyi kimi məsafə üç addım olsayıdı, mütləq biri ölmüşdü.

**JOHANNES.** Bəs sonda barışq təklif olundu?

**YEVGENİ.** Rədd etdilər, təbii ki.

**SERGEY.** İki gündür, “Apollon”da hamı bu barədə danışır. Gah bunların sevgisini ələ salırlar, gah dueli. Hələ Voloşinə “Qoloşin” ləqəbi də qoyublar.

**YEVGENİ.** Nəyin ki, “Apollon”, bütün şəhər Qoloşin və Qumilyov duelini ələ salır. O gün qəzətlərdə də məqalələr çıxmışdır. Nə Kolya, nə də Maks bu məqalə müəlliflərini bağışlamayacaq.

**SERGEY.** Yaxşı ki, yüngül cəza ilə ötüşüb. Bir günlük ev həbsi nədir ki? Daha betə ola bilərdi.

**YEVGENİ.** Əlbəttə, elədir. Amma yenə də, məsələnin gizli qalması da-ha yaxşı olardı. İndi hamının dilindədir.

**ALEKSEY.** Lizadan nə xəbər var?

**NATALİYA.** Liza Maksimilian Aleksandroviçin evini tərk edib. Bu gün səhər ona baş çəkməyə gedəndə xəbər tutdum. Maksimilian Aleksandroviç yaman bikef idi. Bir dəftər verdi mənə, deyir Licanın şeirləridir. Bəlkə bu dəfə “Apollon”da Çerubina de Qabriakin yox, Yelizaveta Dmitriyevanın şeirləri çap olunsun?

*Nataliya çantasından dəftəri çıxarıb Sergeyə verir.*

**SERGEY.** Mütləq! Səhvimi təkrarlamaq istəmərəm. Burdakı şeirləri oxumusuz?

**NATALİYA.** Əlbəttə! Hətta bir şeir çox xoşuma gəldi. Onu mütləq birinci çap eləməlisiz.

**SERGEY.** Bizim üçün də oxuya bilərsiz?


**NATALİYA.** Məmnuniyyətlə!

*Natalya şeiri oxuduqca səhnə qismən qaralır. Şeirin ortasında Nataliya-nı Liza əvəz edir. Səhnədəkilərin yalnız siluetləri sezilir. Maksimilian və Nikolay da səhnəyə çıxırlar.*

**NATALİYA.** Милый рыцарь! Дамы Черной  
Вы несли цветы учтиво,  
власти призрака покорный,  
Вы склонились молчаливо.

**LIZA.** Храбрый рыцарь! Вы дерзнули  
приподнять вуаль мой шпагой...  
Гордый мой венец согнули  
перед дерзкою отвагой.  
Бедный рыцарь! Нет отгадки,  
ухожу незримой в дали...  
Удержали Вы в перчатке  
только край моей вуали.

*İşıqlar sönür.*



## Slavomir MROJEK

Slavomir Mrojek dünya şöhrətli Polşa yazıçılarındandır. O, yaradıcılığa karikaturaçı və jurnalist kimi başlayıb. Az sonra hekayələr və pyeslər yazıb.

Yazıcının 1953-cü ildə satirik hekayələrindən ibarət iki kitabı çıxır: “Eşşəkarısı dağının hekayələri” və “Praktik yarızmirehlər”. 1958-ci ildə Mrojek “Polis” adlı ilk komediyasını yazır. Bu, totalitar bir dövlətin universal portretidir, amma pyesdə təsvir olunan ictimai mexanizmlər və personajlar onu Polşa kontekstindən çıxarırlar.

Uzun müddət onu surrealist hesab edirdilər, tənqidçilər isə onun pyeslərini “absurd teatrına” aid edirdilər. Mrojekin absurd PXR gerçəklərini müşahidə etməkdən doğurdu.

1964-cü il Mrojek sənətində dönüş ili olur. Həmin il onun “Tanqo” pyesi nəşr olunur və müəllifinə dünya şöhrəti gətirir.

1963-cü ildə yazıçı ölkədən mühacirət edir. 1996-ci ilədək o, ABŞ, İtaliya, Fransa, Almaniyada, 1989-cu ildənsə, Meksikada yaşayır. 1996-ci ildə vətəninə dönür. Amma bu, onun tərk etdiyi Polşa deyildi, tamamilə başqa Polşa idi. 2002-ci ildə yazıçı insult keçirir. Xəstəliyin fəsadlarından biri olan yaddaşın itməsi ilə mübarizə apara-apara, Mrojek “Valtaçar” (Baltaçar”, 2006) avtobioqrafiyasını və “Karnaval, yaxud Adəmin birinci arvadı” (2008) pyesini yazır.

2008-ci ildə arvadı ilə Nitsaya gedən Mrojek 2013-cü il avqustun 15-də orada vəfat edir.

Slavomir Mrojek yazırıdı: “Öz-özlüyündə heç nə vacib deyil, hər şey, ümumiyyətlə, heç nə cürdür. Hər nə varsa, qeyri-müəyyəndir. Əgər biz özümüz nəsnələrə bir xassə verməsək, bu qeyri-müəyyənliliklər içində boğularıq. Əgər təbiətdə hər hansı mənalar yoxdursa, onları biz yaratmalıyıq.”

*Tərcüməçidən*

# YAY GÜNÜ

## ◆ 3 aktdan ibarət pyes

Pyes 1983-cü ildə Stokholm Kral Dramatik Teatrının sifarişi ilə yazılib, ilk dəfə də elə orada tamaşaya qoyulub.

### İŞTİRAK EDİRLƏR:

UD	– Uğurlu
NEUD	– Uğursuz
XANIM	

### I AKT

#### 1-ci səhnə

Bağda skamya. Onun yanında ağaç. Yaşı otuza yaxın, görkəmi ifadəsiz, əyninə nimdaş şalvar və qolsuz alabəzək köynək geymiş Neud, skamyanın bir qıraqına çıxıb dayanıb. Ağacın bir budağına kəndir bağlanıb. Neud bir neçə dəfə kəndiri dərtib onun nə dərəcədə möhkəm bağlılığını yoxlayır.

#### 2-ci səhnə

Sağ tərəfdən Ud daxil olur, yaşı qırxa yaxındır, yetərinçə cəlbedicidir. Əyində açıq sarı yay kostyumu, başında elə o rəngdə şlyapa, əlində yüngül əsa var, skamyanın o biri ucunda oturur və Neuda fikir vermədən qarşısına - tamaşaçı zalına baxır.

Neud bir qədər Udu nəzərdən keçirir, sonra kəndirin ucundan ilgək düzəldir. İlgəyi boynuna keçirir. Beləcə dayanır, yenidən Uda baxır. Ud əvvəlki ki-mi, yenə də ona fikir vermir. Nəhayət, Neud danışmağa başlayır.

**NEUD.** Heç nə soruşturmursuz? (Pauza.) Sizi maraqlandırırmır, eləmi? (Pauza.) Mən nə ilə məşğulam - sizə heç bir dəxli yoxdur... (Pauza.) Siz görürsüz nə edirəm, amma bu sizdə heç bir təəssürat oyatmır. Hər kəsin haqqı var ürəyi istədiyini eləsin, elə deyil? (Pauza.) Özü də ictimai yerdə, hə? Yəqin düşünürsüz: "Mən axı ona mane olmuram, o mənə niyə mane olur?" Yəqin ki, mənə acığınız tutur, sanırsız ki, mən zəhlətökənəm, tərbiyəm pis olub, sizə mane oluram, amma siz yaxşı tərbiyə görmüsüz, çünkü mənim nə elədiyi-

mə qarışmırsız. Mən isə özümə sual verirəm: Niyə qarışmırsız? Niyə məni dayandırmağa can atmırsız? Niyə mənə cavab belə vermirsiz? Niyə yol verirsiz ki, mən...

*Ud skamyadan qalxıb sağa doğru gedir.*

*Yox, yox, getməyin!*

*Ud dayanır.*

Hə, raziyam, mən zəhlətökənəm. Amma siz ki başa düşürsüz, mənim bu halimda... (*Pauza.*) Qalın, xahiş edirəm. Özümü ələ alacam, söz verirəm. Səkit-səkit danışacam, astadan... Amma, lütfən, hələ getməyin. (*Pauza.*) Mən susacam.

*Ud yenə skamyada əyləşir. Pauza.*

Amma çətin tamamilə susa bilim. Yox, siz narahat olmayın, mən ayrı-ayrı şeylərdən danışacam, ordan-burdan, söz verirəm. Özümdən bir kəlmə də; şəxsi həyatımdan - heç nə. Mücərrəd mövzularda, yəqin ki, mənimlə danışa bilişsiz. (*Pauza.*) Bu gün hava əladır... (*Pauza.*) Baxma ki, yağış yağacaq deyəsən, amma yenə də. (*Pauza.*) Yenə bir şey alınmır? Elədir, haqlısız. Mücərrəd mövzularda danışmaq mənlik deyil. Məndə alınmır. Bilirsizmi niyə? (*Başını ilgəkdən çəkib, skamyadan düşür, Udun yanında əyləşir, sərr bölmüş kimini ona sarı əyilir.*) Ona görə ki, mən buna yaramıram. Elədir, elədir, söz güleşdirmək də lazımlı deyil. İstəyir lap adı, səmimi söhbət olsun, mücərrəd mövzudursa, mən tamamilə acizəm. (*Artıq Uda müraciət eləmir, düz qarşısına baxır.*) Heç nə alınmır. Götürək ələ bunu: özümü asmağı düşünmüştüm. Qəra-ra gəlmişdim ki, nəhayət, bütün bunlara birdəfəlik son qoymaq lazımdır. İş artıq başa çatmaq üzrə idi, amma nə oldu? Siz gəldiz, mən bir kəlmə, sən bir kəlmə və budur, yaşamağa davam edirəm. Boşa çıxdı. İntiharı belə lazımcıca edə bilmədim. Həmişə də belə... ucdantutma hər şeydə. Əgər sizə öz həyatımdan danışsaydım... Danışım? (*Pauza.*) Razısız, hə? Nə isə dediz? (*Pauza.*) Heç nə demədiz, amma mən biliyəm nə düşündüz. Siz düşündüz: onun həyatı mənim nəyimə lazımdır... Lap əgər desəydiz də, lap əgər mənimlə nəzakətli olmayı özünüzə layiq görüb, cavab versəydiz belə, ən yaxşı halda bu nu eşidəcəkdir: “Əlbətə, böyük məmənnuniyyətlə dinləyərəm, amma mümkün sə, indi yox, başqa vaxt”. Bax, siz belə deyərdiz. Bəli, siz ələ belə də deyərdiz. Bəs bilirsiz hardan mənə məlumdur, nə deyərdiz, əgər danışmaq istəyiniz olsayı? Öz təcrübəmdən biliyəm. Bu axı mənə tanışdır, eh, ələ yaxşı tanışdır ki... Məndə hər şey və həmişə, necə deyərlər, “başqa vaxt”dır. Bəs, bilirsiz, bu nə deməkdir? Başqa vaxt - daha heç vaxt deməkdir. (*Pauza.*) Məhz heç vaxt. Nə istəyirəmsə, nə etməyi düşünürəmsə, heç vaxt dərhal olmur, həmin dəqiqə - heç vaxt... Bəs nə vaxt? Sizcə, nə vaxt?.. (*Pauza.*) Elədir ki var, düz tapdır. Heç vaxt. Eləcə, heç vaxt. Nə qədər bir şey eləməyə, ya da nə isə qazanmağa çalışıramsa, axırı bu olur. Daha doğrusu, axırı heç olmur, çünki mən çalışıram və o şeyi durmadan istəyirəm, ara vermədən, bəs nəticəsi nə olur? Bəli, özüdür ki var, həmişə nəticəsiz olur. Məndən heç soruşmaq da lazımlı deyil niyə belə alınır, heç mən özüm də bilmirəm. Taledir, gərək ki, ya da başqa nə isə... üzməyi bacarırsız? (*Pauza.*) Əlbətə ki, bacarırsız, üzünüzdən yağır. Bacarırsız, bacarırsız, özü də əla. Mən isə yox. Yox-yox, ona görə yox ki, öyrənmək istəməmişəm. İstəmişəm, istəmişəm, özü də necə istəmişəm. Gəncliyim, deyə biliyəm ki, üzməyi öyrənmək həvəsi ilə keçib. Cürbəcür üzgüçülük məktəbinə getmişəm, çox can qoymuşam, amma öyrənə bilməmişəm ki, bilməmişəm. Suyun üstündə cəmi bir neçə dəqiqə qala biliyəm, son-

ra isə batıram. Niyə? Bir Allah bilir. Bədən quruluşum yaxşı, gücüm yetərin-cə, bütün hərəkətləri də düzgün edirəm, amma heç nə alınımr. Yəqin ki, da-xilimdə nə isə bir şey var, oturub içimdə. Hansısa nöqsan, ya da ki, ola bilsin nə isə çatışır... Sizə elə gəlmir? (Pauza.) Üzgütük elə-belə yadına düş-dü, misal üçün. Tek bircə üzgücülük olsayıdı nə vardi, bu ki boş şeydir, amma hər şeydə belədir axı. Eləcə də qadınlarla. İlk növbədə qadınlarla. Siz bir mə-nə baxın. Qozbel, yaxud çəpgöz deyiləm ki? Özünüz görürsüz ki, yox. Əlbət-tə, daha sizin qədər maraqlı da deyiləm, amma qalan şeylərdə tamamilə nor-mal adamam. Bəs nəticəsi? Heç nə. Hələ onu demirəm ki, heç bir qadın mə-ni heç gözəcək da görmək istəmir. Bu artıq çox qəribə çıxar, sanki, özümün is-tisnalığından danışram. Əlbət-tə, hərdən olur, bir qadın baxır, ikincisi baxır, amma belə də, məni görmürlər, elə bil şüşədənəm, elə bil mənə yox, uzaqla-ra baxırlar görsünlər ki, kimse başqa birisi gəlmir ki. Hətta, dana bilmərəm, gəzmışəm də, necə deyərlər, bəzilərlə. Bəs necə, belə hallar da olub, amma həmişə yanlarında, başa düşürsüz? Deyək ki, o gedib, mən isə onun yanında getmişəm, əksinə isə - heç vaxt. Əslində, heç tələb eləmirem də ki, əksi-nə olsun, amma qoy heç olmasa onunla birgə gedək, bərabər... Bir də, bu hə-tta uzunmüddətli də olmayıb, onlar məni, demək olar, belə, adı şəkildə tərk ediblər. Davasız, ümumiyyətlə, heç bir izahsız-filansız. Çox sadə - onlar var idi, sonra isə onlar yoxdur, bəhanəsiz-filansız. İş heç onda da deyil ki, bu, söz deyilmədən baş verirdi. Yaxşı, heç bir söz demədən gedirdilərsə, onda qoy heç olmasa bir nə isə olaydı, başa düşürsüz? Elə bir şey ki, ondan yapışib saxlaya bilərdim, nə isə aydın bir bədbəxtlikmi, eybəcərlilikmi. Onlar mənə hətta necəsə bəzi sözlər deyirdilər, amma qətiyyən bir mənası olmayan, heç yadımda da deyil necə. O sözlərdə mənə qarşı nə qəzəb olurdu, nə inciklik, hətta heç duymurdum ki mənə yazıqları gəlir... Hə, hə, qoy heç olmasa mənə yazıqları gələydi, neinki belə - necə deyim - saymamazlıq. Yəni mən heç tə-əssüfə də layiq deyiləm, ya da onun kimi bir nəyəsə? (Pauza.) Heç faciə ya-şadığımı da deyə bilmirəm. Mənim heç faciəm də yoxdur. Hamısı da ona gö-rədir ki, mən nəyisə durmadan çox arzulayıram, aramsız nəyəsə nail olmaq istəyirəm və bütün bunlardan daim heç nə alınımr. Mənə qalan tək bir şey isə ümid olur, daimi ümid. Odur ki, ümid edirəm, özümü heç olmasa asmaq ali-naçaq...

**UD.** Size qibə edirəm.

**NEUD.** Nə dediz?

**UD.** Deyirəm, mən sizə qibə edirəm.

**NEUD.** Siz... mənə?

**UD.** Bəli.

**NEUD.** Siz, gərək ki, məni yaxşı başa düşmədiz. Heç qulaq da asmadız ki, nə danışram. İzn verin, yenidən danışım. Amma indi, xahiş edirəm, diq-qətlə dinləyin.

**UD.** Gərək yoxdur. Mən dinlədim və çox əla da başa düşdüm. Siz xoşbəxt adamsız.

**NEUD.** Məni elə salırsız?

**UD.** Qətiyyən. Siz xoşbəxtsiz, amma bundan xəbərsizsiz. Yəqin ki, rastlaşmasaydıq, heç bilməyəcəkdiz də.

**NEUD.** Mən elə indi də bundan xəbərsizəm. Necə yəni, fikrinizcə, belə çı-xır ki, mən xoşbəxtəm? Mən?

**UD.** Əlbət-tə. Sizin, axı, ümidiiniz var, elə deyil?

**NEUD.** Təkcə ümid, üstəlik də aramsız.

**UD.** Görürsüz, sizin ümidiniz var, hələ üstəlik üzülmür də. Bu ki xəzinədir. Siz bir xəzinəyə maliksiz.

**NEUD.** Amma mən heç nəyə nail ola bilmirəm!

**UD.** Bəs siz necə istəyirdiz? Axi məhz bu səbəbdən də sizin ümidiniz yaşayır. Əgər can atdığınızı yetişə bilsəydiz, onda - ümid bitdi. İndiki halda isə - həyatınızda məqsəd var.

**NEUD.** Axi mən ona heç vaxt nail olmuram!

**UD.** Əgər nail olsaydız, məqsədiniz olmazdı. Məqsədsiz həyat isə - insanın başına gələn ən pis şeydir.

**NEUD.** Mənim taleyimdən acı nə ola bilər axı?

**UD.** Mənim taleyim, əziz dost. Sizin taleyiniz mənimkinin yanında - daimi xoşbəxtlikdir. Çünkü mənim həyatımda hər şey tamamilə sizinkinin əksinə baş verir. Mən hər şeyə və hemişə nail oluram.

**NEUD.** Mən belə də bilirdim.

**UD.** Nə məqsəd qoyuramsa, nə plan qururamsa, nə istəyirəmsə - dərhal əldə edirəm. Hətta, gözləmə imkanından da məhrumam, çünkü arzumun yanması ilə gerçəkləşməsi bir olur. Arzulaya biləcəyim hər şey məndə var.

**NEUD.** Bunun nəyi...

**UD.** Bu isə ən pis şeydir. Can atmaq üçün bir şey olmayanda, çünkü hər şeyə nail olmusan, sual doğur: bütün bunlar nəyə lazımdır?

**NEUD.** Anlamıram.

**UD.** Əlbəttə, anlamırsız, xoşbəxt adamsız axı. Siz heç başa düşməzsiz axı, belə bir problemlə üzləşmək nə deməkdir, sizin xoşbəxtliyiniz də məhz ələ bundadır. Cavabları olmayan bütün başqa suallar da ələ bu sualın içində gizlənib. Bu sual isə ümumiyyətlə həyatın mənasına aiddir.

**NEUD.** Burada problem olan nədir ki?..

**UD.** Sizin şəxsi probleminiz deyil, amma təməl problemdir. Nəticəsi isə budur: sizin üçün hər şeyin mənası var, mənim üçün isə heç nədə məna yoxdur. Siz ən xırda şeyə sevinə bilərsiz, azı ələ üzməyi bacarsaz. Mən isə heç nəyə sevinə bilmərəm.

**NEUD.** Amma mən üzə də bilmirəm!

**UD.** Əvəzində bunu düşünə bilirsiz: əgər üzməyi bacarsayıdım, necə də xoşbəxt olardım. Heç vaxt da əmin ola bilməyəcəksiz ki, bu belə deyil. Mən çox əla üzürəm və sizi inandırıram ki, üzgüçülük xoşbəxtlik getirmir. Mən üzəndə, filirləşirəm: bu üzgüçülük mənim nəyimə lazımdır, mən niyə sudayam, niyə məhz mən, bu su nəyə gərəkdir...

**NEUD.** Mən sizə inanmırıam. Eh, əgər mən üzsəydim, heç olmasa bircə dəfə istədiyim qədər üzə bilsəydim...

**UD.** Sizi necə inandırıram ki, yanlış fikirdəsiz və bu, xoşbəxt bir yanlışlıqdır? Bəs əgər sizə desəm ki, mən özüm də... Mən özüm də həyatıma son qoymaq istəyirəm?

**NEUD.** Siz?

**UD.** Mən, əlbəttə mən. Mənim intihar etməyə daha çox haqqım və səbəblərim var, nəinki sizin. Sizin xoşunuza gəlməyən təkcə öz həyatınızdır, mənim isə ümumiyyətlə həyatdan xoşum gəlmir. Bu isə tamamilə fərqli şeylərdir. Budur, baxın. (*Cibindən tapanca çıxarır.*) Mən də buraya, sizin kimi, bu məqsədlə gəlmişəm. İndi sizə aydın olurmu, niyə sizin bu hərəkətiniz mənə tamamilə normal gəlir? Mən də eyni şeyi etməyə hazırlaşıram.

**NEUD.** Siz özünüzü güllələmək isteyirsiz? Doğrudan?

**UD.** Buraya yalnız buna görə gəlmisəm. Münasib yerdir, xəlvət... Biz iki-miz də bir məsələdə razılıq ki, intiharı təklikdə eləyərlər. Bayaq, mən sizi burada yaxalayanda, siz mənim narazılığımı bağlı haqlı idiz. Bu yeri mən artıq əvvəlcədən özümüñkü hesab etmişdim. Siz isə buranı bir növ mənim əlimdən aldız.

**NEUD.** Bağışlayın, xəbərim yox idi.

**UD.** Haradan biləydiz? Siz düşünürdü ki, mən yol ötən adamlardan biri-yəm, elə deyil? üstəlik də, narazılığımı baxmayaraq, mən özümü ələ almış-dim və bir kəlmə də danışmirdim, sadəcə, gözləyirdim ki, özünüzü rahatlıq-la asasız.

**NEUD.** Çox sağ olun, çox lütfkarsız.

**UD.** Öz növbəmi sizə verdim, halbuki məlum deyil intihar fikri hansımızın ağlına birinci gəlmışdı.

**NEUD.** Demək artıq çoxdan bu qərara gəlmisiz?

**UD.** Başqa çıxış yolumun olmadığı qənaətinə gəldiyim andan.

**NEUD.** Və siz buna nail olacaqsız?

**UD.** Nəyi nəzərdə tutursuz?

**NEUD.** İntiharı.

**UD.** Mən hər şeyə nail oluram. Zərrə qədər şübhə ola bilməz.

**NEUD.** Mən isə bunu ələməzdim, çox güman. Demək istəyirəm - sizin yeri-nizdə olsayıdım...

**UD.** Axi, siz mənim yerimdə deyilsiz. Nə siz mənim yerimdəsiz, nə mən sizin yerinizdə. Düzü, yerlərimizi dəyişsəydi də, nəticə eyni olacaqdı. İki-miz də həyatımıza son qoyacaqdıq, siz - mənim səbəblərimə görə, çünkü on-lar artıq sizin səbəblər olacaqdı, mən isə - eksinə... Nə fərqi var ki?

**NEUD.** Demək olar, heç bir fərqi yoxdur, amma mən, heç olmasa, bircə dəfə hər şeydə bəxti gətirən adamın yerində olmaq istərdim. Belə bir adamın nə hiss etdiyini, bunun necə olduğunu özüm duyardım. Amma bir halda ki, olmaz, onda olmaz. Siz haqlısız, bu haqda heç danışmağa dəyməz. Bir da-ha rica edirəm, mənim zəhlətökənliyimi bağışlayasınız, birinci olmağa gəldik-də isə - böyük həvəslə onu size verirəm.

**UD.** Yox, yox, heç ehtiyac yoxdur. Bir neçə dəqiqə tez ya gec, nə dəyişir ki?

**NEUD.** Hətta deyərdim ki, sizin birinci olmağınızı üstün tuturam.

**UD.** Niyə?

**NEUD.** Necə deyim... size yersiz görünə də, istərdim, həyatda hətta bu qədər bəxti gətirən adamın da sonunun faciəli bitdiyini öz gözümlə görüm. Heç olmasa bir az təsəlli tapardım... Xətrinizə dəymir ki?

**UD.** Yox, nə danışırsız, heç zərrə qədər də.

**NEUD.** Məsələ belədir ki, özünüz də deyirsiz, sizin üçün fərqi yoxdur, mən isə bundan, az da olsa, məmnun ola bilərdim...

**UD.** Doğrudan?

**NEUD.** Hə, mənə inana bilərsiz. Hətta deyim... yox, bu daha aq olardı.

**UD.** Nəyi deyirsiz?

**NEUD.** Heç nəyi... elə-belə aqlıma gəldi... Amma indi mütləq xətrinizə də-yəcək.

**UD.** İnanın ki, dəyməyəcək.

**NEUD.** Bəs bunu mən eləsəm...

**UD.** Bunu, nəyi?

**NEUD.** Yəni, sizə əl tutmuş olsam, sizi öldürməyimə izn versəz? Axı sizin üçün fərqi yoxdur kim sizi gülləleyəcək - özünüz, yoxsa başqa adam, amma mən yüngülləşərəm. Sizi öldürmək xoş olardı, nəinki intiharınıza baxmaq. Olduqca xoş. Onda, uğursuz həyatıma görə, mənim öz qisasım da baş tutardı.

*Pauza.*

**UD.** Siz yanılırsınız.

**NEUD.** Niyə yanılıram ki?

**UD.** Çünkü öz əlinlə özünü öldürmek, öldürülməkdən daha çətindir. Başqa sözlə desək - siz mənə əl tutmaqla, yalnız mənə bir qulluq göstərmiş olardı, yəni, bir daha təsdiq olunardı ki, hər şeydə bəxtim getirir, hər şey və həmişə mənim istəklərimə uyğun öz-özünə yoluna düşür, mənim heç bir səyim olmadan. Onda bu, nə cür qisas olardı? Bir özünüz düşünün. Sizin üçün bu, nə qisas olardı, nə memnunluq, əksinə, bunun tam əksi olardı.

**NEUD.** Siz belə hesab edirsiz?

**UD.** Aydın məsələdir. Yeter ki, heç olmasa bircə dəqiqə məntiqlə düşünəsən.

**NEUD.** Amma mən qəti əmin deyiləm ki, özünüzü vuracaqsız!

**UD.** Mən artıq sizə demişəm, mənim hər bir niyyətim yerinə yetir. Siz narahat olmayın, mən mütləq özümü vuracam.

**NEUD.** Amma məndə ki bu bəxt var...

**UD.** Mənə inanmırısz?

**NEUD.** İnanıram, əlbəttə, amma mənim inandığım nə varsa, hələ bir dəfə də olsun həyata keçməyib.

**UD.** Necə edim ki, arxayı olasız?

**NEUD.** Bir yol var.

**UD.** Nə yol?

**NEUD.** Sadəcə, özünə güllə vurursan.

**UD.** Dərhal?

**NEUD.** Dərhal. Məni inandırmaq üçün bu, sizin yeganə üsulunuzzdur.

*Pauza.*

**UD.** Hə də, əslində siz haqlısız.

**NEUD.** Əgər qərarınız dəyişməyibse.

**UD.** Yox, yox, bu nə sözdür?..

**NEUD.** Onda heç bir problem yoxdur. Elə deyil?

*Pauza.*

**UD.** Yox, əlbəttə ki... Nə problem olacaq?

**NEUD.** Siz özünüzü, bax, elə bu dəqiqə vuracaqsız, burada, mənim yanında - bu iş də bitəcək.

**UD.** Bəli. Bu iş bitəcək.

*Pauza.*

**NEUD.** Hə, nəyi gözləyirsiz?

*Ud tapancanın qoruyucusunu açır. Pauza.*

Hər hansı tərəddüdünüz varmı?

**UD.** Yox. Heç bir tərəddüdüm yoxdur.

**NEUD.** Bəs onda nəyi götür-qoy edirsiz?

**UD.** Yalnız bir şeyi. Hələ təyin eləməmişəm, ürəyimdən, yoxsa başımdan?!

**NEUD.** Məsləhət görərdim başınızdan.

**UD.** Niyə?

**NEUD.** Ona görə ki, hər şey başda yerləşir və nə gelirsə, başdan gelir. Baş hər şeydə günahkardır. Ürək isə məsumdur.

**UD.** Sizcə belədir?

**NEUD.** Axi siz də həyatı bilirsiz. Öks tərəfdən də olsa.

**UD.** Elədir, hər şey başdandır.

*Pauza.*

**NEUD.** Və beləliklə...

*Ud tapancanı gicgahına aparır.*

**NEUD.** Üçə qədər sayıram. Mən “üç” deyəndə, tətiyi çəkərsiz. Bir... (*Pauza.*) İki...

### 3-cü səhnə

*Sol tərəfdən, yaşı otuzdan az olmayan gözəl bir qadın daxil olur. Ud tapancanı cibində gizlədir, qadın səhnədən keçərək sağa gedir. Sağ tərəfdə olduğunu vaxt, təsadüfən cib dəsmalı əlindən düşür. Sağa çıxır.*

### 4-cü səhnə

**NEUD.** Gördüz?

**UD.** Nəyi?

**NEUD.** Necə gözəl bir qadın... Həyatimdə beləsinə rast gəlməmişəm. Bəs siz rast gəlmisiz?

**UD.** Dəfələrlə.

*Neud skamyadan qalxır və cib dəsmalını yerdən götürür.*

**NEUD.** Cib dəsmalını itirdi.

**UD.** İtirdi - yox bir. Bilə-bilə saldı.

**NEUD.** Haradan bilirsiz?

**UD.** Belə şeylərdən başım çıxır.

**NEUD.** Niyə ki? Niyə qəsdən yaylığı itirsin ki?

**UD.** Birimiz onu yerdən götürsün deyə; götürsün, dalınca qaçsın və ona desin: “Yaylığınıızı itirmisiz. Buyurun. Gəzintiyə çıxmışdız? Nə qəribə təsadüf - mən də. Onda bəlkə bir yerdə gəzişək. Bu axşam neyləyəcəksiz?”

**NEUD.** Siz əminsiz?

**UD.** Bundan aydın heç nə yoxdur.

**NEUD.** Gedirəm onun ardınca!

*Neud sağ tərəfə gedir, amma dayanır.*

**NEUD.** Yox, cürət eləmərem.

**UD.** Hansı cürətdən danışırsız? Uşaq olmayıñ. Bu axı çox sadə bir şeydir.

**NEUD.** Sizə görə, mənə görə yox. Məndə ki bu bəxt var...

**UD.** Burada bəxtlik heç nə yoxdur, yalnız quru və düzgün hesablama var. Özü də, onun hesablaması, sizin yox. Hesablayan siz deyilsiz, sizi hesablayan odur. Sizə isə yalnız o qalır ki, onun çağırışına cavab verəsiz.

**NEUD.** Axi...

**UD.** Nə götür-qoy edirsiz?! Gedin ardınca, di bir tərpənin dəl

**NEUD.** ....Axi məlum deyil kimi çağırır. İkimizdən hansımızı...

**UD.** Hə, orası da var... Bunu heç vaxt əminliklə demək olmur.

**NEUD.** Əgər məni çağırırsa, axmaq vəziyyətdə qalacam.

**UD.** Bu cür risklərlə həmişə hesablaşmaq gərəkdir. Bize gərəkdir - kişilərə...

**NEUD.** Bəs əgər o, yaylığı mənim üçün salmayıbsa, sizin üçün salıbsa... Hə, əlbəttə, mənim üçün salmayıb. Qadınlar məni xoşlamırlar.

**UD.** Təkrar edirəm, tam əminlik burada ola bilməz. Heç vaxt bilməyəcəksən kimi xoşlayırlar və nəyə görə. Ona görə də - ruhdan düşməyin.

**NEUD.** Nə edim bəs?

**UD.** Cəhd edin. Başqa çıxış yolu görmürəm.

**NEUD.** Onda mən gedim onun ardınca?

**UD.** Əgər o, sizin üçün çox vacibdirse...

**NEUD.** Bilsəz nə qədər! Mənə elə gəlir, vurulmuşam. Amma bir yandan da...

**UD.** Vurulmusuzsa, başqa çarə yoxdur.

**NEUD.** Var. Bəs xoşuna gəlməsəm... Bilirsiz nə var? Bir yerdə gedək.

**UD.** Nəyə görə?

**NEUD.** Hər ehtimala qarşı. Bilərik ki, hansımızı seçib. Mən də risk eləmərəm.

**UD.** Bəs birdən sizi seçibsə? Onda mənim olmağım yersizdir.

**NEUD.** Onda siz də heç nə ilə risk eləmirsiz. Mənimlə gedəndə, sizin albiniz olur, sizinlə gedəndə, mənim alibim olur. Bayaq çox düzgün dediz - əminlik yoxdur, ona görə də sığortalanmaq lazımdır. Seçilmiş hansımızıq? Sanıram, səzsiz, amma ümidi eləmək istəyirəm ki, mənəm. Təcrübəm deyir ki, mən deyiləm, səzsiz, amma ümidi... ümidi onun nə istədiyini mənə pıçıldayırm. İkilikdə gedirik, məsələ aydın olur, mən isə, əgər məlum olsa ki, ümidim yenə məni aldadıb, onda o qədər də axmaq görünməyəcəm. Getdik!

**UD.** Siz unutmusuz ki, məni burada çox vacib bir iş gözləyir.

**NEUD.** Sonra, sonra.

**UD.** Necə yəni - sonra? Axı məni son dəqiqlim gözləyirdi.

**NEUD.** Sonrakı da son dəqiqli olacaq, mənə isə kömək etmiş olarsız. Cox böyük bir kömək.

**UD.** Təkid edirsiz?

**NEUD.** Çox xahiş edirəm.

*Pauza.*

**UD.** Neynək, siz deyən olsun, bunu sizin xətrinize edirəm.

**NEUD.** Di getdik, getdik!

*Sağda gedir, Ud da onun arxasında. İkisi də çıxırlar.*

*Qaranlıq.*

## II AKT

### 1-ci səhnə

*Bağda kafe, ağ rəngli kiçik stol və üç stul. Xanım, Ud və Neud stol arxasındadırlar. Xanım - üzü tamaşaçılara, Neud - onun sağında, sağ profili tamaşaçılara, Ud - Xanımın solunda, sol profili tamaşaçılara oturublar. Hər birinin qarşısında bir stəkan çubuqlu rəngli içki var.*

**NEUD.** Hava bu gün yaxşıdır. (*Pauza.*) Amma yağış yağma ehtimalı da var... (*Pauza.*) Düzdür, yağmaya da bilər.

**XANIM.** (*Uda.*) Sizin dostunuz o qədər də qətiyyətli adam deyil.

**UD.** Yox, əksinə, olduqca qətiyyətli adamdır. Hər şeyə eyni vaxtda qərar verir.

**XANIM.** (*Neuda*). Doğrudur?

**NEUD.** Doğru deyil. İstərdim təkcə...

**UD.** Elədir ki var, istərdin. O, həyatı sevir, bu isə çoxlu cürbəcür istəklər deməkdir. Nəticədə daim qorxur ki, istəkləri baş tutmayacaq.

**XANIM.** Bunu elə yaxşı başa düşürəm ki.

**UD.** Bu istəklər tez-tez biri-birilərinə zidd olur. Bizə qətiyyətsizlik kimi görünən də, buradan yaranır.

**XANIM.** Bəs siz? Sizin hansısa istəkləriniz varmı?

**UD.** Yox.

**XANIM.** Niyə?

**UD.** Bir zərurət görmürəm.

**XANIM.** Deməli, sizin heç bir istəyiniz yoxdur? Heç havaya görə də?

**UD.** Yox.

**XANIM.** Dəhşətli haldır. Heç biriniz qərar verməkdə mənə yardım etmək istəmirsiz, hər birinizin də öz fərqli səbəbiniz var. (*Neuda*.) Onda yenə də siz, bəlkə, qərarınızı bir qədər dəqiq bəyan edəsiz: yağış yağacaq, yoxsa günəş parlayacaq?

**NEUD.** Günəş.

**XANIM.** Onda çımriliyə gedək.

**NEUD.** Üzməyə?

**XANIM.** Təbii, üzməyə. Yaxşı havada çımrılıkdə daha nə edərlər ki?

**NEUD.** Onda, çox güman ki, yağış yağacaq.

**XANIM.** Siz məni məyus elədiz.

**UD.** Rica edirəm, onu bağışlayasınız, dostumun hərdən seçim problemiylə bağlı çətinlikləri ortaya çıxır. Həyatsevər və şən bir adam kimi, o, əlbəttə, günəşçi seçərdi, amma onun özünə bəlli olan müəyyən səbəblər üzündən, su idmanından uzaq gəzir, xüsusilə də yanında xanım olanda, özünü onların yanında gözden salmaq istəmir. Ona xas olan ziddiyyətlərdən biri də budur. Günəş üçün ölürlər, amma çımrılıkdən qaçırlar, buna görə də yağışa üstünlük verir.

**NEUD.** Qətiyyən ona görə yox.

**XANIM.** (*Uda*). Sizin fikrinizi artıq soruşturmam, bilirəm ki, fikriniz yoxdur. Amma, ola bilsin, heç olmasa siz bilərsiz, yağışlı günü necə keçirək?

**UD.** Teatra getmək olar.

**XANIM.** Burada, kurortda, heç bir teatr yoxdur.

**UD.** Mən görmüşəm, afişalar yapışdırıldılar. Qastrol heyəti, yay turnesi. İki məşhur aktyorun çıxışı olacaq, onlardan biri komikdir, başqa sözlə desək - təlxək, o birisi isə tragic.

**XANIM.** Onda gedək komikə baxaq. Mən komediyanı seçiləm. (*Neuda*). Bəs siz?

**NEUD.** Ola bilər.

**XANIM.** Ola bilər, yoxsa yəqin?

**NEUD.** Yəqin.

**XANIM.** Axır ki. Beləliklə, qərara aldıq. Komediya baxırıq.

**UD.** Heç də mütləq deyil.

**XANIM.** Niyə? Məgər faciə daha çox xoşunuza gəlir? Axı, sizin üçün fərq yoxdur.

**UD.** Demək istəyirdim, seçimimiz yoxdur. Komik də, tragic də eyni proqramda çıxış edirlər.

**XANIM.** Birgə?

**UD.** Hə, belə bir tamaşadır. Təlxək gülməlidir, çünki daim çalışır nə isə eləsin, amma bir şey alınmır. Amma faciəvi qəhrəman elə şeylər edir ki, başqası onu bacarmaz.

**XANIM.** Burada faciəli nə var ki?

**UD.** Final. Aydın olur ki, onun əməllərinin dəyəri yalnız onun niyyətində idi. Sən demə, alınan nəticələr niyyətin tam əksi imiş.

**XANIM.** Zənnimcə, faciəvi figur elə təlxəyin özüdür və təəssüfə layiqdir. İstəmək, çalışmaq və bacarmamaq - qətiyyən şən deyil, əksinə, daha çox kədərlidir.

**NEUD.** Siz tamamilə haqlısız.

**UD.** Kədərlidir, amma onun fikrinə görə. Tamaşaçıların fikrinə görə isə - çox şəndir. İnsanlar buna gülürlər.

**XANIM.** Qadınlar da?

**UD.** Ümumiyyətlə - insanlar.

**XANIM.** Mən isə belə şeylərə gülmürəm.

**NEUD.** Düz də edirsiz.

**UD.** Onda elə başa düşəkmi ki, sizi faciəvi qəhrəman güldürür?

**XANIM.** Əlbəttə. Əgər gülməlidirsə...

**UD.** Yəni - hansı halda?

**XANIM.** Əgər o, özü özünü faciəvi qəhrəman hesab edirsə.

**UD.** Mən o aktyoru tanıyıram və sizi əmin edirəm ki, o, çox əla oynayır. Publika ondan vəcdə gəlir. Haraya gedir-getsin, bütün biletləri satılır.

*Neud stuldan qalxır.*

**NEUD.** Onda mən getdim.

**XANIM.** Hara?

**NEUD.** Bilet dalınca. Bəlkə çatdım.

**UD.** Gözəl fikirdir.

**XANIM.** Burada qalın, rica edirəm.

**NEUD.** Axı sonra gec olacaq.

**UD.** Dostum haqlıdır, rica edirəm, onu saxlamayın. Yoxsa, doğrudan da, teatrı əldən buraxa bilərik.

**XANIM.** (*Uda*). Deməli, siz gedəcəksiz və bizim üçün yer tutacaqsız.

**UD.** Mən?

**XANIM.** Bəli, siz.

**UD.** Amma mənim dostum artıq hazır olduğunu dedi... İstəməzdəm onu təşəbbüsündən məhrum edim.

**XANIM.** (*Neuda*). Güman edirəm, dostunuz bize əl tutsa, əsəbiləşməzsiz.

**NEUD.** Yox, amma... Mən bunu sizin üçün eləmək istəyirdim.

**XANIM.** Mənə çox xoşdur, amma yanında olsaz, daha xoş olar. (*Uda*.) Siz isə bu arada gedəcəksiz və bizim üçün yerlər alacaqsız. Elə siz də bunu... mənim üçün edəcəksiz.

**UD.** Əgər ürəyiniz belə istəyirsə...

*Qalxır, baş əyir və sağ tərəfə çıxır.*

## 2-ci səhnə

**XANIM.** Niyə ayaq üstəsiz? Əyləşin də.

*Neud stulda əyləşir.*

**NEUD.** Deyəsən, narazı getdi.

**XANIM.** Siz çoxdan tanışsız?

**NEUD.** Ömrüm boyu.

**XANIM.** Deməli, uşaqlıqdan.

**NEUD.** Yox, amma mən həmişə onun haqqında düşünmüşəm, hətta biz rastlaşana qədər də. Mən həmişə onun kimi olmaq istəmişəm.

**XANIM.** İndi də onun haqqında düşünürsüz?

**NEUD.** Yox, indi mən yalnız sizin haqqınızda düşünürəm.

**XANIM.** Nə isə bir şey danışın.

**NEUD.** Nə danışım?

**XANIM.** Dostunuz haqqında.

**NEUD.** Siz onu düşünürsüz?

**XANIM.** Nədən bu fikrə gəldiz? Elə-belə, adı maraqdır, söhbət mövzusu, vaxt öldürməyə.

**NEUD.** Onda mən, bəlkə, doğrudan getsəm yaxşıdır. (*Stuldan qalxır.*)

**XANIM.** Bir əyləşin də, neçə dəfə deyim? (*Neud yenə stulda əyləşir.*) Nə bezdirici adamsız.

**NEUD.** Haqlısız. Mən heç nəyə yaramıram.

**XANIM.** Əgər, indicə dediyiniz kimi, mənim haqqımda düşünürsüzsə, onda özünüz haqqında bu qədər fikirləşmək nəyinizi lazımdır?

**NEUD.** Çünkü, mənə elə gəlir ki, mən sizə layiq deyiləm. Əslində... Yox, bunu deməyə cürət eləmirəm.

**XANIM.** Qorxulu heç nə yoxdur. Rica edirəm, deyin.

**NEUD.** Fikirləşdim ki, əgər yanımızda qalmağa razı olmuşusza, onda, bəlkə mən o qədər də gərəksiz deyiləm.

**XANIM.** Elə bu? Axı mən özüm xahiş etdim ki, siz mənimlə qalasız. Məgər başa düşmədiz?

**NEUD.** Mən də elə bunu deyirəm. Əgər sizin kimi gözəl, zərif bir qadının məndən zəhləsi getmədisə, onda mənim vəziyyətim o qədər də pis deyil.

**XANIM.** Amma bu hələ hamısı deyil. Sizin yerinizdə olsayıdım, bu qədər təvazökarlıq etməzdim. Yadınızda saxlayın - özünüüz nə qədər yüksək qiymətləndirirsizsə, dediyiniz komplimentlər də bir o qədər çox dəyər qazanır.

**NEUD.** Belə çıxır, dünyanın olmazın gözəl, ən gözəl, ən ağıllı qadını istəyirə ki, onun yanında olum, onda mənim işlərim nəinki pis deyil, hətta çox yaxşıdır. Yox, mən buna inana bilmərəm.

**XANIM.** Axı niyə?

**NEUD.** Belə şey həyatimdə birinci dəfədir ki, baş verir.

**XANIM.** Burada qəribə nə var ki? Axı bizim görüşməyimiz də elə birinci dəfədir.

**NEUD.** Elədir ki var. Niyə sizə əvvəl rast gəlməmişəm. Həyatım nə qədər fərqli qurula bilərdi.

**XANIM.** Güman edirəm, daha yaxşı.

**NEUD.** Daha yaxşı? O heç ümumiyyətlə həyat deyildi. Mən hələ indi şamağa başlayıram.

**XANIM.** Hətta çox şişirtsəniz belə, bunu eşitmək xoşdur.

**NEUD.** Nə şişirtmək? Əger sizə öz həyatımı danışsam... Danışım?

**XANIM.** Məmənuniyyətlə dinləyərəm, amma... Vaxt çatar? Uzun hekayətdir?

**NEUD.** Qısa danışa bilərəm: siz məni xilas elədiz.

**XANIM.** Ola bilməz!

**NEUD.** Bəli. Əgər siz olmasaydız, mən indi sağ olmayacaqdım. Siz elə bir anda gəldiz ki, düz həmin an mən intihara hazırlaşırdım.

**XANIM.** Mən də sizə mane oldum?

**NEUD.** Mən sizi görəndə, yenidən yaşamaq istədim. Ağlımdan bu keçdi: həyat - sizsiniz. Və sizin ardınızca getdim.

**XANIM.** Özü də tək yox.

**NEUD.** Elə alındı ki, dostum mənimlə idi. Tam təsadüf. O, yeri gəlmışkən, heç getmək istəmirdi...

**XANIM.** İstəmirdi?

**NEUD.** Onun işi bitib. Uğurlar onu korlayıb, artıq ona heç nə maraqlı deyil. Bilirsiz o nə axtarır?

**XANIM.** Çətin ki, biləm.

**NEUD.** Var olmağın sırrınə metafizik cavab.

**XANIM.** Nə danışırsız?..

**NEUD.** Hə, o, hər şeyi yaşayıb və hər şey onu bezdirib. Təkcə bu cavab onda yoxdur. Tale onu ərköyüñ edib və buna görə də onu, bax, həmin bu metafizik cavabdan başqa, daha heç nə maraqlandırmır.

**XANIM.** Heç nə və heç kim?

**NEUD.** Tamamilə heç nə və heç kim. Sizinlə tanış olmağa güc-bəla ilə razılıq verdi.

**XANIM.** Amma, yenə də razılıq verdi.

**NEUD.** Çünkü mən onu dilə tutdum. Bunu yalnız mənim xətrimə etdi.

**XANIM.** Siz onu dilə tutmusuz? Niyə axı?

**NEUD.** Çünkü... mənim cürətim çatmadı.

**XANIM.** Elə indi də çatmir. Hətta bunu mənə danışmamağa cürətiniz çatmir. Siz özünüzü daim sığortalayırsınız. Elə-hey nə isə dilənirsiz. Məndən nə gözləyirsiz - sədəqə?

**NEUD.** İnanın, biliyəm ki, mən qorxağam. Mənim natamamlıq kompleksim var və bu sizi əsəbilleşdirir. Amma ən azından səmimiyyəm.

**XANIM.** Orası elədir.

**NEUD.** Özümü dartmırıam. Əgər qorxaqlığımı boynuma alıramsa - həqiqəti deyirəm. Və etiraf edəndə ki, sizi sevirəm - onda da həqiqəti deyirəm.

**XANIM.** Siz, məni...

**NEUD.** Hə, ilk andan və həmişəlik. Bu sevgi bir qorxağın... və, dediyiniz kimi, dilənçinin sevgisidir. Razıyam. Amma sevgidir.

**XANIM.** Həqiqi sevgi?

**NEUD.** Bundan həqiqisine rast gəlməyəcəksiz. Qorxaqlıq və dilənçilik kimi, şərəf gətirməyən keyfiyyətlərini boynuna alan bir adam, sevgisini etiraf edəndə, ona daha çox inanmaq olar. Axı bu, əskiklik deyil.

**XANIM.** Əskiklik? Yox, əlbəttə ki, yox. Əksinə... hünərdir.

**NEUD.** Burada nə hünər var ki?.. Adicə sevgi etirafıdır.

**XANIM.** Hünər var, özü də az deyil, əgər bu, səmimi hissdirse.

**NEUD.** Mənə görə burada heç bir hünər yoxdur. Yalnız tələbatdır və çox böyük bir sevincdir.

**XANIM.** Siz - müstəsna insansız.

**NEUD.** Mən?

**XANIM.** Müstəsna, çox cəsur bir kişi. Mən hələ heç vaxt beləsinə rast gelməmişəm.

**NEUD.** Necə ola bilər, doğrudanmı heç kim sizi sevdiyini deməyib?

**XANIM.** Çox deyiblər. Amma hər biri əvəzində məndən nə isə gözləyib. "Mən sizi sevirəm, amma əvəzində mənə borclusuz, buna görə mənə nə isə çatır". Sanki söhbət hansısa borcdan gedir - götürmədiyim, hətta istəmədiyim bir borcdan.

**NEUD.** Nə borc, axı size borclu olan mənəm. Mən size təşəkkür borcluyam, təşəkkür nədir ki, mən size, hər nəyim var borcluyam, hər şeyimi, yalnız bircə o qeyri-adi hissə görə ki, sizin sayənizdə duydum.

**XANIM.** Bəs size məndən heç nə lazım deyil?

**NEUD.** Yalnız bir şey - sevilmək üçün sizin razılığınız. Hətta uzaqdan-uzaga olsa belə.

**XANIM.** Və öhdəmə heç nə qoymursuz? Başqa heç nə gözləmirsiz, heç nə tələb etmirsiz?

**NEUD.** Heç cürət edəremmi? Siz məndən istədiyiniz hər şeyi tələb edə bilərsiz. Mən hətta xahiş edirəm ki, tələb edəsiz, yalvarıram. Axı mən sizi sevirəm, siz məni yox.

**XANIM.** Siz də elə beləcə, sadəcə bunu etiraf edirsiz?

**NEUD.** Bəs başqa nə cür ola bilər?

**XANIM.** Heç qorxmursuz da?

**NEUD.** Nədən?

**XANIM.** Fəsadlardan.

**NEUD.** Fəsadlar arzumdur.

**XANIM.** Deməli, haqlıymışam. Siz müstəsna kişisiz.

**NEUD.** Bunu ciddi deyirsiz?

**XANIM.** Bundan ciddisi yoxdur. Siz məndə böyük təəssürat yaratdız.

**NEUD.** Mən heç də buna can atmırdım.

**XANIM.** Üstəlik - siz məni... təsirləndirdiz.

Neud stuldan atılır.

**NEUD.** Mən demək istəyirəm... Bilmirəm necə ifadə edim, amma... bu gün... bu gün... həyatımın ən gözəl gündür, həyatımın ilk gündür. Hava isə mütləq günəşli olacaq.

*Xanım əlini ona uzadır, Neud onun əlini hər iki ovcunda tutub öpür. Sağ tərəfdən Ud qayıdır və bu səhnənin şahidi olur.*

### 3-cü səhnə

*Neud Xanımın əlini buraxır, Ud onlara yaxınlaşır, cibindən sıqar çıxarıb yandırır. Tüstü burumu buraxır.*

Pauza.

**XANIM.** Nə yenilik var?

**UD.** Sizin istəyinizə uyğun olaraq, mən teatrda yerlər tutdum.

**XANIM.** Siz çox fərqli bir iş gördüz.

**UD.** Təəssüf ki, yalnız axşam tamaşasına.

**XANIM.** Eybi yox.

**UD.** Amma, təəssüf ki, cəmi iki nəfər üçün.

**XANIM.** Belə niyə?

**UD.** Çünkü teatrda yalnız iki boş yer qalmışdı. Dediym kimi, böyük tragi-kin istədədi sayesində, bu tamaşa çox böyük uğur qazanıb.

**XANIM.** Neynək, buna da eybi yox.

**UD.** Mən hətta deyərdim ki, belə daha yaxşıdır. Bu tamaşaaya baxmağa dəyər.

**XANIM.** Eybi yox deyəndə, mən cəmi iki yer qaldığını nəzərdə tuturdum.

**UD.** Ümid etmək istərdim.

**XANIM.** Çünkü iki yerin olması, heç bir yerin olmamasından yaxşıdır. Əgər yer heç qalmasaydı, mən ümidsizliyə düşərdim.

**UD.** Mən də.

*Bu ana qədər tərpənmədən ayaq üstə duran Neud qətiyyətlə oturur və eyni qətiyyətlə də danışır.*

**NEUD.** Elə mən də.

*Xanım və Ud ona baxırlar. Neud, gözlənilməz və özünə nümayişkaranə ar-xayınlıqla, ayağını ayağına aşırır, qollarını qoynunda çar pazlayır.*

*Pauza.*

**XANIM.** Mən, əslində, hələ bilmirəm, teatra getmək istəyirəm, ya yox.

*Neud bir anda pozasını dəyişir, indi o, sarsılıb, pərtdir və tərəddüd içindədir.*

**NEUD.** Heç olarmı?

**XANIM.** Mən hələ bilmirəm. Amma lap fikrimi dəyişsəm belə, siz heç nə itirmirsiz. Əksinə, qabağa düşürsüz. O halda ikiniz də teatra gedə biləcəksiz.

*Ud və Neud eyni vaxtda qalxır və Xanıma baxırlar.*

Nəyə tələsirik? Tamaşa hələ axşam olacaq, üstəlik mən hələ qərara gel-məmişəm. Qarşıda bizim hələ tam yarım günümüz var. Həm də günəşli, yə-qin ki. Məlum oldu ki, hava mütləq günəşli olacaq. (*Neuda*) Elə deyil?

*Neud təsdiqlə başını tərpədir. Xanım stuldan qalxır.*

*Sol tərəfə gedir.*

**XANIM.** Beləliklə, çımrılkıdə görüşərik.

*Hər iki kişiye əl yelləyib, sola çıxır. Ud və Neud eyni vaxtda yavaş-yavaş əyləşirlər. Pauza.*

#### 4-cü səhnə

**UD.** Hə... bəlkə bir söz deyəsiz.

**NEUD.** Gəlin, bir-birimizə “sən” deyə müraciət edək.

*Ud siqaretin tüstüsünü buraxır.*

*Qaranlıq.*

### III AKT

#### 1-ci səhnə

*Mavi göy üzü, dənizdə üfüq. Dalğaların gurultusu, qağayıların çığartısı. İki şezlonq və çımrılık çətiri. Şezlonqların birində Ud - tünd göy çımrılık xala-tında qəzet oxuyur. Yanında çımrılık çantası var. İkinci şezlonq yiğilmiş və-ziyyətdədir.*

#### 2-ci səhnə

*Sol tərəfdən Neud daxil olur, əvvəlki geyimindədir. Qoltuğunda bükülü çı-mırılk geyimi var. Ud oxumağa son qoyur.*

**UD.** Dedim, daha gəlməzsiz.

**NEUD.** Nədi, sən istəməzdin?

**UD.** Mənim üçün fərqi yoxdur, amma sizin mənə danışdıqlarınızdan, özünüz haqda danışdıqlarınızdan sonra... (*Qalxır və qəzeti qatlaya-qatlaya Neuda yaxınlaşır.*) Sən ki üzməyi bacarmırsan.

**NEUD.** Az-maz bacarıram.

**UD.** Anladığım qədər, sən suda cəmi bircə dəqiqə dayana bilirsən, sonra isə batırsan. Məgər belə deyil?

**NEUD.** Qabaqlar belə idi.

**UD.** Qabaqlar - nə vaxt?

**NEUD.** Mən onunla tanış olmazdan əvvəl.

**UD.** Dəyişən nə oldu ki?

**NEUD.** İndi mən özümə inanıram.

**UD.** Amma bu, hələ o demək deyil ki, sən üzməyi öyrənmisən.

**NEUD.** Yox. Lakin mənim öz imkanlarına inamım yaranıb. Məhz, onun olmaması üzməyi öyrənməyimə mane olurmuş. Qabaqlar əmin idim ki, üzməyi öyrənmədimsə, deməli, bunun səbəbi, hər şeydən əvvəl, imkanlarının olmamasıdır, odur ki, inamım itdi. İndi isə görürəm ki, mənim bütün uğursuzlarımın səbəbi - məhz özümə təlqin etdiyim özümə inamsızlıq olub.

**UD.** Hələlik bu, quruca nəzəriyyədir.

**NEUD.** O qədər də yox. Başlanğıc artıq özünü doğruldub.

**UD.** Hansı başlanğıc?

**NEUD.** Məlum oldu ki, mənim onun yanında şansım var.

**UD.** Doğrudan?

**NEUD.** Özümə azacıq inanmağım bəs elədi ki, hər şeyin düşündüyümdən sadə olduğunu görüm. Bu isə, öz növbəsində, mənə imkan verir özümə da-ha çox inanım, nəticələr də daha yaxşı olur. Əgər belə davam etsə - artıq bu axşam mən ən xoşbəxt adam olacam.

**UD.** Yenə ümid?

**NEUD.** Yox. Bu dəfə əminlik. Demək olar.

**UD.** Ah - demək olar.

**NEUD.** Mən vurulmuşam, bax, buna şübhə yoxdur.

**UD.** Amma bu hələ azdır.

**NEUD.** Nə olsun, bunun qarşılıqlı olduğunu hesab etməyə əsasım var.

**UD.** Təbriklər və uğurlar. Amma üzmək probleminə qayıdarkən...

**NEUD.** Haradadır o?

**UD.** Tanış olduğumuz qadınmı? Hələ gəlməyib.

**NEUD.** Fikrini dəyişməyib ki?

**UD.** Deyə bilmərəm.

**NEUD.** Yəqin, necə olsa, gələr, necə fikirləşirsən?

**UD.** İndicə eşitdiklərimi nəzərə alsaq, sənin gərək zərrə qədər də şübhən olmasın. Axi o, sənə çımrılıkdə görüş təyin edib.

**NEUD.** Onda gedim əynimi dəyişim. (*Sola gedir.*) Bu arada gəlsə, de ki, indi qayıdacam.

**UD.** Deyərəm.

*Neud sola gedir.*

### 3-cü səhnə

*Ud səliqə ilə qəzeti qatlayıb, özünü yelləyir. Sonra qəzeti bir kənara qo-yub, gimnastikaya başlayır - qollarını atmaqla, gövdəsini fırlatmaqla və s. Hə-*

*rəkətləri tələsmədən, bacarıqla və komik effektlər olmadan edir, məşğələ estetik görünməlidir.*

#### 4-cü səhnə

*Sağ tərəfdən Xanım daxil olur, əynində başqa paltar, əlində çımrılıq çantası var. Bir qədər Udu müşahidə edir və bundan zövq aldığı aydın görünür.*

**XANIM.** Bravo.

*Ud məşğələsini saxlayır və alqışlara təşəkkür edən akrobatsayaq baş əyir. Bravo, əladır. Xüssusilə də fəciəvi qəhrəman üçün.*

**UD.** Bu, tamaşaçılar üçün deyildi. (*Əyilir, ikinci şezlonqu götürüb açır.*)  
*Xanım yaxınlaşır.*

**UD.** Bir qərara geldiz?

**XANIM.** Hələ yox.

**UD.** Vaxt gedir.

**XANIM.** Axşama ki hələ çox var. Yeri gəlmışkən, qərar qəbul etməzdən qabaq, istərdim daha çox məlumat alıñ. Mənə kömək edərsiz?

**UD.** Məmnuniyyətlə.

**XANIM.** Teatra gedim ya yox, bu qərar üçün yaxşı olar ki, dediyiniz tamaşa haqqında bir qədər təfərrüati ilə bilim.

**UD.** Buyurun, qulluğunuzda hazırlam.

**XANIM.** Zənnimcə, buna haqqım çatır.

**UD.** Şübhəsiz.

*Ud açılmış şezlonqu göstərir. Xanım şezlonqda dirsəklənir.*

**XANIM.** Birincisi, artıq dediyim kimi, faciəni sevmirəm. Doğrudur, siz məni əmin edirsiz ki, programda təlxək də iştirak edir və onun heç nəyə nail ola bilməməsi hamida gülüş doğurur, amma məni güldürməyən də elə budur, əksinə, bu, kədərləndirir. Beləliklə, birinci sual: siz əminsizmi o, heç nəyə nail ola bilmir?

**UD.** Gərək etiraf edim ki, final mənə bəlli deyil.

**XANIM.** Necə yəni, axı demişdiz ki, biliñsiz.

**UD.** Demişdim, amma yalnız faciəvi qəhrəmanın rolunu nəzərdə tuturdum.

**XANIM.** Mən ona şübhələ yanaşırıam, yəni o, bu qədərmi faciəvidir. Uzaqbaşı, mənə görə. Artıq dediyim kimi, faciəvi qəhrəman əgər özünü həddən artıq faciəvi görürsə, bu, məni daha çox güldürür. Odur ki, əgər bu axşam teatra getsəm, təlxək məni kədərləndirse də, ağlamaqla yanaşı, gülmək şansım da var. Doğrudur, inandırırdız ki, faciəvi qəhrəman öz rolunu elə əla oynayır ki, onu faciəvi qəbul etməmək və ağlamamaq sadəcə mümkün deyil. Öz fikrinizi israr edirsiz?

*Bu arada Ud başqa şezlonqa uzanıb.*

**UD.** Təəssüf ki, məcburam. O, böyük aktyordur.

**XANIM.** Heyf. Onda bircə təlxək qalır, ümid edim ki, o, məni çox kədərləndirməyəcək. Başqa sözlə, taleyinə düşən yalnız bədbəxtliklər olmayıacaq.

**UD.** Belə olması üçün o, təlxəkliyindən əl çəkməli olardı.

**XANIM.** Bəs əgər, bəxti, heç olmasa, bir şeydə gətirsə necə? Necə düşüñürsüz?

**UD.** Bu məndən asılı deyil.

**XANIM.** Deməli, necə də olsa, azacıq bir şans var ki, tamaşa mənim xoşuma gəlsin. Elə deyil? (*Pauza.*) Onda, tutaq ki, mən tamaşaya gedəcəm.

Amma cəmi iki biletimiz var. Onda bu o deməkdir ki, sizin biriniz teatrda imtina etməli olardı. Siz imtina etməyə hazırlısız?

**UD.** Əgər istəsəniz...

**XANIM.** Bu saat biz mənim yox, sizin istəklərinizdən danışırıq. Hə, tamam yadımdan çıxıb, sizin axı ümumiyyətlə heç bir isteyiniz yoxdur... (*Pauza.*) Amma, bəlkə bu konkret məqamda sizin heç olmasa, yenə də, hansısa bir isteyiniz ola, deyək ki, əlbəttə, istisna hal olaraq, tək bircə arzunuz... (*Pauza.*) Yoxsa, sizin üçün, əvvəlki kimi yenə, heç nəyin fərqi yoxdur?... (*Pauza.*) Cavab vermək istəmirsiz?

**UD.** Mən... burada heç nəyi həll eləmirəm.

**XANIM.** Beləliklə, nə hə, nə yox. Yaxşı. Onda sizin dostunuzdan danışaq. Sizcə, o, imtina edərdi?

**UD.** Onun əvəzinə qərar verə bilmərəm.

**XANIM.** Bəs siz necə düşünürsüz?

**UD.** Düşünürəm ki, yox.

**XANIM.** Niyə?

**UD.** Çünkü o, size aşiq olub.

**XANIM.** Nə danışırsız?!

**UD.** Elə buna görə də, zənn edirəm ki, siz onunla getməlisiz, mənimlə yox.

**XANIM.** Deməli, varmış! Axır ki, sizin hər necəysə, öz fikrinizin olduğunu eşidirəm.

**UD.** Yalnız o məsələyə görə ki, birbaşa mənə aid deyil.

**XANIM.** Nə böyük qərəzsizlik.

**UD.** Nə o, nə mən - sizin razılığınız olmadan, sizinlə gedə bilmərik. Bu işə o deməkdir ki, gərək siz özünüz birimizi seçəsiz.

**XANIM.** Heç nə etməli deyiləm. Edə bilərəm.

**UD.** Amma, sanıram...

**XANIM.** Seçim azadlığı - mənim üstünlüyümdür.

**UD.** Qısaçı, mən hesab edirəm ki, məni yox, onu seçmək - sizin borcunuzdur.

**XANIM.** Nə borc?!?

**UD.** İctimai. Məndən fərqli olaraq, onun təbiəti var. Taleyi. Təbiət kordur, ədalət anlayışı ona tanış deyil. Əvəzində, cəmiyyəti təşkil edən biz, məhz bu anlayışı əldə rəhbər tuturuq. Ona görə də siz, cəmiyyətin bir üzvü kimi, məni yox, onu seçməklə təbiətin ona qarşı etdiyi ədalətsizliyin yerini doldurmağa borclusuz. Elementar ədalət hissi bunu sizdən tələb edir. Bərabərsizliyi ləğv etmək - borcunuzdur, boyun qaçırmak haqqınız yoxdur.

**XANIM.** Haqqım yoxdur?

**UD.** Məni seçməklə siz, humanizm ideallarına zidd bir hərəkət etmiş olardınız.

*Pauza.*

**XANIM.** Siz haqlısız.

**UD.** İctimai ədalət baxımından - başqa yol yoxdur.

**XANIM.** Sizinlə tam razıyam. üstəlik, sizi seçməklə mən nəinki taleyin ona etdiyi ədalətsizliyi dərinləşdirirdim, hətta sizə də zərər vermiş olardım.

**UD.** Mənə? Nə şəkildə?

**XANIM.** Sizin metafizik tərəddüllerinizi də dərinləşdirirdim. Həyatda sizin hər işiniz gətirir, əgər bu dəfə də uğur qazansaydız, qarşınızda var olmanın ali mənası haqqında böyük bir sual dayanacaqdı. Zənnimcə, həmin bu

sual da sizin əsas probleminizdir, çünkü sizin başqa heç bir qayğınız yoxdur. Növbəti uğur sizin metafizik dramınızı qəlizləşdirərdi. Yox, mən buna bənzər heç nədə iştirak edə bilmərəm.

**UD.** Gəlin, şışırtməyək.

**XANIM.** Hətta, özüm də bunu çox istəsəydim belə...

**UD.** Hətta onda da?

*Xanım qalxır, Uda yaxınlaşır, arxasında dayanır, əlini onun çıyninə qoyur.*

**XANIM.** Xüsusi... (*Barmaqlarının ucuya onun yanağına toxunur.*) ...onda.

*Ud qolunu qaldırır ki, onu qucaqlasın. Xanım cəld ondan xilas olur, dönür və aralanır.*

*Ud şezlonqdan qalxır. Xanım, arxası ona, ayaq üstədir. Pauza.*

**UD.** Mən rica edirəm, mənim metafizik dramımı qəlizləşdirin.

**XANIM.** Əvəzində...

**UD.** Bəli, əvəzində.

**XANIM.** Bəs sizə dəyən zərər ödənəcəkmi?

*Ud ona tərəf iki-üç addım atır.*

**UD.** Mən rica edirəm.

**XANIM.** Bunu təkrar eşitmək isteyirəm.

**UD.** Rica edirəm.

**XANIM.** Bərkdən.

**UD.** Rica edirəm!

*Xanım üzünü ona sarı çevirir.*

**XANIM.** Rica edirəm, mənə diqqətlə baxasız.

**UD.** Mən artıq bunu etmişəm.

**XANIM.** Mənim görkəmim necədir, görürsüz?

**UD.** Elə ilk görüşümüzdən bəri. Hətta siz yanımda olmayanda da.

**XANIM.** Yaxşı. Onda deyin: məgər mən Karl Marksə oxşayıram?

**UD.** Kimə?

**XANIM.** Karl Marksə. Ya da, heç olmasa Robin Quda.

**UD.** Yox. Əlbəttə ki, yox.

**XANIM.** Elədir ki var. İctimai ədalətsizliyin yerini doldurmağın və ümumiyyətlə hər hansı xeyriyyəçi fəaliyyətin də mənə heç bir dəxli yoxdur. Həmçinin, sizin metafizik probleminizin də mənə dəxli yoxdur. Heç zərrə qədər də, heç bir damcı da. Və mən nəyisə və kimisə seçəndə, necə xoşuma gəlir, elə seçirəm.

**UD.** “Necə”, yoxsa “kim”?

**XANIM.** Biri o birindən asılı olmaya bilməz. Siz çox xoşuma gəlirsiz və əger mənim seçimim yalnız “kim”dən asılı olsaydı, mən o saat sizi seçərdim, gözüyüməli. Amma bir şey hələ qalır - “necə”.

**UD.** “Çox...”

**XANIM.** “Necə” -nin mənası yalnız “çox”, “ötəri”, artıq və ya azacıq şəklinde deyil. Necə - həm də, “bütün bunların içinde mən necə görünürəm” deməkdir. Özümü necə hiss edirəm. Əgər səni seçsəm, nələrə ümid bağlaya bilərəm? Səndən nələri gözləyə bilərəm? Sənin üçün mən kim olaram? Növbəti bir əhəmiyyətsiz şey, daha bir uğurlu təsadüf, daha bir xoş epizod. Vəs-salam. Amma mən bundan daha artığını istəyirəm.

**UD.** Onun üçün?

**XANIM.** Hə, onun üçün. Onun üçün mənim əhəmiyyətim o qədər böyükdür ki, elə özüm də özümə çox böyük görünürəm. Onun sayəsində... Ona verə biləcəyimi o, mənə qaytaracaq, hətta sənin mənə nə vaxtsa verə biləcəyindən yüz qat artıq.

**UD.** Deməli, onu seçirsen?

**XANIM.** Yox, özümü seçirəm. Mənə görə yaxşı oları, mənə daha çox uyğun oları. Sən, o... Cəfəngiyata bir bax. Sən fikirləşirsən: o. O fikirləşir ki, sən. O, sən... Siz həmişə belə düşünürsüz, başqa cür düşünməyi qətiyyən bacarmırsız. Mən isə düşünürəm - Mən.

**UD.** Yəni - qadın.

**XANIM.** Bəli, qadın. Amma nə o, nə də sən bunu başa düşməzsınız.

**UD.** Anlayıram.

**XANIM.** Anladığın yalnız budur ki - uduzmusan.

**UD.** Hazırkı vəziyyətdə - bu kifayətdir.

**XANIM.** Yeri gəlmışkən, vəziyyət haqqında - güman edirəm, üçümüz olanda, sən özünü düzgün aparmağı bacaracaqsan.

**UD.** Mənə arxayı ola bilərsən.

*Pauza.*

**XANIM.** Acığın tutmur ki?

**UD.** Hardan ağlına gəldi?

**XANIM.** Mənim özümə xoş deyil...

**UD.** Çox naħaq.

**XANIM.** Məni... bağışlayacaqsız?

**UD.** Siz mənim dostluğuma hörmətimə şübhə etməyə bilərsiz.

**XANIM.** Hörmətinizə?

**UD.** Həm də səmimi qəlbən heyranlığıma.

**XANIM.** Hamısı elə budur?

**UD.** Yox. Hədsiz maraqlı söhbət üçün, xahiş edirəm, təşəkkürümü qəbul edəsiz.

**XANIM.** Neynək... yaxşı. Amma mən yenə də istərdim ki, biz həddən artıq şışirtməyək. Mən tezliklə qayídıram, gedim əynimi dəyişim.

**UD.** Onda - görüşənədək.

*Xanım sağa çıxır.*

## 5-ci səhnə

*Ud bayaq açdığı şezlonqu qatlayıb yiğaraq o biri şezlonqda uzanır. Gözlərini yumur. Qağayı çıçırtıları, ritmik dəniz səsi... Sol tərəfdən Neud daxil olur.*

## 6-ci səhnə

*Neudun əynində zolaqlı çımrilik trikosu var. Bu onun bədənini dirsəklərə və dizlərəcən tutur. Bir az burleskdə təsvir olunan təlxək geyimini xatırladır.*

**NEUD.** Gəldi?

**UD.** Yox.

**NEUD.** Hələ gəlməyib?

**UD.** Gəlməyibsə...

**NEUD.** Anlamıram, nə baş verə bilər ki?

**UD.** Gecikir. Bu, normal haldır.

*Neud səbrsiz halda çımrılık boyu gəzişir. Ud onu müşahidə edir.*

Sənin üçün daha da yaxşıdır.

**NEUD.** Nəyi yaxşıdır?

**UD.** Nə qədər ki, hələ o yoxdur, yoxlaya bilərsən, dediyin o üzgüçülükde işlər necədir.

**NEUD.** Nəyə görə?

**UD.** Yəqin ki, onun yanında biabır olmaq istəməzdin.

**NEUD.** Nədi, suya iki dəfə girməliyəm?

**UD.** Sənin yerində olsaydım, o gələnə qədər bir az məşq edərdim. Axırın-ci dəfə nə vaxt üzməyə çalışmışan?

**NEUD.** Üzməyə? İyirmi il qabaq.

**UD.** O vaxtdan bir dəfə də yoxlamamışan?

**NEUD.** Yox.

**UD.** Bəs indi onun yanında risk edəcəksən? Hazırlıqsız-zadsız?

**NEUD.** Mən heç nə ilə risk eləmirəm. Onun burada olması yetər ki, mənə güc versin. Onun yanında hər şeyi bacararam. Bu, sadəcə, möcüzədir!

**UD.** Möcüzə ola bilər, amma texnika yox.

**NEUD.** Sən nə biləsən axı?

**UD.** Möcüzələr haqda heç nə, amma texnikadan az bilmirəm. Mən təlimatçı olmuşam.

**NEUD.** Üzgüçülük üzrə?

**UD.** Üstəlik, diplomlu xilasedici. Bu əvvəllər olub, mən onda iki yüz metrlik krol üzrə birincilik qazanmamışdım.

**NEUD.** Birincilik?

**UD.** Bir neçə çempinatda qalib olmuşam. Cürbəcür kuboklarım, medalları var. (Pauza.) Sənə nə oldu?

**NEUD.** Heç nə.

**UD.** Özündə deyilsən. İndicə kefin əla idi.

*Neud sahildə dayanır, uzaqlara baxır.*

Pauza.

**UD.** Hələ bundan başqa mən trampindən tullanma yarışlarının iştirakçısı da olmuşam.

**NEUD.** Necə oldu?

**UD.** Nəyi soruştursan?

**NEUD.** Tullanmaları.

**UD.** Hə, heç necə. İkinci yer.

**NEUD.** Elə təkcə ikinci?

**UD.** Hə. Ölkə birinciliyi üzrə.

**NEUD.** Əlbəttə.

**UD.** ...O da yalnız üsluba görə hamidan çox xal almağımın sayəsində. Mənasız söhbət.

Pauza.

**NEUD.** Bəlkə, doğrudan da bir yoxlayım?

**UD.** Nəyi?

**NEUD.** Bunu da... bir az məşq edim...

**UD.** Bilirsən, mən fikirləşdim, elə bilirəm ki, lazımlı deyil.

**NEUD.** Niyə?

**UD.** Birdən özünə inamı itirərsən, kompleksin yenidən əmələ gələr. Texnika heç, heç vaxt bel bağlamaq olmaz, xüsusilə də bu boyda fasılədən sonra, amma möcüzə hər an baş verə bilər. Xüsusilə də sənin məsələndə. Yaxşı olar onu gözləyəsən. Möcüzəni deyirəm.

**NEUD.** Mən, yəqin ki, yoxlamalı olacaq.

**UD.** Necə istəyirsən. Mənim üçün fərqi yoxdur.

*Ud qəzeti açıb, Neuda fikir vermədən, oxumağa başlayır. Neud qollarıyla üzgүçү hərəkətləri edir.*

**NEUD.** Deyəsən, bunu belə edirlər.

*Ud qəzet oxumağındadır.*

Bax.

*Ud qəzet oxumağı dayandırıb Neuda baxır.*

**UD.** Məncə, pis deyil.

**NEUD.** Onda getdim suya. (*Suya girir, bunun üçün səhnənin qıraqından aşağı enir, dizə qədər suyun içindədir.*) U-u-u, soyuqdur.

**UD.** Yadırğamışan, ona görə. Təəccübü dəyiş, iyirmi il.

*Neud əyilir və üzünə su çırpır.*

**NEUD.** Deyəsən, hətta iyirmi bir.

**UD.** İyirmi bir?

**NEUD.** Deyəsən, hə.

**UD.** Sən axı deyirdin cəmisi iyirmi ildir.

**NEUD.** Çəşmişam, yəqin.

**UD.** Onda vaxt itirmə.

*Ud qalxır, sağ kulisə boylanır. Neud suya daha çox girir.*

**NEUD.** Mənim necə də bundan zəhləm gedir.

*Ud suyun qıraqına yaxınlaşır.*

**UD.** Yubatma.

*İndi Neud qurşağacan görünür. O, dayanır və Uda sarı çevrilir.*

**NEUD.** Səndən bir ricam var.

**UD.** Nə məsələdir?

**NEUD.** Birdən bir şey olsa, xilas elə məni.

**UD.** Əlbəttə, arxayı ola bilərsən.

**NEUD.** İstəməzdim indi ölüm.

**UD.** Ağ eləmə.

**NEUD.** Ona rast gələndən sonra... Başa düşürsən?..

**UD.** Heç nə izah eləmək lazımdır.

**NEUD.** Mən yaşamaq istəyirəm.

**UD.** Aşiq olmusan, ona görə.

**NEUD.** Elədir ki var. (*Getdikcə daha çox suya girir və uzaqlaşır, ta gözdən itənə qədər.*)

## 7-ci səhnə

*Ud sahildə durub, dənizdəki Neudu müşahidə edir, arxası zaladır. Dalğaların ritmik gurultusu artır. Ud əllərini arxasına qoyur. Beləcə durmağına davam edir. Dəniz yüksək səslə gurulmayırlar, qağayılar haray salır. Beləcə çox davam edir. Səhnə vaxtı elə-hey uzanmaqdadır. Nehayət, gözləmə və hərəkətsizlik dözülməz olanda, Ud dənizdən üzünü çevirir. Yığılı şezlonqa yaxınlaşıb onu açır. Sonra çımrilik çantasından qutu çıxarıır, içindən sıqar götürür. Sıqarı yandırır. Şezlonqa uzanır və sıqar çəkir.*

## 8-ci səhne

*Sağ tərəfdən Xanım daxil olur, əynində çımərlik xalatı var - Udunkuna bənzəyir, amma rəngi ağıdır. Onu görən Ud sıqarı söndürüb yerində qalxır.*

**XANIM.** O hələ gəlməyib?

**UD.** Yox.

**XANIM.** Qəribədir.

**UD.** Bir az qəribədir, raziyam.

**XANIM.** Biz axı aydın şəkildə danışdıq ki, çımərlikdə görüşək, üçümüz də.

**UD.** Mənə elə gəldi ki, bu görüş onun üçün fövqəladə vacibdir.

*Xanım öz çımərlik çantasını ikinci şezlonqun yanına qoyur, sahilə yaxınlaşır. Arxası tamaşaçırlara dayanıb dənizə baxır.*

Əgər, əlbəttə, düz başa düşmüşəmsə.

*Xanım üzünü sahildən çevirib, şezlonqda əyləşir.*

**XANIM.** (öz-özüñə). Maraqlıdır, nə bəhanə fikirləşəcək görəsən?

**UD.** Mənə də.

**XANIM.** Bu məsələyə görə, sizin heç bir fikir bildirmək haqqınız yoxdur!

**UD.** Onda mövzunu dəyişək.

*Pauza.*

**XANIM.** Mən sonra sizin bu metafizikanız haqqında fikirləşdim.

**UD.** Beləliklə...

**XANIM.** Hamısı uydurmadır. Sizin əzablarınızın heç birinə inanmırıam.

**UD.** Təessüf.

**XANIM.** Hamısını özünüz uydurmusuz ki, maraqlı görünəsiz.

**UD.** Və bəlli olur ki, baş tutmayıb.

**XANIM.** Lap əgər burada nə isə varsa da - sizin üçün, əslində, çox əzizdir.

**UD.** Nə?

**XANIM.** Sizin bu metafizik dramın elə özünüzü uydurduğunu...

**UD.** Size haradan məlumdur?

**XANIM.** Elədir, elədir. Nə olur-olsun, onun əlinizdən alınmasına heç vədə yol verməzdiz. Məhz elə bu da, sizin dramınızın uydurulmuş olduğunu bəlli edir.

**UD.** Dəqiqləşdirin - yalnız uydurulmuş, yoxsa bunda nə isə var?

**XANIM.** Həm o, həm o biri. Əvvəlcə, siz onu özünüz uydurmusuz, sonra elə özünüz də ona inanmısınız. Həqiqi dramlar onunla fərqlənir ki, insan məmənuniyyətlə onlardan yaxa qurtarır. Uydurduqlarını isə nəyin bahasına olur-olsun tutub saxlamağa can atır. Bu elə məhz sizin məsələdir.

*Pauza.*

**UD.** Mən isə sizin hisslerinizə zərrəcə inanmırıam.

**XANIM.** Size qarşı? Əlbəttə, mənim size qarşı heç bir hissim yoxdur.

**UD.** Mən özümdən danışmırıam, mən ondan danışırıam. Ona qarşı hansı hissleriniz varsa, onların da hamısı uydurmadır.

**XANIM.** Mən artıq dedim ki, sizin haqqınız yoxdur...

**UD.** Əlbəttə ki, var. Əvəz-əvəz prinsipi. Siz mənim əzablarımı gülürsüz, bu da mənə haqq verir sizin hissleriniz haqqında nə düşündüyümü deyim. Hesab edirəm ki, onlar uydurmadır.

**XANIM.** Mən size yasaq edirəm!

**UD.** Çox gecdir. İndi mən hamısını deyəcəm. Siz onları özünüz üçün uydurmusuz, çünkü onlara ehtiyacınız var. Əgər mənim əzablarım həqiqi deyilsə, onda sizin hissleriniz də elədir. Həqiqi hissler ondan bilinir ki, onlar sa-

dəcə olur, öz-özünə olur, bu, bizim istəyimizdən, onlara ehtiyacımızın olub-olmamasından asılı deyil. Ən həqiqiləri isə o hisslərdir ki, onlara heç ehtiyaçımız yoxdur, heç istəmirik də, həmişə müqavimət göstəririk...

**XANIM.** Düşünürəm, sizin yanınızda çox qalmağıma ehtiyac yoxdur.

**UD.** Yaxşı. Onda mən gedim. (*Qalxır.*)

**XANIM.** Yox, mən gedirəm. (*Qalxır.*)

**UD.** Siz daha onu gözləmirsiz?

**XANIM.** Yox. Əgər ona lazımsa, məni harada tapacağını bilir.

**UD.** Teatrda.

*Xanım özünün çımarlık çantasını götürür ve sağ tərəfə yollanır.*

Mənim təklifim var.

*Xanım dayanır.*

Əgər sizin getmək fikriniz varsa, elə mənim də, onda... bir yerdə gedək.

*Pauza.*

**XANIM.** Bu mənasızdır.

**UD.** Amma məntiqlidir.

**XANIM.** Eləysə... Amma yalnız belə alındığına görə. Heç bir başqa səbəb ola bilməz.

**UD.** Şübhəsiz. Başqa səbəb onsuz da yoxdur.

*Ud hər iki şezlonqu qatlayıb yiğir. Dialoqlu pauza.*

**XANIM.** Amma mən, yenə də, nədənsə rahat deyiləm.

**UD.** Niye? Axi söhbət yalnız məntiqdən gedir.

**XANIM.** Mən heç də sizinlə özüm haqda düşünmürəm. Qəribədir, o niyə gəlib çıxmadı?

**UD.** Hə, onu deyirsiz... Həyecanlanmağa dəyməz; bura tamamilə təhlükəsiz, sakit yerdir... Kiçik kurort şəhərciyidir. Xoş bir yay gündür...

**XANIM.** O mənə etiraf etmişdi ki, mənimlə görüşməzdən qabaq özünü öldürmək fikri var idi.

**UD.** Ola bilər. Axi bu, sizinlə görüşməzdən qabaq olub.

**XANIM.** O, size heç nə danışmayıb?

**UD.** Danışıb. Amma bu çoxdan olub.

*Ud şezlonqları yiğib qurtarır, çətiri bağlayır, öz çımarlık çantasını götürür və Xanıma qoşulur. İkisi də sağ tərəfə gedir.*

**XANIM.** Bəs sən... nə vaxtsa intihar haqqında düşünmüsən?

**UD.** Əlbəttə... Hətta çox yaxın olmuşam.

**XANIM.** Bəs səni nə xilas edib?

**UD.** Dərk eləmişəm ki, bunu etmək heç vaxt gec deyil.

**XANIM.** Heç vaxt?

**UD.** Əlbəttə. İntiharı hətta ölümündən yarım saat qabaq da edə bilərsən.

**XANIM.** Mən hələ bərbər yanına da getməliyəm.

**UD.** Hətta beş dəqiqə qabaq da...

*Onlar artıq kulisə çıkışın karşısındadırlar.*

Bəs necə! Elə bu fikir də adamı sakitləşdirir.

*Sağda çıxırlar.*

## Pərdə

**Tərcümə edəni:**  
**Mehman MUSABƏYLİ**



# İsa Həbibbəylinin 70 yaşı



## ƏDƏBİYYAT NƏZƏRİYYƏCİLİYİNDE ƏDƏBİYYAT TARİXÇİLİYİNƏ VƏ NƏZƏRİ-METODOLOJİ MƏSƏLƏLƏRİN HƏLLİNƏ DOĞRU

*“Romantik lirika...”nın təəssüratları*

Mən uzun müddət bu gün akademik Isa Həbibbəyli kimi tanıdığımız alimi 80-ci illər ədəbi nəslinin nümayəndəsi hesab etmişəm. Bu təəssürati məndə onun 1984-cü ildə ədəbi-elmi ictimaiyyətə təqdim etdiyi “Romantik lirikanın imkanları” monoqrafiyası yaratmışdı. Bu illərdə mən də tədqiqatla məşğul olur, mövzu üzərində işləyirdim. Bu o zaman idi ki, nəinki monoqrafiya, hətta məqalə çap etdirməyin çətinliyini, əlçatmazlığını yaşayırdıq. Bizdən bir az əvvəl elmə gəlmış adamın (nədənsə, o zaman mənim təsəvvürüm belə idi) “Yazıcı” nəşriyyatında monoqrafiyasının çapı mənim üçün onun müəllifinin əfsanəvi uğuru təsiri bağışlayırdı. Orasını da qeyd edim ki, bu “əfsanəvilik” təəssürati kitabda məsələlərin qoyuluşu və elmi həllindəki uğurlarla bir qədər də qüvvətlənirdi. Yenə də yaxşı xatırlayıram ki, gənc tədqiqatçının “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” kimi çətin bir mövzuya girişməsi, “romantik lirikanın mövzu dairəsi və ideya istiqaməti”, poetik formaların-dakı novatorluq, sənətkarların fərdi üslubları ilə bağlı araşdırılmaları sözün yaxşı mənasında məndə qibtə hissi oyadır və eyni zamanda, təəccübümə səbəb olurdu. Mövzumla bağlı çoxsaylı materiallar əldə etsəm də, mən o za-

man yazmağa, fikirlərimi ifadə etməyə çətinlik çəkirdim, söz sanki, R.Rza demişkən, "ceyran dalına çıxmışdı". "Romantik lirikanın imkanları" monoqrafiyasında müəllifin qabarık görünən elmi dil səriştəsi, fikirlərini tezislər şəklində ifadə edib sonra da onları izah etmək bacarığı, düzü, məni sehrləmişdi.

Mən bunun səbəbini xeyli sonralar, İsa müəllimin yaradıcılıq yolu ilə daha təfsilatlı şəkildə tanış olduğum müddətdə başa düşdüm. Sən demə, "Romantik lirika..."da özünü təsdiq edən bu yolun başlanğıcı, əvvəli varmış. Sən demə, bura qədər o, İsa Həbibov kimi xeyli yaradıcılıq yolu keçibmiş. Onun 2007-ci ildə çap olunan "Ədəbi-tarixi yaddaş və müasirlik" kitabındaki çoxsaylı bölmələrdən axırıncısı belə adlanır: "Yollar şeirdən başlanmışdı". "Şeirdən başlanan" yollar İsa Həbibbəylinin "söz"lə ünsiyyətinin tarixini 60-ci illərin ortalarına aparırı. Onun çox-çox sonralar sanki bir yaradıcılıq sırrı kimi oxuculara toplu halda təqdim etdiyi bu şeirlər, mahnılar, "Arpaçayı daşa bilməz" mənsur poeması, dünya ədəbiyyatından tərcümələri, bu qələm təcrübələrində toxunduğu mövzular, mövzuların ifadəsində fərdi üslub cəalarlarının sezilməsi İsa müəllimin poetik təfəkkür imkanlarını ortaya qoyurdu. Ən maraqlısı budur ki, 60-ci illərin ortalarından qələmini ədəbiyyatşunaslıq elminin ən ciddi mövzu-problemlərdən biri ilə sınağa çəkdiyi 80-ci illərin ortalarına qədər İsa müəllim həm ədəbiyyat və həm də jurnalistika sahəsində 20 illik, sözün müəyyən mənasında, hətta deyə bilərik ki, məhsuldar bir yaradıcılıq yolu keçibmiş. Bu sırrı bizə onun həyat və yaradıcılıq yoluna bələdçilik edən "Akademik İsa Həbibbəyli (Həbibbəyli İsa Əkbər oğlu)" adlı bibliografik göstərici kitabı açır. Məlum olur ki, 15 yaşında yazdığı "Pambıqçı uşaqlar" məqaləsi ilə publisistikada qələmini ilk dəfə sınayan İsa Həbibbəyli 60-70-ci illərdə dövri mətbuatda ardıcıl şəkildə çıxış edirmiş.

80-ci illərə qədər keçdiyi yaradıcılıq yolunu təhlil edəndə belə bir nəticəyə gəlmək olur ki, onun maraq dairəsi elə ilk vaxtlardan geniş olub. Müəyyən qədər şərti olsa da, yaradıcılığının birinci mərhələsi hesab edə biləcəyimiz bu illərdə İsa Həbibbəyli qələmini ictimai-sosial problemlərin, mədəniyyətin müxtəlif sahələrinin və o cümlədən ədəbiyyat məsələlərinin işıqlandırılmasına sərf edib. Onun yeniyetməlik və ilk gənclik çağlarında həyatın müxtəlif problemlərinə nüfuz etməkdən çəkinməməsi, qələmə ehtirasla sarılması diqqətdən yaxınır. Diqqəti çəkən əsas cəhətlərdən biri də budur ki, 70-ci illərə doğru onun qələmində ədəbiyyat aləminə maraq və nüfuz hiss ediləcək dərəcədə güclənir. Bu illərdə yazılın "Həmyerlimizin ilk romanı", "Ələsgərin görkəmli tədqiqatçısı", "Ələsgər sorağında", "Sənətkara el məhəbbəti", "Humanist sənətkar", "Ədəbi tənqid və bədii irs", "Cəlil Məmmədquluzadə" və b. məqalələri göstərir ki, İsa Həbibbəylinin elmi düşüncəsi kifayət qədər erkən formalaşmış, həm klassik irsə, həm də müasir ədəbi prosesə istiqamətlənmişdir.

80-ci illərin əvvəllərində "Tənqidçinin yaradıcılıq imkanları", "Ədəbi hərəkatın elmi təhlili" məqalələrində Y.Qarayev və Ə.Mirəhmədov kimi nüfuzlu ədəbiyyatşunas və tənqidçilərin yaradıcılıq imkanlarını elmi təhlil müstəvisinə getirməsi, gənc ədəbi qüvvələrin yaradıcılığı haqqında mülahizələri ("Gəncliyin sənətkarlıq imkanları" məqaləsi) onun ədəbi aləmə sürətli nüfuzundan və bu sahədə söz demək imkanlarının ildən-ilə artmasından soraq verir.

Buna görə də düşünürük ki, "Romantik lirikanın imkanları"nı aşkarlamağa İsa Həbibbəyli kifayət qədər elmi səriştə ilə hazır gəlmişdi və bu istiqamətdə keçdiyi yol monoqrafiyada qazandığı uğurların əsasında dayanırdı. Fikrimizcə, "Romantik lirikanın imkanları" monoqrafiyası onun elmi düşüncəsindəki əsaslı irəliləyişdən xəbər verməklə, yaradıcılığının ikinci keyfiyyət mərhələsinə

keçidini şərtləndirir. Ədəbiyyatşunaslığımızda bu monoqrafiyada İsa Həbibbəylinin “polemika mədəniyyəti, yüksək intellektual səviyyə, güclü ümumiləşdirmə bacarığı və yüksək nəzəri hazırlıq” nümayiş etdirməsi, “ilk dəfə olaraq həmin dövrde poeziyamızda sonet, marş, himn, şərqi, türkü və s. poetik formaların yaranmasını müşahidə etməsi”, “lirikada üslub məsələsini önə çəkməsi”, “həmin janrların poetikasından yüksək elmi səviyyədə söz açması”, “sənətkarların fərdi üslubunun ilk dəfə elmi təsnifatını verməsi”nə dair səslənən mülahizələr də (K.Əliyev, M.Əliyev) fikrimizin təsdiqi mənasında maraqlı elmi mövqeləri ortaya qoyur.

Beləliklə, İsa Həbibbəyli romantizmin poetikasına dair bu axtarışları ilə öz yaradıcılıq istiqamətini müəyyənləşdirir. O, Azərbaycan ədəbiyyatşunaslığı elminə ədəbiyyat nəzəriyyəcisi kimi gəlir və demək lazımdır ki, akademik elmi araşdırılmalarının bu istiqamətini bütün yaradıcı fəaliyyəti boyu davam etdirir. Yaradıcılıq stixiyası etibarı ilə həqiqi ədəbiyyat nəzəriyyəcisi olduğunu sübut edir. Ədəbiyyat nəzəriyyəsi istiqamətindəki sonrakı çox məhsuldar fəaliyyəti onu da sübut edir ki, onun elmi ədəbiyyatşunaslığı XX əsr romantizminə dair tədqiqatla gəlməsi qətiyyən təsadüfi deyil. Çünkü bütün yaradıcı həyatı boyu ədəbiyyatımızın ən müxtəlif tarixi dövrlərinə nüfuz imkanlarını dönə-dönə ortaya qoysa da, onun ədəbiyyatşunaslığımızda daimi olaraq araşdırıldığı konkret bir dövr var. İsa Həbibbəyli bir ədəbiyyat tədqiqatçısı olaraq, ilk növbədə, XIX əsrin sonu, XX əsrin əvvəllərini əhatə edən dövrün mütəxəssisidir. Məhz bu mənada o, M.C.Cəfərov, Mir Cəlal, Ə.Mirehmədov, K.Talibzadə kimi XX əsr mütəxəssislərinin ən layıqli və məhsuldar davamçılarından biridir.

O, XX əsr Azərbaycan ədəbiyyatının tədqiqinə ilk cəhdini romantizmə dair araşdırmları ilə gerçekləşdirse də, tez bir zamanda tədqiqatlarının obyektini kifayət qədər genişləndirə bildi.

Beləliklə, İ.Həbibbəyli ədəbiyyatşunaslıq elmində yetmişinci illər ədəbi nəsilini təmsil edir.

### *Mirzəcəlilşunaslıq yeni mərhələdə*

İsa Həbibbəylini ədəbi-elmi ictimaiyyət arasında nüfuzlu mütəxəssis kimi tanıdan əsas faktor onun Cəlil Məmmədquluzadə yaradıcılığı ilə ardıcıl məşğul olmasına və mirzəcəlilşunaslığı əsaslı şəkildə irəli apara bilməsidir. Əgər C.Məmmədquluzadənin tədqiqatçılarının Ə.Şerif, Mir Cəlal, Ə.Mirehmədov, A.Zamanov, M.Məmmədov kimi nəhəng elmi simalar olduğunu nəzərə alsaq, bu sahədə özünü təsdiq etməyin nə qədər çətin olduğunu təsəvvür etmək olar. İsa Həbibbəyli özü də etiraf edir ki, “əsərlərinin nəşri baxımından (oxu: nəşri və tədqiqi baxımından - T.S.) görkəmli Azərbaycan yazıçısı Mirzə Cəlil Məmmədquluzadənin “bəxti” gətirmiştir” (“Ədəbi- tarixi yaddaş və müasirlilik. Bakı. Nurlan, 2007, s.94). Bu etiraf İ.Həbibbəylinin ağırlığı altına çiyin verdiyi işin bütün məsuliyyətini başa düşməsindən xəbər verir. Dərk edilən bu həqiqət C.Məmmədquluzadə ırsinin nəşri və tədqiqi məsələsinə son dərəcə ciddi yanaşmağa sövq edir və onu mirzəcəlilşunaslığın gördüyü işin miqyasını dəqiq təsəvvür etməyə istiqamətləndirir. Mirzə Cəlillə bağlı apardığı irili-xirdalı bütün tədqiqatlar sübut edir ki, İ.Həbibbəyli bütün hallarda cəlilşunaslıqla bağlı fəaliyyətini “sələflərinin nöqtə qoyduğu yerdən başlamaq”a (Kurbe) üstünlük vermişdir.

Alim 1996-ci ildə “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, dissertasiya materialı əsasında bir

il sonra eyni adlı kitabını nəşr etdirmiştir. 2009-cu ildə isə kitabın təkmilləşdirilmiş ikinci nəşri çap olunmuşdur.

“Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” işlənməsi son dərəcə ağır olan bir mövzudur. Mövzunun elmi həlli bütün tərəfləri ilə arxiv materialları ilə üz-üzə dayanmaqdən keçir və bu materialların böyük səriştə ilə araşdırılması, həqiqi mahiyyətinə varılması, mirzəcəlilşünaslığa gətirilən tərəfləri ilə gətirilməyən tərəflərini ayırmayı, gətirilən tərəflərin ideoloji məqamlarını sərf-nəzər etməyi, bütövlükdə probleme azərbaycançılıq müstəvisində və yeni elmi-nəzəri düşüncə ilə həll verməyi tələb edirdi. Alim bu miqyassız ağır işin altına çiyinlərini vermiş və məsələyə yüksək elmi-nəzəri səiyyədə həll verməyi bacarmışdır.

Akademik İ.Həbibbəyli Mirzə Cəlilin “bədii-publisistik irsinin yenidən, milli mövqedən təhlil edilib araşdırılması” məsələsini xüsusi vurgulamaqla onun irsinə yeni metodoloji yanaşmanın zəruriliyini öne çekir. Monoqrafiyada Mirzə Cəlilin həyatı və yaradıcılığına, mühiti və müasirləri ilə bağlı məsələlərə yeni konsepsiya əsasında elmi həll verilir. Lakin monoqrafiyanın dəyəri ancaq bununla müəyyən olunmur. Mirzə Cəlil XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, unikal hadisəsi kimi meydana çıxdığı və ədəbi məktəb yaratdığı üçün onun yaradıcılığına yeni yanaşma bütövlükdə bu dövrün ədəbiyyatını tədqiq və təhlilin elmi-metodoloji açarına çevirilir. Bu konsepsiyanı istinad mənbəyi kimi alaraq sovet ədəbiyyatşunaslığının XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına ideoloji-sosiooji baxış konsepsiyasını dəyərdən salmaq, ədəbiyyatımızla sovet dövrü ədəbiyyatşunaslığımız arasında Çin səddinə çevrilən sovet rejiminin ideoloji siyasetini nəzəri baxımdan zərərsizləşdirmək, nəticə etibarı ilə ədəbiyyatımızla ədəbiyyatşunaslığımız arasındaki məsafəni qısaltmaq mümkündür.

Söhbət ondan gedir ki, akademikin tədqiqatının baş məqsədi, əlbəttə, C.Məmmədquluzadənin yaşayış-yaratdığı mühitin obyektiv və dolğun mənzərəsini yaratmaqdır. Lakin bu “baş məqsəd” monoqrafiyada sanki “cari məqsəd” kimi həyata keçirilir və bu zaman “cari məqsəd”dən “strateji məqsəd”ə yol açılır. C.Məmmədquluzadənin fəaliyyət göstərdiyi pedaqoji, ədəbi-mədəni və ictimai mühitlərin obyektiv mənzərəsi Naxçıvan, bütövlükdə Azərbaycan xalqının XIX əsrin ikinci yarısından XX əsrin 30-cu illərinin əvvəllərinə qədərki həyatının elmi ifadəsinə çevirilir. Bu mənada Mirzə Cəlilin yaşadığı “qaranlıq mühit” haqqında həqiqi təsəvvürlər böyük ədibin qaynar bir maarifçi mühit içerisinde yaşamasının dəliinə çevrilməklə bərabər, Naxçıvan və bütövlükdə Azərbaycanda formalaşan maarifçi mühit haqqında dolğun təsəvvür və təessüratın yaranması ilə nəticələnir.

### *Nəhayətsiz sevginin gücü ilə...*

Görkəmli alimin bu tədqiqatda uğurlarını şərtləndirən əsas cəhətlərdən biri Mirzə Cəlile olan nəhayətsiz sevgidir. Demək lazımdır ki, bu mövzunu işləmək üçün sadəcə bir doktorluq müdafiəsi istəyi qətiyyən kifayət etməzdı. İ.Həbibbəylinin “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” tədqiqatı sonsuz Mirzə Cəlil sevgisi ilə yaranmış bir əsərdir. Məhz həmin sevgi alımı doktorluq müdafiəsindən sonra da Mirzə Cəlil mövzusuna dönə-dönə qayıtmışa sövq etmiş, doktorluq dissertasiyasının mövzusundan kənar məsələlərə girişməyə istiqamətləndirmiştir.

Bu məsələlərdən birincisi, böyük ədibin əsərlərinin nəşri məsələsi ilə bağlıdır. Yuxarıda qeyd edildiyi kimi, “əsərlərinin nəşri baxımından ... “bəxti” gəti-rən” ədibin əsərlərinin nəşri istiqamətində təzə bir iş görmək mümkün idimi?

İlk baxışda mümkünsüz görünən bu istiqamətdə də İ.Həbibbəyli öz sözünü demişdir. Tədqiqatçıya görə, 1994-cü ildə dövlət səviyyəsində ədibin 125 illik yubileyinin böyük təntənə ilə qeyd olunmasından sonra Mirzə Cəlil ırsının nəşri və tədqiqi istiqamətində yeni mərhələ başlanmışdır. Heç şübhəsiz ki, bu mərhələnin formallaşmasında akademikin gördüyü işlər ön sıradə dayanır. Bunlardan birincisi və ən möhtəşəmi 2004-cü ildə Cəlil Məmmədquluzadənin "Əsərləri"nin dörd cildliyinin nəşridir. Nəşrin tərtibçisi, müqəddimə və izahların müəllifi olan İ.Həbibbəyli qədirşünalıqla etiraf edir ki, "Əziz Mirəhmədov son otuz ilin əsas, ən görkəmli mirzəcəlilşünasıdır, ədibin bədii-publisist ırsını xüsusi fədakarlıqla tərtib edib nəşr etdirən mətnşunas alımdır" (Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı. Nurlan. 2007. s.97). Bəs elə isə, "son otuz ilin əsas, ən görkəmli mirzəcəlilşünası"nın və eləcə də digər mirzəcəlilşünasların böyük ədibin əsərlərinin nəşri istiqamətində gördüyü işə İ.Həbibbəyli nə əlavə etmişdir? Gördüyü işin hansı cəhətləri ilə Mirzə Cəlil ırsının nəşrində "yeni mərhələyə" imza atmışdır? Məsələnin bu tərəfinə - "yeni nəşri"n hənsi haqla müəllifi olmaq məsələsinə, ilk növbədə, akademik özü ayınlıq getirmişdir: "Bu nəşrdə ilk dəfə olaraq Cəlil Məmmədquluzadənin "Ər" pyesi, "Lənət" və "Oyunbazlar" adlı səhnəcikləri, 1 hekayəsi, "Molla Nəsrəddin" jurnalında çap olunmuş 176 felyetonu, 35 məqaləsi, 2 tərcüməsi oxuculara çatdırılmışdır" (Ədəbi-tarixi yaddaş və müasirlik. s. 102). Məlum olur ki, bu hələ son deyildir. Tədqiqatçı dördcildiyə ilk dəfə olaraq həm də "Mirzə Cəlilin və Həmidə xanımın 60-dan çox naməlum məktubları"nı, 30-dan çox satirik və lirik şeirlərini, "Molla Nəsrəddin" jurnalının Cənubi Azərbaycan üzrə abunə dəftərləri"ni də salmış, eyni zamanda, indiyə qədər oxuculara təqdim olunan Mirzə Cəlil ırsı ətrafında dəqiqləşdirmələr apararaq, müəllifə aid edilən "Azərbaycan padşahları" və "Ana dili" adlı məqalələrin ona məxsus olmaması ehtimalını əsaslandıraqla çoxcildiyə daxil edilməsini lazımlı bilməmişdir. Göründüyü kimi, bu nəşr "əvvəlki əsərlərlə müqayisədə daha mükəmməl, təkmilləşdirilmiş, çoxsaylı yeni əsərlərlə zənginləşdirilmiş tam külliyyat" kimi meydana çıxır və bu gündü mirzəcəlilşünaslığın gördüyü işlərin böyük dəyərindən xəbər verir.

Cəlil Məmmədquluzadənin əsərlərinin müxtəlif dünya dillərinə tərcüməsi və xarici ölkələrdə nəşri istiqamətində bu gün ən ardıcıl iş də İ.Həbibbəylinin xidmətləri sırasındadır. Son illərdə C.Məmmədquluzadənin Tbilisidə, Litvada, Budapeştə çap olunan və əsasən hekayələrindən ibarət olan kitablarının ideya rəhbəri və "ön söz"ün müəllifliyi də ona məxsusdur.

C.Məmmədquluzadə ırsının xaricdə təbliğinin ikinci bir yolu onun haqqında yazılmış tədqiqatların xaricdə nəşr olunmasıdır. Görkəmli ədəbiyyatşunas Abbas Zamanovun İranda fars dilində çıxan kitabından sonra (1978) bu sahədə uzun illər boşluq yaranmış və bu boşluq yalnız müstəqillik illərində - akademik İ.Həbibbəylinin bir-birinin ardınca "Ərzurumda türk dilində, Moskvada rus dilində, Pakistanda urdu dilində çap edilmiş kitabları" ilə qismən də olsa doldurulmuş, görkəmli ədibin həyat və yaradıcılıq yolunun əsas cəhətlərini dünya oxucusuna çatdırmaq istiqamətində mühüm təşəbbüsler kimi yadda qalmışdır.

### *Mirzə Cəlil "yeni oxunuş"da*

Bununla belə, İ.Həbibbəylinin son tədqiqatlarında Mirzə Cəlillə bağlı gördüyü işlərin içərisində konseptuallığı ilə seçilən məsələ sənətkarın yaradıcılığının yeni estetik meyarlarla araşdırılması, başqa sözlə, yenidən "oxunması"dır.

Məlumdur ki, tənqid realizmə və eləcə də Mirzə Cəlil yaradıcılığına münasibətdə ədəbiyyatşunaslığımızdakı ən sanballı tədqiqatlarda belə, bu realizmancaq tənqid pafosuna müncər edilmişdir. Buna görə də Mirzə Cəlilin yaradıcılığı birmənali şəkildə eybəcərliyi tənqid və inkar konsepsiyası mövqeyindən dəyərləndirilmişdir.

Həmin sistemə tənqidin yanaşanlardan biri də akademik İ.Həbibbəylidir. Sovet ədəbiyyatşunaslığının "şəriətin onszu da artığa, canlı cənəzəyə, ənənəvi şikəstə çevirdiyi" obraz kimi təqdim etdiyi və tanıtdırığı Məhəmmədhəsən əmini İ.Həbibbəyli "mənəviyyatca saf və zəngin", "şər işlərlə, haram malla arası olmayan", "xeyirxah və gözütox, səxavətli və əliaçiq" bir insan kimi xarakterizə edir. İ.Həbibbəylinin təqdimatında "yoxsul və dindar" olmaq Məhəmmədhəsən əmi üçün baş töhməti deyildir. Əksinə, onun təhlillərində dindarlıq Məhəmmədhəsən əminin daxili dünyasının gözəlliklərini şərtləndirən amillərdən biri kimi səciyyələndirilir. XIX əsrin sonlarının tarixi şəraitin nöqtəyinənəzərindən belə, "ümmümləşdirilmiş kəndli" obrazı olaraq bu cür təqdimat daha obyektiv təsir bağışlayır.

Novruzəli obrazını səciyyələndirərkən tədqiqatçı yazır: "... İnsan kimi Novruzəlinin, Usta Zeynalın ... xarakterindəki işığı, sədaqəti, mənəvi saflığı, daxili paklığı, halallığı Mirzə Cəlilin böyük sevgi ilə, ürək yanğısı ilə qələmə aldığını duymamaq, görməmək mümkün deyildir" (Ədəbi-tarixi yaddaş və müasirlik. s. 52).

Novruzəli obrazına verilən bu xarakteristikada fikrin "duymamaq, görməmək mümkün deyildir" şəklində ifadəsi sovet ədəbiyyatşunaslığında Novruzəli obrazına verilən səciyyə ilə razılaşmamaq deməkdir. Fikrin bu cür ifadəsi və eyni zamanda, Novruzəli obrazında gördüyü işıqlı cəhətlər tədqiqatçının bu qəhrəmanı "ictimai məzmunu cəhətdən ... müflis Novruzəli" (Y. Qarayev) kimi qəbul etmədiyini göstərir.

Tədqiqatçı Novruzəli obrazını xarakterizə edərkən məsələnin başqa bir tərəfinə də diqqət çəkir: "Cəlil Məmmədquluzadə kəndli Novruzəli və poçt qutusu əhvalatı ilə mənəvi intibah, tərpənişə, dəyişməyə ehtiyacı olan insanı və onu əhatə edən cəmiyyəti realisticəsinə təsvir etməyə, göstərməyə müvəffəq olmuşdur" (Ədəbi-tarixi yaddaş və müasirlik. s.54).

Bu qiymətləndirmə Novruzəli obrazına və novruzəlilərə müəllifin tənqidin münasibətinin elmi ifadəsidir. Elmi mühakimədəki tənqidilik meyarı ilə bədii mətnin eks olunan tənqidilik notu bu zaman bir-birini tamamlayır. Çünkü müstəqillik dövrünün elmi düşüncəsi başa düşür ki, Mirzə Cəlil tənqidin qəhrəmanı oyatmağa, onun düşüncəsini hərəkətə gətirməyə hesablanır və heç bir halda "qəti inkar məzmunu" daşıdır. Çünkü "qəti inkar məzmunu"nda öldürülük, məhvedicilik motivi var ki, bu da Novruzəli obrazına münasibətdə müəllif niyətinə daxil deyildir.

İ.Həbibbəyli Mirzə Cəlil ırsinə bu cür yanaşmanın bədii mətni daha obyektiv təhlil etməyin yolu olduğunu "Ölülər"ə münasibətində də göstərir. Onun "Ölülər"i səciyyələndirməsində metodoloji düzgünlük mətnin obyektiv məzmununu görmək və açmaqla, millilik və azərbaycanlıq düşüncəsini öne çəkməklə müəyyən olunur.

"Ölülər" əsərinə yanaşmada sovet ədəbiyyatşunaslığının ən mükəmməl tədqiqatlarında uca səslə elan olunur: "Əsərdə din daha vacib, daha ciddi sosial məsələlərin həllinə manəə və əngəl kimi təsvir edilən bir tənqid obyekti idi" (Y.Qarayev. Realizm: sənət və həqiqət. Bakı. Elm. 1980, s. 202).

"Ölülər"in sosial-fəlsəfi mənasını, ideya-estetik mahiyyətini bu fikrə müncər etmək" dövrün ən böyük sosial epopeyası"nın (Y.Qarayev) məzmununu nə

dərəcədə obyektiv ifadə edir? Heç şübhəsiz ki, ideoloji konsepsiyanın təsiri altında söylənmiş bu fikirlər və həmçinin bu tipli digər yanaşmalar “Ölüler”ə obyektiv münasibət mənasında müstəqillik dövrünün elmi düşüncəsini təmin edə bilməzdi. “Ölüler”ə ateist düşüncədən qidalanmayan həqiqi estetik təhlil verilməsi zərurəti qarşıda dururdu. Bunu ilk dəfə ən çox hiss edən və əsər haqqında düşüncələrində gerçəkləşdirən yenə də “görkəmli Cəlil Məmmədquluzadəşunas alim” (K.Əliyev, M.Əliyev) oldu.

### **Polemikanın “qapalı dünya”sı**

Məsələ burasındadır ki, İ.Həbibbəylinin yazılarında öz sələfləri ilə polemika açıq müstəvidə getmir. O, sələflərinin obyektiv olmayan fikirlərini təhlil müstəvisinə gətirib onlara açıq tənqidi münasibət göstərmir. Zahirən onun yazılarında polemika heç nəzərə çarpır. Lakin bu, ancaq ilk baxışda və məsələnin mahiyyətini dərindən bilməyənlərdə belə təəssürat yarada bilər. Əslində isə, İ.Həbibbəylinin ciddi polemikadan doğmayan yazısı yoxdur. Polemika onun yazılarının ruhunda, mahiyyətindədir. Alimin düşüncəsindəki fikirlər ədəbiyyatşünaslığın qənaətləri ilə dialoji münasibətə girərək müqayisə müstəvisində formalaşır. Beləliklə, alimin yazılarındakı elmlilik həm də onunla müəyyən olunur ki, düşüncələrində bədii mətnə bir özünəqədərki elmi münasibət yer alır, bir də öz qənaətləri. İ.Həbibbəyli kağız üzərinə sələflərinin mülahizələrinə etiraz mövqeyini yox, həmin fikirlərə opponent mövqedən yaranmış öz qənaətlərini gətirir. Onun “Ölüler”le bağlı mövqeyi də bu müstəvidə formalaşır.

Alim “Ölüler”in din əleyhinə yazılması fikrinə heç yerdə və heç vəchlə şərik olmur. O, dindarlıqla “ölülerin avamlıq və cəhaləti”ni tamam fərqli anlayışlar kimi dərk edir. Sovet ədəbiyyatşünaslığında obrazın dindarlığı ilə “avamlıq və cəhalət”i arasındaki bərabərlik işarəsi İ.Həbibbəylinin tədqiqatlarında bərabərsizlik işarəsi ilə evez olunur. Sovet ədəbiyyatşünaslığı “Ölüler”in din əleyhinə yazılmasını onun fəlsəfəsini müəyyənləşdirən əsas keyfiyyət kimi qələmə verdiyi halda, İ.Həbibbəyli müstəqillik dövrünün metodoloji prinsiplərini və bədii mətn həqiqətlərini əldə əsas tutaraq bu fəlsəfənin qarşısına tamam əks bir mövqe çıxarır. “Ölüler”in “Azərbaycanın və ümumən türk-müsəlman dünyasının cəhalət və mövhumat əsarətindən xilası” naminə yazılması haqqında təkidli mövqe əsəri ateist yanaşmadan qurtarmaq düşüncəsinə hesablanır. Həm də bu cür yanaşma əvvəlki ideoloji baxışlara sadəcə ters mövqedən doğmur. Doğrudur, burada müstəqillik dövrünün azərbaycançılıq ideologiyasının alimin fikirlərini müstəqil şəkildə ifadə etməsinə yaratdığı imkan da rol oynayır. İndi alimin qarşısında “Ölüler”i ateist əsər elan etmək tələbi dayanmır. Məhz bu şəraitdə İ.Həbibbəyli bədii mətnin diktələrini öne çəkə və “Ölüler”in “mövhumat və cəhalət əleyhinə”, “müsəlman cəmiyyətindəki fanatizm və cəhalətin ən acı təzahürləri”nə tənqidi mövqedən yazılmasını qabardaraq, bu istiqamətdəki təhlillərini getdikcə dərinləşdirə bilir.

Tədqiqatçı “Ölüler”in din əleyhinə yazılması konsepsiyasının əsərin ideya-fəlsəfi mahiyyətini izah etməkdən bùsbütün uzaq olduğunu göstərmək üçün əsər haqqında təhlillərini aşağıdakı tezislə bir daha əsaslandırır: “Yazıcının qayəsi islam dinini Şeyx Nəsrullah kimi İsfahan İotularından qorumaq, təmizləməkdir” (Ədəbi-tarixi yaddaş və müasirlik, s.70). “Ustad Mirzə Cəlil Məmmədquluzadə” məqaləsində tədqiqatçının məqsədi Cəlil Məmmədquluzadənin yaradıcılığının bütün istiqamətləri, əsərlərinin nəşri və tədqiqi ilə bağlı

problemlərə diqqət çəkmək, görülən işin mahiyyətini aydınlaşdırmaq, görüləcək işlərin konturlarını çizməq, bu əsasda böyük sənətkarın yaradıcılığını yeni metodoloji müstəvidə dəyərləndirməkdir. Heç şübhəsiz ki, "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" əsəri kimi, "Ustad Mirzə Cəlil Məmmədquluzadə" məqaləsi, əslinde isə mini-monografiyası da böyük ədibin həyat və fəaliyyətinin, bədii-publisistik ırsinin "yenidən, milli mövqedən daha əhatəli şəkildə təhlil edilib araşdırılması" zərurətinə hesablanmışdır. Qeyd edək ki, Mirzə Cəlilin nəşri və dramaturgiyası haqqında müəyyən qədər tezisvari ifadə olunmuş fikirlər onların müstəqillik dövrünün tədqiqatçıları tərəfindən araşdırılması üçün metodoloji açar verir.

### *Miqyası genişlənən araşdırmalar, yeni metodoloji meyarlar...*

İ.Həbibbəylinin Cəlil Məmmədquluzadə ilə bağlı araşdırmaları göstərir ki, təkcə onun yox, həm də onun müasirləri olan görkəmli sənətkarların hər birinin yaradıcılığının yeni metodoloji meyarlarla öyrənilməsinə ehtiyac var.

Alimin 2017-ci ildə "Ədəbi şəxsiyyət və zaman" adlı 1067 səhifəlik bir kitabı çap olunub. Həmin kitabda "Maarifçi realizm", "Tənqidçi realizm", "Azərbaycan romantizmi", "Ədəbiyyatşunaslıq" adlı bölmələrdə verilən məqalələrin - portret-oçerklerin demək olar ki, hamısı (M.F.Axundzadə haqqında iki məqalə istisna olmaqla) XIX əsrin sonu, XX əsrin əvvəllerində yaşayıb-yaratmış sənətkarların həyat və yaradıcılıq yolları haqqında araşdırmalara həsr olunub. Ədalət naminə demək lazımdır ki, kitabın bu fəsilləri XX əsr ədəbiyyatı dediyimiz dövrün tarixini tam şəkildə əhatə edir. Bu bölmələrdə N.Nərimanov, Ü.Hacıbəyov, M.Sidqi, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Şah taxlı, M.S.Ordubadi, Ə.Qəmküsər, E.Sultanov, H.Cavid, A.Səhhət, M.Hadi, F.Köçərli haqqında portret-oçerkler, R.Əfəndiyevin və E.Sultanovun yaradıcılığının müəyyən problemləri ilə bağlı yazılmış iki məqalə, "Molla Nəsreddin" və füyuzatçılar" adlı araştırma yer almışdır. Kitabın "Azərbaycan mühacirət ədəbiyyatı" adlı növbəti bölməsində M.Ə.Rəsulzadə, C.Hacıbəyli və Ə.Hüseynzadə haqqında məqalələrin də yer aldığı nəzərə alsaq və onu da nəzərə alsaq ki, XX əsr ədəbiyyatımızın əsas simaları haqqında yazılmış bu araşdırmaların hər biri ədəbiyyat tarixləri və ali məktəb dərslikləri üçün nəzərdə tutulan ədəbi portret və portret-oçerk janrlarının tələblərinə tamamilə cavab verir və məsələnin başqa bir tərəfini də öne çəksək ki, bu yazıların, demək olar ki, hamısı 2000-ci illərdə və müəllifin öz ifadəsi ilə desək "müstəqillik işığında" yazılmışdır, onda bu araşdırmaların ədəbiyyat tariximizin uyğun dövrünün yazılmasında, bu dövrə dair tədqiqatların aparılmasında, dövrün ədəbiyyatının ali məktəblərdəki tədrisində hansı əhəmiyyətli rol oynayacağını təsəvvür etmək olar.

İ.Həbibbəyli "Müstəqilliyimiz işığında Əli bəy Hüseynzadə" adlı məqaləsində yazır: "Görkəmli ədib və böyük mütəfəkkir Əli bəy Hüseynzadənin sözün həqiqi mənasında çoxcəhətli yaradıcılığı və geniş miqyaslı fəaliyyəti elm adamlarını düşündürdüyü qədər də, müstəqil Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Hazırkı mərhələdə bu böyük şəxsiyyətə münasibətdə dövlətimizin münasibəti ilə elmi yanaşmada uyğunluq, vəhdət vardır. Bu bizim müstəqilliyimizin bəhrəsidir" (Ədəbi şəxsiyyət və zaman. Bakı. Elm və təhsil. 2017, s. 481).

Görkəmli akademik “uyğunluq, vəhdət” anlayışları altında nəyi nəzərdə tutur, hansı metodoloji yanaşma konsepsiyasını işarələyir? “Uyğunluq və vəhdət” “bizim müstəqilliyimizin bəhrəsidir”. Bəs onda sovet siyasi rejiminin bizə miras qoyub getdiyi anlayış - dövlətin ədəbiyyat siyasəti ilə elmi yanaşmanın əlaqəsini müəyyənləşdirən nə idid? Əks məntiqlə düşünsek, deyə bilərik: Uyğunsuz olanı uyğunlaşdırma, bu mümkün olmayanda isə inkar siyasəti.

Ümummilli lider Heydər Əliyev Azərbaycan yazıçılarının X qurultayındakı məşhur nitqində deyirdi: “İndi kommunist rejimində partiya tərəfindən hazırlanmış ideologiyamız yoxdur. Buna ehtiyac da yoxdur” (Heydər Əliyev və mədəniyyət. Üç cilddə. II cild. Bakı. Nurlar. 2008, s.207). Azərbaycanın müstəqilliyinin böyük qurucusu fikrini davam etdirirdi: “Siz tam sərbəstsiniz, azadsınız və sərbəstlik, azadlıq şəraitində nə cür istəyirsinizsə, o cür də yazın. Hansı mövzunu götürürsünüz, sizin öz işinizdir. Dövlət bu işlərə qarışmayacaq” (Heydər Əliyev və mədəniyyət, s.216).

Ümummilli liderin “Kommunist rejimində partiya tərəfindən hazırlanmış ideologiya” ifadəsi sovet sisteminin uyğunlaşdırma və inkar siyasətini işarələyir. Müstəqillik dövründə bu siyasətə ehtiyac qalmaması, yaradıcı adamların tam sərbəst və azad olmasına dair səsləndirdiyi fikirlər “uyğunluq, vəhdət” anlayışını kodlaşdırır. Bunun məhz belə olduğunu ümummilli lider öz nitqində həm də açıq ifadə edir: “Mədəniyyət, ədəbiyyat gərək daim dövlətlə bir yerdə olsun” (Heydər Əliyev və mədəniyyət, s.216).

Ə.Hüseynzadə ırsinə münasibətdə dövlət siyasəti ilə elmi düşüncənin vəhdətindən danışanda İ.Həbibbəyli məhz bu birlikdən danışır. Bu birlisinə bize verdiyi azadlıq və sərbəstliklə böyük mütəfəkkirin ırsının, milli, ümumtürk və ümummüsəlman dünyası, bütövlükdə isə bəşəriyyət üçün əhəmiyyətinin obyektiv şərhi zərurətindən söhbət açır. Demək lazımdır ki, o, “Böyük mütəfəkkir Əli bəy Hüseynzadə”, “Müstəqillik işığında Əli bəy Hüseynzadə”, “Molla Nəsrəddin” və füyuzatçılar” məqalələrində “Molla Nəsrəddin” və “Füyuzat”, Mirzə Cəlil və Ə.Hüseynzadə münasibətlərinin qaranlıqda qalan, tündləşdirilən məsələlərinə, böyük mütəfəkkirin yaradıcı fəaliyyətinin uzun müddət elmi, ədəbi ictimaiyyətdən, xalqdan gizlədirilən tərəflərinə gur işq salır.

“Uyğunlaşdırma, tehrif və inkar” siyasəti ilə “uyğunluq və vəhdət” siyasəti arasındaki fərqi axira qədər və bütün tərəfləri ilə təsəvvür edən alim müstəqillik dövrünün verdiyi imkanlardan istifadə edərək, M.Ə.Sabir, N.Nerimanov, M.S.Ordubadi, M.Şahtaxtlının həyat və sənət yolu, ictimai fəaliyyəti haqqında birbaşa arxiv sənədlərinə, ən müxtəlif mənbələrə, dövrün əsas mərbuat orqanlarının materiallarına, ən ümdəsi isə, sənət həqiqətlərinə sədaqət nümayiş etdirərək obyektiv şərhər verir. Belə olanda biz Cəlil Məmmədquluzadəni yalnız “molla nəsrəddin”çi Sabirle yox, həm də füyuzatçı Ə.Hüseynzadə ilə məslək yoldaşları kimi qavrama bilirik. Belə olanda artıq M.Ə.Sabirin “sosialist inqilabının astanasına qədər” gələn obrazını milli istiqlal mücahidinin, cəmiyyətin irəliyə doğru hərəkətini maarifçilik zəminində axtaran sənetkarın obrazı əvəz edir. Belə olanda biz Sabir satirasının hər şeyin inkarına istiqamətlənmədiyindən, burada “mövcud vəziyyətdən çıxış yolu kimi məktəbə, ictimai-mədəni və texniki tərəqqiyə, milli-mənəvi özünüdərkə çağırış”ın “ön mövqeyə çəkil-məsi”ndən, “maarifçi-satirik şeirlər”indən, mərsiyələrinin milli məzmunundan, lirikasında “milli və dini birlik ideyası”nı əks etdirən əsərlərdən də danışmağın mümkünüyünü təsəvvür edirik. Bu cür təqdimat isə bizə “Hophopnamə”ni “milli həyatımızın ensiklopediyası”na çevirən cəhətləri və deməli, müasirliyini

və yaşarlığını dərk etmək imkanı verir. Qarşımızda həqiqi Sabirin - "Sabirimiz"in obrazı bütövlükdə və nurlu siması ilə canlanır.

Haqqında söhbət açdığımız kitabda ədəbi problemlərin və mövzuların zaman sərhədləri getdikcə genişlənir. XX əsrin əvvəllərindən əsrin içərisinə doğru hərəkət başlanır, tarixi ədəbi proses bütöv XX əsr hüdudunda elmi dərk və analiz müstəvisinə çıxarılır. Kitabın "Çətin yollarda", "Müsəsirlilik işığında" və "Müstəqillik andı" kimi bölmələri tarixi ədəbi prosesi əsrin sonlarına qədər və hətta yeni əsrin ibtidasına qədər izləmək düşüncəsinə hesablanır. Bu izləmədəki əsas qanunauyğunluq nədən ibarətdir? Məlumdur ki, sovet dövrü Azərbaycan ədəbiyyatşunaslığında XX əsr ədəbiyyatı anlayışı altında əsrin 20-ci ilinə qədərki, başqa sözlə, sovet dövrünə qədərki ədəbiyyat nəzərdə tutulurdu. 20-ci ildən sonraki ədəbiyyat isə tamam fərqli bir dövrün - sovet dövrünün ədəbiyyatı kimi öyrənilirdi. O da məlumdur ki, müstəqillik dövrünün ədəbiyyatşunaslığında məsələyə metodoloji və elmi-nəzəri baxış bucağı dəyişir. Əsrin ədəbiyyatını "tarixi-tipoloji vahid" kimi (T.Əlişanoğlu) öyrənmək tendensiyası önə çıxdı. Ş.Alışanlı, T.Əlişanoğlu, Z.Əsgərli və b. alımların araşdırılmalarında əsrin ədəbiyyatını tarixi-tipoloji vahid kimi təsdiq etməyə imkan verən estetik amilləri meydana çıxarmaq təşəbbüsleri güclənir.

Əslində, akademik İ.Həbibbəylinin kitabının adını çəkdiyimiz son bölmələrində haqqında söhbət açılan S.Vurğun, Mir Cəlal, M.İbrahimov, R.Rza, İ.Əfəndiyev, B.Vahabzadə, H.İbrahimov, Ə.Abbasov, İ.Hüseynov, Anar, Elçin, C.Cavadlı, Y. və V.Səmədoğlu, S.Rüstəmxanlı, Z.Yaqub və b. haqqında araşdırmları bir araya gətirən bu dövrün ədəbiyyatının böyük nümayəndələrinin yaradıcılığı zəminində əsrin ədəbiyyatını tarixi-tipoloji vahid kimi təsdiq edən estetik amillərin, qanunauyğunluqların tapılmasıdır. Çünkü tarixi ədəbi proseslər arasındaki varislik əlaqəsini ancaq bu cür qanunauyğunluqların üzə çıxarılması ilə müəyyənləşdirmək olar. Beləliklə, əsrin ədəbiyyatının 20-ci illərdən başlayan "çətin yollar"ının "müstəqillik andı"na qədər və ondan sonraki ideya-bədii əsaslarının araşdırılması məqsədinin gerçəkləşməsi başlayır.

### **Tarixi-tipoloji bütövlüyü şərtləndirən amillər**

Bəllidir ki, əsrin ədəbiyyatını tarixi-tipoloji vahid kimi götürmək konsepsiyası bu tarixi dövrü mərhələlərə ayırmağı istisna etmir. Lakin müstəqillik dövrünün elmi düşüncəsi mərhələ təsnifatını sırf ictimai-siyasi proseslərə müncər etməyin əleyhinə çıxış edəndə, heç şübhəsiz ki, haqlıdır. Doğrudan da, müstəqillik dövrünün elmi fikrində özünə yer alan aşağıdakı qənaətə büsbüütün şərik olmaq lazım gəlir: "XX əsr Azərbaycan ədəbiyyatının XX əsrin əvvəlləri, sovet dövrü və müstəqillik dövrü mərhələlərinə ayrılması ictimai təfəkkürün mexaniki olaraq bədii fikrə tətbiqidir" (Ş.Alışanlı). Bu doğru baxış sistemindən çıxış son onilliklərin ədəbiyyatşunaslığında getdikcə qüvvətlənir və demək lazımdır ki, elmi düşüncə əsrin ədəbiyyatının mərhələ təsnifatının prinsiplerinin axtarışına çıxır. Bu istiqamətdə görkəmli alımlarımız N.Cəfərov və T.Əlişanoğlunun təklif etdikləri mərhələ təsnifatlarının ictimai-siyasi proseslərin ədəbiyyata təsiri ilə bərabər, ədəbi qanunauyğunluqları da öz içərisinə aldığını söyləmək lazım gəlir. Lakin hələ ki, müstəqillik dövrünün ədəbiyyatşunaslığında əsrin ədəbiyyatının mərhələ təsnifatının mütləq mənada qəbul edildiyi (yəqin ki, bu cür qəbul heç vaxt mümkün olmayıacaq,

çünki bu cür qəbul bu istiqamətdə axtarışların sonu demək olardı) bir variant yoxdur. Odur ki, axtarışlar davam etməkdədir. İ.Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: dövrleşdirmə konsepsiyası və inkişaf mərhələləri” adlı kitabında (Bakı. Elm. 2019) əsrin ədəbiyyatının mərhələ təsnifatı bu cür təklif olunur: “Azərbaycan ədəbiyyatında tənqid realizm və romantizm epoxası (XIX əsrin 90-ci illərindən Azərbaycanda sovet hakimiyətinədək); Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü (1920-1960-ci illər); Milli-mənəvi özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi. Modernizm (1960-1980-ci illər) (s.114). İndiki halda məqsədimiz mərhələ təsnifatının elmi qanuna uyğunluğunu dəyərləndirmək və hər mərhələnin estetik özünəməxsusluğunu hansı şəkildə - formatda nəzərə alınmasını araşdırmaq deyil. Əksinə, əsrin ədəbiyyatının keçdiyi tarixi mərhələləri bir-birinə bağlayan cəhətləri, yuxarıda qeyd olunduğu kimi, tarixi-tipoloji vahidliyin əsrin ədəbiyyatındakı hansı cəhətlərinə alimin araşdırmalarında xüsusi diqqət yetirilməsidir. Bu mənada XX əsrin əvvəllərinin sənətkarları ilə “Sosialist realizmi” (1920-1950-ci illər nəzərdə tutulur) və “Özünüdərk və istiqlal ədəbiyyatı”(1960-1980-ci illər nəzərdə tutulur) mərhələlərinin nümayəndələrinin yaradıcılığında bir-birini tamamlayan məqamların araşdırılması vacib şərtə çevrilir. Həmin məqamlar “müstəqillik andı”nın içilməsinə gətirib çıxarırmı? Bizi düşündürən məsələlərdən biri də budur ki, tarixi dövrün müxtəlif mərhələlərinin ardıcılıqla araşdırılması hansısa bir ədəbiyyatşunas-tənqidçi idealının elmi ifadəsi kimi mənalana bilirmi? Məsələ burasındadır ki, biz bir qayda olaraq, sənətkarın estetik idealından danışmışıq. Müəllifin həyat hadisələrini və ya hər hansı bir mövzunu bədii düşüncənin predmetinə çevrilməsindəki sənətkar mövqeyini, mövzunun həllinin onun dünyagörüşü ilə əlaqəsini araşdırmışıq. Əsərdən-əsərə müəllifin estetik idealının hansı cəhətlərinin açılmasını izləmiş, müəllif dünyagörüşünün ifadəsinə, bədii metoduna - həyati idrak, inikas və qiymətləndirmə imkanlarına bu əsasda dəyər verməyə çalışmışıq. “Tənqid də yaradıcılıqdır” (M.Arif). Onun elmliliklə bədiliyin özünəməxsus sintezində təzahür etməsi, yaxud tənqiddən ədəbiyyat kimi bəhs açılmasına dair son dövr ədəbiyyatşunaslığından kifayət qədər fakt göstərmək olar. Məsələnin bu tərəfi sənətkar mövqeyi kimi bədii materiala yanaşmada, onu idrak və qiymətləndirmədə tənqidçi mövqeyini qabartmağı, tənqidçinin estetik idealından danışmağı mümkün edir. Bunun ədəbiyyatşunaslığımızda müəyyən təcrübəsinin olması da fikrimizə təkan verir. Vaxtılıq Ə.Mirəhmədov Məmməd Cəfər Cəfərov tənqidindən tənqidçinin estetik ideallı müstəvisində söz açmışdı. Görkəmli nəzəriyyəçi alimimiz Y.Qarayev də Məmməd Cəfər tənqidinə yanaşmada Ə.Mirəhmədovun bu mövqeyini təqdir edən mülahizələr söyləmişdi.

Məsələ burasındadır ki, İ.Həbibbəylinin elmi yaradıcılıq yolunun ardıcıl olaraq izlənilməsi onun tənqidçi (və təbii ki, həm də ədəbiyyatşunas) kimi estetik idealından danışmamağı mümkünksüz edir. Məsələnin bu tərəfinə işq salmadan alimin yaradıcılığının əsas elmi məntiqini başa düşmək və deməli, bu yolu dəyərləndirmək imkansızlaşır.

Əsrin ədəbiyyatında akademik İsa Həbibbəylinin Mirzə Cəlil, Sabir, Ə.Hüseynzadədən sonra (ve onların təmsil etdiyi ədəbi mərhələnin digər nümayəndələrindən sonra) sosialist realizmi mərhələsinin Mir Cəlal, M.Ibrahimov, R.Rza, B.Vahabzadə, Ə. Abbasov, M.Araz tipli sənətkarlarından söhbət açmasının məntiqi nədən ibarətdir? Niyə sosialist realizmnin məhz bu nümayəndələri obyektivə gətirilir? Sovet dövrü ədəbiyyatının “sosrealizm çevrəsində” (T.Əlişanoğlu) olduğu mərhələni təmsil edən digər

sənətkarlardan (həmin mərhələdə bu tipli digər sənətkarların da olduğuna şübhə etmirik. İndiki halda, söhbət onların İ.Həbibbəyli araşdırmalarında yer alan nümayəndələrindən gedir) onları ayıran cəhətlər nədən ibarət idi? Elçin "Sosrealizm bizə nə verdi?" məqaləsində "sosrealizm daxilində istedadlı konyuktura ilə bərabər, istedadlı konyuktura (!)"nın mövcudluğundan danışır.

Bu şərti və bir az da müəllifin özünün ifadə etdiyi kimi, "qəribə səslənən" anlayışlarla aparılan bölgünün mahiyyətində o dururdu ki, bir qisim sənətkarların yaradıcılığında konyuktura sovet rejimini təbliğ, sənətkarlıq cəhətdən zəifliyi pərdələyən və əsərlərin rejimdən dəstək almasına təkan verən yaradıcılıq üsulu idi. Bir qisim sənətkarlarda - "istedadlı konyuktura" sahiblərində isə siyasi rejimi təbliğ pərdəsi altında milli həyat problemləri ilə bağlı məsələləri, acı həqiqətləri diley gətirmək üsulu idi. Millilik amilinin ədəbiyyatdan qovulmasına müqavimət üsulu idi, milli ictimai şüuru oyatmaqdə Mirzə Cəlil, Sabir ənənəsini qoruyub saxlamaq üsulu idi.

İ.Həbibbəylinin yaradıcılıqlarını təhlili predmetinə çevirdiyi sənətkarlar sosrealizmin bu ikinci tipinə daxil olanlar idi. Alim onların yaradıcılığında "sosrealizm çərçivəsindən kənar yazılın əsl ədəbiyyat nümunələri"ni (Elçin) araşdırır, milli istiqlal uğrunda mübarizə ideyalarının Mirzə Cəlil və Sabir dövründən gələn işığının bu sənətkarların əsərlərindəki təzahür xüsusiyyətlərini üzə çıxarmağa çalışır, nəticə etibarilə mərhələlər arasında qanuni varisliyi bərpa edirdi. İ.Həbibbəylidə bir elmi əminlik vardır ki, "Mir Cəlalın bədii yaradıcılığı Cəlil Məmmədquluzadə və Əbdürəhim bəy Haqverdiyev ənənələrinin yeni tarixi şəraitdəki davamı"dır və bu yaradıcılıq "sovet rejiminin sərt ideoloji mühiti çərçivəsində də ideologiyadan uzaq, böyük çətinliklər bahasına olsa da məmlekətə və millətə xidmət edən əsl ədəbiyyat nümunələri kimi yaranmışdır" (Ədəbi şəxsiyyət və zaman, s.620). Onun "Bir gəncin manifesti", "Dirilən adam" əsərlərində milli məzmunu şərtləndirən cəhətlərlə bağlı qabartlığı məsələlər elmi tezislərinin estetik həqiqətlərlə təsdiqinə çevrilir.

R.Rzanın "Babək" poemasında "Azərbaycan xalqının arxa plana keçirilmiş qəhrəmanlığının yenidən müasir düşüncənin "gündəminə" getirilməsi"ndən söhbət açanda da, "Sarı dana və balaca qız" şeirində realizmin "sərt üzü və düz sözü"ndə ifadə olunan həqiqətləri öne çəkəndə də, "Rənglər" silsiləsinin bütün poetikası ilə sosrealizm ştamplarına qarşı yazıldığını vurgulayanda da, M.İbrahimovun "Gələcək gün"ündə, "Cənub hekayələri"ndə, "Xosrov Ruzbeh" və "Güləbetin" povestlərində milli mübarizə hərəkatının, milli azadlıq mövzusunun təcəssümündən söhbət açanda da sənətkarların estetik idealının alimin milli və vətəndaş mövqeyinin həqiqi ifadəsinə çevrildiyini müşahidə edirik. Və bu müşahidələr bizə sovet dövrü ədəbiyyat tariximizin şərəfli, eyni zamanda, unutdurulmaqdə olan səhifələrindən birindən - Ə.Abbasovun yaradıcılığından, onun "Zəngəzur" romanından əhatəli, ürək dolusu söhbət açılmasının məntiqini başa salır. "Ədəbi şəxsiyyət və zaman" kitabındaki "Əyyub Abbasov" ocerki və xüsusiə onun giriş hissəsi bizə ədəbiyyatşunas alimi tarixçi obrazında təqdim edir. Tarixi hadisələri tarixin həqiqətləri, milli mənafə və vətəndaş düşüncəsi ilə dərk edib ürək ağrısı ilə ifadə edən alimin düşüncələri və mövqeyi ilə tanış edir: "Birinci Dünya savaşında böyük dövlətlərin Osmanlı torpaqlarını tarixdən silmək planları kimi, ermənilərin Anadolu torpaqlarında "dənizdən-dənizə Ermənistən" yaratmaq xülyası da türk xalqının iradəsi, döyüş əzmi, tarixdə bənzəri olmayan Qurtuluş savaşı sayəsində puça çıxdı. Bundan başqa, böyük güclər tərəfindən silahlandırılıb hərtərəfli hərbi-siyasi dəstək verilən erməni terrorçu dəstələri Anadolu torpaqlarındakı acınacaqlı

məğlubiyyətin əvəzini Azərbaycanın günahsız müsəlman əhalisindən çıxarmğa çalışmışlar. Məqsəd Qərbi Ermənistandan, Naxçıvandan, Zəngəzur və Qarabağdan Gəncəyə qədər olan ərazidə bu torpaqların əsas sahibləri olan azərbaycanlı əhalini deportasiya etmək, həmin ərazidə sünی şəkildə erməni dövləti qurmaqdan ibarət idi. Böyük güclərin Azərbaycan torpaqları hesabına Qafqazda ermənilərə dövlət yaratmaq planları nəhayət ki, millətlərarası münaqişələr zəminində on minlərlə günahsız insanın qanı bahasına reallığa çəvrildi. Həmin məqsədlə XX əsrin əvvəllərində baş vermiş Zəngəzur qətlamları ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasetinin ən qanlı səhifəsindən ibarət idi" (Ədəbi şəxsiyyət və zaman, s.687).

Tarixə bu dəqiq ekskurs "Əyyub Abbasov" mövzusunu aktivləşdirməkdə alimin milli tarixi tale ilə bağlı narahat düşüncələrlə yaşadığını göstərir. Sovet rejiminin qılıncının dalı da, qabağı da kəsdiyi zamanlarda -1956-1957-ci illərdə yazılmış "Zəngəzur" tarixi romanında ermənilərin "Zəngəzur-Naxçıvan bölgəsində törətdikləri faciələrin" obyektiv təsvirini verən yazıcının ciddi siyasi təzyiqlərlə üzləşməsinə baxmayaraq, "azərbaycançılıq idealına sadiq"liyi həqiqi vətəndaş mövqeyinin ifadəsi olaraq alimin bütün varlığını və düşüncəsini hərəkətə getirir. O, bir məqalənin imkanları daxilində Ə.Abbasovu vətəndaş fədakarlığına aparan cəhətləri açmağa çalışmaqla bərabər, "Zəngəzur" romanının müstəsna tarixi əhəmiyyətini, müasirliyini, eyni zamanda ideya-sənətkarlıq xüsusiyyətlərini tədqiq edir.

### *Tarixi ədəbi proseslə çağdaş ədəbi proses arasında*

"Tənqid publisistik olmalıdır" (M.Arif). Ədəbi tənqidə aid edilən bu prinsip sənətin həyatla əlaqəsini nəzərdə tutur. İ.Həbibbəylinin tədqiqatlarında tarixə nüfuzun dərinliyi bu publisistliyin ifadə imkanlarından birini gerçəkləşdirirsə, ictimai-siyasi həyata analitik baxışları onun araşdırmalarının - tənqidçi və ədəbiyyatşunas sözünün aktuallığını və müasirliyini şərtləndirən xüsusiyyət kimi diqqəti cəlb edir. Son illərdə akademianın Ədəbiyyat İnstitutu üst-üstə 2000 səhifəyə yaxın ikicildlik "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" kitabını buraxmışdır. Bu ikicildlikdə müstəqillik dövrü Azərbaycan ədəbiyyatının - çağdaş ədəbi prosesimizin inkişaf mərhələləri ən müxtəlif kontekstlərdə araşdırma obyekti olmuşdur.

"Ədəbi şəxsiyyət və zaman" kitabının "Müstəqillik andı" bölməsindəki çoxsaylı yazıları ilə birlikdə ikicildlikdə yer alan müxtəlif janrlı məqaleləri İ.Həbibbəylinin müasir ədəbi prosesə bələdlik və nüfuz imkanlarını gerçəkləşdirir.

Tənqidçi kimi fəaliyyətində, çağdaş ədəbi prosesə yanaşmalarında da onun ədəbiyyat tarixciliyindən gələn araştırma üslubuna - tənqidçi-ədəbiyyatşunas idealına tam bir sədaqət nümayiş etdirdiyini görürük. İ.Həbibbəyli müstəqillik ədəbiyyatını "müstəqilliyyin şərəfli yolu" işığında araşdırır. Müstəqillik uğrunda gedən mübarizələrin müstəqillik dövrü ədəbiyyatının yaranmasında rolu, bu ədəbiyyatda müstəqillik uğrunda mübarizələrin əksi, dövlətin xalqla birliyi, dövlətçilik mənafelərinin milli və ədəbiyyat mənafeyi ilə vəhdətdə təcəssümü onun yazılarının baş xəttinə çevrilir.

Tarixi və ictimai-siyasi təfəkkürünün dərinliyi çağdaş ədəbi prosesin inkişaf yolunu baş verən qlobal və milli siyasi təlatümlərin fonunda araştırmağa imkan verdiyi kimi, elmi və tənqidçi təfəkkürünün analitikliyə çəkən cəhətləri ilə mərhələnin ədəbiyyatının təkamül yolunu da izləyə bilir.

### ***Ədəbiyyat - nəzəriyyə işığında***

Ədəbiyyat tariximizin ən müxtəlif dövrləri ilə bağlı aparılan uzunmüddətli axtarışlar görkəmli alımları bir qayda olaraq ədəbiyyatın nəzəri və metodoloji məsələləri ilə bağlı söz demək ehtiyacına gətirib çıxarır. Bunun bir neçə səbəbi vardır. Birincisi, nəzəri və metodoloji fikrin ədəbiyyatın tarixi təcrübəsinin ümumiləşdirilməsi hesabına formallaşması mübahisə doğurmayan həqiqətdir. İkincisi, ədəbiyyat tarixinin keçdiyi yol nəzəri və metodoloji məsələlərin qoyuluşu və həllindəki boşluqları meydana çıxarır. Uzunmüddətli elmi təcrübədən sonra həqiqi ədəbiyyat tarixçisinin bu boşluğu doldurmaq təşəbbüsleri, fikrimizcə, tam qanuna uyğundur. Akademik İ.Həbibbəylinin də hər iki istiqamətdəki təşəbbüsleri ciddi elmi nailiyyətlərlə nəticələnir. "Ədəbi-tarixi yaddaş və müasirlik" kitabındaki "Ədəbiyyat nəzəriyyəsi məsələləri"ndən bəhs edən "Ədəbiyyatın tərifi", "Ədəbiyyatşunaslıq elminin şöbələrinə yenidən baxış", "Satira ədəbi növ kimi", "Kiçik hekaya janrı - novella" və b. məqalələrində məsələlərin qoyuluşu və ona verilən elmi həlldə mübahisə doğuran cəhətlərlə bərabər, alimin məsələlərə "yenidən baxış"ını sərgiləyən mülahizələr coxdur. Misal üçün, "ədəbiyyatın tərifi" məsələsi ilk baxışda bəsit bir problem təəssürtü yaradır. Ancaq bu istiqamətdə alimin araşdırımları ilə tanış olduqca bu tərifdə "ədəbiyyat anlayışının, bədii yaradıcılıq fəlsəfəsinin ana xətləri"nin, "yığcam və konkret şəkildə ifadə edilməsi" tələbi məsələnin mahiyyətinin dərinliyini aşkarlayır. Alim bu dərinliyə gedir, tərifin formallaşması üçün təkan ola biləcək mənbələri araşdırır, mövcud təriflərin "bədii yaradıcılıq fəlsəfəsinin ana xətləri"ni özündə cəmləşdirmək baxımından üstün və qüsurlu cəhətləri üzərində dayanır və nəhayət, tərif haqqında öz variantını təklif edir: "Ədəbiyyat həyatı bədii lövhələr və surətlər vasitəsilə, ümumiləşmiş və fərdiləşmiş şəkildə eks etdirən, estetik-tərbiyəvi əhəmiyyətə malik olan söz sənətidir" (Ədəbi-tarixi yaddaş və müasirlik, s.371).

Akademikin "ədəbiyyatşunaslıq elminin şöbələrinə yenidən baxış"ında ədəbi tənqidin tipologiyası ilə bağlı apardığı təsnifatda (o, ədəbi tənqidə elmi-ideoloji tənqid, elmi-publisistik tənqid, elmi-fəlsəfi tənqid, elmi-nəzəri tənqid, yazıçı tənqid kimi təsnif edir), ədəbiyyatşunaslığın yeni şöbələrinin yaranması ilə bağlı mülahizələri də orijinal və kifayət qədər elmi təsir bağışlayır. Alimin satırını dördüncü ədəbi növ kimi əsaslandırmak iddiası da maraq doğurur. Bu məqsədində o, qoyulan problemlə bağlı təkzib olunması çətin olan xeyli arqumentlər irəli süre bilmişdir.

M.F.Axundzadədən ədəbiyyat nəzəriyyəçisi kimi bəhs etmək işini də ilk dəfə İ.Həbibbəyli həyata keçirmişdir.

### ***Metodoloji boşluqları doldurmaq ehtiyacı: Dövrləşdirmə konsepsiyası***

Qeyd etmək lazımdır ki, alimin nəzəri və metodoloji fikir tariximzdəki boşluqları doldurmaq təşəbbüsleri arasında son tədqiqatı - "Azərbaycan ədəbiyyatı: Dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyası məsələlərin konseptual qoyuluşu və həlli ilə elmi hadisə səviyyəsinə yüksəlir.

Hər bir xalqın ədəbiyyatının elmi şəkildə araşdırılmasının həqiqi tarixi dövrləşdirmə məsələsinin düzgün qoyuluşu ilə başlanır. Bu elmi-nəzəri fikirdə

mübahisə doğurmayan bir həqiqətdir. Alim də məhz belə düşünür: "Müasir Azərbaycan ədəbiyyatşunaslığının qarşısında duran ən zəruri vəzifələrdən biri milli ədəbiyyat tarixinin keçdiyi çoxəsrlik inkişaf yolunun sistemli şəkildə dövrləşdirilməsinin elmi təsnifatını hazırlamaqdan ibarətdir" (s.13). Məsələnin düzgün qoyuluşudur, lakin məsələ yeni deyildir. Ədəbiyyatşunaslığımızda dövrləşdirmə məsələsinin qoyuluşunun yüz ilə yaxın tarixi vardır. Bununla belə, onun müstəqillik dövrü ədəbiyyatşunaslığı mövqeyində çıxış edərək ədəbiyyatımızın tarixi dövrləşdirilmə konsepsiyasını ortaya qoyması ciddi maraq doğurur. Alimin dövrləşdirməyə dair müasir tələblərə cavab verən konsepsiya təqdim etməsini şərtləndirən bir neçə amil vardır.

Birincisi, o, yuxarıda qeyd edildiyi kimi, XX əsr Azərbaycan ədəbiyyatı üzrə mütəxəssis olsa da, ədəbiyyatımızın bütün tarixi dövrlərini yaxşı bilir və bu tarixi dövrlərin ən aktual və müasir problemlərinə nüfuz etmək imkanlarını dönəndənə ortaya qoymuşdur. "Kitabi-Dədə Qorqud", Nizami Gəncəvi, Marağalı Əvhədi, Şəms Təbrizi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Saib Təbrizi, Molla Pənah Vəqif, M.F.Axundzadə haqqında məqalələri və bu tipli digər yazıları onun araşdırmaşlarından dövr sərhədsizliyini göstərir. Məlumdur ki, dövrləşdirmə konsepsiyasının elmiliyini, ilk növbədə, ədəbiyyat tarixinin bütün dövrlərinə bələdlik şərtləndirir. İkincisi, İ.Həbibbəylinin araşdırmaşlarında belə bir spesifik cəhət var. O, hər bir sənətkarın yaradıcılığı ilə bağlı söz söyleməyə həmin sənətkarların haqqında ədəbiyyatşunaslıq bazası ilə gəlir. Yəni ədəbiyyat tariximizin hər bir dövrü və əsas nümayəndələrinin yaradıcılığı ilə bağlı ədəbiyyatşunaslığın axtarışları və mövqeləri ona çox yaxşı bəllidir. Üçüncüsü, ədəbiyyat tarixinin istənilən mərhələsinin hər hansı nümayəndəsi haqqında deməyə sözü olanda əlinə qələm götürür. Dördüncüsü, İ.Həbibbəyli ədəbiyyatın bütün tarixi dövrlərinin tarixlə əlaqəsinə öz araşdırmaşlarında həmişə xüsusi diqqət yetirir, ictimai-siyasi proseslərin "etno-kulturoloji hadisələrin" (N.Cəfərov) yetişməsindəki rolunu nəzərdən qaçırırmır. Beşincisi, akademik İ.Həbibbəyli siyasi-ideoloji cəhətdən son dərəcə hazırlıqlıdır, ictimai-siyasi və ədəbi-mədəni düşüncə tarixlərdə azərbaycançılıq ideologiyasının keçdiyi tarixi yola dərindən bələddir. Müstəqillik dövrünün dövlətçiliyində azərbaycançılıq ideologiyasının yerini riyazi dəqiqliklə bilir. Və ən nəhayət, altıncısı, bu gün müstəqillik dövrünün ədəbiyyatşunasları içerisinde təfəkkür çevikliyi ilə o, birincilər sırasında yer alır. Bütün bu sadalananlar isə, onun dövrləşdirmə konsepsiyasının elmiliyinə gedən yola işıq salır.

Buna görə də, dövrləşdirmə konsepsiyasının qoyuluşu məsələnin elmi həllini axtarış tarixindən, bu tarixin təkamül mərhələlərindən, yenidən dövrləşdirməni zəruri edən amillərdən, konsepsiada azərbaycançılığın mövqeyini təyindən gəlir. Başqa sözlə, o, yeni dövrləşdirmə konsepsiyasına bu istiqamətdə ədəbiyyat tarixciliyimizin keçdiyi yolu çox diqqətlə və həssaslıqla aşdıraraq gəlir. Ədəbiyyatşunaslığımızın keçdiyi tarixi yolda bu istiqamətdə söylənmiş hər hanı bir tezisdən tutmuş konseptual qoyuluşlara, monoqrafik araşdırmaşara qədər, hər bir mövqeyi analiz edir, ona münasibət bildirir. Yeni konsepsiyanın formalasdırılmasında tarixi mövqelərin dəyərli cəhətlərini ümmükləşdirməye çalışır. O, XX əsrin 90-ci illərini "Azərbaycan ədəbiyyatı tarixini yenidən formalasdırmaq üçün konsepsiya axtarışları dövrü" adlandıraqla daha çox prof. N.Qəhrəmanlıının və akademik N.Cəfərovun təsnifatları üzərində dayanır və bir neçə cəhətinə görə N.Cəfərovun dövrləşdirmə konsepsiyasını daha artıq dəyərləndirir. Bu konsepsiada "Azərbaycan ədəbiyyatı tarixini dövrləşdirmək üçün zəruri olan meyarların" - ictimai-siyasi, etnokul-

turoloji və ədəbi-estetik amillərin vəhdətdə nəzərə alınması, konkret dövrləşdirmə modelinin təklif olunması və bütün bunlara azərbaycançılıq müstəvisində elmi həll verilməsi İ.Həbibbəylini belə qənaətə gətirir ki, N.Cəfərov "Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin özünəməxsus konkret versiyasını formalasdırmışdır" (İ. Həbibbəyli. Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri, s. 89).

Alim yeni dövrləşdirmə konsepsiyasının yaradılması zərurəti üzərində geniş dayanır. Onun arqumentləri arasında keçmiş ideoloji sistemlə müstəqil dövlətçiliyimizin ideologiyası arasındaki fərq, keçmiş sistemin ədəbiyyatın tarixi dövrləşdirilməsini həqiqi ədəbiyyat qanunlarına tabe tutmağa imkan verməməsi, vaxtilə təklif olunan təsnifatların dünya ədəbi-nəzəri təcrübəsindən lazımi qədər yararlanmaması və s. məsələlər yer alır.

O, yeni dövrləşdirmə konsepsiyasında azərbaycançılıq məfkurəsi, sivilizasiya faktoru, ədəbi-tarixi prosesin reallıqları və s. prinsiplərə istinadı öne çəkir.

Məlumdur ki, dövrləşdirmə konsepsiyasının elmiliyini şərtləndirən ən əsas cəhət budur ki, hər hansı bir dövr özündən əvvəl və sonra gələn dövrlərdən ədəbi-estetik amillərin bütöv bir sistemi ilə ayrılsın. Düşünürük ki, İ.Həbibbəyli öz konsepsiyasının elmiliyini şərtləndirmək üçün bir tarixi dövrü o birindən ayıran və "müəyyən bir vəhdət altına alına bilən vəsfləri" (B.Çobanzadə) müəyyənləşdirmək yolu tutmaqla düzgün mövqe nümayiş etdirir (Həmin "vəsflər"in mahiyyətini açmaq təfsilatlı təhlil tələb edir. Bu isə artıq ayrı bir yazının mövzusudur). Yalnız onu deyək ki, bu "yol" alime "Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələləri"ni, əslində isə dövrlərini hər bir dövrün estetik özünəməxsusluğunda ayırmaya imkan vermiş və aşağıdakı qənaətin gerçəkləşməsinə gətirib çıxarmışdır: "Ölkəmizdə dövlət müstəqilliyi şüurunun oyatdığı milli-ənənəvi özünüdərkətmə ruhundan və milli istiqlal düşüncəsindən doğan çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirmə konsepsiyası geniş mənada xalqın və ədəbiyyatın qanuna uyğun təkamül və inkişaf proseslərinin ədəbiyyatda eks olunmasına xidmət edən sistemli elmi-nəzəri təlimdir" (İ. Həbibbəyli. Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri, s. 425).

Bütün bunlar Ç.Aytmatovun B.Vahabzadə haqqında dediyi və yaddaşımın dərinliklərində yer almış aşağıdakı sözləri xairolatmağa ehtiyac yaradır: "B.Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu çox nadir bir haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində feil olmayı bacarasın".

İsa Həbibbəylinin tarix, diyarşunaslıq, sənətşunaslıq məsələlərinə, müxtəlif sahələrdə çalışmış elm xadimlərinin həyat və yaradıcılıq yoluna dair yazılarını da, AMEA-nın vitse-prezidenti və Nizami Gəncəvi adına Ədəbiyyat İnstytutunun direktoru kimi humanitar fikrimizin inkişafı uğrundakı qaynar fəaliyyətini, xüsusən Ədəbiyyat İnstytutunun durğunluqdan vüsətli inkişafa doğru hərəkətində misilsiz xidmətlərini də nəzərə alsaq, qəti inamlı deyə bilerik ki, 70 illik həyatı və yaradıcı fəaliyyətinin qürurunu yaşıyan alim görkəmli şairimiz B.Vahabzadə kimi "övladı olduğu xalqın nitq hissəsində feil olmayı" bacarmışdır.

**Təyyar SALAMOĞLU**



## ◆ P o e z i y a



*Vəliyulla NOVRUZ*

### **OLMADI**

Dərdimdən yıxıldım, ana,  
Tutmağa bir əl olmadı.  
Həsrətdən sıxıldım, ana,  
Danışmağa dil olmadı.

Seyr elədim Haçadağı,  
Ağlar gördüm Xanbulağı.  
Çox bəslədim bağça-bağı,  
Üzməyə bir gül olmadı.

Kim qarğıdı axı bizi,  
Oda yaxdı qəlbimizi.  
Duman aldı yolu, izi,  
Əsməyə bir yel olmadı.

Göylər qara geyindilər,  
Boz buludlar öyündülər.  
Yağış yağıdı, sevindilər,  
Çaylar daşib sel olmadı.

Dünya necə gör qarışdı,  
Qismətilə kim barışdı?  
Pərdələrdə sim alışdı,  
Çalmağa bir tel olmadı.

Qırıb çatdilar meşəni,  
Durub satdilar meşəni,  
Oda atdilar meşəni,  
Yerində bir kol olmadı.

Gecə-gündüz hey yazdilar,  
Bəndi-bərəni qazdilar.  
Axırda yolun azdilar,  
Keçməyə bir yol olmadı.

## BİZİ

Nağıllaşdıq nağıl kimi,  
Şirinləşdik noğul kimi.  
Yurda layiq oğul kimi  
Böyütdü nənələr bizi.

Məskən saldıq bu dağlarda,  
Sərinləndik yaylaqlarda.  
Yuva saldıq budaqlarda  
Yellədi nənnilər bizi.

İllər ötdü, yaşa dolduq,  
Qocaldıqca uşaq olduq.  
Çiçək kimi bir gün solduq,  
Duymadı nəvələr bizi.

Namərd yükün çatıb getdi,  
Torpağını satıb getdi,  
Səhralarda atıb getdi  
Sarvansız dəvələr bizi.

Yollarını yağı kəssə,  
Vuruşmağa qılınc istə.  
Koroğlutək düşmən üstə  
Hoyladı dədələr bizi.

\* \* \*

Səninlə hər axşam danışıram mən,  
Ruhunu oxşayan çiçək dilində.  
Yanıb öz içimdə alışıram mən,  
Adım da düşməyir, göyçək, dilindən.

Tale də üzünə gülmür nə vaxtdı,  
Elə bil dəryada qərq olub gəmin.

Bir gün bu sevdanın açılar baxtı,  
Sevincə bürünər kədərin, qəmin.

Bu da bir ömürdü, yaşayırıq biz,  
Alıb öz qoynuna sizi bu şəhər.  
Hələ dərdimizi daşıyırıq biz,  
Mənim boğazımı tixanıb qəhər.

Hər gecə Tanrıya dua edirəm,  
Haqqın dərgahına diz çökürəm mən.  
Nəmlı gözlərimi sıxıb gedirəm,  
Bir Allah bilir ki, nə çəkirəm mən.

Elə bil qəlbimi çəkiblər dara,  
Ruhumu nə yaman sıxır barilar.  
Özüm də bilmirəm üz tutum hara,  
Höñkürsəm, göylərin bağırı yarilar.

Olub-keçənləri unut bir anlıq,  
Günəş qürub edər batanda, qızım.  
Daha gözlərimə çökür qaranlıq,  
Sanma ki, günahkar atandı, qızım.

Əzəldən dünyanın işi belədi,  
Bəzən bir damlada boğulur insan.  
Fələyin qurduğu bu bir tələdi,  
Ancaq öz hökmünü verir hər zaman.

## **OXULARIN NƏZƏRİNƏ!**

**2020-ci İL ÜÇÜN**

**“AZƏRBAYCAN”**

**jurnalına abunə yazılışı davam edir.**

**“AZƏRBAYCAN”**

**jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,**

**illik abunə qiyməti 18 manatdır.**

**İNDEKS: 76300**



## *Dayandur SEVGİN*

### **ALATORAN**

Alatoran: şər əməllərin və  
şər əməllilərin "qaynar iş vaxtı".  
Cinin, şeyatinin gələn vədəsi,  
Yarasaların səbirsizliklə gözlədiyi  
uçuş məqamı,  
Qurbağaların zəhlə tökən qurultusu.  
Dan yeri qızarınca,  
Günəş üfüqdən boy verincə  
Şər əməllər çəkilər  
öz hücrəsinə.  
Cin-şeyatin gözə görünməz,  
Yarasalar divar deşiyi axtarar,  
Dəcəl bir uşağın atdıığı daş  
Kəsər qurbağaların  
Zəhlə tökən səsini.  
Nə yaxşı ki, işıqlı səhərlər var,  
İşıqlı adamlar var, İlahi!

### **VARSA ƏDALƏT DEDİYİN**

Tale athı, mən piyada,  
Güvənmədim baxta, Tanrim.  
Şirin-şəkər, gözəl sözlər  
Gördüm çıxdı saxta, Tanrim.

İçindəyəm səsin-küyün,  
Dərd sinəmdə dügün-dügün,

Varsa ədalət dediyin,  
Niyə çıxmır taxta, Tanrim?

Bilsin yaxın-yadım mənim,  
Var könlümdə odum mənin,  
Varda olmaz adıım mənim,  
Axtar məni yoxda, Tanrim.

Nəyi deyim, yazım nəyi,  
Gedə köksümün göynəyi,  
Deyilənin haqq gəlməyi  
Qaldı hansı vaxtda, Tanrim?

\* \* \*

Şeytan əməlidi bu gözəlliin,  
Tanrı axitmazdı belə qanları.  
Qara kirpiklərin xilas eyləməz  
Dərya gözlərində boğulanları.

Kövrəlsən, gözündən bir damcı düşsə,  
Silməyə hər cibdən bir yaylıq çıxar.  
Sən tutub gedərsən vüsal yolunu,  
Nədənsə qarşına ayrılıq çıxar.

Sonuncu nəgməsin oxuyan qu da,  
Son dəfə ürəkdən dinmək istəyir.  
Sənin göz yaşından sellənən suda  
Kimdi o, bəxtəvər cımmək istəyir.

### YADINDAN ÇIXIB

Əllərin üzündə qalar, İlahi,  
Adam gözləriylə baxsan rəngimə.  
Nolar bu gözələ insaf verginən,  
Bircə cavab versin mənim zəngimə.

Dəryada gəmiyəm, uçub yelkənim,  
Külək yellədikcə əsər kəndiri.  
Asılı qalmışam dar ağacından,  
Bircə "ALO" sözü kəsər kəndiri.

Dillənə qəlbinin kaş sarı simi,  
Duyam istisini kövrək səsinin.  
Nolardı barmağı kəpənək kimİ  
Qonayı üstünə "YES" düyməsinin.

Bu başda həyəcan, o baş da sükut,  
Aya, ilə dönür hər keçən anim.  
Çağırır, çağırır, telefon susur,  
Bir cavab verməyir qəlbi daş xanım.

Sən bizi sevgidən yaratdın axı,  
Ən ülvi sevgilər adından çıxıb.  
Tanrıım, bu gözələ hər şey vermisən,  
Bircə ürək vermək yadından çıxıb.

## GÖZƏL

Sözüm tellərinin birinə dəyməz,  
Təsvir eləsəm də yüz səni, gözəl.  
O hansı nəqqəşdi belə nəqş edib,  
Belə şəkil kimi qız səni, gözəl.

Öldüm həsrətinin qeylü-qalında,  
Sən varsan, gözüm yox dünya malında.  
Elə bil ay doğub gül camalında,  
Ölür görmək üçün göz səni, gözəl.

Həsrətin canımı yaxıb, qurtarıb,  
Gözüm göz yaşımı sıxıb, qurtarıb,  
Mənim axırıma çıxıb, qurtarıb,  
Bəs niyə öldürmür naz səni, gözəl.

Ayrılıq Sevginin qəddini əyib,  
O al dodaqların gilastək dəyib,  
Üstündə ilahi elə işləyib,  
Çətindi vəsf etsin söz səni, gözəl.

\* \* \*

Düşündüm ki, sən mənim  
Ta çıxmışan yadımdan.  
Yenə göz-gözə gəldik,  
Neynim mən bəxti qara.  
Qara gözlərin ilə  
Talan etdin könlümü.  
Bu yaşda Məcnun olub,  
Düşümmü səhralara.

---

**REDAKSİYADAN:** Hörmətli həmkarımız Dayandur Sevgin, 60 yaşın mübarək! Sənə möhkəm cansağlığı, ailə səadəti arzulayırıq. Yaşa!



### **Xutra RAMAZAN**

#### **DOĞMALIQ**

Yurdumu, yuvamı, bəzi quşlartək,  
İqlim dəyişdikcə dəyişməmişəm.  
Qoca qartal kimi zirvə seçərək  
Adına əbədi Vətən demişəm.

Mən dağlar oğluyam, dağ vüqarım var,  
Irədəm poladdır - sinar əyilməz.  
Sevda yolcusuyam, öz qərarım var,  
Bu yolda sürətim səngiyə bilməz.

Özgənin vədinə uymaram bir an,  
Elimin sözünə sadiqəm yenə.  
Bir qurtum içmərəm yad bulağından,  
Öz sisqa çeşməm də şirindir mənə.

Anamın laylalı bal dilimizə  
Əcnəbi haramı qatanlar azmı?  
Dilimdən düşərsə xal dilimizə,  
Ana da, Vətən də məni danmazmı?

Könlüm cənnətməkan, ömürsə bahar,  
Versəm yad əlinə, solar çıçəyim,  
Neynirəm özgəni, yiğissin dostlar,  
Tər çiçək ətirli nəğmələr deyim.

## NƏĞMƏKAR ÜRƏYİM

Sinəmdə ürək deyil,  
O bir yaralı quşdu.  
Həsrətinlə çırpınıb,  
Köksümü yardı uçdu.

O mənim quş ürəyim,  
Qana düşmüş ürəyim.  
Qonub könül bağına,  
Oxuyur yana - yana:

Bir sevdali ürəyəm,  
Sənə bağlı diləyəm,  
Dərd vermə, sına billəm,  
Büllur kimi kövrəyəm.

Sevgilim, bu ah-aman,  
Sanma quş naləsidir,  
Atəşinlə qovrulan  
Ürəyimin səsidir.

Sevgi nəğməsi həzin -  
Həyatın özü kimi.  
Qəbimiz qoşa yansın -  
Bir odun kimi közü kimi.

## DAĞLAR KİMİYƏM

Tale yolçusuyam, ömür yarıdı,  
Qismətini gəzən səyyar kimiyəm.  
Bilmirəm nə qalib mənzil başına,  
Gedirəm, sürətli qatar kimiyəm.

Altmışı haqlayıb ötsə də yaşım,  
Neçə yol tufana düşsə də başım,  
Həyat eşqi olub ömür sirdəşim,  
Qəbimlə, ruhumla bahar kimiyəm.

Hələ nə yazmışam, yaratmışam mən -  
Hələ çox əsərlər görəcək Vətən.  
Min inci düzəcək qələmim sözdən,  
Deməyin sənətdə nübar kimiyəm.

Bir insan üzündə kədər görəndə,  
Bir insan səsində qəhər görəndə,

Kövrəlib uşağa dönürəm mən də --  
El dərdini çəkən qəmxar kimiyəm.

Xutra Ramazanam, haqq soraqlıyam,  
Vətənə bağlıyam, elə bağlıyam.  
Yurdum Balakəndi, avar oğluyam,  
Vüqarımla bizim dağlar kimiyəm.

### **İNSANI QOCALIQ HAQLAYANDA**

Cavalıq şövqüylə yansa da ürək,  
İnsanı qocalıq yaman haqlarmış.  
Könül gülzarına xəzan düşəndə  
Bahar gullerinin solmağı varmış.

İxtiyar çağının çoxmuş möhnətiŞ,  
Tükənərmış canın heyi, taqəti;  
Dil sözü tutmazmış, qulaq söhbəti,  
Gözler odu verib, qoru saxlarmış.

Niskili çox imiş ahıl payın da,  
Qəm şahlıq edərmiş can sarayında.  
Qalsa da min azar-bezar hayında,  
Ürəkdə arzular cavanlaşarmış.

Fikir dolaşdıqca belədən - belə,  
Uzaq xatırələr gələrmiş dilə.  
Aynalı gözündə min sual ilə  
İtib gedənləri hey soraqlarmış.

Ələndikcə yelə verdiyin illər,  
Qayıdır halını pərişan edər.  
Gözə kölgə salan günah əməllər,  
Qəsdinə dayanıb sinə dağlarmış.

Xoş sözə, tərifə, üni tamarzı,  
Aman - güman yeri şükür namazı,  
Ömürdən nə qalıb, ona da razı, --  
Deyib Yaradana ülfət bağlarmış.

### **BİR ÇAY DƏMLƏ, ƏZİZİM**

Bir çay dəmlə, əzizim, bir çay dəmlə,  
Əylənin göz-gözə dərdləşək bir az.  
Kəsək haqq-salamı ələmlə, qəmlə,  
Qəlbimdən keçəni ürəyinə yaz.

Bu axşam yamanca düşüb könlümə  
 Əlinin ətriylə dəmlədiyin çay.  
 Sən canım, gileydən, güzardan demə,  
 Şirin gülüşünlə üzümə nur yay.  
 Oturaq üz-üzə, baxaq göz-gözə,  
 Uçsun xəyalımız qanadlı quştək,  
 Xoş anlar yaşadaq bir-birimizə,  
 Yeni bir həvəslə döyünsün ürək.

Bir çay dəmlə gətir, içək doyunca,  
 İncidən dilini şəkər-qənd elə.  
 Sözümüz uzansın süfrə boyunca,  
 Olub-keçənləri gətirək dile:  
 Birgə aşdığımız dumanlı dağlar,  
 Qoşa gəzdiyimiz çiçəkli bağlar,  
 O qayğılı illər, qayğısız illər,  
 Sevdalı günlərə açılan səhər  
 Keçsin gözümüzdən sinema kimi,  
 Xəyal çəksin məni, kövrəltsin səni.

Bir çay dəmlə, gülüm, əlindən içim,  
 Bizə qalmayıb ki, dünyanın dərdi.  
 Demirəm ötəri hissərdən keşim -  
 Duyaraq yaşayan nə bəxtəvərdi.  
 Üzümüzə gələn ömrün payızı  
 Soldurmasın bizi çiçəklər kimi.  
 Düşsün ruhumuza gənclik havası -  
 Hələ biz həyatda nə görmüşük ki...  
 Yel atına kimin qaçan illərin  
 Ardınca baxmayaq pərişan gözlə.  
 Eşqdən süd əmən arzular şirin,  
 Uzadaq ömrünü əməlimizlə.  
 Bizi çox yormasın ev qayğıları:  
 Evin kəm - kəsiri bitməz, tükənməz.  
 Qızıldan ols ada onun divarı  
 Bir "can" kəlməsini edərmi əvəz?

Bir çay dəmlə, gülüm, sən bir çay dəmlə,  
 Kim nə deyir-desin, yoxdur çayından.  
 Mənsə surətini çəkim qələmlə,  
 Çayımız qoy şirin olsun hər zaman,  
 Bir çay dəmlə... Bir çay dəmlə...

*Balakən*

## ♦ Θ d ə b i s ö h b ə t l ə r ♦



### “...bir redaktor kimi mən tam sərbəst və azadam”...

*“Azərbaycan” jurnalının Baş redaktoru İntiqam Qasimzadə ilə  
tənqidçi Nərgiz Cabbarlinın söhbəti*

– İntiqam Qasimzadə - tənqidçi, İntiqam Qasimzadə - ssenarist, kino adamı, İntiqam Qasimzadə - nə zamansa şeirlər yazmış bir gənc və İntiqam Qasimzadə - “Azərbaycan” jurnalının baş redaktoru, bu jurnalla talecə bağlı olan qələm sahibi... Əvvəlcə belə bir sual vermək istəyirəm sizə... Hər birimizin həyatda öz yolumuz, öz missiya-mız var. Ola bilər, gənclikdə bu haqda bir o qədər də fikirləşmirik. Amma yaş artıqla düşünməyə başlayırıq. Qənaətlərimiz yaranır: “Həyat məni bura təsadüfən atdı”, “Mən bunu istəmirdim”, “Özüm üçün planlaşdırıldığım bu deyildi” və s. v. ə. i. Bu gündən baxanda “missiyanız” haqqında nə düşünürsünüz? Baş redaktorluğunuz, “Azərbaycan” jurnalı sizin tənqidçilik, alimlik, elmi dərəcə, populyar filmlərin ssenari müəllifi kimi əldə edəcəklərinizə çoxmu mane oldu? Çox şeylərimi aldı əlinizdən?

– Nərgiz xanım, ister-istəməz məni qaytarırsınız lap əvvəlki illərə. Sizinlə söhbət etdiyimiz bu bina ilə üzbəüz, “Sahil” bağının o biri üzündə 7 nömrəli

məktəb var. Mən oranı bitirmişəm. O zaman fizikanı yaxşı bilən şagirdlərdən biri idim. Bizim gözəl bir fizika müəllimimiz var idi - İbrahim müəllim Rəşidov məni texniki peşələr sahəsində görmək istəyirdi. Elə mən də bu fikirdə idim. Özüm üçün müəyyən etmişdim ki, mütləq Leninqrada gedib Gəmiqayırma İnstitutuna daxil olacağam. Amma atam təzə rəhmətə getmişdi, anam da bu istəyimə qəti etiraz etdi. Dedi ki, məni gözündən uzağa qoya bilməz. Özü də Leninqrad kimi bir şəhərə. Biz azərbaycanlıların əksəriyyəti o şəhərin iqliminə davam gətirə bilmir. Rəhmətlik Niyazi də bir zaman Leninqradda oxumuşdu, xəstələninib yarımcıq qayıdır gəlmışdi.

Bax, onda - qərar vermək lazımlı gələndə ki, Leninqradın Gəmiqayırma İnstitutuna deyil, başqa bir yerə sənəd verməliyəm, onda mən çox qətiyyətlə jurnalistikanı seçdim. Universitetin jurnalistika şöbəsi var idi - filologiya fakültəsinin nəzdində. Sənədlərimi aparıb verəndə məlum oldu ki, o şöbəyə həmin il qəbul yoxdur. Beləliklə, mən də sənədlərimi filologiya fakültəsinə verməli oldum.

**– Onda belə demək olar ki, sizin yolunuzu həyat özü müəyyənləşdirib.**

– Bəli, belə çıxır... Biz yeniyetməlik illərində bir şey arzu edirik, amma həyat bəzən başqa yerə aparıb çıxarıb bizi. Görünür, tale məsələsidir. O bizi yönəldir, idarə edir və yolumuzu daha dəqiq müəyyənləşdirir.

**– Amma keçmişə baxıb, məsələn, tənqidçi kimi yarada biləcəyiniz əsərləri yaratmadığınızı görə bilərsiniz... Hansı ki sizin tənqidçi imicinizi, tənqidçi şəxsiyyətinizi və s. formalasdırardı... Yaradıcılığınızın o istiqaməti indi kölgədədir. Yaxud tanınmış bir ssenarist ola bilərdiniz...**

– Tanınıb-tanınmadığımı mən özüm deyə bilmərəm, amma ssenarist kimi bu gün də fəaliyyət göstərirəm və bu mənim çox sevdiyim və zənnimcə, bacardığım bir işdir.

**– Amma baş redaktorluğunuuzla müqayisədə, yaradıcılığınızın o istiqaməti də kölgədədir.**

– Onu bir qədər sərt deyirsiniz, bir o qədər də kölgədə deyil; filmlərim tez-tez televiziya ekranlarında göstərilir. Yaxşı sözər də eşidirəm həmin filmlər haqqında. Yəqin, sizə rast gəlməyib, Nərgiz xanım, bir də, sadəcə, mən çox hay-küy qaldıran adamlardan deyiləm. Son on il ərzində, azı, 17-18 filmin ssenarisini yazmışam. Özü də bunların böyük əksəriyyəti çox vacib mövzulardadır. "Rast. Niyazi" filminin ssenari müəllifiyəm. Özü də çox orijinal ssenaridir. Ənənəvi çərçivelərdə yazılmış ssenarilərdən fərqlənir. Film də yaxşı alınıb, razı qalmışam. Yaxud "Qara Qarayev" filminin adını çəkə bilərəm. Dünya şöhrətli pianoçu - bəstəkar Vaqif Mustafazadə, görkəmli bəstəkar Xəyyam Mirzəzadə yaradıcılığından bəhs edən ssenarilərim əsasında çəkilmiş və deyərdim, çox maraqlı alınmış filmlərim də var. Və ya Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseynzadə haqqında çəkilmiş filmim - "Təxəllüsü Mixaylo"... Mehdiyə həsr olunmuş bədii film var idi - Tofiq Tağızadənin 1958-ci ildə çəkdiyi film - sənədli film isə - yox... Üstəlik, "Uzaq sahillərdə" filminin çəkildiyi tarixdən xeyli vaxt keçmişdi. Sovet dövründə ləntə alınmış film idi. Biz isə yeni faktlar axtarıb üzə çıxardıq. Rejissorla birlikdə işlədik. O faktlara əsaslanıb artıq Mehdi

Hüseynzadənin həyatının bir çox məqamları açıq deyilə bilirdi. Filmdə, həmçinin onun başına gətirilən müsibətlərdən də danışdıq. Və bunu ona görə edə bildik ki, Mehdinin qəhrəmanlığının üzə çıxmasına mane olanlar artıq sağ deyildilər. Məsələn, Mikoyan yox idi... Filmdə artıq bu hiss olunur. Halbuki, Mehdi Hüseynzadəni bir zamanlar erməni kimi qələmə vermək isteyirdilər... Bax, bu səpkili öyüne biləcəyim filmlərim var mənim... Sadəcə, dediyim kimi, heç vaxt özünütblıqla məşğul olmamışam.

**– O zaman “sizin ssenarist tərəfiniz yetərinçə işqlandırılmayıb, yetərinçə qabardılmayıb”, - desək daha doğru olar.**

– Bəli. Bunun bir səbəbi də odur ki, ümumiyyətlə, bizdə kino tənqid, kinoşünaslıq çox zəifdir. Məsələn, hazırda maraqlı filmlər çıxır meydana, amma onlar haqqında çox az yazılır, az danışılır...

**– Kino ilə məşğul olan bir-iki nəfər var...**

– Elədir. Orada-burada bir-iki məqalə çıxır, vəssalam.

**– Yəqin ki, bu sahənin bilicisi yoxdur, səbəb budur...**

– Bilicisi var, amma azdır. Xülasə, qiymət verən yoxdur. Yenə ədəbiyyat sahəsində az-çox nəsə deyilir. Təəssüflər olsun ki, burada da bir dəstəbazlıq var. Kimlərisə qaldırmaq, kimlərisə görməməzliyə vurmaq tendensiyası müşahidə edilir...

**– Siz ədəbi ictimaiyyətdə kifayət qədər nüfuzlu olan bir jurnalın baş redaktorusunuz və sözünüz də sayılan sözlərdəndir. Görməməzlik deyirsiniz... “Görməməzliyə vururlar, yada salmırlar, kimisə layiq olmadığı halda şışirdirlər”, - deyirsiniz... Bəli, haqlısınız... AYB-dən kənarda bu var, kampaniya şəklində fəaliyyət gedir, biz də bunu görürük. Amma orada buna haradasa haqq qazandırmaq olur. Ədəbi mühitdə, Yəzicişəhər Birliyində, ədəbiyyatın ürəyinin döyündüyü bir yerdə isə bunun şahidi olmaq daha ağırlıdır... O yerdə ki professionallar olmalıdır, amma professionallıqdan uzaq insanların sayı getdikcə artır... İstedad cəhətdən çox zəif qələm sahibləri burada da dərinə kök salmaqdır, özünə yer etməkdədirler... O insanlar ki, onları hətta ədəbiyyatçı, yəzici belə adlandırmaq çətindir... Amma yol tapıb bura sızırlar, burada özlərinə yer edirlər və ədəbi ictimaiyyətə AYB adından nələrisə diktə etmək hüquq qazanırlar...**

– AYB deyirsiniz... Bura, Nərgiz xanım, ədəbiyyatın yarandığı yer deyil. Və burada işləməyin yaradıcılığa heç bir dəxli yoxdur.

**– Amma bura ədəbi proses haqqında əsas informasiyanın cəmiyyətə təqdim edildiyi yerdir. Prosesin idarə olunduğu, təəssürat yaranan, təqdimat verən yerdir...**

– Bəli, təəssüf ki, burada işləməklərindən istifadə edənlər var. Yəzicişəhər Birliyi bir yaradıcılıq təşkilatıdır. Əslində, burada çox az adam da işləyə bilər. Və başqa idarələrdə, institutlarda, elmi müəssisələrdə işləyən yəzicişəhər bura öz evləri kimi gəlib-gedə bilərlər. Amma bilmək lazımdır ki, Yəzicişəhər Birliyi heç kimə istedad vermir, heç kimin istedadını da əlindən almır.

**– O da var ki, Yəzicişəhər Birliyinin etirafı, təqdimati cəmiyyətə çox şey deyir. Biz bu stereotipi qıra bilmirik.**

– Belə getsə, heç uzun zaman da qıra bilməyəcəyik, çünki bu təşkilatdan çox şey gözləyirik, hər şeyi onun üstünə atırıq. Yazıçılar Birliyi müxtəlif rəngli, müxtəlif səviyyəli adamlardan ibarətdir. Əlbəttə ki, Anar kimi bir şəxsiyyətin kimisə etiraf etməsi, qəbul etməsi, yüksək səviyyədə təqdim və təqdir etməsi böyük şeydir. Amma bu da Anarın şəxsiyyəti ilə bağlı məsələdir. O, bu nüfuzu təkcə AYB-nin sədri kimi yox, bir yazıçı kimi qazanıb... Mən uzun illərdir burada çalışıram və onun nüfuzunun və mövqeyinin təsir gücünü də nə çox işırtmak, nə də azaltmaq istəyirəm. Amma Anar padşah deyil, elə bir iddiası da yoxdur.

**– Yaxşı, bəs, siz özünüz o prosesə və mühitə təsir etmək istəyirsiniz-mi? Və ya bunu bacarırsınız mı?**

– Bu, tək bir adamın yox, sizin, mənim, hamımızın işidir. Tək-tək insanlar heç bir şey edə bilməzlər. Mən sizin Vilayət Quliyevlə söhbətinizi oxudum; bizim jurnalda dərc edilmiş söhbətinizi. Orada çox gözəl məsələlərə toxunmuşdunuz. Mən ədəbi mühiti ideal şəraitdə o söhbətin əxlaqında görmək istəyirəm. “Azərbaycan” jurnalının səhifələrində siz artıq neçə-neçə şəxsiyyətlərlə söhbətlər aparmışınız. Amma bu müsahibəni xüsusi qeyd edirəm. Çünkü ədəbiyyat haqqında hər ikinizin düşüncələri ədəbi mühitin formalasmasına təsir edə bilər. Şou, şəxsiqərzəzlilik ədəbi mühiti formalasdıracaq amillər olmamalıdır. Buna imkan verməməliyik.

**– Tamamilə razıyam. Amma ən pisi odur ki, hələ ki onunla çox şeyə nail olunur.**

– Çünkü şər qüvvələr hər zaman birləşməyi, onlara sərf etməyən qüvvələrə birlikdə hücum etməyi gözəl bacarırlar. Xeyrin daşıyıcılarının hər biri isə ayrıca bir fərddir. Şəxsiyyətdir. Və birləşməyə bir o qədər də meyilli deyillər, buna ehtiyac duymurlar. Xırda hissələrdən yüksəkdə durmağa üstünlük verirlər. Hər biri gözəl bir orkestrin səsləri kimi dır. Hərəsinin öz səsi var və haradasa birləşsələr belə, tamamilə fərqlidirlər.

**– İndi bizim haqqında danışdığınız məsələ ədəbiyyatın aşağı müstəvisində baş verənlərdir. Problematika baxımından da belədir... Əslində, biz ondan danışmaya da bilerik, amma...**

– Biz bundan danışmalıyıq, çünkü bu gün ədəbiyyatı çox cidd-cəhdli şouya çevirmək cəhdləri var.

**– İntiqam müəllim, ədəbiyyatı bəzi televiziya kanallarında da şoulaşdırmağa, ucuzlaşdırmağa çalışırlar, bəsit və ucuz bir şəkildə cəmiyyətdə də, ədəbi mühitdə də bu proses gedir... Ən pisi budur...**

– Siz “Azərbaycan” jurnalında belə bir şeye rast gəlmisinizmi?

**– Yox, hər kəs öz müstəvisində hansısa sərhədləri qoruya bilirsə, bu, artıq nailiyyətdir. Amma görürsən ki, tək evin içini qorumaqla olmur... Siz necə, kimlərə təsir edə bilirsinizmi? Kimlərə layiq olmadığı halda bu təşkilatda yazıçı kimi təqdim edilib şişirdiləndə, kimlərinə yazıları hansısa orqanlarda dərc edilməyib monopoliya yaradılınca, 10-cu, 11-ci yerdə belə olmağa layiq olmayan yazıçı xanımlar gözəl qələm uстası kimi təqdim ediləndə... Hər hansı bir şəkildə buna müdaxilə etməyi öz vicdan borcunuz bilirsinizmi?**

– Maksimum çalışıram, amma öz imkanım daxilində. Mənim əsas çalışdığım məsələ jurnalımızda zəif əsərlərin çapının qarşısını almaqdır. Soraqlaşın-

yaxşı əsərlər axtarış tapmaq, onları çap etməkdir. Bizdə ədəbiyyatşunaslıqla bağlı yazılar, ədəbi-tənqid məqalələr gedir. Qorxmaz Quliyev, Cavanşir Yusifli, Vilayət Quliyev kimi, Nizaməddin Şəmsizadə, İradə Musayeva kimi professionalların əsərlərinə yer verilir... "Azərbaycan" jurnalının qapıları ədəbiyyatşunasların üzünə açıqdır və bunu özləri də bilirlər. Amma təessüf ki, onlar qapılarımızı az-az açırlar...

**– Səbəb?**

– Səbəb passivlikdir... Onu da deyim ki, ümumiyyətlə, bizdə ədəbiyyatşunaslıq və tənqid mən deyən səviyyədə deyil. Məsələn, Rusiya ədəbiyyatşunaslığı və tənqidid ilə müqayisədə elmi düşüncə və analitik düşüncə səviyyəsi aşağıdır. Ayrı-ayrı hallarda var, amma küll halında - yox.

**– Üstəlik, başqa istiqamətə axın edirlər: tədqiqata, jurnalistikaya, ədəbiyyata...**

– Bəli, yaza bilmədikləri halda nəsr yazmağa başlayırlar... Halbuki, nəsr yazmaq özü bir vergidir, istedadın məhsuludur və bunun belə olduğunu tənqidçi, ədəbiyyatşunas yoldaş hər kəsdən daha yaxşı bilməlidir.

**– Səbəb ey, İntiqam müəllim, səbəb nədir? Tənqid davamlı olaraq insanı dinamik olmağa, ədəbi prosesi izləməyə vadar edir, vaxtını çox alır... Budurmu, əsəb, yoxsa başqa incəliklər də var?**

– Var. Əlbəttə var. Cəmiyyətin özünü biganəliyi. Ümumiyyətlə, ədəbiyyata, ədəbi tənqidə, hətta sənətə qarşı cəmiyyətimiz çox biganədir. 1960-70-ci illərdə Azərbaycan kinosu inkişaf etmişdi. İndi ad çəkmək istəsək, 20-30 filmin adını çəkə bilərik. 60-ci illərlə 80-ci illər arasında filmlər var idi. Bəs həni indi o cür filmlər? Görünür, tələbat da yoxdur, qayğı da yoxdur.

**– Mən “tələbat yoxdur” deməzdim. Məsələn, tamaşaçı kimi görmək istərdim o cür filmləri. “Qayğı yoxdur” fikrinizlə isə razıyam.**

– Cəmiyyətdə küll halında ədəbiyyata maraq varmı? Mən görmürəm.

**– Bu məsələdə mətbuatın, sizin, bizim rolumuz az deyil. Oxucuya zəif əsəri şedevr kimi təqdim edəndə, onun müəllifini təbliğ edəndə, iki gündən bir hansısa əlaqələr vasitəsilə imzasını qabardanda, nəticənin belə olması təbiidir... Təbii ki, o zaman oxucu da “budur sizin şedevr?” - deyib ədəbiyyatdan üz çevirəcək...“Mən belə “şedevr” oxumaq istəmirəm”, - deyəcək... Bəzən mənim özüm də prosesi izləmək üçün reklam edilən hansısa kitabı alıram, amma heyrət edirəm... Başqa bir məqam... Təessüf ki, bunda biz tənqidçilərin də rolü var. Tanınmış, məşhur tənqidçi şəxsiyyətlərin qatıldığı, söz dediyi təqdimat mərasimlərinin xidmətləri var...**

– Siz nadir tənqidçilərdəniniz ki, özünüzü tənqid edirsınız. Baxmayaraq ki, bu prosesdə, sizin fəaliyyətinizdə dediklərinizin eksini görmüşəm. Adətən, belə əsərləri, yəni heç bir bədii dəyəri olmayan yazıları təqdim edib tərifləmirsiniz.

**– Mən, ümumiyyətlə, tənqidin nəzərdə tutaraq “biz” deyirəm. Özümü ayırmıram... Mən də, siz də tənqidin bir qoluyuq.**

– Doğru qoyulmuş məsələdir. Oxularla ədəbiyyat arasında əlaqə yaratmaq, oxuları ədəbiyyata yönəltmək - tənqidin işidir. Bəlkə də, ən başlıca vəzifəsidir. Ədəbi tənqid yazıçılara yazmaq öyrətmir. Bəzən

tənqidin rolunu şişirdirlər, amma tənqidçi yazıçıya yazı yazmaq öyrətmir, mətni dəyişmir...

– **Haradasa razılaşmırıam bu dediyinizlə... Məsələn, sizin yazıçılarla kontaktlarınız olub. Xüsusilə əsər ictimaiyyətə təqdim olunmamışdan əvvəl. Tutaq ki, hansısa qüsurları tənqidçi yazıçıya deyirsə, o da obyektiv olaraq qəbul edə bilirsə, yazıçılıq eposu hər şeydən üstdə deyilsə, tənqidçi fikir bədii mətnə yaxşı mənada təsir göstərə bilir.**

– Olur, amma dolayı yolla olur... Belə faktlar var... Əlbəttə ki, yazıçıda o səmimiyyət olarsa, ədəbi tənqid də mətnə və yazıçıya səmimi yanaşarsa, analitik düşüncənin inandırıcılığı duyularsa, dediyiniz mümkündür...

– **Üstəlik, yazıçının qəbul etmək bacarığı və səmimiyyətini də əlavə edək...**

– Bəli. Yazıçının qəbul etmək istəyi, marağı da varsa, əlbəttə, istənilən mətndə sizin arzu etdiyiniz effektlər əldə edilə bilər.

– **Bildiyim qədərilə Elçinlə belə iş birlikləri olub...**

– Buna iş birliyi demək, zənnimcə, düz olmazdı. Sadəcə, o zaman biz çox gənc idik - tələbə idik, aramızda bir Elçin artıq bədii yaradıcılıqla məşğul olurdu. Yeni hekayələr yazdırıqca mənə, zövqlərinə inandığı başqa dostlara oxutdurardı. Onda mən tənqidçi olmasam da, ədəbiyyat haqqında müəyyən düşüncələrim vardi. Söhbətlər edərdik; söhbət də bir münasibətdir. Biz ədəbiyyat haqqında çox danışırdıq. Mənim Elçinin yaradıcılığına nə qədər təsirim olub-olmadığını deyə bilmərəm, amma onun mənim ədəbiyyatda formalaşmağımıda, tənqidçi olmağımıda böyük təsiri olub. Onun yaradıcılığının ilk illərində yazdığı əsərlərin bədii səviyyəsinin getdikcə artmasında, yeni-yeni çalarlar kəsb etməsində güclü mütaliə ilə yanaşı, ailəsinin və dostlarla söhbətlərin də, yəqin ki, müəyyən təsiri olub. Yazıçı vakuumda yaşamır...

– **Yəqin ki, əsl dostluq münasibətlərinin təsirini nəzərdə tutursuniz?**

– Yeri gəlmışkən, əslində, ədəbi tənqid elə dostluq səviyyəsində olmalıdır.

– **Bəli, tənqidçi, əslində, yazıçının dostu olmalıdır. Yazıçı, bəlkə, fər-qində deyil, amma yaxşı əsərə, uğurlu poetik tapıntıya, yaxşı sözə tənqidçi yazıçıdan, şairdən daha çox sevinir. Şəxsən məndə belədir...**

– Mənim çox da olmasa, ildə bir-iki tənqidçi yazım çıxır. Bəzən kino sənəti, bəzən teatrla, bəzən də hansısa kitabla bağlı... Amma gənclik illərində nis-bətən daha çox idi onların sayı... Sizə deyim ki, tənqidçiye söyən, qamçılayan təref kimi baxmaq düzgün deyil...

– **Sovet dövründə olduğu kimi...**

– Mən heç vaxt bəyənmədiyim, sevmədiyim yazıçıdan, əsərdən danışma-mışam. Mənim üçün maraqsız olub bu cür əsərlər haqqında yazmaq. O əsər ki zəifdir, onun haqqında yazmasan yaxşıdır...

– **Elçin bizim bildiyimizdir. Məsələn, son illər ərzində hansısa bir yazıçının əsəri haqqında fikriniz varmı ki, qəbul edilib, yaxud müna-sibətiniz normal qarşılanıb və bunun əsərə yaxşı mənada təsiri olub?**

– Yox... Vaxtilə “Azərbaycan” jurnalında işləyəndə, 90-ci illərdə bizim görkəmli yazıçımız Əli Əmirli bir romanı var idi... Çox təessüf ki, adını unutmuşam. Gözəl əsər idi. Əli Əmirli o vaxtlar əsasən nasir kimi çıxış edirdi. Təqdim etdiyi əsəri oxuduqdan sonra onunla xeyli söhbətimiz oldu. Ümumiyyətlə, Əli Əmirlinin yaradıcılığına marağım hər zaman olub. Bax, o romanın strukturu ilə bağlı müəllife müəyyən düşüncələrimi dedim. Əli müəllim də nəzərə aldı. Hətta müsahibələrinin birində bunu qeyd etmişdi də... Bu müdaxilə hansısa böyük bir epizodu sonluğa keçirmək, yerini dəyişmək kimi qeydlər idi. Hətta onun yazıçı təxəyyülünü yenidən oyadan təkliflər də etmişdim. Əli müəllim o romanın strukturunda müəyyən dəyişikliklər apardı. Sonradan mənə təşəkkürünü də bildirdi. Yəni, demək istəyirəm ki, bu cür işləmək xeyrildir. Bəzən deyirlər ki, redaktəyə nə ehtiyac var? Yazıçı yazıb, siz də çap eləyin, getsin. Doğrudur, heç də həmişə redaktə vacib deyil. Amma bəzən bu lazımlı olur. Yazıçı ilə işləmək prosesi, tənqidçi-yazıçı, redaktor-yazıçı münasibəti müəyyən yaxşı nəticələr verir. Yazıçı sənin dediklərinə səmimi yanaşırsa, dinleyə bilirsə... Bax, bayaq danışdıq ki, tənqidçi yazılının dostu olmalıdır. Yazıçı da tənqidçiye qarşı səmimi olmalıdır. Əger belə deyilsə, münasibət alınmayacaq. Yazıçı “tənqidçi” dedikdə özünə qarşı rəqib, düşmən mövqedə durmuş kimisə təsəvvür edir. Bu, artıq formalasılmış təsəvvürdür. Halbuki, tənqid, əslində, təhlil deməkdir. Bizdə bunu başa düşmür və qəbul etmirlər. Mən bu istiqamətin tərəfdarlarındanam ki, tənqidçi hətta o ədəbi mətnin ikinci bir interpretasiyasını verməklə oxucuda ona qarşı maraq yaratsın. Tənqidçi yazılıçı ilə oxucu arasında bir vasitəcidir. Daha o, özünün nəzəri biliklərini göstərmək üçün əsərdə olmayan şeylərdən uzun-uzadı dəm vurmamalıdır. Məqaləsinə terminlərlə doldurmamalıdır. Hətta, bəzi tənqidçilər bəzən o dərəcədə qızışırlar ki, ədəbi məclislərdə də terminlərlə danışırlar. Məşədi İbadın sözü olmasın, deyir, “Mən “Tarixi-Nadir”i yarıya qədər oxumuşam, sənin sözünü başa düşmürəm, bu avam camaat haradan başa düşsün”. Yəni belə olmamalıdır ədəbi tənqid. Ola bilsin ki, xatırlayacağım məqaləm tənqid mətnin parlaq nümunəsi deyil, amma ilk tənqid yazılarımdan olduğu üçün mənim üçün çox əzizdir: Elçinin “Açıq pəncərə” və “SOS” povestləri haqqında bir məqalə yazmışdım: “Doğmalar və yadlar”. “SOS”da bir ana obrazı var idi... O, qızının fəlakətə uğramasının qarşısını almaq üçün fəlakət siqnalı, SOS siqnalı verir. Mən onun hissələrini, məntiqini açmağa çalışmışdım. Elçin onu bir cür vermişdi, mən başqa cür izah etmişdim. İkinci bir interpretasiyada çözələmişdim mətni...

**– Bu gün yaxşıyınız, yəqin ki, başqa bir şey yazardınız...**

– Belkə də... Yaxud Vaqif Səməndoğunun “Yoldan telegram” kitabı haqqında yazdığını məqalə... Orada da nə terminologiya var, nə də dolaşış, qəлиз düşüncələr... O şeirlər ədəbiyyatda böyük hadisə idi. İndi “izm”lərdən çox danışırlar... Əslində, o şeirlərin doğurduğu hissələrin, duyğuların gənc tənqidçi tərəfindən qəbulu və onun gözündə o metaforaların, o düşüncələrin təhlili idi əsas olan... Vaqif deyəndə ki, “doğuldum 39-da, tutuldum 37-də”... nə deməyə çalışıb - bunun çözümüdür... Bilirsiniz, əslində, əsl və yüksək poeziyanın dilini tənqidin dilinə çevirmək olmur. Tənqidçi buna cəhd edərsə, uğursuzluğa düşər olacaq.

**– Ən yaxşı halda, şeirin fəlsəfəsini aça bilər.**

– Bəli, ən yaxşı halda, mahiyyətini açacaq. Ona görə ki poeziya bütün sənət növlərinin içərisində ən yüksəyi, ən idealıdır. Yəni “Deyilmiş fikir ən yaxşı, ən ideal halda, bax, bu cür deyilə bilər” deməkdir... Şair bunu artıq deyib. Təzədən sən onu ha istəsən də ki, açasan, xirdalayasan, yenə də ondan yaxşı deyə bilməyəcəksən.

– **Müqayisələr hər zaman mənim üçün maraqlı olub. Tutaq ki, 30 il bundan əvvəl də bu prosesin içində idiniz. Ovaxtkı ədəbi proseslə müasir ədəbi prosesi müqayisə edəndə hansı xarakterik çizgilər sizin diqqətinizi çəkir? Sovet dövrünün ideoloji basqısı, senzurası və meydana çıxan çox gözəl ədəbi nümunələri, bədii mətnləri, ədəbi şəxsiyyətləri və azadlıq dövründəki sərbəstlik, amma bir o qədər də bizi təmin etməyən nəticələri...**

– Mən illi bir qədər də uzatmaq istəyirəm... Bilirsınız, yaradıcılıq ələmində çox qəribə bir effekt var. Onun adını tapmaq lazımdır... Senzuranın amansız, qılıncının dalının da, qabağının da kəsdiyi vaxt, “bunu demək olmaz”, “bunun adını çekmek olmaz” deyildiyi zaman əsl sənət yaranırdı. Ümumiyyətlə, sənətin dili ezop dili olmalıdır. Həqiqətlər əsasən sətiraltı mənalarla deyilməlidir. Bu zaman metaforalar meydana çıxır, sənət dili yaranır, eyhamlar, işarələr, sətiraltı mənalar formalaşır...

– **Demək istəyirsiniz ki, azadlıq sənətə mane olur?**

– Mən də elə onu deyirəm də... Nədir bu effekt? - başa düşə bilmirəm... Yaxşı... Tutaq ki, azadlıq mane olursa, bu - söz azadlığı bizdə təzə şeydir, amma Argentinada, Amerikada, Çilidə söz azadlığı təzə məsələ deyil. Bəs orada necə olur ki, gözəl sənət nümunələri, şədevr əsər yaranırdı?

– **Çox maraqlı sualdır.**

– Bəli. Məncə, bu barədə düşünəndə belə qərara gəlmək mümkündür: azadlığı axıra kimi dərk etmək və onu yaşaya bilmək mədəniyyəti də olmalıdır. Artıq buna uyğunlaşmaq lazımdır. Azadlıq elə bir şey deyil ki, onu cins şalvar, krasovka kimi dükandan alıb ayağına keçirdin, vəssalam... Azadlıq sənə verilir, ya da özün onu qazanırsan, sən hələ uzun müddət ona alışmalaşın. Bax, biz hələ də bunu yaşamağa çalışırıq. Məsələn, 90-ci illərdə, 2000-ci illərin əvvəllərində olan çəş-başlıq, qarışılıq, kobudluq, sözü ucuzlaşdırmaq, sözü qiymətdən salmaq cəhdı artıq geri çəkilməkdədir. Dünənki gənc yazıçılar bu gün artıq verilən azadlığı dəyərləndirmək, ürəyini boşaltmaq, könlündən keçəni bədii sözün gücү ilə yazmağa üstünlük verirlər.

– **Bəlkə, bir az konkretləşdirək? Kimlərin adını çəkə bilərsiniz?**

– Konkret... Şərif Ağayarın yaradıcılığı ilə bağlı bunu deyə bilərəm. Onun yazılarını kitablarında oxuyuram, izləyirəm. Onda istedad, Allah vergisi var və indiki Şərif 20 il əvvəlki Şərif Ağayar deyil. Halbuki, istedad əvvəller də onda var idi... O artıq ölçü hissini daha həssas qavrayır, nə demək istədiyi özünə daha aydınlaşdır... Artıq xırda şeylərdən qaçmağa, kiməsə daş atmaqdan uzaq durmağa çalışır...

– **Aqressiyadan uzaqlaşıb...**

– Bəli, belə də demək olar... Sovet dövründən danışırıq... O zaman bir para yaxşı qurumlar var idi. İndi görürsünüz, radio və televiziyyada şuralar yaradılır... Bu, yaxşı addımdır. Çünkü ədəbi mühitdə anarxiyadır, kim nə istəyir yazar, çap etdirir. Mən neçə-neçə kitablara rast gəlmışəm ki, adı nəsil

şəcərəsindən başqa bir şey deyildir. Biri, görürsən ki, atası haqqında fikirləri toplayır, kitab kimi təqdim edir...

**– Raziyam sizinlə. Amma şura yaradılması o zaman effekt verə bilər ki, obyektiv fəaliyyət göstərsin. Həm də ora toplaşan adamlar həqiqi mənada dəyər verəcək insanlar olsunlar. Amma iş orasındadır ki, bizdə şura yaradıb bəzən dəxli olmayan adamları ora salırlar...**

– Vicdanı olmalıdır bu insanların...

**– Vicdandan başqa, dəyərlərndirmək üçün savadı, bədii zövqü, musiqi zövqü olmalıdır... Amma bəzən haqqı olmayan adamların bədii şuralara seçildiyini görürük.**

– Bilirsiniz, əvvellər belə hallara təsadüfdən-təsadüfə rast gəlirdin. Yerində olmayan şura üzvü də avtoritetdən çəkinirdi. Məsələn, Niyazi, Rəsul Rza kimilərindən... Yadıma düşmüşkən, bir məsələni də burada xatırlatmaq istəyirəm. O zamanlar “Azerbaycan” jurnalında çap olunmayan əsəri “Azərnəşr”, dövlət nəşriyyatı çap etmirdi. Deyirdi ki, “qıl körpüsündən keç, sonra”. Komitə var idi, Yazıçılar İttifaqı çap olunmalı əsərləri ora təqdim edirdi. Yazıçılar İttifaqının işi bax, o zaman daha yaxşı görünürdü. İttifaq bir siyahı verirdi, onlar baxırdılar, sonra Mərkəzi Komitə baxırdı... Beləliklə, yazıçı hiss edirdi ki, kitab çıxarmaq, əsər yazmaq ciddi məsələdir. Müşfiqin sözü olmasın, “Şairəm söyləyir yerindən duran, adamın üzündə həya gərəkdir”. Bir də vicdan məsələsi var. Mən özüm bir neçə dəfə münsiflər heyətinin üzvü olmuşam. Bu yaxınlarda bizim baş redaktor müavini Südabə xanımla söhbətimdə dedim ki, bundan sonra müsabiqələrə dəvət etsələr, getməyəcəyəm. Bəhənə edəcəyəm ki, özümü pis hiss edirəm...

#### **– Səbəb?**

– Ona görə ki, münsiflərə seçilənlərin bəziləri şəxsiyyət kimi vicdanını itirib, nəyə xidmət etdiyini çox cılız başa düşür. Dosta xidmet, hərə öz tanıldığını, dostunu irəli çekir... Məsələn, hekayə müsabiqəsidir, biz, həqiqətən də, burada istedadlara yer verməliyik, amma bunu eləmək əvəzinə... “filankəsin heç bir mükafatı yoxdur, gəlin ona verək” sözünü eşidirik. Əşşİ, almayıb, ona görə ki, onun yazıları layiq deyil mükafata... Yaxud kimsə keçmişdə yaxşı yazıçı olub, indi yaşılaşüb, yaxşı əsər ortaya qoya bilmir, amma bizdən biri keçmiş xidmətlərinə görə onun adını mükafat alanlar sırasına əlavə etmək istəyir... Mənə elə gəlir ki, belə olmaz, bu, qətiyyən düzgün deyil.

**– Əslində, sizin kimi adamların bu prosesdən kənarlaşması müəyyən adamların orda yer tapmasına, özünə yer etməsinə səbəb olur.**

– Elədir, amma mən etiraz üçün başqa yol görmürəm. Təəssüf ki, gözləmədiyim adamlardan da belə münasibət müşahidə etmişəm. Çok inandığım adamlar var ki, onların heç vaxt vicdanlarına xilaf getməyəcəyini zənn edirdim, amma liberallıq etdiklərini görünürəm... Beləliklə, yaxşı, maraqlı əsərlər qırraqda qalır. Keçmiş xidmətlərinə görə hansısa bir yazılının tərif dolu bir hekayəsi müsabiqədən keçir. Halbuki, münsiflərdə oturan bəziləri kifayət qədər nüfuzlu yoldaşlardı. Fikirləşirdim ki, onlar daha prinsipial olmalıdırlar. Amma, əfsus.

**– Bayaq Şərifin adını çəkdiniz. Onun yaradıcılığını, dediyinizə görə, mərhələ-mərhələ izləmişiniz. Başqa kimin adını çəkə bilərsiniz? “Müstəqillik illəri o şairi, o nasiri bizim ədəbiyyatımıza qazandırı” deyə?**

– Varisin “Metamarfoza”, “Sonuncu mogikan” əsərlərini, hekayələrini qeyd edə bilərəm... Maraqlı yazıçıdır. Xüsusilə onda bəyəndiyim bir məqamı qeyd etmək istəyirəm: Varis, Yazıçılar İttifaqına elə də çox gəlib-getmir, hər halda, mən görməmişəm. Birliyin rəhbərlərinin gözünə görünməklə, səhər-axşam onların arasında olmaqla özünə nüfuz qazansın - belə işlər görmür... O, bu yolu tutmayıb... Sadəcə, çox işləyir.

**– Bəs, Vaqif Səmədoğludan, Salamdan bu yana dəst-xətt göstərən, cığır açan hansısa şair imzası...**

– Adını deyirsən, amma təəssüf, çox təəssüf ki, Salamın imzasına son illər az rast gəlirik. İnana bilmirəm ki, yazmasın... O, gur axan çay idi.

**– Bəli, nəinki gur axan çay, öz üslubu ilə çoxlarını təsirinə salmış bir şair idi... Amma özü az-az görünən də, onun üslubunu davam etdirənlərin sayı artmaqdadır.**

– Bilirsiniz, Yazıçılar Birliyində, onun ədəbi orqanlarında uzun illərdir ki, istedada qarşı diqqət olub, bu gün də var. Hər halda, “Azərbaycan” jurnalında çalışdığım illərdə mən belə görmüşəm. Mənim yadımdan heç çıxmaz, neçə illər əvvəl Salamın yaradıcılıq gecəsi rayonda keçirilirdi; Anar ve bir çox yazıçılarımız yığılıb böyük bir həvəslə o tədbirə getmişdilər.

**– Bəli, o zaman mən Yazıçılar Birliyində çalışırdım, gənc yazarların kitabları çap edildi və kitab çapının çətin olduğu dövrdə bir çox istedadlı insanın - Fəxri Uğurlunun, Orxan Fikrətoğlunun, Akif Əhmədgilin... kitabları çıxdı.**

– Fəxri Uğurlu demişkən... O da çox uğurlu yazıçıdır. Amma yazmır... Niyə daxili mədəniyyəti, ləyaqət hissi olan bu insanlar yazmırlar və yaxud az yazırlar?! Bu, doğrudan da, maraqlı məsələdir... Görünür, bugünkü ədəbi mühitdə elə adamlar özlərini tapa bilmirlər və kənara çəkilirlər. Bilirsiniz mən bunu nə ilə müqayisə edirəm? İlk gənclik illərində rəqs meydancalarına gedərdik. Deyərdim ki, hə, bu rəqsdən sonra mütləq oynayacağam. Amma heç vaxt o mühitə alışa bilmədim. İllərlə mən orada heç bir qızla rəqs etmədim. Daha doğrusu, cürət etmədim buna. Özümü o mühitdə tapa bilmədim. Bunlar da, görünür, özlərini bu mühitdə tapa bilmirlər. Salamın da ola bilər, problemi budur. Dostlarla söhbətlərdən görürəm ki, onda da bir bədbinlik, tərki-dünyalıq yaranıb. Sanki hər şeydən küsüb, inciyib...

**– İstedadlı yaradıcı insanların bir çoxu kimi...**

– Məsələn, Vaqif Səmədoğlunun adını çəkdiniz. O, üzdə olmurdu, az çap olunurdu. Amma yazırdı, çox da sevilirdi.

**– Şəxsiyyətcə də maraqlı insan idı.**

– Mən bu yaxılarda Vaqfin şeirlərini bir də oxudum, illərinə baxdım. Gördüm ki, bizdə ikinci Vaqif yoxdur. Vaqif həm məhəbbət şairidir; hissələrin, duyuların orijinal ifadəsini görürük onun şeirlərində, həm də çox kəskin, güclü siyasi motivli şeirləri, eləcə də həyat fəlsəfəsi var... Düşüncə və ovqat baxımından hər cür şeir görmək olur onun yaradıcılığında.

**– İfadə baxımından da orijinal şairdir...**

– Bəli... Mənim ən çox sevdiyim şairlərdən biri də Ramiz Rövşəndir. Onun poeziyası elə bil “Rast” muğamıdır və daim həmin “Rast”ın içindədir. Amma

Vaqif "Rast"dan çıxır... Bir də görürsən ki, olur bir estrada mahnısı... ya caz improvisasiyası...

– **Fərqli İadılarda gəzişə bilir...**

– Elədir. Amma Ramiz Rövşən bir ləngərdədi; ağır və sərt... Bir məcrada-dır, ordan çıxmır...

– **Bələ başa düşdüm ki, Musa Yaqub, Məmməd İsmayıllı, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Vaqif Cəbrayılzadə, Salam, Aqşin... Onlardan bu yana şeirlər çox yazılır... Yaxşı şairlər, yaxşı imzalar var... Amma konkret xətti olan...**

– Tam oturuşmuşu yoxdur...

– **Bəs elə bir imza göstərə bilərsinizmi ki, poeziyada konkret bir yol açacağınızı düşünəsiniz?**

– Var... Amma, Nərgiz xanım, ad çəkmək müşkül məsələdir. Bu gün çox cəlbedici görünən sabah unudula biler. Münəccimlik etmək istəməzdəm.

– **İntiqam müəllim, mən öz təcrübəmdə bir şeyin şahidi oldum: siz cəsarətli redaktorsunuz. Çünkü elə şeylər oldu ki, bəlkə, Yazıçılar Birliyinin mövqeyini, hansısa şəxsiyyətlərin, təsir gücünə malik adamların mövqeyini nəzərə alaraq başqa redaktor verməzdi, amma siz verdiniz...**

– Mən bunu əsla qəhrəmanlıq-zad saymırıam, amma mənim üçün heç bir tabu yoxdur: İstedadlı qələm adamı buyursun, gəlsin, gözümüz üstə yeri var. Mən redaktoram, böyük bir yazıçı olmasam da, naşirəm və özümü tam azad hesab edirəm. Belə böyümüşəm, belə tərbiyə olunmuşam.

– **Amma reallıq var, İntiqam müəllim. Məsələn, təzyiqlərə məruz qalmışınızmı belə bir məsələ ilə bağlı?**

– Yox. Mənim bəxtim onda gətirib ki, Yazıçılar Birliyinin sədri Anardır. Ona görə yox ki, o mənim dostumdur və onu çox istəyirəm... Bəlkə də, elə buna görə Anarı çox istəyirəm... O, bizim yaradıcılıq baxımından işimizə müdaxilə etmir - yəni təzyiq göstərmək mənasında... Halbuki, "Azərbaycan" jurnalı Yazıçılar Birliyinin orqanıdır. Anara qarşı haqsız olan, şəxsi münasibətləri alınmayan yazıçılar var... Onlarla belə ad saya bilərəm ki, əsəri bu jurnalda dərc olunub. Düzdür, başa düşürəm ki, "Azərbaycan" jurnalı tarixi, ənənələri olan mətbü orqandır. Burada Azərbaycan mədəniyyətinə və ədəbi fikrinə xidmət edən böyük insanlar işləyiblər. Və biz də hər şeydən yüksəkdə məhz bunu tutmaliyiq, buna xidmət etməliyik. İnanın, mən şəxsən zəhləm gedən adamın yazısını belə, "bəh-bəh"lə verə bilən redaktoram. Hətta sonra "bu adam əclafdır, amma kişi yazıb da...", - dediyim məqamlar da olub. Əgər sən bunu etməyi bacarmırsansa, deməli, redaktor deyilsən. Mən sevirəm bu işi... Başqasının yazısından zövq almağı bacarıram.

– **Mən öz təcrübəmdən deyim... Məsələn, Nizaməddin Şəmsizadə ilə müsahibədə bəzi məqamlar var idi ki, onun özü də "bunu İntiqam, yə-qın ki, verməyəcək", - dedi. Amma düşündüyüümüzün əksinə oldu...**

– (Gülür) Görünür, təzyiq mənim vecimə deyil. Düzdür, müəyyən adamlar belə məqamlardan istifadə edib altdan-altdan əleyhimə nəsə edirlər. Məsə-lən, burada bir işçi var idi, xaricdən adıma gələn dəvət məktublarını götürüb gizlədirdi, mən sonra xəbər tutdum... Bəlkə, onun kimi yenə də kimlərsə

gizlində nəsə edir. Amma yenə də deyirəm, belə şeylərə əhəmiyyət vermirəm. Mən sizin o cəsarətli dediyiniz məsələləri tərəziyə qoyuram, əger danışan adam haqlıdırsa, deməli, fikir getməlidir. Sadəcə, bəzən o fikrin çox rahat, kobudluq etmədən deyilməsini təmin etmək lazımlıdır. Ədəbiyyat elə ona görədir ki, cəmiyyətdə olan naqışlıklardan yazılsın. Müəyyən sahədə olan çatışmazlıqlar deyilməlidir. Yazıçı cəmiyyətin idarəedicisi, tərbiyəedicisidir. Bircə Azərbaycan bayrağına, Prezidentinə, rəmzlərimizə qarşı kobudluq etmək olmaz... O cümlədən - insanın şərəf və ləyaqətinə...

– Romanlarla bağlı yazanda bir məsələ diqqətimi çəkir... Yeri gəldiyi üçün sizdən də soruşum... Yazıçı cəmiyyətin neqativ cəhətlərini, çatışmazlıqlarını verməlidir. Amma bizim nəsrə bu neqativlik yalnız simvolik təsvirlə gəlir. Poeziyada cəmiyyətin ağrısı, sosial durumu var. Amma müasir insanın psixologiyası, azadlığın var olduğu, həm də haradasa olmadığı bir cəmiyyətdə yaşımı; müəyyən tabuların götürüldüyü, eyni zamanda da müəyyən tabuların qoyulduğu bir cəmiyyətdə mövcud reallıq ədəbiyyatımızda görünmür.

– Mən də görmürəm...

### **– Səbəb?**

– Gəlin birlikdə araşdırıraq. Müstəqillik illərinin başlanğıcından bu günə qədər keçən dövrdə siyasi quruluş, sosial münasibətlər dəyişib. İndi təyyarələri olan insanlar var, amma bir zamanlar “Volqa” alandan haqq-hesab istəyirdilər. Bu münasibətlərdə həmin təyyarəsi olan insanlarla işləyənlərin kapitalistlərə münasibəti, psixologiyası tamam dəyişib... Bu araşdırılmalıdır, bunun əksini görməliyik ədəbiyyatda. Kapitalist var, qazanmaq üçün çoxlu cinayətlərə el atır və bu tek bizim ölkədə yox, bütün dünyada belədir. Qabaqlar bədii mətnlərdə fəhlənin psixologiyası ilə rəhbərin psixologiyası araşdırılırdı. Amma müasir ədəbiyyatda biz dəyişmiş cəmiyyətin içini, burada mövcud münasibətləri, yaranan cinayətləri, onun mexanizmini, ifşasını görmürük. Bilirsınız, niyə? Həyatı dərindən-dərinə öyrənmək lazımdır. Yaraların, irinlərin səbəbini bilməlidir yazıçı. Yazıçı isə onları bilmir...

### **– Bəlkə yazmaqdan qorxur?**

– Həm də qorxur... Bunu yazmaq üçün yazıçı gərək bütün bunların anatomiyasını öyrənsin. Dediyiniz insanların psixologiyasını bilsin. Həmin qəddar, zalim sahibkarın içində bir zərif duyğu varsa, onu da görməyi, yazmağı bacarsın. Bu çox mürəkkəb bir prosesdir. Yazıçı həyatı öyrənməlidir. Şablon da olsa - belədir. Mən Rusiyada bir yazıçı tanıyırdım: Topol. O dəmiryolculardan əsər yazmaq üçün iki il bələdçi işləmişdi. Rusyanın ucqar yerlərinə gedən qatarlarda çalışmışdı...

### **– Yaxşı bir əsərmi yazdı?**

– Çox gözəl... Kinostudiyada işlədiyim illərdə Adil İsgəndərov - kinostudiyanın direktoru - mənə bir sıfariş verdi. Dedi: “Daşkəsən çox maraqlı bir yerdir. Orada dəmir filizi çıxarılır. Onun haqqında bir ssenari yaz”. Mən başqa sənədli filmlər yananların necə işlədiklərini bilirdim... Məlumat kitabçası əsasında işləyirdilər. Mən isə dedim ki, Adil müəllim, mənə heç olmasa on günlük ezamiyyət verin. Xülasə, Daşkəsəndə 56 tonluq maşın sürən sürücünün yanında oturub gün ərzində 8 saat onunla mədəndə işlədim. Bütün varlığımla hiss etdim o prosesi. Düzdür, dünya ədəbiyyatı

göstərir ki, evindən çıxmayan yazıçı da bəzən həyatı gözəl təsvir edə bilir. Amma həyatı yazmaq üçün həyatı bilmək daha doğru yoldur.

**– Bəlkə, bu azad cəmiyyətin bizim hiss etmədiyimiz, görə bilmədiyimiz bir senzurası var, bir basqısı var yazıçının üzərində?**

– Təbii ki var... Əlbəttə, var... Mən bəzən Rusiya kanallarında seriallara baxıram. “Mentavskiye voynı”... Cinayətkarı axtarırlar və çox zaman da cinayət axtarışı idarəsinin rəisinin özünə və daha yuxarıllara gedib çıxır cinayətin izləri. Yəni bunu Rusiyada edirlər. Amma bizdə hələ edildiyini görməmişəm. Nə zamansa olmalıdır. Gec-tez olacaq da.

**– Yəni deyirsiniz, elə cəsarətli müəlliflər tapılacaq?**

– Mən arzu edirəm ki, tapılsın. Bu cür cəsarətli yazıçılardan biri kimi, məsələn, Şərif Ağayarı görürəm. Onun qələmi buna imkan verir. Cingiz Abdullayevdən də ciddi araşdırımlar romanı gözləyirəm.

**– 80-ci illərin sonlarında Azərbaycanda baş verən hadisələr göstərdi ki, xalqın sözünə inandığı şəxsiyyətlər öncə yazıçılar, şairlərdir ki, xalq onların arxasında gedir. Gözüyüməlu gedir hətta... Halbuki o şəxsiyyətləri, yazıçıları sovet dövrü yetişdirmişdi. Onlar sovet adamları idilər. Amma bu gün bizim yazıçılar müstəvisini müşahidə edirəm və düşünəndə ki, Allah göstərməsin, hansısa oxşar hadisələr baş verərsə, Azərbaycan təhlükə qarşısında qalarsa, hansı yazıçının arxasında xalq gedə bilər - tapa bilmirəm.**

– O dövrün İsmayııl Şıxlısı, Bəxtiyar Vahabzadəsi, Yusif Səmədoğlusu indi yoxdur. O zaman meydan hərəkatını, əslində, idarə edənlər onlar idi. Gənclər - Etibar, Nemət Pənahlı, İsa Qəmbər, Elçibeyin özü və başqaları onların ardına gedirdilər. Onları özlərinə dayaq götürmüştülər. Amma vəzifə bölgüsüne gələndə hamısı yaddan çıxdı.

**– Məni məsələnin mahiyyəti maraqlandırır... Bu gün bizim yaxşı yazıçılarımız var. Xalqın sözünü eşidə biləcəyi yazıçı, xalqı arxasında apara bilən yazıçı isə yoxdur...**

– Və yaxud alimi - Ziya Bünyadovu yoxdur...

**– Bəlkə, filankəs ola bilər, deyə ağlımdan keçir, amma görürəm ki, yox, son illər ərzində, qəribədir, müstəqillik illərində inandıqlarımızın da şəxsiyyətinə çat düşüb. Əvvəlki, sovet dönməmindəki adamlar deyillər... Tez-tez büdrəyir, loyallıq göstərir, seçimdə səhv'lərə yol verirlər və s... Belə filankəslərin sayı getdikcə artır.**

– Bu, müstəqillik dövrünün bizim insanlığımızın küll halında şəxsiyyətinə, mənəviyyatına vurduğu zərbələrdən birinin nəticəsidir. Verilən azadlıq sayəsində əxlaq prinsipləri çox pozuldu. Sovetdən də əvvəlki dövrdə Azərbaycanda böyük-kicik var idi. İndi yoxdur. Duzdür, texniki tərəqqinin də burada əli var. “Azadlıqdır, kimə nə istəsən demək olar” - deyə bunu edirlər. Daha “Bu Azərbaycanın böyük alimidir, ya yazıçıdır onun şəxsiyyətini təhqir etmək olmaz, ailəsinin hansısa bir çatışmazlığını qabardıb şışirtmək olmaz”, - deyə düşünən yoxdur. Bizdə şəxsiyyətləri kütləvi şəkildə gözdən salma prosesi gedir. Hiss etmisinizmi?

**– Bəli. Həm də indi deyil, xeyli müddətdir.**

– Amma o zaman bunun əksi var idi. Bəxtiyar Vahabzadə də insan idi, onun da bir sıra çatışmayan cəhətləri ola bilərdi və var idi də. Amma xalq

bunu deyil, onun şair cəsarətini, gözəl istedadını qabardırdı, ondan danışırı. İndi xalqın üzdə olan nümayəndələrini alçaldırlar. Mən Azadlıq meydanının düz yanında yaşayıram. Orada baş verən hadisələrin şahidi olmuşam... Yusif Səmədoğlunun kabinetində iclaslar keçirilirdi. O, bizim baş redaktorümüz idi. Baş verənləri öz gözlərimlə gördüm. Şəxsiyyətlər onda var idi. Amma indi yoxdur. Halbuki şəxsiyyəti yetişdirmək də lazımdır, qorumaq da.

**– Sizcə, özlərinin rolü olubmu o şəxsiyyətlərin belə bir vəziyyətin alınmasında?**

– Yox, onların günahı yoxdur.

**– Əminsiniz?**

– Yox. Əmin deyiləm... (gülür) Sənin ikinci dəfə sual verməyin məndə şübhə yaratdı.

**– Şəxsiyyətin günahı var, İntiqam müəllim. Şəxsiyyət olan kəslər daim obyektivdədir, özü də iri planda görünürərlər. Yalnız öz maraqlarını düşünməməlidirlər; öz maraqlarını və yaxınlarının maraqlarını. Axi, hamının gözü səndədir! Illərlə qazandığın hörməti niyə itirirsən?**

– Təəssüf, çox təəssüf. Xalq, milət ədalət tərəzisinin olduğuna inanmalıdır. Amma görəndə ki, müsabiqələrdə öz övladlarını irəli verir, yaxınlarına adalar verdirir, dediyin o çat düşür.

**– Çünkü ədaləti şəxsiyyətdən gözləyirsən.**

– Nərgiz, dövlət də, cəmiyyət də bir ailədir. Əgər ailədə ata-ana övladlarına qarşı münasibətdə ayrıseçkilik edirəsə, obyektivlik edə bilmirsə, o ailə axır-əvvəl dağılacaq. Hətta bir müddət zor gücünə saxlaya bilərsən də. Ona görə də insanlar, - şəxsiyyətdən söhbət gedir - gərək ciyinlərinə düşən məsuliyyəti hiss etsinlər... Bayaq meydandan danışırdım... Meydan axırda bilirsiniz nə olmuşdu? Ağız deyəni qulaq eşitmirdi. İsa Qəmbər bir yana, Elçibəy bir yana çəkirdi. Kütlənin gəldiyi ümumi nəticə həmişə düz olur. Bax, o zaman orada-burada eşidilirdi ki, Heydər Əliyevin yeri görünür... O ağsaqqallığa ehtiyac duyulur...

**– Maraqlıdır ki, o proses də, hərəkat da bizim ədəbiyyatımıza sözün geniş mənasında yol tapmadı. Çox maraqlı proses idi.**

– O proses haqqında əlimdə indi bir yazı var, sənədli-publisist mətnidir. Büyükdür. Yaxşı yerləri çoxdur. Bir az təfərruat və uzunçuluq, bir az da nəşliq hiss olunur. Struktur baxımından belə panoram əsəri düşünmək, qurmaq çox çətin məsələdir. Bəzən struktur kamilliyi çatışmayanda deyirlər ki, postmodern ədəbiyyat belə olur də. Pərakəndə şəkildə nəsə yazmaq elə postmodern deməkdir...

**– Bizim nəsimizdə postmodernizmi duyursunuz hələ də?**

– Anarın “Ağ qoç, qara qoç”unda, “Gözmuncuğu”nda gördüm. Kamal Abdullanın “Yarımçıq əlyazma”sında, “Sehrbazlar dərəsi”ndə var.

**– Sizcə, postmodernizmin mahiyyəti Azərbaycan ədəbiyyatına gətirildimi?**

– Az-az gəzişmələr şəklində... Vallah, pis bir şəkildə gəlirsə, gəlməsin. Ənənəvi süjet nəqli ilə realist yol yüz qat daha effektlidir və oxucunun istədiyidir. Amma di gəl istedadsız adamlar postmodernizm adı ilə yol açırlar özlə-

rinə. Bu, poeziyamızda da müşahidə olunur. Hər şeyin axı, məktəbi, əsası olmalıdır. Məktəbi insan özü şəxsən də yarada bilər. Bizdə mən bunu görmürəm. Bir də görürsən ki, qafiyə sistemindən, hecadan, ritmdən, bölgündən xəbəri olmayanın biri şeir yazar. Əlibasını öyrənmədən şeir yazmaqmı olar? Sonra da gəlib deyir ki, Avropa şeiridir, modern şeirdir və s. Poetik duymuları, təfəkkürləri var bir çoxunun. Amma bunu sənət səviyyəsində edə bilmirsənsə, şeir yaza bilməməyini bunun altında gizlətmək istəyirsənsə, keçməz. Mən beləsini şair kimi qəbul edə bilmərəm.

– **Amma belələrini çap etdiyinizi də görürük bəzən... Və bir çox hallarda bu zəif mətnlərin çapı özünüzə qarşı çevrilir. Özlərini böyük ədəbiyyat adamı zənn edərək hücuma keçirlər sizə qarşı...**

– Hə. Belə də olur...

– **Siczə, bu iddianın səbəbi nədir?**

– Cahillik... Dünyani və Azərbaycan ədəbiyyatını bilməmək... Söhbətimizin əvvəlində şeir yazmağından danişdınız... Mən o şeirləri üzə çıxarda biliardım, sonra yenə də yaza bilərdim. Amma... Vaqif Səmədoğlu ilə daha əvvəllərdən tanış olsam da 63-cü ildən sonra dostluq etməyə başladım. Və o bloknotda yazdığını şeirlərini mütemadi oxuyardı mənə... Könlümə elə yatırıdı ki onun şeirləri. Vaqif mənim yazmaq istədiyimi, amma hələ də istədiyim səviyyədə alınmayan şeirləri artıq yazırıdı, məndən daha yaxşı yazmışdı... Ona görə də şeir yazmağın daşını atdım...

– **Amma sizə deyim ki, bəzən belə də olur; Kamal Abdullanın bir yarısında rast gəlmişdim: Ramiz Rövşənin şeirləri ilə müqayisə edərək yazmamaq qərarına gəlib. “Gördüm ki, Ramiz olmayıacağam...” Halbuki onun gözəl şeirləri var idi.**

– Bəli, çox uğurlu mətnlər idi... Amma bu, Nərgizin, mənim fikrimcə belədir. Kamal isə özü daxilən başqa şey hiss edib... Əger hiss edibsə, deməli, başqa cür alınmayacaqdı... Çünkü o, təslim olmuşdu... Amma Kamal özünü inandırıb ki, nəsrətə atını istədiyi cür çapa bilər. Çapır da...

– **Bir məsələni də neçə vaxtdır soruşmaq istəyirəm sizdən... Səhv etmirəmsə, İsa Muğanna “Türfə” romanını çap üçün ilk olaraq Sizə təqdim edibmiş. Amma verməmisiniz. Bu faktı eşidəndə heyrətləndim. Çünkü İsa Muğanna İsa Muğannadır... İkincisi, Siz o dövrə onun povestlərini, hekayələrini ardıcıl çap edirdiniz... Həm də əmin idim ki, Siz yaxşı mətni geri qaytarırmazsınız. Sonra o əsər kitab həlində çap olundu və Ədəbiyyat İnstitutunun illik müşavirəsində onun haqqında çıxış etdim... Sizə haqq qazandırdım. O zaman İsa Muğanna sağ idi. Necə qarşılıqlıramışdı bunu?**

– Yaxşı ki, bu suali mənə verdiniz. Qoy danışaq, tarix üçün qalsın... İsa, düzü, çox təəccüb etdi. Çünkü o zamanlar o, Rüstəm Kamala da, bəzi dostlarına da demişdi ki, İntiqam mənə yeni həyat verib; bir redaktor kimi. İsa müəllim atamlı da işləmişdi... Mən onu həm yazıçı, həm də insan kimi çox istəyirdim. Ona demişdim ki, nə yazsa çap edəcəyəm, çünkü o, Azərbaycan ədəbiyyatının canlı klassikidir. Və bu ədəbiyyat tariximiz üçün lazımdır. Mənə o əsəri gətirib verəndən sonra elə sevinirdim ki... Əvvəli də çox gözəl idi... Amma elə ki başladı Qurani-Kərimi analiz etməyə... Təftişə...

– **Sanki iki ayrı-ayrı mətni calaq etmişdilər.**

– O cür kamil sənətkarın bu əsəri sənətkarlıq baxımından da qüsurlu idi. O əsəri başlayıb davam etdirə bilməmişdi. Qurana öz etirazını bildirən bir əsər yazmışdı. Rüşdini xatırlayıraq da... Necə böyük hay-küy qaldırmışdı. Haqlı etirazlar... Mənim özüm də şəxsən Qurandakı bir çox ifadələrə ayələrə münasibtdə İsanın tərəfindəyəm. Haqq qazandırıram o düşüncələrə. Məsələn, orada “qorxun, qorxun” fikri ki var, mən özüm də hər dəfə Quranı oxuyanda o söz qulağımı dəlirdi. Allahı sevmək lazımdır, qorxmaq yox... Amma bunu küll halında dindarların çox yaşadığı, üstəlik, fanatiklərin olduğu bir cəmiyyətdə çap etmək təhlükəli idi....

**– Bu məsələdə haqlısınız, amma Sizə haqq qazandırıdım bir məqam da var ki, o fəlsəfi qənaətlər, düşüncələr bədii mətnə otuzdurulmamışdı.**

– Bəli... Etiraf edirəm ki, mən o əsəri verməyə qorxdum. Millət sizin kimi, mənim kimi, ziyalılar kimi qəbul etməyəcəkdi belə bir mətni...

**– Rafiq Tağı ilə nə oldu, hamımızın yadındadır...**

– Ona elə belə də dedim. Dedim ki, İsa, qorxuram bunu çap etməyə. Dedi nədən qorxursan? Dedim ki, özümdən qorxmuram. Nadanlar o qədər çoxdur ki... Hələ cəmiyyətimiz elə bir şəkildə yetişmeyib ki, hər düşündüyümüzü böülüşə bilək... Sonra bir yoldaş ona demişdi ki, gətir mən çap edim... Məşhur və gözəl insanlardan biri idi... Adını çəkməyəcəm...

**– Yəqin ki, Nizami Cəfərov olub...**

– (Gülür) O da ehtiyat etdi, vermədi. Mənimlə görüşəndə dedi ki, İntiqam, mən səni başa düşdüm.

**– Əsər kitab halında çap olundu və sizin qorxduğunuz o reaksiyanı doğurmadi.**

– Çünkü oxumadılar. Jurnalda çıxsayıdı, oxuyacaqdılar.

**– Təcrübənizdə başqa belə bir əsər olubmu ki, onu çapa buraxmamısınız. Sonra əmin olmusunuz ki, yaxşı ki çap etməmisiniz?**

– Yox. Mən qılıqlı redaktorlardanam. Elə əsərlər olub ki, kiçicik ixtisarlarla vəziyyətdən çıxmışam. Əsərə heç bir xələl gəlməyib. Məsələn, Seyran Səxavətin “Nekroloq” romanını çap etmişdik. Onu, sadəcə, inandırdım ki, müəyyən parçaları var, onları çıxarsa yaxşıdır. İstəsə kitabında bərpa edə bilər. Gedib müqayisə edənlər olsa, görərlər ki, o çox kiçik ixtisarlarla çıxmış jurnal variantı daha məsləhətlidir. “Azerbaycan” jurnalının ənənəsi var. Bunu saxlamaq lazımdır. Bəziləri bizdən şou gözləyirlər. Nahaq. Şou ədəbiyyat işi deyil. Mənim üçün bu maraqlı deyil. Nərgiz Cabbarlı Nizami Cəfərovla, Nizaməddin Şəmsizadə ilə, Vilayət Quliyevlə söhbətini verir və mən də bunu çap edirəm. Çünkü ciddi mətnlərə qapımız açıqdır. Hər halda, jurnalımız təyinatı üzrə işləməlidir.

**– Və hansısa başqa orqanlarda dərc olunan müəlliflər üçün burada dərc qadağası qoymursunuz ki?**

– Qətiyyən, Nərgiz xanım. Bu sual ünvanına yönəlməyib. Bizə, məzmunlu, yüksək bədii əyarlı yazılar lazımdır. Onu kimin yazdığını, məllifinin daha hansı orqanlarla əməkdaşlıq etdiyi bizi qətiyyən narahat etmir, düşündürmür.

**– Söhbətə vaxt ayırdığınız üçün çox sağ olun.**

## ◆ E s s e

**Rüstəm KAMAL**

# **VALSIN SON AKKORDU**

*yaxud*

## **Vaqif Səmədoğlunun musiqi lügətinə giriş**



İosif Brodskinin esselərinin birində söylədiyi fikir, zənnimcə, məhz Vaqif Səmədoğlu haqqındadır: "Şair insanla musiqi alətinin bir şəxsədə kombinasiyasıdır". Vaqif Səmədoğlu poeziyası musiqi dünyası ilə o qədər yaxın və doğmadır ki, ona bu baxımdan yanaşmaq fikrinə düşdük. Şeirlərinin lügət tərkibi, yaxud poetikasının "açar" sözləri (akkord, takt, marş, svinq, carlston, blyuz, segah, minor, major, vals, orkestr, royal...) musiqi sferasına aiddir.

Vaqif Səmədoğlu özü peşəkar, istedadlı pianoçu idi. Yaziçi-publisist, deputat Elmira Axundova Yazıçılar Birliyində keçirilən tədbirdə (08.06.2009-cu il) çıxışında Vaqifin Avropa Şurası Parlament Assambleyasında pianoda necə məhərətlə klassik və caz musiqisini ifa etməsini və avropalı deputatlarda necə təəccüb, heyrət və maraq doğurmasını xatırlayırdı. SSRİ xalq artisti, pianoçu Fərhad Bədəlbəyli əmindir ki, o, şair olmasaydı, mütləq tanınmış musiqiçi olardı. Axi, musiqi aləminə o, musiqi təhsili ilə gəlmışdı. Bülbül adına orta ixtisas məktəbində oxuyanda həm klassik musiqinin, həm də cazın alovlu pərəstişkarı idi. Konservatoriya onun ömrü boyu unuda bilmədiyi mistik məkanlardan biri oldu: ("Konservatoriya komendantının / bir kiçik, isti kabinet..."). Səs (o cümlədən musiqi) "o dünya" ilə təmasa girməyə, sırlı, ilahi işaretləri anlamaq imkanı verirdi. O, şairləri də səsi ilə fərqləndirirdi. Zəlimxan Yaquba həsr etdiyi yazısını "Öz səsində üzən şair" adlandırmışdı. "Öz sözümüzü deməyə Yaradan hərəmizə bir pərdə, bir boğaz verib, onu ürəyimizə, beynimizə calayıb. Və bu sənət dünyasında öz səsinə arxa çevirən, öz pərdəsindən çıxan mənəvi ölümə məhkumdur..."

"Sözlərini bilmədiyi mahnilar" "o dünya" tecəssümü idi. Musiqi obrazları ilə yuxularını danişirdi və yozurdu. Hələ XX əsrin əvvəllərində rus şairi Andrey Beliy deyirdi ki, "...yalnız musiqiyə yaxınlaşmaqla bədii əsər dərin olur". Vaqif Səmədoğlu üçün musiqi ruhun yaddaşdır - uzaq xatirələrin, yuxuların, qeybdən gələn səslərin yaddaşdır.

"Musiqi ruhu" Vaqif Səmədoğlu estetikasını müəyyənləşdirən kateqoriyadır. Yalnız "musiqi ruhu" (A.Blok) şairə qoca dünyasının "gözünün içində baxmağa" imkan verir. Vaqif Səmədoğluda "musiqi ruhu" ilə söz bir-birilə mübarizə aparır, bir-birini əvəzləmək istəyir. Şeirlərin metamətnində üç zaman

sferasını - "bu gün"ü, "keçmiş"i (yaddaş, xatirə) və sabahı (əbədiyyəti) bir araya gətirir. Bir çox şeirlərin metamətni musiqi obrazlarından və motivlərindən təşkil olunur. Vaqif Səmədoğlunun hər musiqi obrazına gündəlik düşüncə və ya ovqatının üslubu uyğun gelir. "İki dünya"nın bir-birilə kontaktı - təmas formaları onun poetik düşüncəsində daim vəhhətdətdədir. O, həm təbiət əşya - predmet səslərinə, həm də musiqiyə o qədər həssasdır ki, onların gizli, sırlı mənaları sözə, misraya çevrilir. Onun şeirləri musiqi ruhundan doğulur. Sözlər təhtəşürdək səslərin, musiqinin təcəssümüdür. Müsahibələrinin birində şair etiraf edir:

"Sual: Siz şeirlərinizi necə yazırsınız?

Vaqif Səmədoğlu: ...Əvvəlcə nəsə bir uğultu eşidirəm. Hansısa bir şeirin musiqisi səslənir. Elə bil kimsə züy tutur. Bir səs gəlir. Bax, bu səs üstündə köklənirəm, yavaş-yavaş sözərək gəlir" ("Ana Vətən" qəzeti, iyun, 1999). Bu fikri K. V. Nərimanoğlunun bir müşahidəsi də təsdiq edir: "Mən bir dəfə Vaqif bəyin öz evində onun piano çalmağını eşitmışəm. Nə isə gözəl əldələr. Elə bil sözə deyə bilmədiyi həzin-həzin mənə danışırı. Amma sonra anladım ki, yox, bu belə deyil. Vaqif bəy musiqi ilə istədiyi kimi danışa bilmədiyi üçün şeir yazır" ("Oğuz eli" qəzetiinin xüsusi buraxılışı).

V.Səmədoğlu musiqi obrazlarını simvollaşdırmaqla xatirələrini musiqi aktları, akkordları ilə, musiqi tonallığı ilə müəyyənləşdirir. Ömründən keçmiş, nə vaxtsa rastına çıxmış hər kəsi bir musiqi forması və janrı ilə xatırlayır. Həyatda hər bir görüşü və ayrılığı "unudulmuş musiqi" kimi qəbul edirdi.

*Nə vaxtsa sevdiyim, fəqət  
nədənsə unutduğum  
dolu, ağır akkordlu bir musiqi kimi  
çıxdın qarşıma.*

Klassik Avropa musiqisi və afroamerikan caz onun poeziyasına fərqli estetik status verir. Bu musiqi ən məhrəm, pünhan hissələrinin və metafizik düşüncələrinin dili, yaşam və yaradıcılıq təcrübəsinin əsasıdır. Avropa musiqi (fortepiano) klassikası (Bax, Motsart, Şopen, Brams, Maler, Qriq...) və caz sənəti könül sirdəsi idi.

*Deyəsən, bu musiqi  
Bramsdan qalıb,  
Bəlkə Malerdən...  
Bir vaxt itib yox ola bilərdim  
bu səslərin, akkordların içində,  
görünməzə dönürdüm  
sonuncu tonikaya qədər.*

Yaxud

*Məni tutub, yaman tutub  
Bu gün Solveyqin nəgməsi*

Yusif Səmədoğlu "Güllər" hekayəsində qardaşının musiqi obrazını yaradıb. Hekayədə Vaqif filarmoniyada maestro Niyazinin dirijorluğu ilə Raxma-

ninovun birinci konsertini pianoda çalır. Konsert bitir. Dinləyicilər alqışlayır, ona çiçək dəstələri verirlər. Amma o, sevinmir, çünkü atası evdə ağır yataq xəstəsidir...

Bənzərsiz fortepiano üslubu yaratmış F.Şopen Vaqif Səmədoğlunun ən çox sevdiyi bəstəkardır. Məhz Şopen nocturnü ona ömrünün son gününü xatırlatmaq gücündədir. Kədərli, həzin Şopen musiqisi şairin təhtəşşüründə "ölüm başlanğıcı"ni oyadır.

*Çıxbı getdi qonşumuz da,  
Minib qoca kor atına  
Kənddə bir yer də boşaldı  
Şopenin beş-on taktına*

Yaxud

*Otağında Şopen...  
İndi gedin,  
İndi uzaqdan güdüñ,  
son günümün son nəfəsini*

Şopen musiqisi dünyanın fəciliyini kosmik və ya fərdi miqyasda yaşamaq məqamıdır, mənəvi metafizik - hüzur kamilləşmə - saflaşma pilləsidir. Şair üçün bu musiqi "yeganə mümkün katarsis"(Yuliya Kristeva), "bu dünya"dan yeganə qurtulma yolu idi.

*Kaş kəsə bu dəli külək,  
Kədər çəkilə bir yana  
Rahat qulaq asa biləm,  
Şopenin beş-on taktına.*

Şopen nocturnları (E moll, cis moll, c moll) gərgin dramatizmi ilə şairin ruhuna yaxın idi. Moll musiqi terminologiyasında italyanca minor deməkdir. Şopenin 24 prelüddən ibarət silsiləsi günün müəyyən məqamında ovqatına uyğun gəlir. Bəlkə də Şopenin B moll sonatasında Dəfn marşını (üçüncü hissə) dinləyərkən bu misraları yazıb?

*Ancaq gülüb sevinməkçin  
Bir ümidi dən, bir şeirdən,  
Bir də ki, Şopendən qalan  
Musiqidən uzaq dolan...*

Royal səsi ya uzaqdan, gözə görünməz bir məkandan gəlir. Və kimsə qapının arxasında Şopenin valsını çalır.

*Royal səsi gəlir  
ağ qapının dalından  
Kimsə həzin-həzin  
Şopenin valsını çalır  
ağ qapıya düşmüş insan kölgəsinə.*

Musiqiçilər yaxşı bilirlər ki, Şopenin prelüt silsiləsində kvinta dairəsi üzrə paralel major və minor tonallıqlarının ardıcılılaşması prinsipi ilə düzülüb. Minor və major, eləcə də zil və pəs tonallığın adlarıdır. Şair öz həyatını da bu iki səs (minor və major) tonallığı arasında mənalandırır:

*Minorda  
ömür sürüb  
majorda ölmək  
Baxın  
əsəri kimi.*

Royal motivi Vaqif Səmədoğlu poeziyasının lirik qəhrəmanıdır. Royal şairin mənzilində bir möşət əşyası, yaxud zəruri yaradıcılıq atributu deyil, taleyini, günlərini ladlar üstündə “kökləyən” sırlı - sehrlı vasitədir. “Köhnə yəhudü mahnısı”nda “Kamran royalda köhnə fokstrot”, Sara royalda qoca yəhudinin verdiyi notu ifa edir.

Vaqif Səmədoğlu dünyanın səs işaretlərini royal musiqisində dərk edir, bütün səsləri royala “təlqin etmək” istəyir. Dünya şöhrətli pianoçu Svyatoslav Rixterə həsr etdiyi şeirində bu misralar var:

*Söykən əyrisinə qara royalın,  
Bax boş sıralarda oturmuş dərdə,  
Gözlərin yumulub öldüyün anda,  
Diril gözətçinin addım səsindən.*

Məhz royal məntiqi, royal “leqatosu” (əlaqəli səslənmə) “Royal” poemasının vəzninə, misraların nəfəsinə - intonasiyasına bərabər gəlmışdır. Poemada “Royal” və “röya” sözlerinin fonosemantik yaxınlığı, bir beytdə qayıyələndirilməsi poetik təsadüf ola bilər, amma mifoloji məntiqlə doğru gelir:

*Qara royal, royalım,  
rəngarəng röyalırm...*

Şairin “Rekviyem” poeması var. “Rekviyem” musiqi janının adıdır, matəm xarakterli, çoxsəsli bir xor əsəridir. Musiqi janrı ilə lirik qəhrəmanın musiqisi, məna dünyası eyniləşdirilir. Dünya matəmi şairin matəmidir. O, klassik musiqi ilə yanaşı, ömrünün “musiqi ruhu”nu həm də muğam üstə kökləyirdi. O, hər günün hansı “muğam şöbəsi” üstə oxunduğunu bilirdi.

*bir də radiodan havalanın  
fars şüştəri olsaydı,  
iyul ayının eyni olardı  
yanvarın bu altıncı günü*

Bir şeirində “Yetim Segah”dan da metafora kimi istifadə edir. “Yetim Segah”ın yaniqli xalları insan yaddaşında qayğısız, sevdalı gənclik illərini canlandırır:

*Mənim saçlarım qara,  
Mənim saçlarım qalın,  
ritmsiz çağlarım  
xalis “Yetim Segah”ı*

Bəlkə “Yetim Segah” atasının (Səməd Vurğunun) məşhur xanəndə Əsl Abdullayevin “Yetim Segah”ını çox dinləməsi ilə bağlı qalib yaddaşında?

Yusif Səmədoğlunun “Bayatı - Şiraz” hekayəsində belə bir səhnə var. Restoranda üç nəfər yeyib-içəndən sonra Səbzəliyə yaxşı pul müqabilində kontrabasda “Bayatı-Şiraz” çalmasını sıfariş edir. Bu obrazdan Vaqif Səmədoğlu “Yayda qartopu oyunu” pyesində istifadə edir. Vaqifin personajı (Səbzəli) həmin hadisəni hekayədə olduğu kimi xatırlayır və əməlinə bəraət qazandırır. “Bayatı-Şiraz” məqam-ladı dinləyicidə qəmginlik, həzinlik hissi oyadır. Muğam metaforası Vaqif Səmədoğlunun metafizik dünyagörüşünü bütövlükdə süsləmiş haldadır. Zəminxarə Zabul segahın guşələrindən biridir.

*Yol da yaman uzandi  
pəsdən deyilən zəminxara kimi.*

Zildən və pəsdən oxumaq həyatın antinomiyasını (tərəqqi - tənəzzül, cəhənnəm-cənnət, ölüm-həyat...) təşkil edir. Cavanlıq coşqulu zil səsdirsə, qocalıq - pəsdir. Yoxusu çıxməq zilə çıxməqdır. Bu qarşıdurmanın cavabını şair bizə buraxır.

*Cənnətdə quşlar  
necə oxuyurlar?  
Zildən, ya pəsdən?  
Cəhənnəmdə  
Şairlər necə ağlayırlar?  
Zildən, ya bizim kimi?*

Zildən oxunan sözü qara kütlə üçündür. Əsl şairlər dəndlərini və ağrılarını pəsdən oxuya-oxuya söyləyirlər.

*Zildə boğulan var.  
Mənsə boğuluram  
“Segah” üstə,  
özü də pəsdən.*

Musiqi metaforasını yaranan janrlardan biri də valsdır. Vals adətən iki nəfər tərəfindən ifa edilən bal rəqsidir. Yaşamaq ümidi və ölüm qoşadırsa, onda “bir ayaqla” necə oynamamaq olmur?

*Bir ayaq üstə indi gəl,  
gəl fırlan, fırlan, şair oğlu, valsda...*

Vals məchulluğun, yoxluğun - heçliyin zühurudur. Səni harasa səsləyən “Başqasının səsidir” (J.Derrida):

*Bir həzin vals girləyib məni,  
harasa səsləyir,  
hansısa parkın qərib nəmişliyinə.*

Yaxud

*Uşaqlığım ya yolumu kəsmək,  
ya məni görən kimi qaçmaq istəyir  
bu parkda  
bu həzin vals səslənə-səslənə.*

V.Səmədoğlunun şeirlərində tez-tez orkestr “səslənir”. Bu, bir “dünya orkestri” və ya “ömür orkestri”dir. Orkestrin yeri - park onda ölüm və həyat haqqında elegik düşüncələr yaradır.

*O yay, hər gecə  
Bakının kimsəsiz küçələrində  
bir marş çalınardı!  
O səslənən kimi  
Bayıldan Qaraşəhərə qədər  
hamı bilərdi ki,  
mən dost-aşnadan ayrılib  
sərxoş, müdrik bir niyyətlə  
özümü asmağa gedirəm.*

Parkda orkestr musiqisi yuxular səltənətinin qaçılmaz varlığını insanlara çatdırır. Digər tərəfdən, parkda orkestrin çalması mərasim aktından xəbər verir - kiminə ruhu yad edilir. Parklarda orkestrin vals, marş çalması bu dünyadan gedənlərin yola salınmasıdır.

*Külək əsir bayram günü.  
Bu gün  
arabir parkdan  
bir ölüvay orkestrin  
səsini gətirir evimə külək.*

Molla Pənah Vəqif kimi, o da bayram gündə orkestrin səsinə sevinmir. Çünkü bu “ölüvay orkestr” içində matəm, bədbinlik hissələrini yaradır. Ona görə də tam əminliklə bildirirdi:

*“Vallah, insan ömründə hökmən  
orkestr səslənməlidir bir gün”.*

Şairin çox sevdiyi bir musiqi növü də cazdır. Onun uzun müddət milli televiziyyada “Caz klubu”nda maraqlı verilişləri cazsevərlərin indi də yadındadır... Bir şeirində Çikaqoda bir kafedə svinq çalmaq arzusunu bəyan edir. Sving afroamerikanların caz musiqisidir.

*Otuz ikinci il olaydı,  
Olaydım Çığaqoda  
Bir kafedə  
qəlyan çəkə-çəkə oturaydım  
Və mütləq  
bir svinç çalınaydı*

Çarlston rəqsi ilə döşəmənin “cırıldaması” arasında assosiativ uzlaşma “alt dünya”nın səs işarəsi kimi görünür.

*Döşəmənin parketi  
çarlston rəqsidir.*

Lirik qəhrəmanın zənci olmaq arzusu (yada sal: S.Vurğunun “Zəncinin arzuları”nı!) sənətkarın yaradıcılıq azadlığı ideyasıdır. Cazın Sovetlər Birliyində kommunist-bolşevik rejimi tərəfindən yasaq etməsi haqqındadır. Şeirin sonunda şair bu istəyini dilə gətirir:

*... Çalınaydı  
kökdən düşmüş qəhvəyi royalda.  
Çalanı özüm,  
həm də zənci olaydım mütləq.*

Şeirlərində təşbehlər, bənzətmələr caz yaddaşından gələn rast gəlir. “Şəffaf balıq” poemasında aşağıdakı misralarda olduğu kimi:

*Azacıq sərxoş  
yalqız gecələrdə  
səslənən blyuztək  
oxşayırdı dənizi  
suda sınan bədənin  
qadınlıq,  
analıq məntiqi.*

Musiqi obrazları onun dram sənətinə də keçibdir. Məsələn, “Generalın ölümü” pyesində şeypurçu əsgər hər səher keçmiş NKVD generalının eyvanı altında şeypur çalıb onu yuxudan oyadır. Əslində, general da, şeypurcu da ölüldür, yuxular və kölgələr səltənətinin sakinləridir. Nəvə ilə polis arasında dialoqda şair sanki şeypur - şeypurcu obrazları ilə İncildə, Şərq mifologiyasında “İsrafil suru”, “Qiyamət xəbərcisi” anımlarının assosiativ məna yaxınlığına işarə edir:

**“Oğul nəvə.** Babamın dava vaxtı şeypurcusu olub, onu yuxudan oyadarmış.

**Polis.** Ayə, birdən o zurna çalan Israfil olar, a serjant”.

“Akkord”, “tonika”, “soprano”, “takt” V.Səmədoğlu poetikasında, sadəcə, musiqi terminləri deyil, həm də insan ömrünün faciəli intonasiyasının metaforasıdır.

*Sübhün qapısı ağızında  
ora-bura gəzə-gəzə  
bir musiqi akkordu...*

Gitar akkordu ruhu uzaq, qərib xatırələrin təhtəlsürda eşidilməsidir. Gitar akkordları dildə ifadə oluna bilməyən yerlərin və insanların yada salınmasıdır.

*Bəlkə dəliyə döndərəcək məni  
bu lal-kar aləmdə  
qəfil gitar akkordu...  
O akkordun yapincısına bürünüb  
nələri yada salacağam.*

Bir gitar akkordu da ona son günün varlığını xatırladır.

*Bir gitar akkordu  
pəncərə kimi açacaq qarşımda  
olub gedən günləri...*

Şair sanki ömrü uzunu yalnız son akkordları, son tonikanı eşidir. Və inanır ki, hər kəs valsın son akkordu altında ölməyi də bacarmalıdır.

*İndi  
ya son tonikadan başlanır  
günlərin musiqisi,  
ya da son akkord  
heç vaxt səslənməyəcək  
bir musiqiyə dönür ömür.  
ya da  
Kömək et, unudum  
sevimli valsın  
son taktlarını.*

Vaqif Səmədoğlu da bütün mahnilər yalnız bir dəfə - son dəfə oxunur. Qoca yəhudinin verdiyi mahnını Sara son dəfə ifa edir ("Köhnə yəhudi mahnısı"). "Ömrünün son akkordları"nı Varşava hettosunda yəhudilərin son mahnısını özünün son mahnısı kimi qəbul edir.


*Qoy ölümdən əvvəl  
yadıma düşsün  
Varşava hettosunda oxunan  
mahnilərin bilmədiyim sözləri.*

Müdrik şair anlayırdı ki, bir gün bu fani, yalan dünyada hər şey - adlar, sözlər tamam unudulacaq: "silinecək kirli əsgiyə pəncərəyə yapışan toz, insan adı, bir də toz üstə vals..."

Şüşə üzərində toz faniliyin rəmzi idi.

Nəhayət, bir gün parkda orkestr susdu və böyük şairin tənha ruhu "ömrə səhrasında", "bir sübh həsrətinin" yoxluğunda qeyb oldu. Yadınızdadırsa, "Köhnə yəhudi mahnısı" kinossenarisinin sonu beləydi: "O, kadri bütövlükdə tutan kimi musiqi dominantada kəsildi. Film bitdi".

## ♦ Θ d ə b i t a l e l ə r



### *Ernest Hemingway və qadınları*

*“Yaxşı kitabı yazması üçün Ernestə  
yeni arvad lazımdır”.*

**Skott Fiscerald**

Ouk-Park şəhərciyində güzəran keçirən genç həkim Klarens Heminquey qonşu qızı Qreysə aşiq idi. Qız tibb kollecini bitirmişdi, amma arzusu müğənni olmaq, dünyani fəth etmək idi. Neticədə isə, o, əyalət həkimi Klarens Heminqueyin həyat yoldaşı olmuş və taleyi ilə barışmışdı. 1899-cu ildə dünyaya gələn Ernest ailənin ikinci uşağıydı. Klarens təbiət vurğunu idi, oğluna da bu sevgini aşılampıdı. Hələ 3 yaşında olanda Ernest atasıyla balıq ovuna gedir və artıq ağacların, çiçəklərin, quşların, heyvanların “dilini” bilirdi. Ernest kitabları da sevirdi. Xüsusilə Darwinin araşdırılmalarını və tarixi əsərləri mütləq edirdi.

Ernest sağlam və güclü idi, sevdiyi boksla məşgul olmasına heç nə mane ola bilməzdii. Sonralar o, belə deyəcəkdi: “Boks mənə çox şey öyrətdi; məsələn, yixılandan sonra da yenidən hücuma hazır olmağı”. Ernestin adını babaşının şərəfinə qoymuşdular, amma o, öz adını sevmirdi. Onun fikrincə, bu, burjua adına oxşayırdı. Ernestin barışmadığı çox şeylər vardı. Məsələn, anası kimi əyalət həyatına alışmaq və taleyinə boyun əymək istəmirdi. Halbuki, valideynlərinin fikrincə, o, məktəbi bitirəndən sonra mütləq universitetdə oxumalı, evlənməli və münasib iş tapıb həmişəlik bu kiçik şəhərdə məskən salmaliydi. Amma belə sakit, adı həyat Ernesti cəlb etmirdi. O, həyatı dolu-dolu yaşamaq, döyüşmək, əylənmək, dünyani fəth etmək istəyirdi. Okeanın o tayında 3 il idi ki, Birinci Dünya müharibəsi gedirdi. Ernestin nəzərində mühabibə əyləncədən başqa bir şey deyildi. Belə bir “əyləncə” olan yerde hansı universitetdən söhbət gedə bilərdi? O, hər hansı bir yerə getməyə hazır idi, təki burdan uzaq olsun!

## Müharibədə

Ernest dayısının köməyilə Kanzas-Sitidə, yerli qəzetlərin birinə işə düzəlir. Kriminal hadisələr onu daha çox cəlb edirdi. Müşahidə etdikləri sonralar əsərlərində ona çox gərək olacaqdı. Enerjisi aşış-daşırı. Dostları xatırlayı ki, makinada yazanda onun barmaqlarını görmək olmurdu, fikirlərini yazışdırmağa iki əl “azlıq edirdi”.

Bununla belə, müharibəyə getmək fikri Ernesti rahat buraxmırıldı. Gözlərində problem olduğu üçün komissarlıq onun istəyini rədd etsə də, Qırmızı Xaç Cəmiyyətindən İtaliya cəbhəsinə getməyə razılıq ala bilir. Ernest “Çığaço” gəmisiylə Avropaya yola düşür. Sərnişinlər alman sualtı qayıqlarının hücumundan ehtiyat edirdilər, o isə göyərtədə durub gözləyirdi ki, düşmən qayıqları nə vaxt suyun üzünə çıxacaq. Gəmi sağ-salamat mənzil başına çatanda o, dilxor olmuşdu və elə hey düşünürdü ki, ona kələk gəliblər. Halbuki, o, macəra arzusundaydı.

Nəhayət, gənc macəraçı arzuladığı cəbhə həyatına qovuşa bilir. O, səngərlərə yemək və siqaret daşıyır. Güllələr yağış kimi yağırdı, o isə zarafatından qalmır və lovğalanırdı ki, güllələr ona heç nə edə bilməz. Amma 8 iyul 1918-ci ildə belə bir hadisə baş verir. O, adəti üzrə, velosipedlə səngərlərə şokalad və siqaret daşlığı vaxt avstriyalılar qəfildən atəş açırlar. Ernestin yanındakı əsgərlər hələk olur, o isə huşunu itirir. Özüne gələndə bir az aralıda italyan snayperçinin vurulduğunu görür. Sürünə-sürünə yoldaşının olduğu yerə gedir və onu ciyinənə atıb geriyə, səngərə qayıdanda yenidən güllə yağışına tutulur. Ernest ayağından güllə yarası alır və Milana, hospitala göndərilir.

Ağrılar gecə-gündüz ona rahatlıq vermirdi. Amma Ernest əvvəl-axır ağrılarına elə öyrəşir ki, sağalandan sonra özünü nəşə qeyri-təbii hiss edir. Bu vaxt artıq müharibə başa çatır. Heminquey İtaliyanın “İgidliyə görə” gümüş medallıyla təltif edilir. Sonralar yazıçı deyəcəkdi: “Mən müharibəyə gedəndə ləp axmaq olmuşam, orda dava gedir, qan su yerinə axırdı, mən isə hələ də elə bilirdim ki, biz avstriyalılarla yaranan iki idman komandasıyıq”.

## Heminqueyin “Aysberq üslubu”

Heminqueyə görə, yazıçı, hər şeydən əvvəl, yaxşı müşahidəçi olmalı idi: “Can verən adamın böyür başında belə, nə qədər ağır olursa - olsun, heç bir kiçik detali nəzərdən qaçırməq olmaz”. Bu fikirlərdən məşhur “Aysberq üslubu” doğmuşdu. Əsərlərinin birində qadın və kişi barda oturub hansısa əhəmiyyətsiz şeylərdən danışırlar, ancaq səsin titrəyişindən, hansısa ötəri söz, ya jestdən sezilir ki, hər ikisi böyük faciə yaşayır.

Tükürpədici səssizliyi Ernest Heminqueyin “Okeandakı adalar” əsərində də duymaq olur. Heminqueyin qəhrəmanı Tomas Hadson - rəssamdır, təbiətlə harmoniyada olmaq üçün okeandakı adada yaşayır. Hər yay tətilində oğlanları adaya dincəlməyə gelir. Romanın birinci hissəsi şən, sevimli üç oğlanın macəralarıyla yadda qalır. İkinci hissədə artıq uşaqlar yoxdur, onlar hələk olublar. Bütün roman boyunca ən əziz varlıqlarını - övladlarını itirmiş Tomas Hadsonun ağrısını duyuruq, amma bu kədər üzdə deyil, səthin görünməyən tərəfindədir. Bu hissələr, istər-istəməz, oxucunu ağrının ləp dərinliyinə çəkib aparır və iliyinə qədər sarsıdır. Qəhrəman özü bu barədə bir kəlmə də danışmir. Qəhrəmanı Tomas Hadson kimi,

Heminquey də dörd dəfə evlənmişdi. Boşanmaların səbəbkəri, təşəbbüskarı o özüydi və maraqlıdır ki, hər boşanma prosesindən sonra, ən çox o özü əziyyət çəkir, özü-özünü danlayırırdı: "Axi onların hər biri qeyri-adi qadın idi". Amma əsərinin qəhrəmanı Hadson kimi, Heminquey də bunun səbəbini anlamaqda aciz idi... Açıq-aydın görünür ki, bu romanda Heminquey özünü yazıb. Çünkü ancaq dəhilər belə kədərlənə bilər... Əsərin qəhrəmanı Hadson Heminqueyin bütün kədər və iztirablarının, qorxularının daşıyıcısıdır. Ona görə bu kədər oxucunun yaddaşında unudulmaz izlər qoyur. Folkner deyirdi ki, "mən səslərin səssizliyinə üstünlük verirəm; sözlərə yaradılmış obraz isə, sükutun içində mövcud olur". Heminqueyin səssiz kədəri kimi...

### *İlk göz ovu*

Heminqueyin ilk dəfə evlilik təklifi qadın onu rədd etmişdi. 1918-ci ildə mühəribədə dostunu xilas edərkən yaralanmış Ernest müalicəyə gəndərildiyi hospitalda tibb bacısı Aqnessə aşiq olmuşdu. Alman mühacirinin qızı Aqness fon Kurovski ondan yaşça böyük idi, 26 yaşındaydı. Qənirsiz gözəlliyyə malik bu qızın aşiq olan çılgın Ernest onunla dərhal evlənmək isteyirdi. Tibb bacısı məzəli həmyerlisinin məktublarını maraqla oxuyur, iltifatlarını xoş qarşılıyır, amma evlənmək təklifini qəbul etmirdi.

Adətən, Aqness gecələr növbə çəkirdi, Ernestin başını qatmaq və ağrılardan azaltmaq istəyirdi. Onlar bir-birlərinə uşaqlıq xatirələrini danişir, kiçikli-böyüklü sirlərini bölüşürdülər. Aqness başqa mərtəbədə növbədə olanda Ernest ona məktub yazar və tibb bacılarının biriyle göndərirdi.

Aqness də ona qarşı laqeyd deyildi. 18 oktyabr 1918-ci ildəki məktubundan:

"Ernest, mənim əzizim! Bu gün mən sənin məktubunu aldım və o mənə çox xoş gəldi. Mənə elə gəlir, hər bir qız ona necə füsunkar olduğunu və onsuz yaşaya bilməyəcəyini söyləyən belə bir kişinin həyatında olmasını istərdi. Sən mənə bütün bunları deyəndə mən az qala ağılımı itirirəm. Uğurlar sənə, mənim əzizim. Məni və səni sevdiyimi unutma. Aqness".

21 oktyabr: "Dünən və bu gün sənin daha iki məktubunu aldım. Əsl bayramdır! Mən səni getdikcə daha çox sevirəm..."

27 oktyabr: "Erni, əzizim, dəhşətli dərəcədə yanımıda olmanın və söhbət etməyimizi istəyirəm".

"Mən heç vaxt heç kim üçün belə sızıldamamışam və heç vaxt düşünməzdim ki, hər şeyi belə açıq və səmimi yaza bilərəm. Aqqi".

Amma ayrıraq məqamı gəlib çatır. Aqness fon Kurovski anlayır ki, onların gələcəyi yoxdur. 7 mart 1919-cu ildə Ernestə belə bir məktub yazar: "Sən əvvəlki kimi mənim xoşuma gəlirsən. Amma mənim hissələrim aşiq qadından çox, sevən ananın hissələrinə benzəyir. Bəlkə də nə vaxtsa sən məni bağışladın... Amma indi və həmişə mən sənin üçün yaşı qadın olacağam... Ümid-varam, sən bütün bunları yaxşıca götür-qoy edəndən sonra məni bağışlaysan və özünə gözəl bir məşguliyət tapıb hamiya sübut edə bilərsən ki, əslində, qeyri-adi insansan. Həmişə sənə rəğbət duyan rəfiqən Aqness".

Aqness uzun bir ömür yaşadı, xoşbəxt çağları da oldu, bədbəxt anları da. Amma son günlərinə qədər Heminqueyin bir vaxtlar ona yazdığı məktubları qoruyub hifz etdi. Onların sayı 52-dən çox idi.

Heminquey "Əlvida silah!" romanında Aqnessi Katrin obrazında canlandırıb.

## **İlk evlilik**

Ernest Heminqueyin ilk arvadı Elizabet Hedli Richardson olub. Hedli də ondan 8 yaş böyük idi. Taleyi kədərli idi Hedlinin. Anası erkən ölmüş, atası isə intihar etmişdi.

Elizabetin köməyilə Heminquey Aqness əzabından xilas olur. Bir ildən sonra onlar evlənilib 1921-ci ildə Parisə köçürlər. "Həmişəlik səninlə olacaq bayram" romanı yazarının həyatının Paris yaşantılarını canlandırır. 1923-cü ildə Cek Hedli Nikanor doğulur. İstedadlı pianoçu olan Elizabet həm də yaxşı həyat yoldaşı və gözəl ana idi. Ailənin bəzi dostları hesab edirdilər ki, o, hökmlü ərinə həddindən artıq tabedir.

"Okeandakı adalar" əsərində yazarının Paris həyatından bəzi fragmentləri görmək olar. Məsələn, gənc ailənin körpə oğlanlarının beşiyi başında sevimli pişikləri "keşik çekir" və onlar (ata-ana) yatmış balacanı pişiyə "etibar edib" gecə yarıya qədər kafedə oturaraq səssizlikdən zövq alırlar... Heminquey, demək olar ki, əsərlərini kafedə yazırırdı: "Mən bir franka qəhvə sıfariş edir və gecəyə qədər orda oturub yazırdım", - deyə yaziçi sonralar danışındı. Gənc ailə Parisdə ehtiyac içində yaşayırırdı, amma yazarının öz prinsipi vardı: "Əgər yaxşı nahar etmək üçün roman yazmaq istəsəm, qoy lənətə gəlim".

Parisdə Heminquey at yarışlarında iştirak edir, boksla məşğul olur, "Rotonda" kafesində əsərlər yazır və öz arvadını sevirdi. Hedli tələbkar deyildi, şiq və rahat həyatın xəyalını qurmurdı. Bütün istəyi sevdiyi insanın yanında olmaq idi. Ernestlə bərabər bütün Parisi pay-piyada gəzib-dolaşırıdlar. Heminquey digər qadına - Polina Pfayferə rast gələnə qədər Hedli onun üçün ideal qadın idi.

## **Polina**

Amerika yaziçisi Skott Fiscerald deyirdi: "Yaxşı kitabı yazması üçün Ernestə yeni arvad lazımdır". Heminqueyin dostu Malkom Kauli isə qeyd edirdi ki, onun aşiqliyi qocaman şam ağacının ətrafındaki balaca məşəliyi məhv edərək parçalanmasına bənzəyir. Həm də onda puritan damarı var, bu da onu kokteyl vaxtı mazaqlaşmaqdan çəkindirir. O, aşiq olduğu qadınla dərhal evlənmək istəyir".



30 yaşılı Polina Pfayfer imkanlı ailədən idi, o, "Voq" jurnalına işləməyə gəlmışdı. Ağılı, hazırlıqçı və iddiyəli idi. Ernestlə ortaq dostlarının sayəsində tanış olmuş və ilk baxışdan ona vurulmuşdu. Heminquey də ona biganə deyildi.

Ernestin Polinayla eşq macərası yaşadığıni öyrənən Hedli sarsılır, ərindən xahiş edir ki, hissələrini sınamaq üçün 3 ay müddətinə Polinadan ayrılsın. Ernest belə də edir. Amma ayrı qaldıqları 3 ayda onların məhəbbətləri daha da alovlanır.

Ernest əzab çəkir, intihar haqqında düşünürdü. Nəhayət, göz yaşları içində Hedlinin əşyalarını maşına yiğir və onu başqa bir mənzilə köçürür. Hedli özünü ləyaqətlə aparır, balaca Cekə isə izah edir ki, atası Polinayla bir-birlərini sevirlər. Bir neçə aydan sonra onlar boşanırlar.

Xoşbəxtlikdən, çox çəkmir ki, Hedli amerikalı jurnalist Pol Maurerlə tanış olur. Maurerlə evlənən Hedli keçmiş əri Ernestlə dost münasibətlərini saxlayır, Cek isə tez-tez atasıyla görüşür. Heminquey Hedli Pol ilə uzun, xoşbəxt bir ömür yaşayır və 1979-cu ildə, 89 yaşında vəfat edir.

Ernest Polinayla Paris katolik kilsəsində nikah bağlayır (1918-ci ildə o, İtaliyada katolikliyi qəbul etmişdi), bal ayını da bir balıqçı kəndində keçirirlər.

Polina ərinin dəlicəsinə sevirdi və durmadan təkrar edirdi ki, onlar bir-birləri üçün yaranıblar. 1928-ci ildə Patrik adlı oğlanları dünyaya gəlir. Ernest oğlanlarını çox sevir, onlarla çox vaxt keçirir, balıq ovuna aparır. Yeri gelmişkən, Heminqueyin böyük oğlu, 2000-ci ildə vəfat edən Cek bir müddət Aydaxo ştatında balıqçılıq və ovçuluq üzrə idarə müdürü kimi çalışmışdı. O, təbiətin qayğısına elə məhəbbətlə qalırdı ki, qubernatorun göstərişiyə ştatda indiyə kimi də onun ad gününü ətraf mühitin müdafiəsi günü kimi qeyd edirlər.

### **Gözəl və çılgın qadın Ceyn**

Ernest Heminqueyin atası şəkərli diabetdən əziyyət çəkirdi, üstəlik, Floridada sərmayə qoyduğu xeyli pul əlindən çıxmışdı. Problemlərdən xilas olmaq üçün o, başına güllə sixaraq intihar edir. Ernestin fikrincə, ancaq qorxaqlar həyatdan bu cür gedə bilərdi. O, hər şeydə anasını günahlandırırırdı. Əgər anası bu qəder hökmli və diktator olmasaydı, bəlkə də... Bununla belə, Ernest bu barədə çox düşünməməyə çalışırdı, çünki qara fikirlər onun əsər yazmasına mane ola bilərdi.

1931-ci ildə Heminquey cütlüyü Florida adasında - Kui Uestdə ev alır. Onlar qız övladı arzusundaydılardı, amma payızda Qreqori doğulur. İlk nikahiyla birgə Heminqueyin Paris yaşıntıları da arxada qalır. İndi Ernestin sevimli məkanları Kui Uest, şəxsi yaxtasında balıq tutmağa getdiyi Vayominq və Kuba idi.

1933-cü ildə Heminquey Polinayla safaridə Keniyaya yola düşürlər. Məşhur Serengeti vadilərində şir və kərgədan ovlayırlar. Heminquey Keniyada dizenteriyaya yoluxsa da, ər-arvad evə ruh yüksəkliyi ilə qayıdır. Artıq Heminqueyin evi turist məkanına çevrilmişdi. Yazıçının şöhrəti getdikcə artırdı.

Heminqueyi Kubaya cəlb edən yalnız balıq ovu deyildi. "Pan Ameriken" aviaşirkətinin Havana şöbəsinin müdürü Meysonun gözəl və ərinə heç də bağlı olmayan Ceyn adlı həyat yoldaşı vardi. Yarım əsr sonra, 4 ərinin dəfn etmiş və insult keçirmiş Ceyn deyirdi ki, onlar Heminqueylə evlənməyə hazırlaşırdılar. Amma bu, çox güman ki, doğru deyildi. Heminquey xoşbəxt, sağlam, qaya kimi etibarlı qadınlara üstünlük verirdi.

Heminqueyin 1936-ci ildə çap olunan "Klimancaronun qarı" hekayəsi ona böyük uğur gətirir. Amma o, ruhən özünü yaxşı hiss etmirdi; qorxurdu ki, istedadını itirər, ona elə gəlirdi ki, çox az yazır. Yuxusuzluqdan əziyyət çəkirdi, eyforiya halı birdən-birə depressiya ilə əvəz olunurdu. Görünür, o, bunda şüuraltı olaraq həyat yoldaşını günahlandırırırdı. Çünki "Qar" hekayəsində onun qəhrəmanı da varlı və ərköyün arvadının onun istedadını məhv etdiyini düşünürdü, sonda isə həmin qəhrəman - yazıçı Uoldon Afrika-da qanqrenadan ölürdü.

Ona görə yeni qadının Heminqueyin həyatına gəlişini təsadüfi saymaq olmazdı.

### ***Marta Helxornla tanışlıq***

1936-ci ilin Milad bayramında 27 yaşlı jurnalist Marta anası və qardaşıyla Florida da dincəlməyə gəlir. O, Heminqueyin əsərlərində təsvir etməyi xoşladıgı qadınlar kimiymi - cəsərətli, müstəqil, ağıllı və sevgi dolu. Marta eləcə də sosial bərabərsizlik uğrunda mücadilə edən, liberal əqidəli bir qadın idi, yoxsullar üçün yazdığını kitab ona böyük şöhrət gətirmişdi. Prezidentin həyat yoldaşı Leonora ilə dostluq münasibətləri vardi.

Helxornlar təsadüfən Heminqueyin pivə içdiyi bara gəlirlər. Bir neçə dəqiqədən sonra Heminquey və Marta artıq tanış olurlar. (Bəzi versiyalara görə, Marta ilə yaziçinin tanışlığı təsadüfi deyildi, qadın özü Heminqueylə tanışlıq yaratmaq üçün Florida da gəlmişdi).

Amerika ziyalılarının "Sol cəbhə" adlı toplumu Heminqueyi siyasetdən və sosial problemlərdən yazmadığını görə qınayırdı. Onların təzyiqi yaziçinin öz istəyi ilə üst-üstə düşündürdü. 1936-ci ildə İspaniyada vətəndaş müharibəsi başlayanda Heminquey müxbir kimi müqavilə imzalayır və Madridə yola düşür. Polina da onunla getmək istəyir, amma yaziçi onun evdə qalması üçün israr edir. Heminqueyin təkid etməyinin səbəbi vardi. Belə ki, Madriddə onu Marta ilə görüş gözləyirdi.

Ernestin Marta ilə eşq macerası başlayır. Cəbhə xətti onların qaldığı mehmanxananın bir kilometrliyindən keçirdi. Bir dəfə Heminquey qısqanlıqlıdan Martanın otağını arxadan qifilləmişdi, atışma başlayanda qadın siğlnacağa qaca bilməmişdi... Onlar birlikdə cəbhəni dolaşırıldılar, Heminquey onu general Lukaç və komissar Reqlerlə tanış etmişdi.

1937-ci ilin payızında onlar yenidən Madriddə görüşürlər. 1938-ci ildə isə ora yenidən iki dəfə gedirlər. Cəbhəyanı Madrid mehmanxanasındaki eşq macerası Heminqueyin "Beşinci sütun" pyesində öz eksini tapır. Heminquey pyesdə özünü təlxek və maymaq kimi göstərən cəsur kəşfiyyatçı Filippdir, Marta isə, yaziçinin yüngülvari kinayəylə təsvir etdiyi jurnalist Dorot Brices.

Heminqueyin Marta ilə eşq macerasından xəbər tutan Polina özünü eyvandan atacağı ilə hədələyirdi.

1940-ci ilin qışında Heminquey Polinadan rəsmən boşanır və Marta ilə evlənir. Bu ərefədə "Əcəl zəngi" əsəri çıxır və bestseller olur. Əsər əsasında Hari Kuper və İnqrid Bergmanın baş rollarda oynadığı film çəkilir. Heminquey şöhrət içinde üzür. Amma ərinin həyat tərzi - ətrafindakı həyküy, içki, ziyafrətlər Martanın qəti ürəyincə deyildi. Heminqueyin sevimli məşgülüyyətləri olan boks, korrida, cıdır yarışları teatr və kinonu sevən Martanın zövqüylə üst-üstə düşmürdü.

1941-ci ildə onlar silahlı atışmaların olduğu Çinə gedirlər. Marta "Kolerz" jurnalının müxbiri kimi fəaliyyət göstərirdi. Çan Kay Şinin qoşunlarının cəbhəsinə gedib çatana qədər xeyli əzab-əziyyətə qatlaşırlar. Heminquey istəyirdi ki, həyat yoldaşı öz məqalələrini "Heminquey" imzasıyla yapsın. Marta isə nə çılgınlığından vaz keçir, nə də öz qızılıq soyadından imtina edirdi. Beleliklə, aralarında narazılıqlar başlayır.

"Əcəl zəngi"nin uğurundan sonra müharibə mövzusu Heminqueyi özünə çəkirdi. Ona görə ikinci Dünya müharibəsinə də laqeyd qala bilmir, yenidən jurnalist kimi Londona gedir. 1941-1943-cü illərdə isə o, Kubada nasist

casuslarına qarşı əks-kəşfiyyat təşkil edir və öz katerində Qərib dənizində alman sualtı qayıqlarının "ovuna çıxır".

### ***Meri***

Marta Londona gəlib çıxana qədər artıq Heminquey jurnalist Meri Uelşlə tanış olmağa macal tapmışdı. Meşəbəyi qızı Meri öz gücülə böyük jurnalistikada özünə yol aça bilmüşdi. Artıq üçüncü görüşdə Heminquey Meriye evlilik təklif edir. Onları birlikdə görən Marta elan edir ki, artıq nikahlarını qoruyub saxlamağa gücü qalmayıb.

İkinci cəbhənin açılışı günü, ər-arvad Normandiyanın sahilində olublar, amma bir-birindən xeyli aralı. Heminquey körpünün üstündə kapitanla yanaşı durubmuş, Marta isə sanitar gəmisindən düşüb yaralılara kömək edirmiş.

1944-cü ilin avqustunda Paris azad edildikdən sonra Heminquey oraya Meri ilə birlikdə gəlir. O, fransızların müqavimət qrupuna rəhbərlik edirdi.

Meriyle qaldığı otel otağında şampan su yerinə axırdı. Oğlu Patrikə məktubunda yazırıdı: "Bu qadının arzusu həmişəlik mənim yanımda olmaqdır və istəyir ki, ailədə tək bir yazıçı olsun". Heminquey tezliklə Meriye başa salır ki, ailədə neinki bir yazıçı, eləcə də bir başçı olmalıdır. Ərinin hərbçi tanışlarının sərxoşluğuna və ədəbsizliyinə etirazını bildirəndə isə, Heminquey ona şillə vurur. Gündəliyində Meri yazırı ki, Ernestin hansısa qadını xoşbəxt edə biləcəyinə inanmır.

Müharibə qurtarır, 1945-ci ilin yanında Meri Ernestin Kubadakı evinə gəlir. Gördükleri onu dəhşətə gətirir. Malikanədə 13 nökərin olduğuna baxmayaraq (onların 4-ü bağban idi), hər yer siniq-salxaq idi, evdə 20 pişik yaşayırıdı, hovuz su əvəzinə xlorla doldurulmuşdu. Parisdə səhərdən axşama qədər şampan şərabı içməyə adət etmiş Heminquey

Londonda keçirdiyi qəzadan sonra tam sağlamamışdı, tez-tez başı ağrıyrı, yaddasını itirirdi.

Martayla boşandıqdan sonra, Kuba qanunlarına görə, Heminquey onun bütün əmlakına sahib ola bilərdi, çünki Marta onu tərk etdiyini elan etmişdi. Ernest hətta onu çap makinasını, bankdakı 500 dollarını, özünün aldığı yeganə hədiyyəni - Martanın ova gedəndə istifadə etdiyi tüfəngi də özünə götürür. Əlbəttə, Martanın büllür və farfor qablarını onun özünə yollayır, amma qablar elə səliqəsiz qablaşdırılmış ki, yolda qırılır. Martayla nikahını özünün ən böyük səhvi adlandıran Heminquey onunla bir daha görüşmür. Hərcənd həmişə etiraf edirdi ki, o, dişi şir kimi cəsur idi və onun oğlanlarıyla yaxşı yola gedirdi.



1946-ci ilin yazında Heminquey Meriylə evlənir. Merinin xoşbəxt olacaq-larına gümanı az idi, amma onu ərinə six tellərlə bağlayan bir hadisə baş verir. Pataloji hamiləlik zamanı Meri çoxlu qan itirir, hətta həkimlər də ümidi-rini kəsir. Amma Ernest təslim olmur, qanköçürməyə özü rəhbərlik edir və arvadının həyatını xilas edir. Həyatı üçün ərinə borclu olan Meri həmişəlik ona minnətdarlıq hissi duyur.

### **Sonuncu məhəbbət**

Heminqueyin birinci məhəbbəti kimi, sonucusu da platonik idi. 1948-ci ildə İtaliyaya səfəri zamanı Adriana İvançıç adlı bir qadınla tanış olur. Adriana 200 il əvvəl Macaristanda məskunlaşmış Dalmatiyalı gəmiçilərin ailəsindən idi. Ernest ona çılğincasına aşiq olur, demək olar ki, hər gün Kubadan ona məktub yazır. "Çayın o tayında, ağacların kölgəsində" romanı işiq üzü görəndə heç kim şübhə etmirdi ki, əsərin qəhrəmanı polkovnik Kentvel müəllifin, 19 yaşılı qrafını Renata isə Adriananın prototipidir. İstedadlı rəssam olan Adriana kitablara gözəl illüstrasiyalar çəkirdi.

Adriananın qardaşı xidməti təyinatını Kubaya alır. Adriana anası ilə qardaşına baş çəkməyə Havanaya gelir və üç ay orda qalır. Heminquey xoşbəxtlikdən yerə-göyə sığmırıldı, amma başa düşürdü ki, onun Adrianayla gələcəyi yoxdur. İvançıç ailəsi narahat idi ki, qızlarının ətrafında dolaşan şayiələr onun reputasiyasını korlaya bilər. 1952-ci ildə Adriana "Qoca və dəniz" kitabının üz qabığını tərtib etdikdən sonra onların münasibətləri haqqında şayiələr səngimək bilmirdi.

Amma Adriananın taleyi facieli oldu. 1963-cü ildə o qraf fon Reksə ərə gedir, iki oğlu dünyaya gəlir. 1980-ci ildə memuar yazmağa başladı. 1983-cü ildə 53 yaşında intihar edir.

1951-ci ildə Heminqueyin ikinci arvadı Polina həyatla vidalaşdı. Bir neçə gün önce o, Los-Ancelesdə yaşayan kiçik oğlu Qreqoriylə bağlı Heminqueyə zəng etmişdi, onun narkotiklə bağlı polislərlə problemi ortaya çıxmışdı. Bu hadisədən üç gün sonra isə qadının təzyiqi qalxmış, əməliyyat masasında keçinmişdi.

### **"Qoca və dəniz"**

1953-cü ildə Afrikaya yollanan Heminquey az qala həlak olacaqdı. Orda o özünü qeyri-adi aparırdı; başını keçəl qırxdırır, zənci geyimində, əlində nizə gəzirdi. Heminqueyin uçduğu təyyarə yerə enərkən alışır, yazılıçı yanılıq yaraları alır. Xəstəxanada spirtli içkilərlə "müalicə olunur".

1954-cü ildə Nobel mükafatının təqdimatına getmir; həm fiziki, həm də psixoloji cəhətdən hədsiz zəifləmişdi.

Nobel mükafatına layiq görülmüş "Qoca və dəniz" əsərinin qəhrəmanı (qoca Santyaqo) yazılıçının o biri əsərlərinin qəhrəmanları kimi tənha deyil, çünkü o, özünü nəhəng və gözəl dönyanın bir parçası sayır. Qoca balıqçı dənizi çox sevir və onun haqqında elə danışır, sanki gözəl qadından söhbət açır. O yaşlıdır, heydən düşüb, gözləri də əvvəlki kimi yaxşı görmür. Amma öz gücünə inanır. Budur, 84 gündür ki, qocanın bəxti gətirmir, o, bircə balıq da tuta bilməyib.

85-ci gün qoca Santyaqo dənizə yollanır. Axır ki bəxti gətirir, arzuladığı nəhəng balıq qocanın toruna düşür! Amma onu qayıqa qaldırmaq heç də

asan deyil. İnsanla balığın qəribə mübarizəsi gedir. Amma təslim olmaq istəmir. Balıq isə qayığı sahildən elə hey uzaqlaşdırır. Artıq gecədir. Amma qoca qorxmur. O, fikirləşir ki, insan dənizdə heç vaxt tənha ola bilməz, çünki Ay işığı, buludlar var, okean, onun xirdalı-böyüklü balıqları və başqa canlıları var... Səhər açılır. Qoca da, nəhəng balıq da səbrlidir; ikisinin də həyata qarşı müqaviməti var, çünki hər ikisi çox illər yaşayıblar. Hər biri o birinin məğlub olacağı anı gözləyir. Qoca düşünür ki, insanı məhv etmək olar, amma ona qalib gəlmək mümkün deyil.



iradəyə və cəsaretə sahib olması və sona qədər mübarizə aparması insanı valeh edir...

### **Taleyin gərdişi**

1959-cu ildə Heminqueyin 60 yaşı tamam olur. O, psixoloji pozğunluqdan əziyyət çekirdi. Ona elə gəlirdi ki, Federal Təhqiqtar Bürosu onu təqib edir, ya da hansısa dostu onu qayalıqdan yıxıb öldürmək istəyir... İş o yerə gəlib çatdı ki, onu elektroşokla müalicə etməyə çalışırlar, amma bu da kömək etmir.

Kubada hakimiyyətə Kastro gələndə Heminqueylər qərara alırlar ki, ABŞ-a köçsünlər. Aydaxo ştatında çılpaq təpələrin arasında qalanı xatırladan bir ev tikdirirlər. Heminquey depressiyaya düşür, ağlayır, yaza bilmədiyindən şikayət edir. Ərinin intihar edəcəyindən qorxan Meri 1961-ci ilin aprelində onu qısamüddətliyə xəstəxanaya yerləşdirir. Bir müddətdən sonra xəstəxanadan çıxan yazıçı intihar planını hamı yuxuda olan vaxt, güneşli bir yay səhəri gerçekləşdirir. Meri onu qan gölünün içində tapır, yazıçı başını nişan alıbmış...

**Günel NATIQ**



## ◆ “İ s t i - i s t i ”

### NƏSRDƏ YENİ İMZA

“Azərbaycan” jurnalının son nömrələrinin bində imzasına ilk dəfə rast gəldiyim Xanım Aydının “Sərçə” hekayəsini oxuduqdan sonra müəllif haqqında kiçik də olsa məlumatə ehtiyac duyдум və internetdə axtarış verdim. Qarşıma çıxan, o qədər də çox olmayan informasiyadan məlum oldu ki, Xanım Aydın (Kərimova Büyükhanım) tərcüməçi, nasir, şair, publisist, ssenarist kimi fəaliyyət göstərir.



“Sərçə” əsəri mövzusunun aktuallığı ilə yanaşı, müəllifin geniş müşahidə qabiliyyətinə, real gerçeklikləri əks etdirmək bacarığına, fikri sadə, ləkonik tərzdə ifadə etmək ustalığına və bənzətməli dil imkanlarına malik olması ilə diqqəti dərhal cəlb edir. Əsər sujeti, strukturu baxımından mürəkkəb deyil. Lakin hekayədə xəstə övlad dünyaya gətirmiş təcrübəsiz gənc ananın yaşadığı psixoloji-ruhi sarsıntılar, personajı, hadisələri çoxşaxəli olmayan bu əsərdə kifayət qədər gərgin vəziyyətlər yaradır. Hekayəni oxuduqca diqqəti çekən əsas cəhətlərdən biri, bəlkə də ən başlıcası gənc yazıcıının əsər boyu həyatın çox amansız, sərt üzüyle rastlaşmış bir ananın təkbaşına yaşadığı çətinlikləri, keçirdiyi hissələri, əzab və iztirabları, bəzən ümidişizliyə qapanmalarını və nəhayət, xəstə övladını yaşıatmaq ümidiñə sığınib yaşamaq əzmini, yaşadığı qeyri-adi narahatlığı heç bir süni boyadan istifadə etmədən dəqiq, təbii qələmə almasıdır. Xəstəxana mühitindən başlayaraq sona qədər xəstə övlad acısı çekən ananın iztirabları oxucunu sarsılmaya bilmir. Əlbəttə, bu, müəllifin uğurudur. Özü də, yazıcıının konkret bir obrazın timsalında qələmə aldığı canlı, real hadisələr ananın hissələri çərçivəsində məhdudlaşmış qalmır, həyatda müxtəlif situasiya və məqamlarda, labübədən həyat gerçəkliliklərində insanın yaşadığı hissələrin məcmusuna çevirilir. Körpəsini evə gətirdikdən sonra həkim müayinəsindən keçirən, xəstəliyindən agah olan ananı qarşıda gözləyəcək həyatın məhrumiyyətlərini düşünərkən keçirdiyi hissələri müəllif olduqca təbii, canlı əks etdirir. Ana qısa bir zaman kəsimində bir-birinə zidd hal və hissələri yaşamağa məcbur qalır. Onun həm bir ana, həm də həyat yoldaşı kimi həssaslığı, döyümlülüyü düşüncə, hərəkət və davranışlarında reallaşdırılır. Ananın iztirabları fonunda müəllif yaşadığımız cəmiyyətin müxtəlif zümrələrinin - həkim, sahə həkimi, bağça müdərəsi və b. münasibətlərində ayrı-ayrı xarakterləri səciyyələndirir, zamanın, insanlararası münasibətlərin, davranış və hərəkətlərin fonunda cəmiyyətin psixologiyasını təsvirə getirir. “Daun” sindromlu uşağın xəstəliyi ananın yaşıntılarda “daun” sindromlu cəmiyyətin iç üzünü, ruhunu açır. Konkret bir situasiyanı əks etdirərkən müəllif geniş təfərrüatlara varır. Əsərdə obraz jest, mimika, hərəkət, dilin daxili potensial imkanları hesabına təqdim olunur. Həkim Qüdrət övladının xəstəliyi ilə bağlı acı xəbəri anaya çatdırmaq istədiyi səhnədə Xanım Aydının bir nasır kimi potensialı çox aydın görünür. Həmin səhnədən bir parça da diqqət edək: “Üzündə zəlzələ sonrası həyəcan tүgъyan etdiyini açıq-aşkar görürem. Narahatlıq məni canavar kimi didir, hələ bir başımın üstündə də ulayır. Gözümü gözündən çəkə bilmirəm. Hiss edirəm ki, gözlərini yayındır. Hərəkətlərinə diqqət edirəm. Əlini çıynimdən

götürüb cibinə soxur. Kağız-kuğuzla dolu ciblərinə, deyəsən, əlləri yerləşmir. Çixardır və belində cütləyir. Ağzından bir kəlmə də çıxartmadan o yana-bu yana var-gəl edir. O, var - gəl elədikcə baxışlarım da arxasınca ayaqyalın sürünür”. Gerçekliyin real təqdimatında müəllif qısa, ləkənək, çevik cümlələrdən istifadə edir və dilin daxili imkanlarından istifadə edərək obrazı və yaxud situasiyanı dolğun və tutumlu əks etdirir.

Əsər ifadə və təsvir vasitələri baxımından da zəngindir. “Səhər hələ özünü təzə-təzə ortalığa atmaq istəyir”, “Nənəm demiş, bu əvvəli-axırı olmayan nisye dərdlər öldürəcək məni”, “Gözümü həvəngdəstə kimi döyə-döyə qalıram”, “Problemlərim kimi bir-birinə keçirilib uzanan parket döşəmənin üstüylə addımladıqca, sayıram”, “Beynimə ağrı-acını zalim elə bil çəkicilə mismarlayır”, “Gözlərimin ucurumu o qədər dərin, o qədər bomboşdu ki, boylanmaq istəyən olsa, düşər tikə-parça olar”, “Elə bil qaranlıq, hər tərəfi hörümçək toruyla süslənmiş, yarasalarla dolu vahiməli mağara labirintinə düşmüşəm, qurtula bilmirəm”, “Nəfəsim hardasa ciyərimdə ilişib qalıb”, “Külək də küçədə ulayır e, ulayır. Elə bil küləyin balası ölüb”, “İçim yorğan astarı kimi ağızmanın çöle çıxır”, “Gecə yarını keçib evdə yula kimi fırlanıram” və s. Əsərdə müşahidə itiliyi, dilin potensial imkanlarından yaradıcılıqla istifadə etməklə müəllif yaştı və hadisələri elə inandırıcı, təbii şəkildə əks etdirir ki, reallıqla real mətn arasında vəhdət yaranır. Bədii əsərdə reallığı şərtləndirən bir sıra amillər var. Hadisələrin real, təfərrüatlı təqdimində nəsrə müxtəlif vasitələr - dil, jest, danışiq, mimika və s. Xanım Aydının əsərində də dil reallığı şərtləndirən əsas vasitələrdən biri kimi çıxış edir. Müəllif yazılarının birində qeyd edir: “Yaratdığım bütün obrazları və qurdugum bütün hadisələri, konkret olaraq, real həyatdan götürürəm. Çünkü, film də, serial da, elə teatrın özü də həyatdır! Həyatın səhnəyə, ekrana köcməsidir”.

Əsərin bədii nəsr nümunəsi kimi məziyyətləri az deyil. Bununla belə, hekayənin bəzi parçalarında bir tələskənlik də var. Həmin parçalarda təhkiyənin statusu müəllif statusundan aşağıdır. Bir vacib məsələni də çatdırmaq istərdik ki, heç şübhəsiz, gündəlik rastlaşduğum müəyyən hadisə, situasiya, hətta əşya, predmet, detal və s.-nin mətnə çəvrilmə potensialı var. Bunun gerçəkləşməsi isə müxtəlif vasitə və priyomlarla reallaşır. Müəllif hər bir mövzunun mətnyaratma potensialını o zaman gerçəkləşdirə bilir ki, özünü müəllif hüququndan azad edərək təhkiyəçinin ixtiyarına buraxır. Nəsrə mətnlə müəllif arasında deyil, təhkiyəçi arasında rabitə yarandıqda istənilən mətni əldə etmək mümkün olur. Əfsuslar olsun ki, əsərdə bu rabitə bəzən itirilir, çılpaq reallıq ahəngi pozur. Həm də əsərin sonuna doğru hadisələrin axını, sürəti bir-birini əvəzlədikcə mətn daralmağa doğru gedir.


Müəllif “Sərçə” əsərindəki problemə “Günəşin övladı” hekayəsində də toxunmuşdur. Sujet baxımından hər iki əsər arasında eynilik və təkrarlar da var. “Sərçə” əsərində “daun” sindromlu qız övladı dünyaya getirən ananın iztirablarını “Günəşin övladı” hekayəsində təcrübəli, lakin savadsız ananın eyni xəstəliyin daşıyıcısı olan oğlan uşağı dünyaya getirməsi, ailədə yaşadığı çətinliklər əvəzləyir. Nə yaxşı ki, müəllif hər iki əsərdə faktlar üzərində geniş dayanır, hamiya məlum olan elmi informasiya ilə oxucunu yüklemir (bu hal müasir nəsrimizdə tez-tez təsadüf olunan hallardandır), xəstəliyin təfərruatına varır, övladları ilə birlə hər iki ananın yaşadıqları çətinlikləri əks etdirir.

Xanım Aydın yaradıcılıqda ilk addımlarını atır. Təbii ki, onun əsərlərində də bübermelər, tələskənlik və təkrarçılığa rast gelinir. Biz ümid edirik ki, geniş müşahidə qabiliyyətinə, dilimizin daxili, potensial imkanlarına bələd olan bu gənc yazıçı bundan bələ daha kamil əsərlər yazacaq və ən istedadlı yazıçılar sırasında layiqli yerini tutacaqdır.

**Günay QARAYEVA**

## ◆ K i t a b l a r , r ə y լ ə r ◆

# ORİJİNAL HEKAYƏLƏR



Tural Anaroğlu «Yad planetli» hekayələr kitabını («Elm və təhsil» - 2019) oxuculara təqdim edib. Akademik Kamal Abdulla da o kitaba «Turalın gəlişi» adlı isti bir söz yazıb. Amma kitabıın tirajı cəmi 100 nüsxədir. Mənçə, Turalı bir yazıçı kimi tanımaq və sevmək üçün bu 100 rəqəmi çox azdır. Bu gün müvəqqəti fasılədən sonra kitablara, xüsusilə bədii ədəbiyyata marağın artdığı bir zamanda Tural Anaroğlunun orijinal hekayələrini hamının oxumasını arzulayardım. Təkcə ədəbiyyat adamlarının deyil, müxtəlif pəşə sahiblərinin də.

«Orijinal» kəlməsini işlətdim. Bu, mənim qənaətimdir və sözümdən dönmürəm. «Orijinal» sözü yunan dilindədir, bir mənəsi: «Başqalarına oxşamayan, təqlidçilikdən uzaq olan, ancaq özünə məxsus olan» hal, keyfiyyət və sifət deməkdir. Turalın hekayələri mehz bu xüsusiyyətləri ilə seçilir. Bu orijinallığı dörd səbəblə izah edə bilərəm: birincisi; yazı tərzində, geniş mənada, üslubda. Turalın hekayələrinin dili, istifadə etdiyi təsvir vasitəleri, obrazların qarşılıqlı münasibətlərinin təsviri özünəməxsusdur. İkincisi; bu hekayələrdə gülüş boldur. Doğrudan da, Turalın hər hansı hekayəsində humor xətti bir axın təşkil edir. Hiss edirsən ki, Tural Anaroğlu dahi Mirzə Cəlilin irs qoyduğu ənənəyə yaxşı bələddir. Atası Anarın kitaba yazdığı «Oğluma məktub»da bir məqam diqqətimi xüsusiilə cəlb etdi: «Vaqif Səmədoğlu deyir ki, Günelin (Anarın yazıçı qızının -V.Y.) nəsri mənim şeirlərim kimi kədərlidir, Turalın hekayələri pyeslərim kimi məzəli». Əlbəttə, bu «məzəli» sözü gülüş arsenalinin yalnız bir hissəciyini təşkil edir. Çünkü Turalın hekayələrində humor elementləri daha geniş bir çərcivəni əhatə edir. Müəllif təhkiyəsində, obrazların danışığında (xüsusiilə dialoqlarda), adların şəxsləndirilməsində, xalq danışq dilinin humoristik çalarlarında özünü hiss etdirir. Üçüncüsü, Tural ənənəyə, deyək ki, Mirzə Cəlil irsinə nə qədər bağlırsa, bu irsin təkrarçısı və təqlidçisi deyil, sadəcə, bu gün - XXI əsrə o ənənələri yenilikçi kimi inkişaf etdirir. Mirzə Cəlildən sonra - təxminən 80 il ərzində bizim dünyaya baxışımızda çox dəyişikliklər baş verib, həyat da dəyişib, müharibələr görmüşük, sistem də kökündən dəyişib və təbii ki, yeni insan tipi formalaşıb. Lakin hər nə qədər dəyişikliklər baş versə də, satiranın, humorun hədəfləri, «qəhrəmanları»

bu və ya başqa biçimdə yenə də yaşamaqdadırlar. Turalın təsvir etdiyi və tənqid hədəfinə çevirdiyi mühit və obrazlar XX əsrin sonları - XXI əsrin gerçəkliyidir. Dördüncüsü; Tural Anaroğlunun hekayələri nə qədər yumorla nəfəs alsa da, bu hekayələrdə çox ciddi mətləblərlə üzləşirik. Yaşadığımız dövrün paradoksal mənzərəsi, gerçəkliyin ictimai, siyasi və mənəvi ziddiyyətləri, ölkələr arasındaki əlaqələr və bu əlaqələrin üzdə görünən və görünməyən tərəfləri, ölkədə baş verən kriminal olaylar, liderlik ehtirasları... bütün bunlar bəzən açıq şəkildə, bəzən eyhamla, bəzən də yumor daxilində təqdim edilir. Bu mənzərəni, fikrimizcə, «Sinifkom seçkiləri» hekayəsində görə bilirik. Zətən, məktəblerimizin heç birində, özü də aşağı siniflərdə «sinifkom seçkisi» olmur, müəllimin göz altına aldığı bir uşaq sinifkom olur. Amma Tural Anaroglu bu məsələni - «sinifkom seçkilərini» ciddiye alaraq, uşaqların dili ilə çox həqiqətləri oxucuya xatırladır. Altı-yeddi yaşlı uşaqlar, Xədicedə müəllimənin etirazlarına baxmayaraq, bu «sinifkom seçkisi»ndə həm özləri, həm də valideynləri barədə çuğulluq edirlər. Hər şey müəllimənin Əliyə verdiyi sualla «militarist» xarakter alır. «Sinifkom kimdir?» Əli deyir ki, «sinifkom stukaçdır, xəbərçidir və yaltaqdır, bunu mənə atam deyib». Birinci partada oturan qız əlavə edir ki: «Əlinin atası «julikdir». Bunu anam söyləyir. Onun dükanında kolbasalar həmişə köhnə olur. Oradan aldığımız südlər isə qaynayanda çürüyür». Bundan sonra uşaqların hər biri «açıq sandığı, tökür pambığı». Onların arasında hətta nazir qızı var: «Mənim atam nazirdir. Evimizdə bir it var. Mən itimi çox sevirəm». Amma Əli deyilən şaigird daha fəaldır. Ona sual verilir ki: «Sinifkom olsan, nə edəcəksən?». Deyir ki: «Birincisi, atam restoranında hamımıza qonaqlıq verəcək. Bütün sinfə. Müəllimə, siz də gələrsiniz. İkincisi, sinif otağımızın yerinə xalça döşəyəcəyəm. Üçüncüçü, atam bu sinfə daha rahat stillar alacaq». Atası riyaziyyatçı, elmlər doktoru, professor olan Arif deyir ki, mən əmim kimi musiqisi olacağam, o, heç institut bitirməyib, qarmon çalır, çoxlu pulu var». Beləliklə, sinifdə baş verən bu həngamə sinifdən kənara çıxır, ailələri, valideynlərin vəzifələrini, onların pulu olub-olmadıqlarını, «julikliyini», ölkədəki seçkilərə münasibətini əhatə edir. Əhatə dairesi genişləndikcə, sinif dönüb olur bir ölkə və bu ölkədə baş verən korrupsiya, xaos, hərcmərclik, demokratiyaya zidd hərəkətlər yığnağı... I «a» sinfində isə, demokratik seçki qanunları baş tutmur, çünkü Mərkəzi Seçki Komissiyası bu seçkinin səhv və qeyri-pəsmi olduğunu bildirir, bülletenlər hazırlanmayıb, seçkilər siyahıya alınmayıb, xaricdən bitərəf müşahidəciler çağırılmayıb, seçkilərin legitimliyi şübhə altındadır və s. Xədicedə müəllimə sonda demokratik quruluşda seçkilərin əhəmiyyətini qeyd edir və uşaqlara belə bir sual verir: «Dediklərimi anladınızmı? I «a» sinfinin şagirdləri bir ağızdan «xeyr» dedilər».

Turalın hekayələrində zaman və məkan genişliyi də mühüm rol oynayır. Bir də görürsən ki, cənnətdən çıxarılan Qara Mələk («Tənha Mələk») cəhənnəm yalqızlığından əzab çəkərək bizim Dünyaya enir, elə bir yer seçir ki, ora nə Avropa, nə Asiya, nə qərb, nə şərq, nə cənub, nə də şimal sayılırdı, orada bütün dinlərin nümayəndəsi yaşayır, ölkənin adı Azərbaycan idi. Qara Mələk burada taksi şoferi Məmməd kişinin köməyi ilə şəhəri görür, yas məclisində olur. Və bir qadına qarşı edilən haqsızlıqların səbəbkarlarını cəzalandırır. Tural cəhənnəmdən Qara Mələyi Yer üzünə endirdiyi kimi, Yer üzündən də cərrahiyyə əməliyyatından sağ çıxmayan Əlibalanı cənnətlə cəhənnəmin bölünmə ərazisine göndərir. Kimlər var burada? Buradakılar günah və savablarının sayına görə ya cənnətə, ya da cəhənnəmə göndəriləcəklər. Bu məkanla tanışlıqdan sonra məlum olur ki, Lenin, Stalin, Hitler, Napoleon, Bismark, qulağıkəsik Andronik də buradadırlar. Sonda Əlibala it şəklində

geri - bir vaxt yaşadığı fani dünyaya göndərilir, vaxtilə işlətdiyi «İmperial» restoranının qarşısında peyda olur, indi restoranı onun oğlu işlədir. Oğlu bu hürən itə baxaraq göstəriş verir ki, bir az sümük atın bu itə! Vəssalam. Əlibalanın o dünya söhbəti də bitir, bu dünyada yaşamaq haqqı da...

Təkcə cənnət-cəhənnəm, o dünya - bu dünya məkanları deyil, planetlər arasında da məkan yerdəyişmələri baş verir. «Hər şeydən razi qalan, heç bir ambisiyası, təmənnası olmayan, gündəlik 10-15 manat qazancına şükr edən Həsən» bir gün dükanına anadangəlmə, lümbəlüt bir insanın endiyini görür - bu, gözəl bir qadın idi, yad planetdən gəlmişdi. Aurməbiya adlı bu qadın yeni planetdə - yeni bizim yaşadığımız planetdə Azərbaycanı bəyənir, «belə bir yerdə yaşamaq bir xoşbəxtlikdir» - deyir. Onun məqsədi bu planetdə birisiylə evlənmək və onu öz planetinə aparmaqdır, uyğun nəmizəd isə Həsəndir, çünki müxtəlif planetlərdə bioloji cəhətdən bir-birinə uyğun orqanizmlər buna imkan verir. «Yad planetli» adlı bu hekayədə sırf realistik boyalarla fantastika elementləri birləşir və deyək ki, Turalın bir çox hekayələrində reallıqlarla irreallıqların «birliyi» maraqlı təsir bağışlayır. Amma Tural Anaroğlu daha çox reallıqlar nasiridir. «Türkiyədən məktub» hekayəsində o, telefonu, internet sistemi olmayan bir kənddə - Bəşir kişinin və Firuzə xalanın ailəsində baş verən məzəli, amma bununla belə, düşündürücü bir hadisəni qələmə alır. Onların oğlu Eldar Türkiyədə təhsil alır, üstündən iki il keçib, Eldardan məktub gəlir və hər şey o məktubda yazılanlardan bəlli olur. Eldar bu məktubda türkçə qonuşur. Ona görə də, nə Bəşir kişi, nə də Firuzə xala onun yazdıqlarından baş açmırlar. «Mən iyiyəm» kəlməsini - Firuzə xala «Vay sənin anan ölsün, yaziq balam iylənilib» kimi başa düşür. Məktub oxunduqca türklərin işlətdiyi sözlərin Azərbaycan türkçəsində tamam başqa mənə kəsb etdiyi ortaya çıxır. Türkər qalstuka «kravat» deyirlər. Məcbur etmək onların lisanında «zorlamaq» deməkdir və s. Nəhayət, belə qərara gəlirlər ki, Eldara cavab yapsınlar, onun başına ağıl qoysunlar. Əlbəttə, bu məktubdakı sözlərdən doğan anlaşılmazlıq ilk baxışda bir-birinə qohum iki dil arasında bəzi fərqləri açıqlayır. Məlum məsələ. Amma bir kəndçi balasının iki il ərzində öz ana dilini unudub, təhsil aldığı dildə ata-anasına məktub yazması, valideynlerin və kənd camaatının bu məktubdakı sözləri dərk etməməsi doğrudan da düşündürücüdür. Hətta faciədir, amma bu faciənin səbəbkəri patriarchal həyat tərzi keçirən kənd camaatı deyil, Eldardır.

Tural Anaroğlu SOV.İKP MK-nın sabiq Baş katibi L.İ.Brejnev'in Bakıya gəlişini də unutmayıb. «Yüksek qonaq» iki dəfə Azərbaycana səfər edib. Tural onu qarşılıqlı prosesini və Lenin meydanında görünməsini təsvir edir. «Meydanda dörd səhnə qurulmuşdu. Birinin üstündə Azərbaycan milli geyimində qızlar və oğlanlar rəqsərimizi ifa edirdi. Buradan on metr uzaqlıqda ikinci səhnədə rus milli paltarlı qızlar, digər musiqi müşayiəti altında süzürdü. Üçüncü səhnədə bədii gimnastika ilə məşğul olan dörd qız top, lent və uzun çubuq ilə akrobatik hərəkətlər göstərirdi. Dördüncü səhnədə cüçə palṭarındaki körpələr «Cip-cip cüçələrim» oxuyurdular, hamı çox ciddi idi. Məzəli səhnələrə baxanda belə, adamın ağlamağı gəlirdi. Aylardır sürən hazırlıqlar bəhəresini vermişdi... Ön sıralarda duran yaşılı bir qadın «Breznev qardaş, Breznev yoldaş!» deyə çağırırdı». Amma «Leonid İliç Breznev isə maşından çıxmamaq üçün ətrafindakılara yalvarırdı. Kişi yaman qorxmuşdu. Hətta haraya gəldiyini belə anlamırkı deyəsən».

Bu hekayəni oxuyandan sonra fikirləşirsən ki, Tural Brejnev'in bu gəlişini hafizəsində necə saxlayıb. Olduğu kimi. Və hekayədə - xatırlatmadı, üstündən illər keçməsinə baxmayaraq, heç bir ironiya ilə rastlaşmırısan. «Bu hadisənin üstündən illər keçmişdir. Hazırda «Lenin babaya» sevgisində dani-

şan o bacımın, «Göylərə uçan peyk» haqqında mahni söyləyən o qardaşımın, Çapay üstündə məni döymək istəyən tələbənin sağ olub-olmadığını, nə iş gördüğünü bilmirəm. Yaşa dolduqca hər şeyi daha yaxşı anlayıram. Hə-yati sevirəm. Dünyamızı sevirəm».

Amma Turalın bir çox hekayələrində gülüş arsenalına xas olan ironiya (kinayə) dalğası əskik deyil. Ironiyanın başlıca xüsusiyyəti bir şəxsə, yaxud bir şeyə yaraşmayan sıfəti verib ona istehza etmək, onu lağa və məsxərəyə qoymaqdır. Azərbaycan ədəbiyyatında Sabirin və Mirzə Cəlilin bu sahədə müstəsna xidmətləri vardır.

Götürək «Poeziya gecəsi» hekayəsini. «Poeziya gecəsi»ne «Azərbay-can ədəbi cəmiyyətinin nümayəndələri - Sahib İqtidarov, Yeni Bəylər Şeir ocağının üzvü Müxəlifət Narazibəyli, Alaqaranlıq Ədəbi Birliyinin həmsədri Zülmət Qara, Müstəqil Alternativ Heca Cəmiyyətinin sədri Sual Nida və Çirt-çırı Pen, Ten-şen ədəbi klubun fəallarından Braton Sporoğlu Suna» gəliblər. Elə bu adların özü ironiya deyilmə? Onların çıxışları, oxuduqları şeirlər də müəllifin kinayə həddinə çatdırıldığı məqamlardır. Bu «Poeziya gecəsi»ndə sanki iqtidar-müxəlifət savaşı gedir.


Və nəhayət, Tural Anaroğlunun bir hekayəsinin - «Xəstəxana»nın üzərində qısaca dayanaq. Bu hekayə, zənnimizcə, Turalın tənqidlə yumorу bir-birinə necə qovuşdurduğunu nümayiş etdirən bir hekayəsidir. Rayonun tanınmış və nüfuzlu ağsaqqallarından olan Əşrəf kişi möhkəm xəstələnir və onu Bakıya - müasir avadanlıqla təchiz olunmuş özəl klinikaya aparırlar. Onun əməliyyatı uğurla keçir. «Dünya şöhrətli alım, alman professoru Deyus Çottendorq onu əməliyyat edir və Əşrəf kişi sağalmağa başlayır. Amma palata-yə köçürüldükdən sonra arvadı, səkkiz uşağı, üç gəlini, beş kürəkəni, dörd bacısı və iki qardaşı ilə görüşür və hər şey bundan sonra başlanır. Kənddən gələn Allahverdi alman professoruna min dollar «hədiyyə» vermək istəyir, amma professor «Mən bunun üçün pul almırıam» deyir. Əşrəf kişini ziyarətə gələnlər xəstənin başına min oyun açırlar. Ən biabırçı səhnə isə falçı Hacı Mərziyə xanımın Əşrəf kişisinin başına gətirdiyi «oyun» olur. Və Əşrəf kişini yenidən reanimasiya şöbəsinə aparırlar. Xəstəxananın həyatında isə Əşrəf kişisinin nəvəsi Aslan nağara gumbuldadır, qohum-əqrabası qoyun kəsir.

Doğrudan da acınacaqlı səhnədir. Bu hadisənin keçən əsrin sonlarında, ya yeni əsrə baş verdiyinin elə bir əhəmiyyəti yox. Tural Anaroğlu keçmişdən qalan bu mənfi, neqativ halları tənqid eləməklə, təkcə humor deyil, satira hələfinə çevirməklə bu gün xurafatın əlində əsir olan insanları ayıltma-ğası çalışır.

Kamal Abdulla «Turalın gəlişi» ön sözündə qeyd edir ki: bu kitabda «Turalın, təbii ki, hər normal yazıçıda olduğu kimi, mənəvi sələfləri də görünəcək. Kimi bu yazınlarda Bulqakovun izlərini axtaracaq, kim Mirzə Cəlilin, kim Haqverdiyevin, Mir Cəlalın, Əziz Nesinin, Seyfəddin Dağlıının... kim də lap elə Anarı xatırlayacaq. Mən arzu edirəm ki, sənin Anarin oğlu adını ləya-qətlə daşımağın da bir məqama gəlib çatsın ki, Anarı artıq Turalın atası kimi tanımağa başlasınlar». Amma mən Turalı kiməsə bənzətmək istəmirəm. Tə-sir həmişə olub. Amma bu təsirlər olsa belə, orijinallığı hifz etmək mümkündür və Tural Anaroğlu, məncə, orijinal yazıçıdır, hekayələri də bunu sübut edir.

**Vaqif YUSİFLİ**

# ◆ Kitab rəfəi



## NİZAMI GƏNCƏVINİN

“Xosrov və Şirin” poemasının şerhi və lügət (anonim əlyazma)

Bakı, “Elm” nəşriyyatı, 2019

Kitab poemaya yazılan şərh, əsərdəki tarixi, əfsanəvi adlar və coğrafi terminlərin izahı, çətin anlaşılan sözlərin lügəti olmaqla üç mühüm hissədən ibarətdir. Nizaminin “Xosrov və Şirin” poeması ilə bağlı, müəllifi bəlli olmayan, təqribən XX əsrin 30-40-ci illərinə aid əlyazmanı transliterasiya edərək geniş “Ön söz” və altyazılarla nəşre hazırlayan institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizəga Nəcəfzadədir.

Kitaba əlavə olunan “Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması haqqında anonim əlyazma” başlıqlı “Ön söz”də Ə.Nəcəfzadə əlyazmanın qələmə alınma tarixi, əserin yazılmış səbəbləri, təxmini müəllifi haqqında apardığı elmi araşdırmanın nəticələrini açıqlayır və əserin Azərbaycan nizamışunaslığındaki yeri haqqında məlumat verir. Yeni əlyazma Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının Rəsul Rza tərəfindən edilən bədii tərcüməsinin ilk variantına yazılış şəhərlərdən biridir.

Kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə nəşr olunub.



## GÜLHÜSEYN HÜSEYNOĞLU

“Mücrü”

Bakı, “CBS Polygraphic Production”, 2019

Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısı, görkəmli yazıçı, nasir, ədəbiyyatşunas alim Gülhüseyn Hüseynoğluunun seçilmiş əsərlərinin yer aldığı “Mücrü” kitabı çapdan çıxmışdır.

Kitaba müəllifin “Ana”, “Ana qoynu”, “Bir ömrün çıraqları”, “Yağış yağır”, “Biri varmış, biri yoxmuş...”, “Sübə çığı”, “Mücrü”, “Bənövşə əfsanəsi”, “Ay nur çıleyəndə”, “Payız”, “Dünyada bir qadın yaşayır”, “Zirvələr sırasında”, “Poylunun gənc çobanı”, “Qayı”, “Cavid əbədi deməkdir”, “Füzuli” kimi bir çox hekayələri, mənsur şeirləri, sənədli hekayələri, oçerkələri, eləcə də “Yaşıl təpə döşündə” povesti daxil edilmişdir. Bu əsərlərin böyük eksəriyyəti özündə lirik və epik növlərə məxsus xüsusiyyətləri vəhdətdə təcəssüm etdirməklə insanın daxili-mənəvi dünyasının hiss və həyecanlarını, psixoloji təbəddülətlərini əks etdirir.

Kitabın redaktoru və ön sözün müəllifi AMEA Humanitar Elmlər Bölüməsinin akademik-katibi, akademik Teymur Kərimlidir.




## RAMİL ƏHMƏD

“İki şəhərin yazıları” (esselər)

Bakı, “Mütərcim”, 2018



Kitab iki hissədən ibarətdir, İstanbul və Bakı yazıları. Ramil Əhmədin 2014-2017-ci illərdə yazdığı və dövri mətbuatda dərc olunan müxtəlif mövzulu esseləri bir kitabda toplanaraq oxuculara təqdim olunur.



### RƏŞAD MƏCID

“Səbəbi sənsən”, “Mütərcim”, 2019  
“Xasiyyət xoşbəxti”, “Vektor”, 2019  
“Qələmsiz yazılanlar”, “Qanun”, 2019

Bu il Rəşad Məcidin üç kitabı oxuculara təqdim olunur. “Səbəbi sənsən” adlı kitabında şairin müxtəlif illərdə yazdığı sevgi şeirləri toplanıb. Kitab “Aybkitab” layihəsinin nəşridir. “Mütərcim” nəşriyyatında çap olunub.



“Vektor” nəşriyyatında işq üzü görmüş ikinci kitab “Xasiyyət xoşbəxti” adlanır. Kitabda müasir Azərbaycan ədəbiyyatının ədəbi-ictimai mühitində önemli yeri olan Əməkdar jurnalist Rəşad Məcidin yaradıcılığına, şəxsiyyətinə həsr olunmuş məqalələr, esselər və şeirlər yer alıb.

“Qələmsiz yazılanlar” adlı üçüncü kitabda Rəşad Məcidin sosial şəbəkələrdə yazdığı status-esseləri və sms-esseləri cəmlənib. Ön sözünün müəllifi akademik İsa Həbibbəyliyidir. Kitabı “Qanun” nəşriyyatı oxuculara təqdim edir.



### ƏLİ ŞİRİN ŞÜKÜRLÜ

“Ədəbi suprematizm və Dünyaya yeni baxış”

Bakı, “Vektor”, 2019

Kitab iki hissədən ibarətdir. Birinci hissəyə müəllifin intellektual poeziya barədə nəzəriyyəsinin mahiyətini açıqlayan “Ədəbi suprematizm” əsəri daxil edilmişdir. Bu bölmənin digər mövzuları isə əsərin giriş hissəsindən və əsərin nəzəri əsaslarını təşkil edən müxtəlif esselərdən ibarətdir. Kitabın ikinci hissəsinə müəllifin Ədəbi supremantizm nəzəriyyəsinin formallaşmasında əsaslı rol oynayan, riyazi qanuna uyğunluq əsasında qurduğu felsefi konsepsiya - “Dünyaya yeni baxış” esesi daxil edilmişdir.



### PLATON OYUNSKI

“Qırmızı şaman”

Bakı, “Zərdabi LTD” MMC, 2018

Dünya Gənc Türk Yazarlar Birliyi layihəsiyle ilk dəfə ana dilimizə Saxa ədəbiyyatının klassiki sayılan Platon Oyunskinin əsərləri təqdim olunur. Kitabda müəllifin “Qırmızı şaman” adlı mənzum dastanı, esse və povesti yer alıb. Mətnləri ruscadan Aida Eyvazlı Göytürk tərcümə edib. Layihənin rəhbəri və kitabın baş redaktoru Əkbər Qoşalıdır.



### BƏXTİYAR ASLAN

“Üç əqrəb zamanı” (hekayələr)

Bakı, “Mütərcim”, 2019

Tanınmış türk yazarı Bəxtiyar Aslanın “Üç əqrəb zamanı” güneşin, güllerin, çiçəklərin, böcəklərin, buludların insanlarla danışlığı, zamana siğmayan, fərqli bir dönyanın kitabıdır. Bu kitab “Aybkitab” layihəsinin nəşridir. Layihənin rəhbəri Xeyal Rza, kitabı tərtib edən və ön sözün müəllifi Təranə Vahiddir.